

# AZƏRBAYCAN

**11'2016**

**1923-cü ildən çıxır**

## AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

**Baş redaktor: İntiqam QASIMZADƏ**

**Baş redaktor müavini: Südabə AĞABALAYEVA**

**Məsul katib: Tofiq MAHMUDOV**

**REDAKSİYA HEYƏTİ:** Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,  
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday  
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,  
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,  
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu

**Redaksiyanın ünvani:**  
Bakı - Az1000  
Xaqani küçəsi, 25

**Çapa imzalanıb:**  
08.11.2016  
Sifariş 3066

**E-mail:**  
[intiqam.gasimzade@gmail.com](mailto:intiqam.gasimzade@gmail.com)  
[qasimzadeh@azyb.az](mailto:qasimzadeh@azyb.az)

**Telefonlar:**  
Redaksiya –  
498-78-10  
493-28-32  
493-28-34  
Mühasibat –  
493-29-41

Tiraj 600  
Kağız formatı  
70x108 1/16 - 6,5  
kağız vərəqi  
11 çap vərəqi  
16 şərti çap vərəqi

**Qiyməti**  
**1 manat 50 qəpik**  
Bakı şəhəri,  
“Azərbaycan”  
nəşriyyatının mətbəəsində  
ofset üsulu ilə çap olunur

**Çap olunmuş yazılar qəbul edilmir.**  
**Əlyazmalara rəy verilmir və qaytarılmır.**

## **BU SAYIMIZDA:**

### **P O E Z I Y A**

|                                 |     |
|---------------------------------|-----|
| QƏŞƏM NƏCƏFZADƏ - Şeirlər ..... | 3   |
| ORXAN PAŞA - Şeirlər .....      | 41  |
| FƏXRƏDDİN ƏSƏD - Şeirlər .....  | 49  |
| YUSİF HƏSƏNBƏY - Şeirlər .....  | 70  |
| ÜLKƏR ATƏŞ - Şeirlər .....      | 75  |
| ƏNTİQƏ SƏMƏNDƏR - Şeirlər ..... | 78  |
| İLTİFAT SALEH - Şeirlər .....   | 113 |
| RAFIQ ODAY - Şeirlər .....      | 118 |
| CAHANBAXIŞ - Şeirlər .....      | 123 |

### **N Ə S R**

|   |     |
|---|-----|
| QAN TURALI - Samir, Samiri... (povest) .....              | 18  |
| NİSƏ BƏYİM - Təkbuynuzlu (fantastik roman - əvvəli) ..... | 80  |
| ŞİRİNGÜL MUSAYEVA - Depressiya (povest) .....             | 130 |

### **Y E N İ T Ə R C Ü M Ə L Ə R**

|  |    |
|--|----|
| FRENSİS SKOTT FITZCERALD - Bencamin Battonun<br>sirli hekayəti ..... | 53 |
|--|----|

### **D Ü N Y A , S Ə N D Ə N K İ M L Ə R K E Ç D İ ...**

|   |     |
|---|-----|
| KAMİL ƏFSƏROĞLU - Çinar kəhrizin suyu ..... | 125 |
|---|-----|

### **T Ə N Q İ D V Ə Ə D Ə B İ Y Y A T Ş Ü N A S L I Q**

|  |     |
|--|-----|
| AYNUR XƏLİLOVA - Kül altından közərən ocaq .....           | 151 |
| TƏYYAR SALAMOĞLU - M.Ə.Sabir: uzaqdan<br>və yaxından ..... | 157 |

### **K İ T A B L A R , R Ə Y L Ə R**

|  |     |
|--|-----|
| ALLAHVERDİ EMİNOV - Sona Vəliyevanın "İşığa gedən yol"<br>əsəri və roman sənəti .....    | 167 |
| GÜNAL SƏFƏRLİ - Azadə Rüstəmova - Klassik ədəbiyyatımızın<br>görkəmli tədqiqatçısı ..... | 172 |

# ◆ P o e z i y a



*Qəşəm NƏCƏFZADƏ*

## ƏL AĞACLARI

*24 il əvvəl ermənilər Laçın yaylaqlarında  
İmişli rayonundan olan 9 çobani qanına  
qəltan etmişlər.*

Canınız gülləyə tamarzı kimi,  
Uçan gülləleri başına çəkdi.  
Üzünü, gözünü turşutdun, qardaş,  
Can qardaş, güllənin dadi necəyd?

Doqquz çoban öldü dağlarımızda,  
Yixıldı torpağa əl ağacları.  
Elə bil sıyrıldı ağacın üstən,  
Körpə quzuları - tumurcuqları.

Bax budur, boşaldı çobanın əli,  
Bax budur, yixıldı, ağacı düşdü.  
Elə bil dağların qəfil gullədən  
Sürüşüb ciynindən yamacı düşdü.

Vuruldu sırdaşı qışın, payızın,  
Dağ susdu bu təzə açılan səsə.  
Vuruldu misrası Məmməd Arazın -  
"Bu qoca dağların şairi sənsən".

Çörək ağaciydi əl ağacları,  
Hələ meyvəsini dərməmişdilər.  
Çoban ağacları, Allah, ay Allah,  
Avtomat ağaclar görməmişdilər.

Öldü doqquz çoban, cığırları da  
Dağların döşündə yixılar, ölürlər.  
Azalar yurd yeri doqquz çobanla,  
Çöllərin ətəyi qıslar, gələrlər.

Yıxıldı torpağa əl ağacları,  
Adamlar ağaççı ağlayırdılar.  
Elə bil vətəni, torpağı, yurdu,  
Dərəni, yamacı ağlayırdılar.

### **QOCALIRAM**

Qocalmağa tələsirəm,  
Qalsın arxada  
Beynimə sızan həqiqətsiz gözləntilərim.

Bilim: o şey ki, mənə qismət olmalıydı,  
Olmadı, hamısı qaldı o tərəfdə,  
Bir az dincəlim.

Atları uşaqlar minib getsinlər daha,  
Güçüm ona çatar ki, baxışlarım  
Atları qamçlasın.

Bilsəniz, əllərim çəliyə qonmağa necə tələsir,  
Uçurlar çəliyin başında yuva qurmağa.  
Çəlik ağac olduğu vaxtlar,  
Başına quşlar qonardı,  
İndi də yorğun quş qanadlarına bənzəyən əllər.

Əllərin siniri ölsə də,  
Ağaclar Xirosima qışında çəliyə dönsə də  
Yaddaşları həmişə keçmiş xatırlayır,  
Yaşamaq üçün bəs edər  
Ala - toran xatirələr...

Bütün günü qocalmağa tələsirəm,  
İşləyən əllərim qocalıq puluna təhvıl verilənə kimi-  
Qocalmaq.

Gözlərim eynək gətirsin,  
Saqqalı qar,  
Əllərim çəlik...  
Yaşım qocalıq pulu...

Deyirlər, qocalıq pulu da nəvə kimidir,  
Əlindən tutmağa,  
Səni ora -bura dartmağa,  
Aldatmağa.

Günlərin bir günü, Qəşəm,  
Qocalıq pulun gecikəndə  
Sən də beş - on manatlıq kartının əlindən asılanda  
Qoyasan kartını ayağının altına  
Çıxasan üstünə ...  
Başlayasan ötən illərini ayaqlamağa,  
Başlayasan gəncliyinə söyməyə.

Başlayasan ürəyindən  
Olan - qalan sevgini çıxartmağa  
Baxmayasan  
ayağının altında ağlayan uşağa...

## **GÜLÜMSƏ, QƏŞƏM**

Qəşəm, xoşbəxtən ki, səndə bir sırr var,  
Əlonır başına yarpaqlar, quşlar, yağışlar...  
Topu sənin ayağına vurur uşaqlar,  
Gülümsə, Qəşəm...

Gülümsəmək - sırrın üstünü örtməkdi, məncə.

Qəşəm, deputatlar, nazirlər, başçılar zamanında  
Adamlar nərdivanla qalxanda və düşəndə  
Qeybdən gələn səs sənə demişdi: - Gülümsə,  
Gülümsə, Qəşəm.

Bunu səndən gözləyən var,  
İstəyən var, özü də lap yaxında.  
Həbsxanada nəfəsliyin geniş olmasına  
sevinən bir yazıq var.

Ya da bir misra içində "ə" hərfini çək üstünə gizlən, yat  
Ötüb keçsin vaxt...  
Bir səsə ilışib qalxarsan nə vaxtsa -  
Kimsə səni oxuyanda.

Tanrı bəxtəvəri, çək "Ə"ləri üstünə...  
Daha nə isteyirsən?

Sonsuz olduğumdan, Qəşəm,  
Səni oğlum kimi sevirəm.  
Balam kimi arxanca yüyürürəm, Qəşəm,  
Gülümsə, Qəşəm.

### **GEDİN DÜŞMƏNLƏRİMƏ DEYİN**

Deyin, başlarından böyük silah düzəltməsinlər,  
Raketləri maşınlara yükleyib  
meşədə gizlətməsinlər.  
Quş yumurtalarına topların səsi  
qan çılməsin, deyin,  
Yüz tankın kölgəsi dərin deyil  
Bir quş qanadı qədər.

Gedin deyin, qayıtsınlar evlərinə, körpələri aqlar qalib,  
Qadınları hamilədir, vaxtı çatıb,  
bu gün-sabah doğa bilər,  
Gedin deyin, mən onların xatırınə məğlub oldum.

Əllərimi qaldırıram körpələrin önündə mən,  
Əyilirəm onların qorxu öpən gözlərinə.  
Mühəribəni, qələbəni endirirəm  
İməkləyən bir körpənin dizlərinə.

Gedin deyin, məğlub oldum, silahımı tulladım mən  
Səngərimi uçururam  
Mühəribənin qəbri kimi.

Mən igid deyiləm, qorxağam,  
Mən kişi deyiləm, insanam,  
Mən güclü deyiləm, zəifəm,  
Mən həqiqət deyiləm, səhvəm...

Ya da, ya da vurun məni  
Qoy qanım calansın yero...  
Min il sonra söyləsinlər:  
"Bir vaxt burdan insan keçib",  
Qanı qalib ləpir kimi.

### **TƏLƏSMƏYƏK**

Ay gülüm, nə vaxtsa ayrılacağıq  
Ya yağışlı gündə, ya qarlı gündə.

Görən hansı ayın hansı günündə-  
Hansı saatında ağlayacağıq.  
Bax onda çağırəq, gəlsin anamız.  
Tələsməyək ha.

O hansı aydışa, hansı gündüsə,  
Hansı saatdışa, indi gülürük.  
Biz hələ uşağıq, nə yaşımız var,  
Heç nə anlamırıq, heç nə bilmirik.  
Qoy onda dostları çağırəq gəlsin.  
Bax, tələsməyək.

Saat neçədədir ayrılmağımız,  
Bəlkə, gül almışam həmin saatda.  
Bəlkə, don almışam, saat almışam,  
Xoşbəxt eləmişəm səni həyatda.  
Necə sevdiyimiz yaddan çıxıbsa,  
Bəlkə, adamlardan soruşaq onda?

Ayın neçəsində, saat neçədə  
Sən mənə əlvida söyləyəcəksən?  
Balaca da deyiləm görünməyəm heç,  
Mən boyda adamı neyləyəcəksən?

Anlada bilmərik bir-birimizi,  
Yatırıb axşamı, açıb səhəri-  
Hansı axşam idi sən çıxıb getdin,  
Hansı səhər idи qayıtdın geri?  
Ayrılmaq? Yığışdır, dəlisən, nəsən?  
Yığma başımıza xəbərçiləri.

## AY BAXÇAYA SÜD DAŞIYAN SÜRÜCÜ

Ay baxçaya süd daşıyan sürücü,  
Əlinə bax, əllərində gül açıb.  
Bu baxçaya sən gələndən - gedəndən  
Barmaqların körpə kimi dil açıb.

A bəxtəvər, kaş yerinə mən olam,  
Bu baxçanın qapısını açam mən.  
Birdən - birə böyüyələr uşaqlar,  
Uşaq kimi qabağına qaçam mən.

Hərdən sənə şaxta baba deyirlər,  
Bu uşaqlar görən nəyə allanıb?  
Elə bil ki, daşdığın o süddən,  
Külək vurub saqqalına calanıb.

Uşaq kimi yüyürüsən, qaçırsan,  
Yazanda da hərfləri yeyirsən.  
Yerə düşsə uşaqların kökəsi,  
Ondan qabaq özün yerə dəyirsən.

Nahar vaxtı söykənirsən divara,  
Dincəlirsən, cingildəyir qaşıqlar.  
Uşaqlığın hər düşəndə yadına,  
Ağlayırsan kiridəmmir uşaqlar.

## POLKOVNIKİN ŞƏKLİ

*Sair Fəxrəddin Teyyuba*

Şəklin o qədər sadə və aydındır ki,  
Adam sənə məktub yazmaq istəyir, cənab polkovnik.  
Bir uşaq nağılı göndərmək istəyir sənə, adam.  
Üzündə əl boyda uşaqlığını saxladığına görə  
Sənə minnətdaram.

Bilirəm, o məğrur papağında uşaq sevdaları var,  
Ulduzlarına uşaq əlləri qonar.  
Səsində uşaq səsləri göyərir sən əmr eləyəndə,  
Ordenlərindən uşaq əlləri sallanır sankı,  
Telefonunu bilsəydim,  
Sənə zəng eləyərdim:  
Gəncliyində şaxta baba olmamışan kι?

Cənab polkovnik,  
İnanıram müharibənin tez bitəcəyinə  
Səhər - səhər baxçaya süd gətirən sürücü  
Sənə oxşayır eynən,  
Calanmasın deyə sinəsinə yiğir süd şüşələrini,  
O yaxşı bilir ki, analar südü sinəsində bişirir.  
O günü uşaqlara deyirmiş:  
Sizə oyuncaq düzəldəcəm  
Çıxardıb canımdan bomba qəlpələrini.

## GƏL

Gəl dənizin bir dalğasını  
Qaldırıb girək altına.  
Yağışlar dənizi döyəcləyəndə  
Bəlkə də, dənizdən danmaz.

Gəl, dənizin ayaqları çatdığı  
Yerə gedək.  
Bəlkə, dənizin altı üstüymüş əvvəl.

Gəl dənizin altda qalan  
Bir damlanı tapaq.

Heç vaxt dənizin üstə çıxmayan,  
Və dənizi belində saxlayan  
O bircə damla ilə  
Üz-üzə, yan-yana qalaq.

Bəlkə, o damla  
Dənizin bir dalğasını  
Qaldırıb  
Altına girən ilk adammış.

Dodağımızı o damlaya  
Söykəyib  
Onun bu saat nə düşündüyünü  
Öyrənmək olar.

### **GƏLƏCƏK BİR GÜN LEYLƏYİM**

Bir qom qamışam,  
Başında leyləyin yurdu,  
Yuvası,  
Yumurtası...  
Gözləyə - gözləyə qalmışam,  
Leyləyim hardadı?

Gələcək buludlar bir azdan,  
Əvvəl yağışla, sonra küləklə.  
Çəkib yağış əlini  
Öpəcək yerin telini,  
Sonra külək yolacaq...

Mənim özüm də otlar kimiyəm  
Yolacaq həyat məni.  
Bir gün onsuz da,  
Gedəcək başında  
Leyləyin yuvası da.  
Gələcək bir gün Leyləyim.

## TÜK KİMİ AYRILIQ

Əlləri yaylıqlı, küsülü dostum  
Qal elənçik.

Qucaqlamadım səni,  
Qucağım öldü acından.

Tük kimi ayrılıq vardı,  
dipdiri ömrüm.  
Dostum, səni opməyə gücüm çatmadı  
O tük kəsdi bizi,  
Yoldum dodağımı,  
saqqalımı,  
saçımı...

## ƏLLƏRİN KİMİDİR BU QAR

Sənin əllərin kimidir bu qar,  
Zərifdi, qoyuram dodaqlarına.  
Üzümü söykəyirəm qara,  
Duz qara,  
Ürəyim sürüşür ayaqlarına.

Bir ovuc qar düşüb telinin üstə,  
O qar ağ quş olub uçur göylərə.  
Yüyürüb telindən öpürəm qəsdən  
O qarı uçurmaq bəhanəsiylə.

Bütün suallarına  
Misra dodaqların piçilti ilə  
"hə" deyir.  
Götürüb bu "hə" sözünü qaçıram,  
Gəlirsən dalımcı piçilti ilə  
Qara paltonun buzlu yaxası  
Oyadır məni azca.

Səni bu qar saldı yadına  
Bu təmiz qar, bu dinc qar.  
Neçə dəfə bu qar əllərin  
Gəlib üstümə  
Sakit olub ürəyim.  
Əllərin nə qədər  
Qayğılı yağır dünyaya,  
Dünya dincəlir, mələyim.

## ƏLİN QALIB ƏLİMDƏ

Qaranlıq bir gecəyəm,  
Səhərin ətəyi kimi  
Əlin qalib əlimdə.

Əllərim yaylıq kimidi,  
Gözlərimi silirəm.  
Əllərimi qoynuma qoyuram  
Bir cüt körpə kimi.  
Üzünü altına qoyuram  
Yastıq əvəzi.  
Əlin qalib əlimdə -  
Əllərin nişan üzüyü-  
keçibdi əllərimə.  
Mən səninəm, mən səninəm,  
Əlin qalib əlimdə,  
Əlimdə bir uşaq böyüür,  
Əlimdən bir nəfəs yeriyir  
Ürəyimə.

## QAYIT

Adına yazmışam isti bir şeir,  
Bir az kəndimizdən qatmışam ona.  
Gülüm, insanlardan işiq gətirdim  
Şeirimin qaranlıq misralarına.

Mənim ürəyimdə sevgi yolları  
Enişdi, yoxuşdu, dərədi, düzdü.  
Misralar sən üçün darıxdığından  
İpə-sapa yatmir, qafiyəsizdi.

Dünya sevgimizdən asılı imiş,  
Dağlar da, göylər də, durna səsi də.  
Getmişən, gör dünya necə dəyişmiş,  
Artıb müharibə təhlükəsi də.

Adına yazmışam isti bir şeir,  
Şeir dibçəyində bitibdi dünya.  
Ayrıldıq, görürsən dünya dəyişdi,  
Qayıt, sevgimizdə bütövdü dünya.

## SƏNİNLƏ DOLMUŞAM

Sənilnlə dolmuşam lap gözüməcən  
Bir azca ürəyim dalgalananda.

Gedib divarlara dəyməyim deyə,  
Gedib maşınlara dəyməyim deyə,  
O günü tələsik tutdum yaxandan.

Sən əvvəl az idin, birdən çoxaldın,  
Əvvəl soyuq idin, birdən yuxaldın.  
Gedib toxunmamış başqa qızlara,  
Tələsük yürüüb tutdum yaxandan.

Divara, maşına dəysəm, sınardım,  
Özgə adamları "döysəm", yanardım,  
O günü Xəzərtək dalğalanırdım,  
O günü dalğatək dəydim yaxana.

Çoxdan torpaqların gözü məndədi,  
Ən gözəl dəndlərin yüzü məndədi.  
Bu dəli şairin iyiyəsi kimdi,  
Qabağa çıx, yaxana çək, yaxana.

### NƏĞMƏ YAYLIQ

Uçdun buludlara bir durna kimi,  
Düşdü dimdiyindən qərib bir nəğmə.  
Sənin son harayın yaylığın kimi  
Hər gecə göylərdən düşür sinəmə.

Mən də bu yaylığı çox istəyirəm,  
Üzümə ayrılıq küləyi dəyir.  
Gecələr sinəmin üstə sərirəm,  
Məni ayrılıqdan yaylıq gizləyir.

Gecələr yaylığı islaq görürəm,  
Gecələr sinəmə damcilar dəyir.  
Dəyir göyərçinin ayaqlaritək,  
Nə qədər üstümə yaylıqlar gəlir,  
Yaylığa bükülüb yaylıq oluram,  
Gedib əsə - əsə yolda dururam:

Ay üzü buluda baş alan durna,  
Əl eylə, əl eylə, əl eylə mənə.  
Ay gedən avtobus, ay gedən qatar,  
Əl eylə, əl eylə, əl eylə mənə.

### VERİM ƏLLƏRİMİ ƏHMƏD KİŞİYƏ

Verim əllərimi Əhməd kişiyyə,  
Ot çalsın, oynasın,  
Saz çalsın bu dünyanın içində.

Bəlkə də, qəlbimin harayı çatmaz,  
Çox da ki sinəmə özünü vursun.  
Verim əllərimi Əhməd kişiyyə,  
Bir adam yıxılsa,  
Yüyürüb tutsun.

Verim əllərimi Əhməd kişinin qarısına,  
Əhməddən gələn məktub kimi  
Qoy oxusun ürəyincə.

Cibimdə gəzdirdiyim əllərimi neynirəm,  
Verim əllərimi Əhməd kişiyyə,  
Gözəl - göyçək qarısını -  
Öpsün, öpsün doyunca...

### **ÇİÇƏK QIRĞINI**

Çiçək qırğını gəldi,  
Arı ballığından çıxdı.  
Su dolduran bir gözəlin  
Qolu qolbağından çıxdı.

Kəlbəcərdə "Gəlin qaya"  
Deyir bizə, gəlin haya.  
Bizim yerdə gəlin - həya,  
Gəlin yaylığından çıxdı.

Qoyun yemir, bu, küləşdi,  
Yüklənməyən bu fərməşdi,  
Dərələr dağa dırmaşdı,  
Dərə darlığından çıxdı.

Gör kimlərin oyununda,  
Sarı kürə qoyunun da,  
Dəri kimi soyulub da,  
Cığır ayağından çıxdı.

Bax, gəlmədi bizim atlı,  
Gəlmədi, bizi yubatdı.  
Qaya özün dağdan atdı,  
Qaya karlığından çıxdı.

Yurdun gözü dolmuşdu,  
Nə vardısa, olmuşdu.  
Hirsim yumruq olmuşdu,  
Hirsim yumruğundan çıxdı.

## QOCALAR

Səstək  
 Yüyürdüm qocaların üstüynən,  
 Aşa bilmədim qocaları.  
 Canları susuz torpaq kimi  
 Çekirdi məni.

Gəzdim qocaların üstüynən,  
 Nağılinin, ağlının üstüynən,  
 Başmağının, ayağının üstüynən,  
 Ac gözlər çekirdi məni,  
 "Gəldilər, gəldilər" xəbərini...

Gəzib qurtara bilmədim,  
 Qocaların fikirlərini.  
 Üstləri yer kimi, göy kimi...  
 Çekirdi məni.  
 Yüyürdüm qocaların üstüynən,  
 Doymadı bir qarış  
 Torpaqları belə.

## BİR ŞƏHİD ANASINA

Dediyin sözlərdən balan inciyər,  
 Özünü hər şeyə qatma, nə olar.  
 Yer oldu - olmadı, çıxma ortaya,  
 Özünü qabağa atma, nə olar.  
 Sən belə danışma, şəhid anası.

Yenə bülbül kimi cəh -cəh vurursan,  
 Bir az gizli - gizli ağla, nə olar.  
 Adama nə qədər tərif vurursan,  
 Tərifdən sonraya saxla, nə olar.

Qara yaylığının ucunda ağla,  
 Əlində, saçında, ovcunda ağla.  
 Sənə siyaseti kim öyrədibdi?  
 Mən yaxşı bilirəm, özünü yorma,  
 Sənə öyrədənlər nə öyrədibdi?  
 Gəl belə danışma, şəhid anası.

Adın çox ucadır, sənə göz dəyər,  
 Arsız mikrofondan özünü qoru.

Gəl belə danışma, başına dönüm,  
Həm özünü qoru, həm bizi qoru.

İclasdan - iclasa abrin tökülər,  
Yüz budaq yelləyib günah eləmə.  
Adını çox adam səngər eləyər,  
Bu gün nə elədin - sabah eləmə.

Oğlunun ad günü yadından çıxıb,  
Səni söylədənin ağızını bağla.  
Qayıt evinə get, şəhid anası,  
Qayıt öz oğlunun yasını saxla.

## MİKROFON

Kişini aldadıb yoldan çıxardır,  
Qadını evindən, qoldan çıxardır.  
Səs gəzir, səsi lap laldan çıxardır,  
Qoymayın, öldürdü mikrofon bizi.

Kimə əmizikdi, əmir, kökəlir,  
Sonra da dostunun üstə dikəlir.  
Adama yeriyir, adama gəlir,  
Qoymayın, öldürdü mikrofon bizi.

Bağırıaq qurdudu, qudurğan itdi,  
O evdi, eşikdi, vəzifə, liftdi.  
Kim doğdu, becərdi, göyərdi, bitdi?  
Qoymayın, öldürdü mikrofon bizi.

Təzə doğulanın, "inqə" deyənin,  
Ağzının böyründə mikrofon durur.  
Mən indi öyrənib bilmışəm, bilin,  
Bizə hər qurğunu mikrofon qurur.

O elə şeydi ki, deyən qurtarmır.  
Əyən elə əyib, əyən qurtarmır.  
Yağlı bir dürməkdi, yeyən qurtarmır,  
Qoymayın, öldürdü mikrofon bizi.

Nə qədər adamı öldürdü belə,  
Nə qədər adamı güldürdü belə.  
Bizi adamlıqdan sildirdi belə,  
Qoymayın, öldürdü mikrofon bizi.

**BİRCƏ YOL**

Utana - utana getdim,  
Utana -utana gəldim,  
Dedim bircə yolu var bunun:

Bəlkə, bir gün oldüm,  
Öləni tapmayacaqlar deyə,  
Yaman axtarırlar.  
Bəlkə də, bu dünyada,  
Ölməklə görünmək olar.

**UŞAQ ƏLLƏRİNƏ İTHAF**

Metroda polis  
Adamlardan pul istəyən  
İki uşağı təpikləyirdi.  
Uşaqların dilində  
"j" səsi ağlayırdı.  
Toppus ayaqları  
Metronun dəmirlərinə uyuşmurdu.  
Ayaqlarında ciğir ağlayırdı,  
Yol ağlayırdı.  
Şəhər başa düşmürdü  
Uşaq ayaqlarının dilini.  
Böyüklər başa düşmürdü  
Uşaq ayaqlarının dilini.

Onlar uşaqlardan  
Əllərini gizlədirdilər -  
Guya uşaqlar onların  
Əllərini əllərindən  
Alacaqdılar.

**SÜKUT**

Bir sükut yağış  
Məni islatdı tamam.  
Üstümdən, başımdan selləndi sükut,  
Əlimdən, gözümdən yelləndi sükut.  
Uşaq oddan qorxan kimi  
Sükuta əl vurmağa qorxurdum.  
Əlimdə çənəm  
Durmuşam sükutun qırığında.  
Birdən nə gördüm:  
Yatmışdı sükutun altında

Səslər, küylər,  
Şəhərlər, kəndlər.  
Qızlar saçlarını sərib yatmışdı,  
Oğlanlar bağlara girib yatmışdı  
Körpələr laylaya girib yatmışdı.

Yanımdan çay kimi axırdı sükut,  
Mən də sakit - sakit  
Qulaqlarımı tor kimi  
Atmışdım sukuta,  
Səs tuturdum sükutdan.

### DİN MƏMƏK

Neyisə Allaha demək istəsən,  
Qışqırma,  
Allah uzaqda deyil.  
Nə desən yavaş de, piçilti ilə,  
Ürəkdən ürəyə nə deyəsən ki...

Nə blim, fikirləş, öz sözlərimiz  
Girib qəlbimizə çata bilirmi?  
Ürəyim ağrını daddığı kimi,  
Dodağım sözləri dada bilirmi?

Ya da heç nə demə, dayan, fikirləş,  
Dinməmək Allaha deyilən sözdü.  
Oğlumun gözündə gördüm Allahı,  
Sevdiyim gözəlin üzü təmizdi.

### SƏSİN

İllərin arasından səsin gəldi,  
Kağız kimi saralmışdı.  
Məni duz kimi yaladı səsin,  
Qəlbimin oduyla yudum  
Səsinin sarısını.  
Yaman heysiziyydi səsin,  
Sap kimiyydi,  
Qoydum dodağıma.  
Heç nə ummadım dünyadan,  
Heç nə istəmədim,  
Səsini sevgi bildim,  
Başladım səsinlə yaşamağa.



## ◆ Nə s r

**QAN TURALI**

# Samir, Samiri...

◆ **Povest**



Göndərdiyin bələni mənim üstümdən götür. Əlinin zərbəsindən gör necə əzildim.

Sən insanı təqsirinə görə məzəmmət edən zaman arzularını da güvə kimi dağıdırısan. Bəli, insan sadəcə bir nəfəsdir.

Dinlə duamı, ya Rəbb, fəryadımı eşit! Biganə qalma göz yaşlarımı. Çünkü Sənin yanında bir qəribəm, ata-babam kimi bir qonağam.

Bir azca nəzərini məndən çək. Qoy, ölüb getməmişdən əvvəl dinc yaşayım.

*Zəbur, 39-cu məzmur*

Gözünü açan kimi Samirin gözüne tavan sataşdı. Tavana baxa-baxa görüdüyü yuxunu ayırd etməyə çalışdı. O, çox güman ki, yuxu görürdü, lakin görüdüyü yuxuları xatırlaya bilmirdi. Hər səhər yuxudan qalxan kimi yuxusunu anmağa çalışır, amma buna çox az hallarda nail olurdu. Qəribədi, Aynanı görüdüyü yuxuları dərhal xatırlayırdı. Yuxu görə-görə də yuxuda olduğunu hiss edirdi. Hər şeyi anbaan yaddaşına hopdururdu. Bu səhər isə heç nə anışdırıa bilmədi. Ayağa durub xalatını geyindi. Qəhvə hazırlamaq üçün mətbəxə keçdi. Stolun arxasında oturan qızı görüb diksindi. O, belə qonaqlara çox alışmışdı, gördüyü yuxular kimi spirit yağışına düşdürüyə axşamları da xatırlamırdı. Qızla salamlaşışb çaydana su doldurdu.

Samirin çəkildiyi serialda istənilən aktrisaya "qəmli otur" desəydilər, yəqin ki, onların heç biri ilk cəhddə bu qız qədər qəmli otura bilməzdi. Qızın ciyinə tökülen saçları, qətiyyətli sükutu kədərli mənzərəni çox gözəl tamamlayırdı. Samir susurdu, çünkü qızın yaddaşında dünən gecədən Samirin xatırlamaq istəməyəcəyi bəzi detallar ola bilərdi. Qızı danışdırırmamaq üçün düşüncələrə daldı. Çaydan söndükdə qız ayağa qalxıb Samirə qəhvə süzdü. Onun qəhvəyə tökdüyü südün Samirin həmişə içdiyi ölçüdə olmasına Samir fikir versə də, bu haqda söz salmadı. Qız qəhvəni Samirin qarşısına qoyub "nuş olsun" dedi. Deyəsən, bu qız Samirin evinə ilk gəlişi deyildi. Adətən, gecə qonaqları Samiri yuxuda qoyub gedirdilər.

Samir qəhvənin soyumasını gözləyə-gözləyə darıxdı. Ayağa qalxıb pizza sifarişinin üstündə hədiyyə verilən sufleni soyuducudan götürüb mikrodalğalı sobaya qoydu. Sonra qəhvəsini içməyə başladı. Qəhvəni son damlasına qədər içən Samir yuxudan ayılmağın verdiyi gümrahlıqla qızla söhbətləşmək istədi. Bütün gecəni yağan yağışdan söz sala bilərdi, qalanı corab söküyü kimi gələcəkdi. Sanki hava da Samirin bu fikrini eşitdi. Bir anda külək gül dibçeyini vurub aşırtdı. Samir dibçeyi düzəldib pəncərəni bağladı. Qızı arxadan qucaqlayıb “Nə üçün mənzil edib arizi cananımda” dedi. Niyə belə dediyini heç özü də bilmədi. Qız gülümsündü, güləndə yanağı çökəkləndi. Samir bir anlıq fikirləşdi ki, zənəxdanla da bağlı nəsə bir şeir var. Lakin o şeiri heç cürə yadına sala bilmədi. Yaddaşının günahını qızın üzündən öpməklə yudu. Seyidin misrası və öpüşlə aradan sükut götürüldü.

Samir yataq otağına keçib geyim seçəndə qız da ardınca gəlib ona kömək elədi. Köynəyi geyindirib düymələrini bağladı, yaxalığını düzəltdi. Qəfildən Samirdən soruşdu: “Gecə məni niyə videoya çəkirdin?” Samir bu sualdan diksinən kimi oldu, inkar edə də bilmirdi, təsdiqləyə də. Bu bir-iki saniyəlik çəşqinqılıqdan sonra fikirləşdi ki, madam video çəkilibsə, o video telefonda olmalıdır. Şarja taxılı telefonu bir söz demədən götürüb qızı verdi. Qız telefonu alıb xeyli qurdalandı, heç nə tapmayıb şarja taxdı. Samir xoşagelməz sualdan xeyli narahat olmuşdu. Doğrudur, onun ayıq olanda xatırlamaq istəmədiyi fantaziyaları vardi. Amma video çəkmək fantaziyası olmadığına əmin idi. Mövcud olmayan istək də əlbəttə ki, spirtin təsiri ilə ayıla, dirilə bilməz. Telefondan bir şey çıxmaması qızla bərabər onu da sevindirmişdi. Lakin bəs qız necə? O da yanlış xatırlayırdı? Samir ağlına gələn sualı qızın özünə verəndə qız yatağı oturdu, başını aşağı əyib dedi: “Dünən biz uzananda sən telefonu götürdüün, nəsə elədin orda, sonra yerinə qoydun. Mənim də yaxşı yadıma gəlmir, çox içmişdim, qatıb-qatışdırımdım. Fikirləşdim ki, sən video çekirsən. Qızımı məndən alıblar, məhkəməsi gedir. Videom çıxsa, dünya dağilsa da o uşağı yenidən götürə bilmərəm. Bircə balama həsrət qalaram. Ona görə ağladım, sən də çox sərxoş idin, fikir vermədin mənə. Telefon əlindən düşəndə başa düşdüm ki, yuxuya gedibsən”.

Samir teatra hər ay pyes gətirib rejissorları, aktyorları, ən çox da direktoru bezar edən dramaturq Eyvaz Qocayurdu xatırladı. Bir anlıq düşündü ki, Eyvaz Qocayurdun külliyyatı bu qızın hekayəsi qədər ağırılı ola bilməz. Bir daha əmin oldu ki, insanın sevgiylə başqasına bağlanması, onun yolunda əzab, məşəqqət çəkməsi nə qədər gözəl bir hissdir. Bu əzablar, fədakarlıqlar insanı insanlaşdırır, onu xilas edir. Samir bəzən təkliyindən narahat olsa da, ümumən, bu hissələrdən uzaq idi. İndi qızın yaşadığı dram, övladından ayrı düşməsi, fahişəlikdən qazandığı pulla övladına baxmaq istəməsi Samiri həyəcanlandırdı. Bir anlıq fikirləşdi ki, insanın həyatda uğrunda öləcəyi insanlar da olmalıdır. Samiri bir neçə il bundan qabaq ən çox qorxudan şey tənhalığa alışması idi. İndi onun təklik qorxusu yoxuydu. O təkliyə alışmışdı. Samir saat üçdə televiziyada olmalı idi. Vaxta hələ bir saat qalırdı. Nəsə bir əyləncə ya da tok-şou verilişiydi. Bir neçə il qabaq Samir nadir hallarda çağırıldığı belə verilişləri ikrahla qarşılıyordı. Dəvət ediləndə də verilişin vaxtı “məşqi düşürdü”. illər keçəndən sonra Samir bu verilişlərə də öyrəşdi. Həvəslə olmasa da, hər halda bu verilişlərə gedirdi. Həm də bu illər ərzində yaxşı anlamışdı ki, aktyorun sıfəti tanınmalıdır; dəxli yoxdur, mətbəx verilişi olsun, ya da hansısa bir sarsaq tok-şou. Efirdə görünməlidir, vəssalam. Bir başqası durub deyərdi ki, bu tanınmaq Samirin nəyinə lazım idi? Bir neçə il əvvəl “bir başqası” elə Samirin özüydü. Kamera teatrında Samir ürəyincə olan rollar oynayırdı. Nə fəxri adı vardi, nə maşını, nə də ayın sonuna çatan maaşı. O vaxtdan çox şey dəyişmişdi. Heç adı da əvvəlki kimi qalmamışdı. İndi o

özünü Samiri adlandırdı. Hər zaman düşünürdü ki, "Samir Səhər" təxəllüsündənə, Samiri daha yaxşı səslənir. Bu şöhrət bahalı maşın, lüks restoranlar, nağd pul şəklində Samirə geri qaytmışdı. Bəzən zarafatla deyirdi ki, bircə "İ" hərfi insan həyatını dəyişdirə bilərmiş. Samir "İ"nin bəhrəsini görərkən, teatrın kiçik zalını tez-tez xatırlayardı. İllər keçdikcə daha çox əmin olurdu ki, o kiçik zalda içdiyi ucuz araqlardan xilas olmaqla heç də pis elemeyib. Bununla belə aradabir darıxırdı, həmişə yox, iki-üç aydan bir o günləri yadına salıb qüssələnirdi.

Iki-üç ay bundan əvvəl gecəyəri çex restoranında qəfil süfrədən qalxıb taksiylə o teatra getmişdi. Samir zala keçib sabaha qədər ən gözəl rollarını oynadığı səhnədə bir litr "Chivas Regal" viskisini içib qurtarmışdı. Dürüstlük xatırınə onu da deyək ki, ötən günlərin xatırınə qurduğu bir adamlıq anım məclisi üçün "Qızıl üzük" arağı almış, lakin elə ilk qədəhdən iyrənərək qarovalçuya "Chivas Regal" aldırmışdı. Samir ötən günlərin araqını belə içə bilmirdi.

Qız saçlarını darayıb güzgünün qarşısında makyaj eleyirdi. Üzünü Samirə çevirmədən soruşdu ki, sən Allaha inanırsanmı? Samir suala sualla cavab verdi: "Niyə soruştursan?". Qız da cavabında dedi ki, gecə qışqırırdın ki, "yoxdur Allah, yoxdur Allah, mənəm Allah" Samir gülümşəyib qızın ağlına gələn ilk cavabı verdi. Kamera teatrının səhnəsində oynadığı ilk baş rolu, "Od gəlini"ndəki Bileğənli Elxanın monoloqunu xatırladı. Zal Samirin monoloqunu ayaq üstə dirləmiş, monoloq bitdikdən sonra dəqiqlirlə alqışlanmış, bu coşqun atmosferdə ilk sırada oturmuş Ayna da, tamaşanın kənarda ayaq üstə dayanmış rejissoru Həbib də göz yaşlarını saxlaya bilməmişdi. Qızın sözlərindən sonra yuxusu yadına düşdü. Bileğənli Elxanın monologunu deyirdi və... Zal bomboş idi.

Qız gedəndən sonra Samirin hələ yarım saatə qədər vaxtı vardı. Alıb baxmadığı DVD-lərin arasında bir az qurdalanıb "Nuh peyğəmbər" filmini seçdi. Musa yəhudiləri Misir köləliyindən azad etdikdən sonra Allah ilə danışmaq üçün Tur dağına gedir. Musa gedən kimi bir rahib xalqın qızıllarını toplayıb qızıldan buzov düzəldir. Yəhudilər buzova sitayış etməye başlayırlar. Bu qızıl buzovu filmin əvvəlində də göstərmişdilər, amma onda bu buzova misirlilər sitayış edirdi. Misir köləliyindən xilas olan yəhudilər indi də Misir tanrısına bəndəlik eləməyə başlamışdilar. Buzova ibadətin qızığın yerində Musa peyğəmbər gəlib çıxır. Samir saatə baxıb televizoru söndürdü.

\* \* \*

Samir "Porşə"ni mühafizəcisinin işarəsi ilə telekanalın həyətinə salanda anlamadı ki, bu hörmət özünü, yoxsa "Porşə"yə. Bu haqda fikirləşməyə də ehtiyac yoxuydu. Dar və sıx sekidə yer axtarmaqdansa maşının mühafizə edilən həyətdə olması yaxşıydı. Samir motoru söndürüb onu gözləyən verilişin prodüseri ilə birlikdə piləkənləri qalxdı. Qarşısına çıxan tanışlarla görüşüb verilişin kulisinə girdi. İçəridə gözəl bir qız oturmuşdu. Qızın gözəl ayaqları Samirə onun sıfətindən də tanış gəldi amma qızı xatırlaya bilmədi. Qız isə Samirə, daha doğrusu, Samiriyyə adıyla müraciət edib onu qucaqladı. Yanağına da bir öpüş qondurdu. Samirin insanları tanımaqdə həmişə problemi olurdu, bəzən bir neçə il görmədiyi tanışların belə üzünü unuda bilirdi. Bu qızı, üstəlik bu qədər gözəl bir qızı xatırlamamaga Samir ürekdən peşman oldu. Qız durmadan üydüb-tökürdü, Samirin serialdan oynadığı Aqşın rolundan, yayda Antalyaya getməyindən, Parisdə yediyi kroasanlardan, keçən dəfə çıxdığı verilişdən, Aytəkinin boşanıb Ayselin evlənməsindən danişirdi. O danişdiqca Samir ancaq qızın adını haqqında düşünürdü: Solmaz, Samirə, Səadət? Axırda qızı yadına sala bildi. Müğənni idi, bir dəfə də Samirlə verilişdə olmuşdu, üç-

dörd dəfə də haralardasa qarşılaşmışdı, adı da... Samir fikirləşib tapmamış axır ki, prodüser insafa gəlib qızı adıyla çağırıldı: "Səbinə, bu şəklə bir bax...". Səbinə ona uzadılan telefonu baxıb "yaxşıdır" deyəndən sonra telefonu geri qaytarıb bayaqkı söhbetinə davam eləməyə başladı. "Hə, onu deyirdim axı..."

Samir qulaq assa da qızın dediklərindən heç nə anlamırıdı. Anladığı isə daxilində ona tanış olan duyğuların qiymət qışqırıqları idi. Qız danışdıcaca bu duyğular cucerirdi, boy atırdı. Bastiliyanı dağıdırıcı duyğular, kralı edam edirdi. Bu hissəleri Samir çoxdandır ki, yaşamırdı. Çoxdandır heç bir qadın ona bu qədər doğma gəlmirdi, onu həyecanlandırmırıdı. Heç bir qadın ona bu qədər məhrəmlikle baxmırıdı. Baxırdısa belə Samir o məhrəmliyi duymurdu.

Gözlərini Səbinənin gözlərindən ayıra, fikrini onun xəyalından uzaqlaşdırıa bilmirdi. Lakin qızla xüsusi nəsə danışmadı, onun suallarına da ümumi cavablar verdi. Efirdə də ağızını bıçaq açmadı. Hətta iki dəfə ona verilən suali da yaxşı başa düşmədi. Veriliş qurtaranda Samir dəhşətli dərəcədə tək qalmak ehtiyacı hiss elədi. Aparıcı ilə sağıllıq ona tərəf axın edən tamaşaçıların şəkil çəkdirmək barədə coxsayılı xahişlərinə qulaq verməyərək pilləkənləri sürətlə düşdü. Maşına minib başını rula söykədi. Motoro işə salmamış bir neçə dəqiqə gözlədi ki, bütün bu xəyallar, arzular, bütün bu doğmaliq, məhrəmlik, qəfil rastlaşdırığı qədim hissələr canından çıxısın, yenə əvvəki kimi bomboş, rahat olsun. Lakin Samir göz qapaqlarını bağladıqca Səbinə xəyalı gözlərinin önündən getmədi. Maşını işə salıb sürətlə telekanalın həyatındən çıxdı. Onun bu qəfil gedisiñə "çaypulu" gözləyən mühafizəci də təəccübəndi.

Samir hara gedəcəyini bilmədən maşını sürürdü. Birçə onu bilirdi ki, uzaqlaşmaq lazımdır. Nədən uzaqlaşdığını da bilmirdi, amma sövq-tebii hiss edirdi ki, uzaqlaşmaq istədiyi şey elə onun özüdür, içindəki bir saatlıq hissələdir. Yollarda elə bir sıxlıq yoxuydu, ona görə də Samir iyirmi dəqiqənin içində şəhərdən çıxdı. Boz çöllər darixdırıcı bir peyzaj kimi pəncərədən görünəndə maşını sağa verib saxladı. Çünkü bir azdan avtoban başlayacaqdı, geri dönmək üçün gərək kilometrlərlə yol qət edəydi.

Maşından düşməyə də həvesi yoxuydu. Radionu qurdaladı, ürəyinə yatan bir şey tapmayıb maqnitafonu qoşdu. Sonra onu da söndürdü. Nə edəcəyini bilmirdi, bu gün çəkiliş yoxuydu, gedib hardasa oturub içə də bilərdi. Lakin bilirdi ki, sərxoşluq bu duyğularının üstünə benzin tökəcək. Samir sərxoşluğundan çox qorxurdu, ayıq vaxtı nəzarətə aldığı duyğular sərxoş olanda üsyan edirdi. O tamamilə kortəbi olan bu üsyanlardan az zərər çəkməmişdi. Evə getsəydi yalqızlıqdan ürəyi sıxılacaqdı. Bu şəhərdə onun ürək qızdırıldığı iki adam vardı, biri Ayna idi, o daha bu dünyada deyildi, bir də Həbib vardi. Düzdür, Həbib də Aynadan sonra ondan bir az soyumuşdu. Əvvəlki ünsiyyət qalmamışsa da hər şey də tamam sovrulub qurtarmamışdı. Samir çox darixanda Həbibyi yiğirdi, Həbiblə dərdləşirdi və əhalisi üç milyonu ötüb keçən bu şəhərdə Samirə həyan olası başqa heç kim yoxuydu. Bunları düşünən Samir qət elədi ki, bayaq o qədər insan onunla şəkil çəkdirmək istəyirdi. Bəlkə də onların biri Samirə yaxınlaşıb "dərdin varsa danış" desəydi Samir onu dərhal maşına otuzdurub ürəyində saxladığı bu qədər sözü ona deyərdi. Bu axmaq düşüncələrdən Samir gülməsədi, çünki bilirdi ki, illərlə tanış olub işdən başqa özgə bir şey danışmayan onlarla tanışı, minlərlə fanatı var. Lakin bütün bunlar indi kifayət etmirdi. Fanat çoxuydu, sirdəş yoxuydu, qadın çoxuydu, sevgili yoxuydu, dərəd çoxuydu, problem yoxuydu. Samir fikirləşdi ki, Səbinənin özüyle danışsa yaxşıdır. Ona görə yox ki, bu gözəl fikir idi. Sadəcə başqa fikir yoxuydu. Verilişin prodüserinə zəng vurub Səbinənin nömrəsini istədi. Bir neçə dəqiqə sonra Səbinənin nömrəsinə baxıb sözə necə başlayacağıni, yarım saat əvvəl ayrıldığı adama görüşün niyyətini necə izah edəcəyini götür-qoy elədi. Lakin qərar verə bilməyib Səbinəni yiğdi.

Yarım saat sonra Səbinə ilə üzbez oturduqda onun bir az da gözəlləşdiyini qorxuya seyr elədi.

Səbinə verilişə geyindiyi göy donu işgüzar kostyumla dəyişmişdi. Gözlenilməz dəvətə görə rəfiqəsiyle görüşə getməsə də, bunu Samirə demədi. Səbinə başa düşürdü ki, Samirin onunla görüşmədən studiyadan çıxmazı, ardınca isə ona zəng vurması təsadüf ola bilməzdi. Samirin hərəkəti Səbinə üçün çox mühüm idi. Çünkü o, yaraşıqlıydı, Aqşin obrazını ölkədə az qala hamı tanıyordu, məşhur idi, ağıllıydı, başqalarından seçilirdi. Səbinə Samirlə bağlı hər şeydən, hətta Aynanın müsibətindən də xəbərdar idi. O hamı kimi deyildi. Bir sözlə Səbinənin rəsmini çekdiyi ideal kişinin bütün ölçülərinə Samir cavab verirdi. Səbinə Samiri dəfələrlə müşahidə etmişdi, uzun müddətdir ona gizli rəğbəti vardi. Heç nədən çəkinməyərək Samirin Instagrama qoymuş bütün fotosunu bəyənirdi. Bunu sezən dostlarına da demişdi ki, aramızda heç bir şey yoxdu, sadəcə xoşum gəlir. Axır ki, Samirin diqqətini cəlb eləmişdi. Aylardır gözlədiyi fürsətin ayağına qədər gəlməsindən Səbinə çox məmənun görünürdü Samir isə durmadan danışındı. Son zamanlar bu qədər danışdığı yadına gəlmirdi. Mövzudan mövzuya keçir, zarafat edir, hər şey haqqında danışındı. Danışdıqca da Səbinənin gözlərinə baxırdı. Ona diqqət kəsilmiş bu gözəl gözlər danışmaq ehtirasını lap artırırdı. Danışdıqca duyğuları getdikcə şaxə qalxırdı. Hətta bir ara istədi ki, Samir olub Kamera teatrında işlədiyi günlərdə baş verən bir əhvalatı yarımcıq qoyub "Mən səni sevirəm, Səbinə" deyə qışqırsın. Bu dəliliyi bircə dəfə, o da Ayna üçün etmişdi.

O zamanlar Samir hələ Samiri deyildi, həyatında bu qədər qadın yox idi, bahalı kafelərin menyusundakı yemeklərin, kokteyllerin adını bilmirdi. O zamanlar Samirin ən çox sevdiyi roman Martin İden idi, Samir bir ara bu şövqlə yazıçılığa da başlamışdı, sonra düşünmüşdü ki, insan ancaq bir sahədə uğur qazana bilər, ona görə də mehrini aktyorluğa salmışdı. İndi Samir Səbinəyə baxdıqca təəssüflənirdi ki, gərək zamanında yazıçı olaydı, Səbinə haqda ölməz bir əsər yaradayı, gələcək nəsillər də bəlkə onda bilərdi ki, Səbinə necə güzel qız imiş, Samir onu nə qədər çox sevirmiş və Səbinə təbəssümü ilə onun ürəyinə necə yaz yağışı yağıdırı bilərmiş. Amma o, ümumən bir cins kimi qadınları sevməzdi, onların kamil zəkaya, iti ağıla və böyük istedada malik olmadıqlarını düşünürdü. Qadınları sevməsə də Samir onların sevgisinə möhtac idi. Nə zamandır bir qızı bu cür huşlu-qulaq aslığı olmamışdı. Heç bir qız da öz səhbəti ilə Samiri bu qədər məftun etməmişdi. Samir qadınları özünə məftun etməyi sevirdi, hətta bəlkə də bu onun həyat amalyidi. Qadınlarla uzun səhbətlərdən xoşlanmazdı. Samirin bir dəfə yarışxəş dediyi cümlə az qala zərb-məsəl olub dillərdə dolaşırırdı. "Məgər qadınlar danışa bilirlər?". Samir qadınların danışa bildiyini əlbəttə ki, bilirdi, Aynadan sonra ötüb keçən bu illərdə qadınlara qulaq asırmışcasına görünmək kimi qəribə bir vərdişə yiyələnmişdi. Həmsəhbət qadın Samirin qulaq asmadığını çətin ki, başa düşəydi. Qadınların min illərdir sahib olduqları bu instinctti Samir öz aktyorluq istedadı ilə zərərsizləşdirməsi ilə fəxr edirdi. Lakin indi fəxr etmək bir qırğıga dursun, Samir bütün diqqətiyle Səbinənin sözlerinə qulaq asırdı. Sonralar özü-özünə etiraf edəcəkdi ki, bu diqqətin səbəbi Səbinənin dediyi sözlər deyil, özüydü. Səbinə lap "Xoruz" şeirini söyləsəydi belə, Samir onun sözlərindən zövq alacaqdı.

Səbinə "saat on olub ki" deyəndə Samir telefonunu tapa bilmədi. Yadına düşdü ki, kafedə oturduğu altı saat ərzində telefonu üstündə olmayıb. Başqa vaxt hər beş dəqiqədən bir telefonun ekranına baxan Samir bu altı saatda telefonunu maşında unutmasını hiss etməyib. Samir sevginin toruna düşdüyüne tam əmin oldu. Və dərhal Həbibə mesaj yazıb bu sevindirici xəbəri ona çatdırmaq istədi. Telefon? Telefon yoxuydu. Amma portmanatı

pencəyinin cibində idi. Hesabı ödəyib ayağa qalxdılar. Hər ikisi sövq-təbii hiss edirdi ki, gün hələ bitməyib.

Kafedən sonra italyan restoranı... Sonra bar... Samir vaxtı nəyin bahasına olursa, olsun uzatmaq istəyirdi. Arzulayırdı ki, gecə qurtarmasın, günəş doğmasın, səhər açılmasın. Ona görə yox ki, gecə və Səbinə çox gözəl idi və qəfil yaranan bu məhrəmlik Samiri xoşbəxt etmişdi. Təkcə buna görə yox. Samir hissərinə arxayın deyildi, sabah bu hissərin tamam yoxa çıxacağından qorxurdu, bu dünyada yenə təmtək qalacağından üzənirdi. İndiki kimi güclü olmasa da Samirdə bu cür duyğusal partlayışlar yaşamışdı. Lakin bu partlayışların ömrü qısa çəkmiş, qəlpələri isə qadınlar qədər özünü də yaralamışdı. Təsadüfən tanış olduğu fransız qız, teatra yeni gəlmış aktrisa, nazirlikdəki katibə, gənc dramaturq, tərəf-müqabili olan sarışın, bulvardakı restoranın ofisantı... Samirdən olsa bu kədərli siyahını heç xatırlamaq da istəməzdı. İtalyan şərabı isə xatırələri oyadırdı.

Maşını Səbinənin evinin qarşısında saxlayanda saat altıya qalırdı. Hər ikisi enerjilərini son kalorisinə qədər xərcləyib yorulmuşdular. Samir öpmək üçün əyləndə Səbinə ona qıṣıldı. O da qızın çıyınlarını qucaqladı. Səbinə başını onun çıyninə qoydu. Və Samir onun qulağına piçildədi: "Mən səni sevirəm". Qız cavab əvəzinə Samirin qulağından öpdü. Samirin gözlərində bir damla yaş parladı. Bu bir damla yaşda nələr yoxuydu?! Aynasız illərin ilk fərəhi, təkliyin korşaltdığı ürəyin şadlığı, Kamera teatrının xiffəti, itirilən və bir daha yaşanılması mümkün olmayan bütün nisgillər...

Səbinə tənha kimi çıxıb məşuq kimi qayıtdığı evin qapısını açmamış, Samir Həbibə mesaj yazdı: "Deyəsən, aşiq oldum..."

\* \* \*

-Sən mənim gəncliyimi əlimdən aldın, Aqşin. Mən yalnız sənə pərəstiş edirdim. Dəli kimi sənə sevirdim vəancaq sənə inanırdım. Sən bütün gözəl şeylərin adı idin, sən ümid edin, xoşbəxtlik idin, gözəllik idin, arzu idin. Mən illərcə sənə dözdüm, eşqinlə alovlanan ürəyim daim sənə arzuladı. Amma sən... Sən məni bir əski parçası kimi tullayıb atdın. Mən səni o qədər sevirdim ki... İndi də sənə sevirəm. Bu mənim bədbəxtliyimdir, Aqşin. Amma mən əvvəlki Solmaz deyiləm. Mən böyükmişəm. Ürəyimə çəkdiyin dağlarla böyümüşəm mən. Sən yoxsan Aqşin daha. Mənimcün yoxsan. Sən özün özünü öldürdü. Daha səndən iyrənirəm. Get, bir daha geri baxma. Mən sənə qarğış edirəm: Qoy heç bir qadın sənə sevgiyle toxunmasın! Qoy heç bir qadının ürəyində sənə sevgi olmasın. Qoy, bir daha sevə bilməyəsən. Ömrünü məhəbbətsiz yaşayasan. Qəbrə qədər yatağının bir tərəfi soyuq qalsın.

Aqşin rolundakı Samir, əlində məktub dəbdəbəli kabinetində gəzərkən haldan-hala düşündü. Məktub yetmiş altı saniyə davam edirdi. Samir düz yetmiş saniyə kabinetdə gəzib bu məktubu oxumalı, qalan altı saniyədə isə məktubu yumurlayıb basketbol topu kimi zibil qabına atmalı idi. Səhnəni elə bir dubla çəkdilər. Fasilə elan olundu. Çəkiliş meydancası bir anda boşaldı. Rejissor Rafiq gəlib Samirin qarşısında oturdu. Assistent onlara çay gətirdi, özü isə çayını eynən Ayna kimi darçın çubuğuyla qarışdırıp içməyə başladı. Rafiqin sıfətində görüyü işdən məmənnun olan insanın yorğunluğuvardı və elə bu şirin yorğunluqla Samirdən soruşdu:

- Necədir, xoşuna gəldi bu hissə? Yaxşı oynadın, üç dəfə yaxın plana keçirtdim, plastikan əla idi. Xoşum gəldi.

Samir çaydan bir qurtum alıb "sağ ol" dedi. Sualı cavab vermək istəmirdi, çünki bu serialdan bezmişdi. Bezginliyini bürüzə vermək onun adəti deyildi. Belə olanda bezginlik əvvəlcə rejissora, sonra operatorlardan tutmuş

işiqçılara qədər yayılırdı. Samir əlavə etdi: "Məktub yaxşı yazılmışdı, lənət yeri də yaxşıydı". Rafiq əllərini ovuşdurub "o səhnəni özüm işləmişdim" deyə açıq-aşkar sevindi.

Samir Rafiqin xətrini istəyirdi, çünkü o başqa rejissorlar kimi Tarkovski haqqında boşboğazlıq edib əlindən bir iş gəlməyənlərdən deyildi. Ssenarıdən də başı çıxırkı, aktyorları da oynada biliirdi, lazım gələndə operatorlara da əl yetirirdi. Uzun illər montajçı işləsə də bir gün rejissor olmaq ümidi ilə kinoya aid olan bütün peşələri rejissora gərkli olan qədər mənimsəmişdi. Çəkdiyi seriallar da həmişə yaxşı reytinq alırdı. Samir onunla üçüncü serialdır ki, işləyirdi. Rafiq ilk serialından Samirin potensialını hiss etmişdi. Samir elə aktyorlardan idi ki, ona xüsusi olaraq nəyisə başa salmağa ehtiyac yoxuydu. O rejissorun baxışından nəyi necə etmək lazım olduğunu duyurdu. Aralarında yaxın dostluq olmasa belə dərin işgüzar münasibət vardi. Bu münasibət işlərinə həmişə yaxşı təsir edirdi. Rejissor bir dəfə çəkiliş meydançasında demişdi ki, serialın uğuru ancaq Samirin aktyor oyununa bağlıdı. Hətta bunu deyəndə Solmaz rolunun ifaçısını da unutmuşdu. Samir isə öz növbəsində mədəni şəkildə rejissora etiraz edib demişdi ki, filmin sahibi rejissordur, o ancaq rejissor deyənləri edir. Əslinə baxsan onların ikisi də haqlı idi. Samirin bu gün danışmağa həvəsi yoxuydu, ya da qısa danışmağa həvəsi yoxuydu. Onun qaradınməzliyini görən Rafiq çayını içib divana uzandı, odehyalı üstünə çəkdi. Rafiq fasilələrdə beş-on dəqiqə mürgüləyərdi.

Samirin üç səhnəsi qalırdı, ilk iki səhnə Solmazla id. Bu səhnələr sürətlə çəkildi. Sonuncu səhnə Samirin katibəsi ilə söhbəti idi. Katibə İncəsənət Universitetinin birinci kurs tələbəsinin oynadığı ilk rol idi. Qız çox təcrübəsizdi, tez-tez çəşirdi, rejissora baxırdı və özünü universitetdə hiss edirdi. Elə hesab edirdi ki, ona burda bu sənəti öyrətməlidirlər. Burda isə sürət hər şeydən vacib idi, çünkü itirilmiş hər dubl pul demək idi, ölmüş vaxt demək idi. Qızın naşılığı təmkinli adam olan rejissoru da bəzən təbdən çıxardırdı. Altıncı dublda rejissor özünü saxlaya bilmədi, aktyor oyunu üzrə assistenti çağırıb onu qızın görə nümayişkarana şəkildə danladı və çəkilişi dayandırdı. Yarım saatlıq fasilə ərzində rejissor otağına çəkildi. Samir də Səbinədən gələn mesajları oxudu, Instagrama baxdı, arada da ssenariyə göz gəzdirdi. Fasilədən sonra qızın oyunu xeyli düzəlmüşdi. İlk dublda yaxşı oynadı, ikinci dublu isə tamamilə səhvsiz oynaya bildi. Bu günlük iş qurtarmışdı, özü də qızın naşılığını da nəzərə almaqla belə həmişəki vaxtdan bir saat tez qurtarmışdı.

Samir çəkiliş meydançasından çıxıb, çantasından bir paket götürdü. Maşını işə salan Rafiqin yanına gəldi. Rafiq şüşəni endirib təəccübə Samirə baxdı, Samir də əlindəki hədiyyəni ona uzadıb "Ad günün mübarək, müəllim" dedi. Rafiq Samirin bu jestindən təəccübənmiş bir az da kövrəlmişdi. Qapını açıb maşından düşdü, Samiri öpüb qucaqladı. Sonra Samiri restorana dəvət elədi, bu gün onun ad günüydü deyə Samir etiraz eləmədi. Samirin maşını ilə mərkəzdəki "Texas" barına gəldilər.

Yarım saat sonra içki onların beynini dumanlandırmış, aralarındaki iyerarxik pərdə götürülmüşdü. Bu yarım saat ərzində Samir xatırlamışdı ki, onlar ilk dəfədir üzbüüz oturub araq içirlər. Bu üç il ərzində Samir rejissorun ad gününü bilməmişdi, bilmədiyinə görə təbrik də etməmişdi, lakin bir dəfə haradasa bu haqda eşidəndə telefonuna qeyd etmiş, səhər işə gələndə də yoluştü rejissora hədiyyə almışdı.

Rafiqi qəfil hədiyyə ilə bərabər həm də bu gün çəkdiyi səhnə - Solmazın Aqşinə yazdığı məktub səhnəsi - vəcdə getirmişdi. Bayaqdan bu haqda həvəslə danışındı, o də qulaq asırdı. Samir ofisiانتı çağırıb iki yüz qram araq sıfariş verdi. Sonra da rejissora üzünü tutub "pivəylə sərxoş ola bilmirəm" dedi. Rafiq başıyla onu təsdiqlədi. Dörd qədəh araq gəldi. Samir qədəhin birini

başına çəkdi. Sonra da qədəhin birini Rafiqin qabağına qoydu. Rafiq arağı pivə parçına boşaldıb içdi. O, susurdu, amma Samir sözlü adama oxşayırıdı:

-Müəllim, sizcə, biz bu serialı niyə çəkirik? Çoxmu lazımdır bize bu serial? Bundan qabaq neçə serial çəkmisən. Bir adam indi qaldırıb onların birinə baxırı? Bu serial da tezliklə unudulacaq. Bu serial da gedəcək zibil yesiyinə. Niyə, axı? Ölməz sənət yaratmırıq biz. Ölməz abidələr qoymuruq. Bütün həftəni işləyib bir seriya çəkirik. Adamlar da evdə oturub tum çırtlaya-çırtlaya baxırlar. Sonra biz təzəsini çəkirik. Ona da baxırlar. Amma köhnəsi unudulur. Niyə yüz il sonra da baxılacaq bir film çəkmirik biz. Niyə, axı?

Samirin səsi yavaş idi, hətta piçılıyla danışındı. Səsində azca da olsa qəzəb yoxuydu. Bir anlıq rejissor onun bu sakitliklə bu qədər ağır sözləri deyə bilmək qabiliyyətinə də heyran oldu. Lakin hansı tonla deyilirsə deyilsin, bu sözlər öz gücünü itirmirdi. Və bu sözləri bir başqasının yox, məhz baş rol ifaçısının dilindən eşitmək Rafiq üçün xüsusilə gözlənilməz idi. Ona görə də bir az susdu, pivədən sonra içdiyi arağın təsirinə məruz qalmış beynini qurcalayıb bir söz tapıb demək istədi. Tapdı da:

-Bəs sən özün niyə bu zibil serialda oynayırsan?

Samir bu cavabı eşidəcəyinə əmin idi: "Mənim oynamamığım vəziyyəti dəyişmir. Mən əvvəl elə özümü deyirəm. Nə işim var burda? Bu axmaq aktyorların arasında? Bu gündü o qız nəydi elə? Ondan aktrisa çıxar? Ömrü boyu o qız iki pyes oxuyubsa, mənə nəhəlet olsun. Niyə o gedib bozbaşını bişirmir? Bəs kim getirir bunları səhnəyə? Kim onların üzünə qapını açıb? Sənətin üzünə qapı bağlanıb, istedadsızlığa qapılar taybataydı. Sən sabah yaxşı film çək, gör başına nə oyun gələcək?! Amma sarsaq bir şey çək, heç kim inciməz, hamı tərifini göye çıxarıcaq. Bunun sırrı nədir, müəllim? Niyə həyat baha, ölüm ucuzdur? Niyə sənət ölü, amma axmaqlıq dirilir? Mən sizi ittiham etmirəm. Mən də bu çaxın içindəyəm. Mən də günaha batmışam. Söhbət sizdə, məndə deyil".

Rafiq özünün günahkar olmadığını eşidəndə bir az dirçəlib problemə kulturoloji gözlə baxmaq həvəsi hiss elədi. Stolun üstündəki qədəhi də içib bir siqaret yandırdı. Samirə baxıb ehtirasla danışmağa başladı:

-Samir, mən səndən bir on yaş böyüyəm. Mən bu sənəti çox sevirdim. Rejissor olmaq istəyirdim. Lap uşaqlıqdan e. Uşaq kosmonavt olmaq istəyər, aktyor olmaq istəyər, polis olmaq istəyər. Amma mən rejissor olmaq istəyirdim. Televiziyada montajçı işlədiyim günlərdə bircə arzum bütün məşəqqətlərə, kasıbçılığa, o axmaq filmləri montaj etməyə vadar edirdi. O arzu idı məni həyatda saxlayan. Nə zamansa mən də film çəkəcəkdir. Öz çəkdiyim filmi montaj edəcəkdir. Rejissor olanda gördüm ki, mənim mübarizəm indi başlayır. Üreyim istəyəni çəkə bilmirəm. Ümid edirdim ki, nə zamansa çəkəcəm. Montaj stolundan qalxıb rejissor kreslosuna oturduğum kimi indi də bu sən deyən sarsaq serialı tullayıb əla bir film çəkəcəm. Ssenarisini 10 il qabaq yazmışam. Ayda bir dəfə oxuyuram o ssenarini. İnan, o film ruhuma elə hopub ki... Gecələr də yuxumda görürəm o filmi. Az qala bütün səhnələrini yuxumda görmüşəm. Arzulayıram ki, kaş elə bir cihaz yaranaydı, yuxuları diskə yazaydım. Montaj edib o filmi hamiya göstərərdim. Ay Samir, mən gecə yuxumda öz filmimi çəkirəm, başa düşürsən məni? Bu dəlilikdi. Bu axmaqlıqdı. Bunu ilk dəfə sənə deyirəm, heç yoldaşım da bilmir bunu. İcməsəydim heç onu da deməzdim. Budu, bizim taleyimiz.

Araya çökən əzici sükütdə Samir araq qədəhini möhkəm-möhkəm əlində saxdı. O Rafiqi günahlar hesab etmirdi, sadəcə ürəyindəkiləri demək istəyirdi. Amma Rafiq onu susdurmuşdu, daha söz tapa bilmirdi. Nədənsə Rafiqi bu güne qədər işgüzar, pul qazanmayı bacaran peşəkar bir rejissor bilmişdi. O, heç düşünməzdi ki, həmişə gülərüz olan Rafiq yuxusunda film çəkir,

tozlanmış ssenarisini sıgallayıır, ürəyində film boyda dərd gəzdirir. Samir sövq-təbii anlayırkı ki, bu sükut uzun müddət davam edə bilməz. Ona görə də səhbəti deyişib Azərbaycan-İtaliya oyunundan səhbət saldı, bir az danışdı, lakin Rafiq tezliklə onun sözünü kəsdidi:

-Samir, bağıشا, sözünü kəsirəm. Bax, yaxşı bax. Heç bir şey bize əvəzsiz verilmir. Bayaq lənət səhbəti oldu e, Solmazın lənəti. Soruşursan ki, biz bu axmaq serialı niyə çəkirik. Bilirsənmi niyə çəkirik? Ona görə çəkirik ki, cibimiz pul görür. Ona görə çəkirik ki, yaxşı evdə yaşayaq, yaxşı maşın sürekli, uşaqlarımız yaxşı yerlərdə oxusun, sabah onlar dolanışq dərdi çəkməsinlər. Biz bunu düşünürük. Sənəti yox. Sənəti düşünsəydik biz sənətkar olardıq. Sənətdə qalardıq. Bu bekara işlərlə məşğul olmazdıq. Amma olurraq. Çünkü sən o "Porşə"dən düşüb metroya minən deyilsən, qardaş. Belə etdiyimiz üçün sənət də bizi lənətləyib. Biz o lənətə görə sənətdən uzaq düşmüşük. Mən oturub Fellini kimi film çəkərəm. Lakin xiyar Fellini mənim ipoteka kreditimi verməyəcək. Fellini mənim oğlumun təhsil haqqını verməyəcək. Fellini gəlib indi içdiyimiz pivələrin hesabını verməyəcək. Başa düşürsən, məni?! Biz adətən sər-xoş olanda düz sözü deyirik. Amma onu ayıq vaxtı düşünürük. Sabah çəkiliş meydanında heç birimiz bu səhbəti yada salmayacaq. Aydın məsələdir. Lakin istəyirəm ki, özün yaxşı biləsən ne işlə məşğul olduğunu. Pulun arxasında gedib böyük sənəti düşünmək olmaz. Bir əlində iki qarpz tutmaq istəyirsən. Sən pulu seçmişən. Sənətin lənəti üstündədir. Məndə də eyni şeydi. Ona görə də rahat ol. Gəl, sənə bir əhvalat danışım. Bununla da səhbəti bağlayaqq. Evdə gözləyirlər. Musa peyğəmbər gedir Tur dağına-Allahla danışmağa. Qayıdanda görür ki, bir adam büt düzəldib, sarı buzov şəklində bir büt. Özü də qızıldan düzəldib. Onu lənətləyib qəbilədən qovur. Deyir ki, heç kim ona toxunmasın, heç kim onunla ünsiyyətə girməsin. Buna müxtəlif cür yozum verirlər. Amma mənim fikrim budur ki, Musanın həmin o adamı qovmağının bircə səbəbi var. O da odu ki, həm Allaha həm də bütə ibadət etmək olmaz. Ya odu, ya da budu. Məsələ belədi. Onun lənətinin səbəbi də budu. O adam da elə-belə adam olmur a. Rahib olur. Yəhudi rahibi. Amma büt düzəldibmiş. Belə...

-Bilirəm, müəllim. Samiridi adı.

Rejissor ayağa dura-dura dedi: "Adını mən də bilirdim. Xətrinə dəyməməkçün demədim".

Rafiqin ayağa qalxıb tualetə getməsindən istifadə edən Samir hesabı ödədi. Telefonuna baxdı, Səbinə "Vatsapp"ı ağır mesaj atəşinə tutmuşdu, saatlarla cavab ala bilmirdi. İndi Samirin o mesajları oxumağa taqəti yox idi. Rafiqi yola salıb bara qayıtdı. Aylımaq istəyirdi, ona görə soyuq su sıfariş verdi. Ofisiyanta açarı verib maşından jurnalları gətirdirdi. Jurnalları vərəqləməyə başladı. Səbinə mesajların cavabsız qoyulduğunu görüb ardıcıl zəng etməyə başlamışdı. Zənglər dözülməz olanda Samir telefonu götürdü. Səbinənin əvvəlcə nömrəsini qara siyahısına saldı, sonra "Vatsapp", "Instagram", "Facebook"da blokladı. İndi Səbinə onu heç cürə tapa bilməzdi. Bəlkə çəkiliş meydançasına gələrdi, onda da ona izah edərdi ki, o artıq yorulub, heç bir münasibət saxlamaq istəmir. Samir doğrudan da bu iki gündə Səbinədən çox yorulmuşdu. Eve getməyə həvəsi yox idi, fikirləşdi ki, nə zamandı Həbiblə danışmış, ona zəng vurdu. Həbib də dedi ki, uşağın ad gündür, çıxa bilmir, əvəzində onu evə dəvət elədi. Samir təşəkkür edib Həbibini təbrik elədi, sonra da telefonla hədiyyə sıfariş verib Həbibgilin evinə göndərdi.

Sabah bazar günüydü, çəkilişi yox idi, ona görə də eve tez getmək ürəyindən deyildi. Özünü evə getməyə həvəsləndirəcək min şey axtarsa da heç nə tapmadı. Əslində çox variantı da yoxuydu, ona görə də telefonu götürüb tanış qızların birinə zəng vurdu. Sonra iki yüz qram araq sıfariş verib, hesabı istədi. Ev yaxın idi, maşını burda qoyub piyada getmək olardı.

\* \* \*

Ayna darçın çubuğu ile qəhvəsini qarışdırırdı. Əynində həmişə hamamdan çıxanda geyindiyi ağı xalat vardı. Ona baxıb gülümsəyirdi, amma nədənsə Samirin ürəyində bir nigarançılıq vardi. Samir gördüklerinin yuxu olduğunu bilsə də, nigarançılığın səbebini anlaya bilmirdi. Qəfil qapı döyüldü, Samir yuxudan ayıldı. Gözünü açıb onu qısılıb yatan qızı dərhal tanıdı. Qız da gözünü açıb sevgi və minnətdarlıq qarışq bir hissə Samirə baxdı.

Qapı bir daha təkidlə döyüldü. Samir xahiş etdi ki, qız qapıya baxsın. Qız da əyninə Samirin xələtini geyinib çıxdı. Samir yuxusunu anaraq gözlərini yumdu. Qız qayıdib dedi ki, bir xanım gəlib, onu görmək istəyir, qonaq otağında dır. Samirin səhər vaxtı heç kimi görməyə həvəsi yox idi, amma məcbur idi, dodağının altında mızıldanıb ayağa qalxdı, qızdan xalatı alıb otaqdan çıxdı.

Gələn Səbinə idi. Üzü bütün gecəni yatmamaqdən, ya da ağlamaqdən, bəlkə də, bunların cəmindən işmişdi. Çox pis görünürdü. Makiyajsız idi, əynində də adı idman paltarı vardi, saçlarını belə daramamışdı. Samir içəri girən kimi o ayağa qalxdı, özünü Samirin qucağına atmaq istədi, lakin nə düşündüsə, oturdu, başını dizlərinə qoydu. Saçları yere dəyirdi. Samir ona yaxınlaşdı, üzündən öpdü, sonra da qucaqlayıb pırtlaşıq saçlarını sığallamağa başladı. "Niyə belə edirsən, Samir?" Səbinənin səsi sanki quyu dibindən gəlirdi:

-O gecədən sonra məni bir dəfə də yiğmamışan, mesajlarına cavab verməmişən, telefonumu açmamışan. Bu azmiş kimi üstəlik məni hər yerdən blok eləmişən. Nə günahın sabihiyəm mən, Samir? Öz ah-naləmdən bezmişəm. Hər gecə ağlamaqdən döşəyim islanır. Göz yaşlarından yatağım yaş olur. Neyləmişəm sənə. Görüşdük, gözəl bir gecə keçirdik. Danışdıq, ürəyimin kirini-pasını tökdük. Mən demədim ki, mənə "Səni sevirəm" de. Heç mən də o sözü ciddi qəbul eləmədim. Gördüm ki, məndən xoşun gəlir. Mən sevirdim səni Samir. Özü də sənin kimi yox e, çoxdan sevirdim. Səni görəndə dilim-ağzım quruyurdu. Öpdün məni, səni sevirəm dedin, mən o gecə çox xoşbəxt oldum. Amma nə biləydim ki, əzabını sabah çəkəcəyəm. Nə eşitdin məndən? Sənə ne dedilər? Qulağını kim doldurdu? Hansı ləçər, itin qarnından çıxmış məni sənin gözündən saldı, Samir? Məni döy, söy, lap öldür, amma belə qoyub getmə. Mən bu rəzilliyin içinde öz insan sıfətimi sənə görə saxlamışam, Samir. Sən olmasaydın, mən də onların biri idim, şortu idim. Mən bu dünyada ancaq sənə mehrimi salmışdım. İşığımı mən səndən alırdım, Samir. Aylardır ancaq sənin haqqında düşünürdüm. Gəl, gedək bizə, otağımı göstərim sənə. Hər yan sənin şəkillərindir. Sənin disklərindir, serialarındır, filmlərindir, afişalarındı. "Od gəlini"ni o gün "Mədəniyyət"də verirdilər, "zapis" edib telefonuma atmışam, hər gün qulaq asıram Biləgenli Elxanın monoloquna. Rəfiqələrim də deyir ki, ona qulaq asma, günahdır, deyirəm ki, onu Samir deyirsə, günah ola bilməz. Allah mənə Samiri günah yazmaz. Bəs niyə belə edirsən, əzizim? Bəlkə xoşuna gəlmirəm. Bəlkə sinəm balacadı, ona görə edirsən, bəlkə dodaqlarım xoşuna gəlmir? Nə istəsən sənin üçün edərəm, Samir, sən təki məni belə atıb getmə. Razıyam, səni başqasıyla da evləndirərəm, toyunda da oynayaram, təki mənə üz çevirmə, Samir. Mən səni aylalla sənsiz sevmişəm, sənin xəbərin olmayıb. Sənə minnət qoymuram, əzizim, canım, sadəcə sən bu qədər yaxına gəlib bir anda uzağa qaçanda mən deli oluram axı. Deyirəm, kaş uzaqda qalaydı həmişə, heç yaxına gəlməyəydi. Mən uzaqdan sevməyə alışmışdım Samir. İndi sənin qoxunu aldım, qoxunu tanıdım mən. O qoxusuz necə yaşayaram? Sənsiz necə qalaram?!

Samir adətən səhərlər çox emosional olurdu. İndi Səbinənin bu duyuğu seli ona xüsusilə pis təsir göstərdi. Qızın qarşısında diz çöküb başını onun

dizlərinin üstünə qoydu. Deməyə söz tapmırı. Səbinə çox danişdi, danişdılqca onun hər sözü Samirin ürəyinə bir yara saldı. Bu yaraların qanını silə-silə Samir Ayna haqda düşünməyə başladı. Səbinə danışmaqdan yorulub susdu. Samir onu sakitləşdirmək üçün nələrsə dedi, lakin bu sözlər gücsüz idi, ruhsuz idi, ölü idi. Amma Səbinə bu sözlərdən sakitləşdi, çünkü o sakit olmaq istəyirdi. Bura təsəlli almaq üçün gəlmışdı.

Bir az sonra üçlükdə qızın hazırladığı səhər yeməyini yedilər. Hər üçü cəxdandır olmadıqları qədər xoşbəxt idi. Bir azdan qız, ardınca isə Səbinə getdi. Samir oturub Musa peyğəmbər haqda olan filmin davamına baxdı. Axşam tərəfi qalxıb ssenarini oxudu. Sonra Rafiqə zəng vurub hal-əhval tutdu. Onunçün maraqlıydı ki, dünənki söhbət rejissora necə təsir edib. Rafiq da bu haqda söz salmadı, ssenari haqda fikrini soruşub sağollaşdı.

İnternete girib bir xeyli qurdalandı. Yorulub İpadı yatağın üstünə fırlatdı. Soyuducunu açıb rom götürdü, Coca Cola ilə qarışdırıp içində buz atdı. Birnəfəsə içdi. İkinci. Üçüncü. Dördüncü. Beyni dumanlanmağa başlayırdı, romu soyuducuya qoydu. İndi yaşamaq ona daha asan idi. Qayıdlıb yatağına uzandı.

Telefonuna zəng gəldi, fikir vermədi. Telefon yenidən tərpənməyə başlayanda üzünü çevirib mürgüləməyə çalışdı. Lakin telefon susmurdu. Samir yağa qalxıb stolun üstündəki telefona baxdı. Zəng vuranın Səbinə olacağını fikirləşirdi, amma Həbib idi. Tələsik telefonu açdı:

-Buyur, Həbib. Necəsən?

-Sağ ol, Samir yaxşılıqdı. Neynirsən? Haralardasan?

-Evdəyəm.

-Xəstələnin eləməmisən ki?

-Yox...

-Sən evdə oturan deyildin axı...

-Nə bilim. Bekarçılıqdı.

-Sən belə elə. Yarım saatə gəl məni evdən götür. Gedək, oturaq. Səninlə işim var.

-Nə işidi?

-Telefon söhbəti deyil. Amma yaxşı xəbərdi.

-Yaxşı.

-Yarım saatə burda ol.

-Olaram, Həbib. İndi hazırlaşış çıxıram.

Həbib ona hər gün zəng vurmazdı. Vurmuşdusa demək ciddi səbəbi vardı. Yaxşı xəbər söhbətinin də qəribəliyə salmaq olmazdı. Görəsən, nə xəbər idi? Samir xoş xəbərin müjdəsi ilə sanki bir az dirçəldi. Hamama girib duş aldı, boğazlı köynəyi ilə cins pencəyini şifonerdən çıxardıb geyindi. Güzgündə özünə baxa-baxa zövq aldı. Odekalon vurub otaqdan çıxdı.

Həbibgiliin həyətinə çatanda danişqlarından iyirmi beş dəqiqə keçmişdi. Dostunu narahat etmək istəmədi. Telefonunu götürüb Səbinəyə bir mesaj yazdı: "İndi bir az yaxşısanmı, Səbinə?" Səbinə cavab əvəzinə öpüş göndərdi. Şüşəni açıb küləkli havanı uddu. Pəncərədən başını çıxardıb ulduzlara baxdı. Sərxişlüyü keçmiş, içində qəribə bir rahatlıq çökmüşdü. "Bu ulduzlar bəlkə artıq yoxdular, işqları indi gəlib bizə çatır. Amma bizim ulduzluğumuzun ömrü özümüzdən də azdır" deyə düşündü. Bu fikir ona rahatlıq gətirdi.

Hiss edirdi ki, içində çökən bu rahatlığın əsl səbəbi alacağı xoş xəbər deyil, Həbibin zəngidir. Samirin Həbibin yanında elə bir günahı yoxuydu, lakin o həmişə Həbibdən utanırdı. Ona az qala öz şeyxi, ustadı kimi baxındı. Hansısa bir uğuru haqqında bütün qəzetlər, saytlar yazsa belə o bu yazınlardan Həbibin bir təbriki qədər həzz almırı. Həbib Samirə baxanda çox kasıb yaşayırırdı, gəliri dörd nəfərlik ailəsinə güclə çatırdı. Həbibdə Samirə xoş gələcək bir cəhət

vardı, o da Həbibin sənətə olan sevgisi və sədaqəti idi. Samirin ötən günlərdən qoruyub saxlaya bildiyi yeganə şey Həbiblə dostluğudur. Bu dostluqla fəxr edirdi. Az görüşsələr, görüşəndə də az danışsalar belə, Samir Həbibə ürək qızdırırıdı. İlk baxışdan adamayovuşmaz Həbib də bütün bunları dərindən hiss edir, öz növbəsində Samirə hörmət bəsləyirdi. Lakin bu hörmət onun Samiri danlamasına mane olmazdı. Doğrudur, bu çox nadir hallarda olardı. Həbibin yazdığı irad, dediyi bir söz, ya da bəzən adicə bir sərt mimikası Samirə çox ağır gələrdi. O, həmişə deyərdi ki, Həbib mənim ürəyimin səsidir. Bütün bu mülahizələrə görə Həbib Samir üçün az qala müqəddəs bir adam idi.

Beş dəqiqə sonra Həbib maşının qapısını açıb Samirin yanında oturdu. Kefi kök idi. Həbibin sevdiyi çay evinə getdilər. Maşının açarını valeyə verən Samir Həbibin arxasında kabinetə keçdi. Çay gələnə qədər Həbib Samirə oynadığı serial barədə bir-iki sual verdi. Samir də onun işlərinin necə getdiyini soruşdu. Sanki mətləbi çayın gəlişinə saxlamışdır, çünki çay stəkanlara süzülən kimi ikisi də ciddiləşdi. Hətta Samir hiss etdi ki, ürəyinin döyüntüsü bir az da sürətləndi. Həbib çaydan qurtum alıb Samirin gözlərinin içində baxabaxa dedi:

-Paolo Kroçe bizim kinostudiya ilə film çəkəcək. Maliyyə bizzəndir. Kann festivalında nümayiş olunacaq. Plan var ki, "Oskar"da saldıraq. Ssenarini da özü yazıb. Bizimkilərin də bircə şərti olub ki, baş rolların birini bizim aktyorlar oynasın. Kroçe da razılaşıb, hətta deyib ki, bir neçə azərbaycanlı aktyoru da oynada bilər. Xahiş edib ki, ona aktyorlarla işləmək üçün Azərbaycandan bir rejissor assistenti də verilsin. Dünən kinostudiyanın zəng vurdular, gedib danışdım. Məni artıq assistant təyin eləyiblər. Düzü, əvvəl razılaşmaq istəmədim. Axı, mən teatr rejissoruyam. Sonra fikirləşdim ki, təcrübə üçün yaxşı olar. Sabah İtaliyaya gedirəm. Ssenarini də oxumuşam. Əla bir şeydir. İstəyirəm ki, baş rolda sən oynayasan.

Samirin cismi burda olsa da xəyalı göylərə uçmuşdu. Kroçe kimi dahi rejissorun filmində oynamaq, yüz ildir xəyalını qurduğu qırmızı xalıda gəzmək, üstünə tuşlanan minlərlə obyektiv, böyük sənet əsərinin bir parçası olmaq, Kannda mükafatı başının üstünə qaldırmak- bütün bu xəyallar Samirə başgicəlləndirici təsir göstərərək bayaq içdiyi dörd stəkan romdan daha artıq sərxoş elədi. Ofisiantı çağırıb xəberin sağlığına şampan gətirdirdi. Həbib Samirin bu halından çox məsud olmuşdu.

Xəberin sərxoşluğu Samirdən üç gün keçmədi. Heç kimlə bölüşə də bilmirdi. Zətən kime deyəcəkdi ki? Bircə Səbinə vardi, amma qorxurdu ki, Səbinə də Kroçeni tanımayıb ovqatını təlx eyləyə. Həbiblə görüşün sabahısı çəkiliş zamanı Samirin yeddi səhnənin yeddisini də bircə dublla yekunlaşdırması Rafiqi təəccübəndirdi. Düşündü ki, Samir seriala tam isinişib, ona görə də bu qədər səhvsiz oynayıb.

Çəkilişdən çıxan Samir Səbinəyə zəng elədi. Görüşüb gecikmiş günorta yeməyini yedilər, Nizami kinoteatrında filmə baxdılar. Bir az gəzdikdən sonra ABC mağazasından Kroçenin diskini aldılar. Samir Kroçenin bəzi filmlərinə baxmışdı, lakin indi baxmağın bir başqa mənası, bir başqa məramı vardi. Səbinə katolik kilsəsinin qarşısına yapıldırmış seminar elanındakı "Yaxışlardan olduğun üçün Allah səni çox sevir" sözlərinin altından əliyə xətt çəkib Samirə gülümsündü. Əllərindəki çərez dolu selləfanlarla liftə girəndə Samir Səbinənin qulağından öpdü. Səbinə utancaqlıqla gülümsədi.

O paltarını dəyişdirənə qədər Səbinə də çay dəmlədi. Bir az ordan-burdan danışdılardı. Samir dözməyib sərrini Səbinəyə açdı. Səbinənin bu qədər sevinib boynuna atılmasına da doğrusu bir az təəccüb elədi. Siniyə yiğdiyi çərəzlərlə çayları götürüb Kroçenin "Ən uzun gecə" filmini DVD-yə qoydular. Film başlayan kimi qarlı küçədə uzaqdan nöqtə kimi görünən bir adam gəlirdi və bu

adamın sıfəti aydın seçilənə qədər düz 6 dəqiqə keçdi. Samir Səbinənin bu yorucu filmə necə maraqlı tamaşa elədiyinə baxıb heyrətlənərək düşündü ki, onun dayaz olduğunu düşünməklə səhv edib. Amma Samir yene də səhv edirdi, çünkü Səbinənin bu filmə bu qədər diqqətlə baxmasında Samirə olan sevgisi daha çox rol oynayırıdı, nəinki onun kinomanlığı. Səbinə bu filmə ancaq Samirin xətrinə baxırdı. Samirlə bağlı olan hər şey kimi bu darixdıcıri film də Səbinəyə xoş gəlirdi. Çünkü sevgilinin sevdiyi hər şeyi sevməkdə sevgi...

\* \* \*

Həbibin İtaliyada olduğu günləri Samir Səbinə ilə keçirdi. Çekilişdən sonra Səbinəyə zəng vurur, şəhərdə gəzir, saatlarla restoranlarda oturur, bəzən də birbaşa evə gedib bir yerdə yemək hazırlayıır, filmə baxırdılar. Samirə Səbinə ilə vaxt keçirmək çox xoş idi. Münasibətlərinə bir ad qoymamışdır, "səni sevirəm" sözünü sözsüz razılıqla qadağan eləmişdir. Sadəcə dostluq edirdilər, bəzən xüsusən də şərabdan sərxos olanda öpüşürdülər. Onların fiziki teması ancaq bununla məhdudlaşırıdı. Hər ikisi də bu gedışatdan çox məmənun idi. Səbinə ürəyinin dərinliyində, söz yox ki, daha qəti və gələcək vəd edən bir sevgi etirafı gözəylərdi. Lakin bunun tezliklə olmayacağına da bilirdi. İndi isə bu münasibət onu tamamilə qane edirdi.

O gecə, Həbib İtaliyadan zəng vuranda Səbinə başını Samirin dizlərinə qoymuş halda Kroçenin növbəti filminə baxırdı. Samir telefonu dərhal açdı:

-Salam, Samir.

-Salam, Həbib. Necə gedir işlər?

-Sağ ol, yaxşılıqdır. Aeroportdayam. Qayıdırám Bakıya.

-Hə, ləp yaxşı. Salamat gəl.

-Bir şey deyəcəkdir.

-De, nəsə olub?

-Olmayıb olmasına. Sənin rola namizədiyini verdim. Amma rejissor dedi ki, mən sizin aktyorları yaxşı tanımiram, gərək kastinq keçirdim.

-Kastinq? Mən uşaq zədam ki, kastinqdən keçim.

-Yox, Samir. Ele demə. Bunlarda qayda belədir. Amerikada heç Bred Pitti də kastinqsiz oynatmazlar.

-Bilirəm e. Amma bura Amerika deyil, axı.

-Amerika deyil, amma Kroçə belə istəyir. Mən nə edə bilərəm? Demək artıqdır ki, əlimdən gələn hər şeyi edəcəm.

-Bilirəm, əzizim. Bilirəm. Bəs başqa kimlər olacaq kastinqdə?

-Mətbuatda elan verəcəyik. Kim istəsə gələcək. Seçəcəyik aralarından birini.

-Mətbuatda elan? Ömrü boyu kamera görməmiş adamlarla bir yerdə kastinqdə olacam?

-Samir...

-Nədi, Həbib...

-Hər şey danışdığını kimi olacaq. Heç kim sənin aktyorluq qabiliyyətini sınamır. Sənin rola uyğun olub-olmadığını sınayırlar.

-Axı, belə danışmamışdım. Mən bu gün səhnəyə gələn burnu fırıldırı uşaq deyiləm, axı.

-Rejissor mən deyiləm. İnanıram ki, sən seçiləcəksən. Niye belə reaksiya verirsən, başa düşmürem.

-Bilmirəm. Xoşuma gəlmədi düzü.

-Bilirəm xoşuna gəlmədiyini. Amma sən yarışmaqdən çəkinmə.

-Yarış da deyirsən e. Çayxanadan durub kastinqə gələn avaralarla yarışacam mən? Mən Samir...

-Bəsdi, Samir, ya da Samiri... Rominqdəyəm. Emailinə ssenarini atıram. Onu diqqətlə oxu, sabah axşamtərəfi görüşək, səni hazırlayım.

-Oldu, Həbib. Çox sağ ol hər şeyə görə.

-Gecən xeyrə, hələlik.

-Xeyrə qarşı.

Samir telefonu söndürüb kənara tulladı. Kefinin pozulduğunu görən Səbinə onu qucaqlayıb bir neçə dəqiqəlik susub dedi ki, Həbib işin içindədisə, narahat olmağa dəyməz. Samir də sanki bu sözü gözləyirdi, dərhal sakitləşdi. Notbuku götürüb ssenarini yüklədi. Səkkiz səhifəlik ssenarıdə heç dialoq yox idi, görünür, ssenarinin qısa variant idi. Oxuyub məzmununu Səbinəyə də danışdı. Film baxıb yatdırılar.

Sabahı gün çəkiliş zamanı yaranan fasılələrdə də Samir ssenarini təkrar-təkrar oxudu. Axşama qədər az qala əzbərləmişdi. Səbinəyə bir yerdə Həbiblə görüşdülər. Həbib səfərdən çox məmnun görünürdü, rejissorun peşəkarlığını, kinematoqrafik duyumunu çox tərifləyirdi. Tərif filmdə oynayacaq italyan aktyorlara keçəndə Samirin kefi pozuldu. Bunu əvvəlcə biruzə vermək istəməmirdi, Həbib də heç hiss etmirdi. Amma aktyorların söhbəti uzananda Samir daha dözə bilmədi:

-Onların aldığı pulu mən də alsam elə oynayaram da.

Həbib razılaşmadı:

-Məsələ pulda deyil. Adamlar özlərini inkişaf etdiriblər. Ədəbiyyatdan danışırsan - danışırlar, kinodan danışırsan - danışırlar, futbol deyirsən, onu da bilirlər. Ssenari əzbərləmirəl e, öyrənirəl. Pul-zad söhbəti də yoxdur. İnanırsan, çoxu pulsuz oynayır filmlərdə. Seriallardan pul qazana bilirlər, düzdür, amma hamısı deyir ki, serialı çörək puluna oynayıraq, əsas filmlərdi. Bizdə elədi məgər? İstənilən aktyorun arzusu məşhur olmaqdı. Peşəkar olmaq ağıllarına da gəlmir. Bizdəkilər kimi gedib axmaq şoulara-zada qoşulmurlar. Sənət nədi, bilirlər. Pul nədi, onu da bilirlər. Seçimlərini edirlər. Daha bizimkilər kimi pulum da gəlsin, sənətim də olsun demirlər. Bilirlər ki, onların ikisi çox nadir hallarda bir yerdə olurlar. Deyirlər ki, peşəkar aktyor olaq, pul onsuz da gələcək.

Samir bu söhbətdən inciyən kimi oldu. Amma Həbibə etiraz edəcək sözü tapıb deyə bilmədi. Əmin idi ki, bu sözlərin nişangahı bir az da özüdür. Ona görə də çox uzatmağa lüzum görməyib ssenari haqqında soruşdu. Həbib də çantasından ssenarini çıxardıb səbirlə, eynən köhnə vaxtlardaki kimi sözbəsöz ssenarini izah eləməyə başladı. Samir həvəslə ona qulaq asa-asə hey-rətlənirdi ki, dəfələrlə oxusa da Həbibin indi danışlığı şəylər ona çatmayıb. Bir tərəfdən də düşünürdü ki, kastinqə qatılanların heç biri ssenarini onun kimi dərinliyinə qədər bilməyəcək. Bir saat ərzində Samir ssenarini tam mənimsədi. İndi filmi görməyə başlayırdı. Kastinq isə gələn həftə olmalı idi. Qərara aldlar ki, kastinqə qədər də bir-iki dəfə görüşüb söhbət eləsinlər.

Sabahı gün mediada gedən elan kastinqi sənət dünyasının bir nömrəli mövzusuna çevirdi. Samirin oynadığı serialın da üç aktyoru kastinqə qoşulacaqdı. Rafiq Samirə kastinqə getməyi məsləhət gördü. Samir kastinqə qatılacağına etiraf etməyə utanındı. Baş rol sevdasına düşənlər ancaq aktyorlar deyildi. Samirin tez-tez getdiyi restoranın ofisiantı da kastinqə qoşulacağını deyəndə Samir az qaldı ki, sevdasından əl çəksin. İki məsələyə görə bunu eləmədi, çünki o, bu rolu çox istəyirdi və gələcək beynəlxalq şöhrətinin tramplini kimi baxırdı. Digər tərəfdən, ofisiantla eyni səhnədə yarışmağı da qüruruna yedizdirə bilmirdi. Həbib orda olmasayı yəqin ki, kastinqə qatılmazdı. Günlər keçdikcə Samirin əsəbləri gərginləşirdi, bir tərəfdən də Səbinə “hər şey yaxşı olacaq” deyib onun zəhləsini tökürdü. Diqqətini seriala da verə bilmir, ssenarini yüz dəfə oxusa da, başına girmirdi.

Çəkiliş meydançasında əvvəlki əzmlə oynamaq çətin gəlirdi. Bütün diqqətini cəmləşdirib var qüvvəsi ilə oynayırkı ki, əsəbi vəziyyəti hiss edilməsin. Lakin cəhdləri əhəmiyyətsiz olduğundan bundan xəbərsiz idi. Rafiq Samirdəki dəyişikliyin səbəbini izah edə bilmirdi.

\* \* \*

Samir çəkilişə bir saat gecikmişdi. Rafiq narahat olub assistentə Samirə zəng vurmağı tapşırıdı. Telefonu bağlımış. Rafiq pis vəziyyətə düşmüşdü, qərara gəldi ki, Samirin olmadığı səhnələri çəksin. Cəmi üç səhnə idi. Üç səhnənin çekildiyi iki saat yarım ərzində də Samir gəlib çıxmadi. Fasılə eləməkdən başqa əlav qalmamışdı. Bir azdan əsəbi produser də gəlib rejissorun əsəblərini tarıma çəkdi. Hami çətin vəziyyətdə idi. Bu gün serialın sezon finalı çəkilməliydi. Axşam kirayə texnikanı qaytarmaq lazımdı. Efirə də cəmi üç gün qalırdı, montaj və səsləndirməni də nəzərə alanda üç gün çox az idi. Aktyorların biri Həbibli Rafiqin yadına aldı. Assistant Həbibdən də bir xəbər öyrənə bilmədi. Səbinə də telefonuna çıxmadı, mesajlara da cavabsız qoydu.

Vəziyyət qeyri-müəyyənlilikdən çıxılmazlığa doğru gedirdi. Texnikanı hazır vəziyyətdə saxlayıb Samirin evinə adam göndərdilər, qapını açan olmadı. Produser tamam hövsələdən çıxmışdı. Neçə ildir ki, Rafiq Samirdə belə məsuliyyətsizlik görməmişdi.

Rafiq ssenarini götürüb otağına keçdi. Tünd çay içə-içə ssenarini Samirsiz vəziyyətə salmaq istəyən heç nə alındıra bilmədi. Ssenaristə zəng vurub vəziyyəti başa saldı. Amma onların hər ikisi də çox gözəl anlayırdı ki, heç Kroçə də baş rol aktyoru olmadan serialın son seriyasını yaza bilməz. Rafiq bir saat sonra tamam ümidsiz halda otağından çıxbı elan etdi ki, çəkiliş sabah səhər saat 9-a qədər təxirə salınır. Assistant də Samiri tapmaq üçün hər şeyi etməyi tapşırıdı. Hərçənd bunu deməyə də ehtiyac yox idi. Çünkü assistant artıq iyirmiye qədər adama zəng vurmüş və heç bir cavab ala bilməmişdi.

Axşama qədər rejissor evdə vurnuxur, tez-tez assistentə zəng vururdu. Hətta polisə xəbər etməyi də düşündü. Fikirləşirdi ki, Samirin başında bir qeylü-qal olmasa bu qədər itə bilməzdi. Evdə özüne yer tapmayıb şəhərə çıxdı. Bulvarda bir xeyli gəzdikdən sonra taksiylə Samirin yaşadığı binaya getdi. Evin işığı yanmırıldı. Rejissor gəldiyi taksiylə qayıtdı, yolda sürücündən xahiş elədi ki, onu bir restorana aparsın. Yemək yadına da düşməmişdi, səhər yedyinin üstündəydi.

Restorana girib ətrafa elə diqqətlə boylandı ki, elə bil Samiri görəcəkdi. Pəncərənin yanında oturub steyk və qırmızı şərab sıfariş verdi. Menyunu gətirən ofisiant ona çox tanış gəldi. Onun sıfətində təcrübəli ofisiantlara məxsus növbətçi nəzakətdən çox məhrəm bir mimika vardi. Ofisiant ona adıyla, özü də "müəllim" deyə müraciət edəndə rejissor onu xatırladı. Hardasa on il əvvəl institutda bu oğlana dərs demişdi. Yemək gözlədiyindən də dadlı idi, yeyib bitirənə qədər bir qədəh də şərab istədi. İndi söhbət eləməyə adam axtarırdı, lakin işi çox olduğundan ofisiant da ona baş çəkə bilmirdi. Bir az sonra ofisiant ona üçüncü qədəhi gətirəndə soruşdu:

- Rafiq, müəllim, məni tanıdız?
- Tələbəm olmuşan, yadımdadı.
- Bəli...
- Amma adını unutmuşam.
- Olan şeydi...
- Həvəsin varsa, gəl oturaq.
- On beş dəqiqə sonra növbəm qurtarır. İcazə versəniz, gələrəm.
- Məmnuniyyətlə. Gözləyirəm.

Bu anda assistentdən zəng gəldi. Rafiq ofisianta əli ilə söhbətin başa çatdığını işarə edib telefonu açdı:

-Salam, müəllim.  
 -Salam. Nə oldu? Samiri tapdın?  
 -Tapmamışam hələ. Amma dünən onu görüblər.  
 -Harda?  
 -Bu kastinq elan olunmuşdu e.  
 -Hə, bildim.  
 -Ordaymış.  
 -Nə? Samir kastinqə gedibmiş?  
 -Həbib də ordaymış. Bəlkə Həbibin görməyə gedibmiş.  
 -Ola bilər.  
 -Ondan sonra görən olmayıb.  
 -Sənə bunu kim dedi?  
 -Elşad.  
 -Elşad kimdir?  
 -Dünən gəlmişdi e. Epizodik rola çəkdik. Lənkəran teatrından.  
 -Hə, yadıma düşdü. Başqa nə öyrəndin?  
 -Həbibə bir də zəng elədim. Heç nə demədi. Amma bir az sözlü adama oxşayırırdı.  
 -Onu indi özüm yığaram.  
 -Yaxşı. Xəbər bilən kimi zəng vuracam.  
 -Oldu. Hələlik.

Rejissor telefonu stolun üstünə tullayıb İncəsənət İnstitutunda dərs dediyi günləri xatırladı. O vaxt televiziyyada işləyirdi, baş redaktordan yalvar-yaxarla icazə alıb, həftədə bir dəfə dərsə gedirdi. Onun icazəsində "sən kimsən ki, dərs də deyəsən" rişxəndini duymaq üçün xüsusilə həssas olmağa ehtiyac yoxuydu. Rafiq sənət yolunda bu cür rişxəndləri çox görmüş, çox dözmüşdü. Keçən ay həmin baş redaktor ona zəng vurmuşdu. "Rafiq müəllim" (məhz belə demişdi), "xahiş edirəm serialınızda bacım oğluna bir rol verin" deyə xahiş eləmişdi. İllər keçdikcə bütün o rişxəndlər xahiş formasında qabağına çıxırdı və Rafiq bu xahişləri yerinə yetirməkdən xüsusi ləzzət alırdı.

Ofisiant önlüyünü çıxardıb pencək geyinmişdi. Oturmağa icazə istədi. Onun səsi Rafiqi xəyallardan ayırdı. O danışdıqca Rafiq onun adını da xatırladı, ötenləri də. Rafiq illərlə bu tələbənin yaddaşından necə silindiyinə cavab tapa bilmirdi. Ofisiant isə illərlə görmədiyi müəllimini görməyin sevinci ilə danışındı:

-Bilirsiz, sizin dərsleriniz heç vaxt yadımdan çıxmırı. Əsgərlikdə olanda da daim sizin haqqınızda düşünürdüm. Bizə baxdırıığınız filmlər haqda düşünürdüm. Yadımdadır, siz ilk dərsdə bir söz demişdiz. sözü heç vaxtyadımdan çıxmır. Sonra bu sözdən də güclü sözər eşitdim. Lakin o söz ruhuma elə hopmuşdu, məndə elə təsir oyatmışdı ki.

-Nə demişdim?  
 -Demişdiz ki, insan hər hansı bir işə başlayanda qarşısında iki yol olur, bu iş ya alınacaq, ya da alınmayacaq. Amma hansına inanırsınızsa o olacaq. Fikirləşirdim ki, bu necə ola bilər. Bir-birinə zidd olan iki şey eyni anda ola bilər? Sonra anladım ki, mümkünkündür. İnstitutu bitirdim, Gənc Tamaşaçıılarda işə götürüldüm. Lakin maaş o qədər az idi ki, məcbur rayon teatrına getdim. Orda heç olmasa kirayə dərdi yox idi. Özümü ancaq işə vermişdim. Başqa şey haqda düşünmürdüm. Ev, ailə, uşaq... Heç nə haqda.. Axırda gördüm ki, orda da alınmir. Sənət yoxdu. Başqa nə desən var. Aktyorların çoxu başqa işdə işləyirdi, teatrda adları gedirdi. Məni teatrdan Şaxta Baba göndərildilər. Başıma bir iş gəldi. Ondan sonra qayıtdım Bakıya. Düşündüm ki, teatrdə işləməsəm də, heç olmasa mühitə yaxın olaram. Gedib tamaşalara baxaram, adamları görərəm.

-Nə iş gəldi ki, başına?  
 -Heç. Bıçaqlamışdır məni.  
 -Necə yəni?  
 -Təsadüfən olmuşdu.  
 -Təsadüfən adam bıçaqlayalar?  
 -Bir gün bir qadın gəldi, yanında iki qız. Şəkil çəkdirəndə bir əlimi qadının çıynınə qoymuşdum. Onun da əri Rusiyadan gəlib məni bıçaqladı.  
 -Vay, vay...  
 -Hə... Sonra qayıtdım şəhərə. Arzularıma burda çatdım.  
 -Hansı arzudan danışırsan? Ofisiant işləyirsən də. İki-üç aya təzə seriala başlayıram. Gəl, sənə bir rol verim, oyna.  
 -Məmnuniyyətlə, müəllim. Məmnuniyyətlə. Çox sağ olun dəvət üçün. Gələrəm. Çəkilərəm. Amma mən arzuma elə bu gün çatmışam.  
 -Bu gün?  
 -Aha, bu gün.  
 -Nə olub axı bu gün?  
 -Deməli, bu gün kastinq oldu. Məni seçdilər.  
 -Nə kastinqi?  
 -Kroçenin filminə. Getdim, oynadım. Mənə görən kimi dedi ki, kastinq başa çatır, sən çəkəcəm.  
 -Doğrudan?! Təbrik edirəm!  
 -Çox sağ olun.  
 -Bu elə-belə olmaz. Qeyd eləməliyik.  
 -Əziyyət çəkməyin.  
 Rafiq şampan sıfariş verdi. Ofisiant bu jestdən bir az utanmış kimi görünürdü. Və qəfil rejissorun yadına Samir düşdü.  
 -Sən bizim Samiri tanıyırsan?  
 -Samir Səhəri?  
 -Hə, onu.  
 -Əlbettə, tanıyıram. Bura da tez-tez gəlir.  
 -Onu görmədin kastinqdə?  
 -Gördüm, amma...  
 -Nə amma?  
 -O məndən qabaq girdi. Onu seçmədilər.  
 -Necə?  
 -Hə, mən girəndə o çıxdı. Çox əsəbi idi. Üzümə baxdı, heç salam da vermedi.  
 -Dünən olub da kastinq?  
 -Hə, dünən günorta.  
 -Demək, seçmədilər.  
 -Seçmədilər.  
 -Aydındır.  
 Rejissor icazə istəyib stoldan qalxdı. Küçəyə çıxb Həbibə zəng vurdu, ona vəziyyəti izah elədi, Dedi ki, sabah çəkiliş olmasa çox pis vəziyyətə düşəcək. İyirmi dəqiqə sonra Samirin evinin qarşısında görüşmək üçün vədələşdilər. Rejissor kafeyə qayıdış vizit kartını aktyor-ofisianta verib tələsik hesabı ödədi. Ofisiant rejissorun qəfil gedişindən heç nə anlamasa da onu taksiyə qədər yola saldı.  
 Rejissor Həbibə görüşən kimi yanlarında bir maşın saxladı. Səbinə idi. Ağlamaqdan gözlərinin şişməyi qaranlıqda da görünürdü. Onu Həbib çağırılmışdı. Səbinə dəsmalla gözünü silib əliylə Samirin maşını göstərdi: "Yəqin evdədi". Rafiq bayaq maşına fikir vermədiyinə görə özünü danladı. Səbinədə evin açarı vardı. Pilləkənləri sürətlə qalxdılar, rejissorun ağlına ən

pis ehtimallar da gəldi. Samiri yaxşı tanıyan Həbib və Səbinə də, görünür, bu ehtimalı düşündüklərinə görə çox gərgin idilər.

Qapını döydülər, cavab gəlmədi. Həbib qulağını qapıya söykədi, içəridən nə bir səs, nə də hənerti gəldi. Açıarı Səbinədən alıb qapıya saldı. Üzünü Rafiqə tutub "siz Səbinə ilə burda qalın, mən içəri girirəm" dedi. Qapının açılması ilə Həbibin içəri girib qayıtması arasında keçən bir dəqiqə Səbinəyə ömrünün ən uzun dəqiqəsi kimi göründü. Rafiq Səbinəni zorla saxlamışdı, qız onun qollarından xilas olub özünü evə atmaq istəyirdi. Həbib "gəlin, içəri" deyəndə sanki hər ikisinin üstündən ölüm hökmü götürdü. Samiri koridorda oturan gördülər. Qarşısında yarımcıq viski vardi, böyründə də iki boş şüşə. Boş şüşələrin yanında ülgüt, bir neçə qutu dərman qoyulmuşdu. Samir özündə deyildi, onların gelməsini belə hiss etməmişdi. Həbib özünü çox sakit və təmkinli aparırdı. Səbinəni çay dəmləməyə göndərib tapşırıdı ki, çox tünd eləsin. Rafiq də vannanı isti su ilə doldurmağa getdi. Samiri divana uzadıb soyundurdular. Vanna hazır olanda hamama aparıb suya saldılar. Samir tamamilə reaksiyasız idi. Nəbzini qaydasında vururdu. Təcili yardım gələnə qədər Samir vannada qaldı. Həkim bir iynə vurub, resept yazdıqdan sonra getdi.

Səbinə Samirin burnundan öpüb sevgiyə ona baxır, piçiltıyla dua oxuyurdu. Rejissorla Həbib isə mətbəxdə siqareti siqareti calaya-calaya gözləyirdilər. Həbib Rafiqdən serialı necə edəcəyini soruşmasayı rejissorun yadına nə ssenari düşəcəkdi, nə də sabahkı çekiliş. Ona görə də Həbibə qeyri-müəyyən bir cavab verdi. Həbib Samirin notbukunu götürdü, rejissora bir-iki şey sual verib sürətə yazmağa başladı. Bir saatdan sonra ssenari hazır idi. Rafiq ssenarini oxuyub çox sevindi, çünkü bu variant öz ssenarisindən yaxşı alınmışdı. Aqşın gizlincə intihar edir və seriya da intiharin doğurduğu heyrət, təəssüf və qəzəb üstündə qurulurdu. Rafiq Həbibə minnətdarlığını ifadə etmək üçün söz də tapıb deyə bilmirdi. Həbib onun rabitəsiz təşəkkürünə çox fikir verməyib xahiş etdi ki, heç bir vəchlə titrə imzası getməsin. Rafiq də buna söz verdi. Sonra Həbib təkid etdi ki, sabahkı çekilişə görə evə gedib dincəlsin. Rafiq qapını örtüb çıxanda saat dördə işləyirdi.

Samir yuxudan növbəti gün şər qarışanda oyanıb Səbinəni gördü. Heç nə ifadə etməyən baxışlarla etrafə nəzər salıb yenidən yuxuya getdi. Onun oyanmasına sevinən Səbinə dərhal rejissora və Həbibə mesaj göndərdi. Mətbəxə keçib həkimin tapşırığı ilə bişirdiyi şorbanı isitdi. Həbiblə Rafiq gələndə Samir ayılsa da halsız görünürdü. Şorba içdikdən sonra Samir yenidən yuxuya getdi.

İki gün sonra Samir xeyli dirçəlmış, səhər yeməyindən sonra Səbinənin qolundan tutub yaxındakı parkda gəzməyə başlamışdı. İştahı da düzəlmüşdi. Əsas çətinlik içki sarıdan içdi, içki şüşəsini görəndə belə ögüyürdü. Həkim deyirdi ki, bu sənin orqanizminin özünüqoruma instinktidir. Serialın son seriyasına evdə Səbinəyə baxdı. Özünün iştirak etməməsinə bir az təəssüflənsə də serialın uğurlu sonluğuna sevindi. Seriala baxandan sonra Səbinəyə dedi ki, daha tək yaşamaq istəyir. Səbinə səhəri gün evinə qayıtdı. Samir onun getməyindən sonra özünü xeyli rahat hiss edirdi. Onun nəzərində Səbinənin dəftəri çoxdan bağlanmışdı. Səbinə isə çılgın bir istəklə hər şeyin əvvəlki kimi olacağına inanırdı.

Serial başa çatdığınından, Samir tamamilə bekar qalmışdı. Harasa gedib istirahət etmək olardı. Bunu Həbib də ona deyirdi, amma Samir heç hara getmək istəmirdi. Səhərlər gec oyanır, tavana baxaraq yuxusunu xatırlamağa çalışır, Aynanı görəndə özünü çox xoşbəxt hiss edirdi. Bəzən axşama qədər ancaq qəhvə içir, yemək yemirdi. Açıq gec gələndə evə yemək sıfariş verirdi, səhərə isə gecələr çıxırı.

Televizora baxmırıldı, sadəcə kanalları dəyişirdi. Facebookda, Instagramda da yazılınları oxumurdu, eləcə səhifəni aşağı çəkirdi. Heç nəyə həvəsi qalmamışdı. Rafiq ailəsi ilə Antalyaya getmiş, Həbibin başı filmə qarışmışdı. Səbinəyə isə üz vermirdi. Zənglərini açmır, mesajlarına da bir neçə saat sonra soyuq cavablar yazırırdı. Hətta bir dəfə Səbinə evə gələndə ona qapını açmayıb dedi ki, qonağı var.

Bir müddət sonra yenidən içməyə başladı, artıq içki ürəyini bulandırmırıldı. Samir də çox içmirdi. Gecələr bir-iki qədəh rom ya da araq. Hiss edəndə ki, içkili axşamlarda yuxuda Aynanı görür, daha çox içməyə başladı. Amma heç vaxt sərخos olana qədər içmirdi. Bircə o gündən başqa...

O gün hava çox sərin idi. Yay olsa da külək payızdakı kimi əsirdi. Samir eyvanda qəhvə içib küçəyə çıxdı. Gəzə-gəzə evdən xeyli aralandı. Fikirləşmişdi ki, piyada qayıtmaga həvəsi olmasa taksiylə qayıdar. Şəhərin bu tərəflərinə, daha doğrusu bu yeni salınmış parka Samirin yolu düşməmişdi. Yorulmuşdu, bir az dincini almaq istədi. Kafenin qabağına çıxan ilk stula çöküb albalı mürəbbəsiylə çay sıfariş verdi. Qarşısındaki attraksionlardan uşaq səsləri gəlirdi. Samir ora baxan kimi ana ilə qızını gördü. Onlara yaxınlaşmaqda bir xeyli tərəddüd eləsə də sonda ayağa qalxdı. Bu an qız da onu görüb əl elədi. Samir də gedib uşağın üzündən öpdü, uşaq da ona öpüşlə qarşılıq verdi. Uşağın öpüşü onu bir balaca kövrəltərə də özünü ələ alıb qadının yanaqlarından öpdü və kafeyə dəvət etdi. Qadın məhkəməni udub uşağı almışdı. İndi gözəllik salonunda işləyirdi. Samir qızı ötürüb evə qayıdanda yolunu bardan saldı. Sabahısı gün dəhlizdə oturub hönkür-hönkür ağlamağından başqa gecədən heç nəyi xatırlamırdı.

Növbəti günlərdə iki serialdan gələn rol təklifindən başqa diqqətəlayiq hadisə olmadı. Samir yorulduğunu bəhanə eləyib hər iki təklifi nəzakətlə rədd elədi. Yorulmasına doğrudan da yorulmuşdu, bunu hər gün daha dərindən hiss edirdi. Amma əsas səbəb bu deyildi. İçində bir hiss vardı ki, kastinqdən uğursuzluğunun səbəbi serial olub. Hər həftə məşqsiz saat yarım oynamamaq istedadına və qabiliyyətinə çox pis təsir göstərib. İki ildir eyni rolu oynadığına görə başqa bir rola girmək ona çox çətin olub. Bu ikiləşməni, özgələşmə onun az qala ruhuna hakim kəsilmışdı. Aqşın adı eşidən kimi dönüb baxırdı. Bir dəfə viza üçün sənədlər dolduranda ad qrafasına çəşib Aqşın yazmışdı. Film dəvəti olsayı yaxşı olardı, amma yoxuydu. Teatrda nəsə oynamamaq istəyərdi. Kiçik ya da böyük rol fərq etməzdı. O indi teatra rol oynamamaq üçün yox, teatrın havasını udmaq üçün gedərdi. İliklərinə qədər əmin idi ki, bu hava onu özünə qaytaracaq. Yay olduğuna görə teatr mövsümü də bağlanmışdı. Payızı gözləməkdən başqa bir əlacı yox idi.

\* \* \*

Xilasın nə olacağını aydın şəkildə təsəvvür etməsə də Samir xilas yolu axtarırdı. Anlayırdı ki, həyatındakı işsizlik və daxilindəki boşluq uzun müddət davam edə bilməz. Artıq serial çekilişləri başlığından ən azı yanvara qədər bekar olacaqdı. Axşamlar teatr jurnallarını oxuyur, filmlərə baxırdı. Şəfəq söküldənə yatır, günorta yuxudan qalxırırdı. Səbinəylə az-az görüşür, görüşəndə də danışmağa söz tapmırırdı.

Həbib zəng vurub ona Biləgenli Elxan rolunu təklif elədiyi axşama qədər bütün axşamlar bir-birinin təkrarıydı. Samir illərdir bu təklifə sevindiyi qədər heç nəyə sevinməmişdi. Tez pyesi tapıb dəfələrlə oxudu. Bircə sözünü belə unutmadığı monoloqu güzgünen qabağında bir neçə dəfə məşq elədi. Teatra yeni təyin edilən direktor bütün təzə direktorlar kimi repertuardakı pyeslərin çoxunu ixtisara salmış, səhnə boş qalmasın deyə, üç həftə ərzində Həbibə

"Od gəlini" tamaşasını səhnəyə qoymağı tapşırmışdı. Məşqlər günü sabahdan başlayırdı. Həbib gününü pyesin əvvəlki aktyor heyətini yiğmaqla keçirtmişdi. Aktyorların bir hissəsi serialarda oynayırdı. Səhnəni atanlar da vardı. Ancaq bir həftəyə heyət yiğildi. Samir bütün həftəni teatrdə Həbibin otağında keçirdi. Aktyorları toplamaqdan tutmuş dekorasiyaya qədər Həbibə kömək elədi. Bir tərəfdən də rolunu məşq edirdi.

Məşqlərdə Samir canı-dildən çalışırdı. Bütün varlığı ilə hiss edirdi ki, Biləgənli Elxan onun səhnəyə qayıtmaq şansıdır. Özü də öz gözündə ancaq parlaq oyunu ilə ucalı bilərdi. Problemlər üst-üstə yiğilirdi. Əvvəlki heyət bu pyesi on dəfələrlə oynadığı üçün onlarla bir-iki həftəlik məşqlə tamaşanı təqdim etmək olardı. Yeni aktyorların heyətə uyuşması uzun çəkirdi. Yenilərin sayı çox olduğundan köhnə heyət onlara uyğunlaşmağa məcbur olurdu. Həbib aktyorları çox yükləyirdi, bəzən məşqlər gecəyə qədər davam edirdi. Amma yenə razi qalmırıldı, əsəbləşirdi, narahat olurdu. Aktyorları acılamasa da məşqlərdən sonra Samirə ürəyini boşaldırdı. Deyirdi ki, üç həftəyə tamaşa təhvil vermək zülüm işdir, gərək razılışmayaydı. Güc-bəlayla bir həftə də vaxt alırlar. Direktor qapalı baxışda tamaşadan tam razi qaldı. Həbib bir az rahatlansa da, məşqləri davam etdirirdi. Hətta tamaşa gününə də məşq saldırdı.

Premyera günü Samirlə Həbib həyecandan özlərinə yer tapa bilmirdilər. Samirin həyecanı isə hamını üstələyirdi. Həbib Samiri ürəkləndirmək üçün onu xeyli təriflədi. İstəyirdi ki, Samir səhnəyə inamla və sakit çıxsın. Tamaşaya bir saat qalmış adama yüz qram araq içdi.

Premyeraya giriş dəvətnamə ilə idi. Ona görə də zal dövlət məmurları, titullu aktyor və rejissorlar, jurnalistlər dolmuşdu. Səbinənin geldiyini Həbib Samirin qulağına piçildədi. Tamaşa on dəqiqə gec başladı. Samir ilk dəqiqələrdə özünü çox rahat hiss edirdi. Lakin hadisələr finala doğru getdikcə Samir anbaan gərginləşirdi. Monoloqu deyəndə isə ümumiyyətlə özünü itirmişdi.

Pərdə salındıqda Samir özünü çox pis hiss edirdi. Əvvəl diz çökdü, sonra üzüştə yerə uzandı. Həbib əlini onun ciyinə vurdı, Samir bunu hiss etmədi. Aktyorların bir neçəsi Samirə yaxınlaşmaq istəsə də Həbibin əl işaretisi ilə geri çekildilər. Bir azdan teatr binası da boşaldı. Həbib sıqaret yandırdı, külqabı tapmayıb külünü yerə tökdü. Bir-iki dəfə Samiri hayladı. Samir onu eşitmirdi. Həbib gəlib onun yanında yerə uzandı. Teatrın işqlarına baxdı uzun-uzun.

Həbib sənət hissi çox yüksək olan rejissorlardan sayılırdı. Onun sözü nəinki işlədiyi teatrdə, eləcə də digər teatrlarda keçirdi. Tamaşa haqda fikirlərini dəqiq ifadə etməyi bacarırdı. Rejissorlar adətən başqa rejissorların fikirlərinə qarşı qısqanc olsalar da hər zaman Həbibin öz tamaşalarına dəvət edir, rəyini diqqətlə dinləyirdilər. Tamaşa da Həbibin ürəyincə alınmamışdı. Bununla belə tamaşanı qətiyyən zəif də adlandırma da bilmirdi. Həbibin barometrinə görə tamaşa ortadan bir az yuxarı idi. Samir görünür belə düşünmürdü. Həbib danışmaq, onu tamaşanın uğuruna əmin etmək istəyirdi. Rejissor üçün bu tamaşa itirilmiş deyildi, haradasa bu tamaşanı öz aktivinə də yazırırdı. Növbəti premyaraya qədər iki həftə vaxt vardi. Həbib bu vaxtı son dəqiqəsinə qədər dəyərləndirəcəkdi. Lakin, tamaşadan sonra Samirin düşdüyü vəziyyətdə bu elə də asan olmaqadı.

Samirin oyunu Həbibin tamaşanın taleyindən daha çox narahat edirdi. Əvvəlki heyətdə olmayan Solmaz rolunun ifaçısı Samiri aşkar şəkildə üstələmişdi. Bu Samir o Samir deyildi. Düzdür, Samir bilərəkdən pis oynamamışdı. Bir var rejissorun tapşırıqlarını yerinə yetirmək, bir də var xarüqələr yaratmaq. Samir ancaq tələb olunanı edirdi, əvvəlki entuziazmdən, ilhamdan və istedaddan onda çox az şey qalmışdı. Həbib dünən gecə tamaşanın köhnə variantının videosuna baxdıqda buna tam əmin olmuşdu. Bunu Samirə

deməmişdi. Və heç zaman da deməyəcəkdi. Həbib bilirdi ki, Samirin yenidən teatra alışması üçün vaxt keçməlidir. Teatrın qoxusunu unutduqdan sonra möcüze yaratmaq asan deyildi. Həbib heç zaman teatrdan ayrılmasa, bu təəssüratına ürəkdən inanırdı. Samir bu təəssürata canlı misal idi.

Həbib düşüncələrə dalib az qala Samiri unutmuşdu. O tərəfə baxdı, Samir hələ də qımlıdanmırırdı. Həbib narahat olmağa başlamışdı. Səhnədən çıxıb otağına getdi. Şərab şüşəsi ilə iki qədəh götürüb qayıtdı. Samir yerindən qalxmış, dizlərini qucaqlayıb oturmuşdu. Şərabi qədəhləri süzüb birini onun qarşısına qoydu. Sükütlə şərab içirdilər. Samir qəfildən ayağa durub, pərdələri çəkdi, zalın işıqlarını yandırdı. Sonra da Həbibin əlindən tutub dəlisov bir qışqırıqla "Qalx ayağa, öz rolumuzu oynayaq, bircə dəfə də özümüz olaq. Qorxma, boş salona oynayacaq. Bizi heç kim eşitməyəcək. Gəl..." dedi.

Samirin nə səsi, nə də mimikası özünə oxşamırırdı, gözlərində qorxunc bir ifadə vardi. Sanki o yox, onun bədəninə girmiş bir cin danışırırdı. Səhnədə varğel edirdi, sanki bir azdan monoloq deyəcəkdi. Başı o qədər özünə qarışmışdı ki, zala girib birinci sıradə oturan Səbinənin ayaq səslerini belə eşitmədi. Həbib səhnəyə tərəf gələn Səbinəyə əli ilə zalda oturmağı işaretə elədi.

Samir şərab süzüb bir qurtum aldı. Əlindeki qədəhə Həbib tuşlayıb danışmağa başladı:

-Həbib, əziz dostum. Mən nəyə görə bu vəziyyətə düşmüşəm? Nə qədər çalışdım. Amma yenə alınmadı bu rol. Məni kim qarşıyıb? Niye əvvəlki kimi oynaya bilmirəm? Niye zal alqışlardan dağılmadı? Axi sən özün görmüsən mənim alqışlarımı. Özün görmüsən. Görmüşən mən necə bir aktyor idim. Mənə "Ərəblinski" deyirdilər. Amma mən indi kiməm? Ortabab bir aktyor. Dünyada ortabaklıqdan murdar şey yoxdur. İstedadsızlıq ondan min qat yaxşıdır. Məndən utanmasan dublyor keçirdəcəksən məni. Bu nədir axı? Nə bəladır? Niye görə mən Kroçenin kastinqindən keçə bilmədim? Sənin o xahişlərinə, yalvarişlarına baxmadan götürmədi məni. Dedi, bu aktyorla çəkə bilmərəm. Nəyə görə olur bütün bunlar? Bəlkə açıb deyəsən? Açıq deyəsən ki, sən Samiri olan gündən lənət qapısı olubsan. Bütün lənətlər gəlib səni tapıb. De, Həbib, de ki, Samir ölüb, yerində bir cəsəd dayanıb. De ki, istedadım məhv olub. De ki, mən o Samiri görmürəm. Yoxdu o Samir. Qurtarıb. Tükənib. Zibilə atmaq lazımdır. Mən də gedim kələm satıım, taxtaşalan alveri edim. Özümə bir iş tapım. Axi mən burda əzab çekirəm. Alınmir axı belə. Mən məhv oluram. Özüm öz gözümüzdən düşürəm. Hər gün bir az ölürem. Hər dəfə pərdə salınanda yerə çöküb iki saat halsiz qala bilmərəm axı. Elə bu səhnədə şərabıma zəhər qatıb ölərəm, bir də o hala düşmərəm. Mənə nə olub? Axi sən həmişə düz danışmışan mənimlə. Dilinə yalan gəlməyib sənin. Sən müqəddəs adamsan. Mən sənə inanıram. Amma niye mən sənin kimi mələk olmuram. Niye bełə oluram? Əvvəlkindən də yüz dəfə artıq. Alınmir, Həbib. Min dəfə məşq edirəm. Alınmir məndə. Nə edim?

Samir qəfil danışmağa başladığı kimi qəfil də susdu. Həbib də susurdu. Süküt çoxaldıqca Samir də gərginləşirdi. Sual dolu gözlərlə cavab gözləyirdi. Həbib bir-iki addım atıb Samiri sakitləşdirmək istədi:

-Samir, bu sənətdi. Biz istəyəndə olmur. İstəməklə olmur. Çalışacaqsan. Öyrənəcəksən. Hər şey yaxşı olacaq. İnan mənə. Əvvəlkindən də yaxşı olacaq hər şey.

-Həbib, çox xahiş edirəm. Mənə qarşı dürüst ol. Düz danış mənimlə. Mən uşaqlıqda deyiləm. Gerçəyi de mənə.

-Mən sənə yalan demirəm.

-Amma doğrunu da demirsən.

-Samir..

-Həbib...

Samirin əsəbdən üzü qızarmışdı. Həbib onu heç vaxt belə görməmişdi. Səbinə ayağa qalxdı, lakin Həbib baxışları ilə onu yerində oturdu. Həbib Samiri qucaqlayıb dedi ki, sabah danışarıq, gedək evimizə, yorğunuq, sabah danışarıq. Samir bir az susdu, sonra da əlləri ilə Həbibin başını əlləri arasına alıb az qala piçiltıyla dedi:

-Həbib, bu gecə son gecədir. Mən bu gecə illərdir məndən gizlətdiyin həqiqətləri bilmək istəyirəm. İllərdir mənimlə görüşəndə dilinin ucuna gəlir o söz. Bəlkə də ürəyinin bir guşəsində saxlayırsan o sözü. Belə etmə. Bilirsən ki, Aynadan sonra təmtək qalmışam. Səndən başqa heç kimim yoxdu dünyada. Bizim bir-birimizdən başqa heç kimimiz yoxdur, Həbib. Neynirəm o qızıl teşti ki, içimə qan qusum? Mən o şöhrəti...

"Ayna sənə görə intihar etdi. Bəsdi. Onun adını ağızına alma. Bəsdir. Bunu eşitmək istəyirdin?". Həbib bu sözləri deyərkən səsinin bu qədər bərk çıxmamasına özü də təəccüb elədi.

Samiri sanki ildirim vurdu, arxaya doğru bir iki addım atdı, gözündə yaş parladı. Göz yaşı Həbibin hırsını soyutmadı. Ayna ilə bağlı dediyi həqiqət olmağına həqiqət idi, amma gizli qalmalıydı. Bu sırrı ancaq Samirlə Həbib bilirdi. Görünür, Samir illərin yaddaş savaşından qalib çıxıb günahı özünə unutdurmuşdu. İndi isə Həbib əzablı xatirəni onun beynindən dərtib çıxartmaqla Samirə işgəncə verirdi. Və bütün işgəncəçilər kimi az qala heyvani bir zövqlə onun iztirabına tamaşa edirdi.

Səbinə sataşdı Həbibin gözünə. Ağlayırdı. Özü də honkürtü ilə. Samir Həbibe tərəf bir-iki addım atdı, amma müvazinətinini saxlaya bilməyib yere oturdu. Əllərini Həbibə uzatdı, Həbib də əlindən tutdu. "Doğrudanmı, elə oldu?" deyə soruşdu Samir.

"Elə oldu, əlbəttə. Sən yaddaşından pozubsan, amma mənim yadımdadır. Mən cəhənnəm, Ayna torpağın altındadı. Onu sənin laqeydiliyin öldürdü. Sənin biganəliyin öldürdü. İtə də tamah salırdın. Min dəfə xəyanət edirdin. Ən pisi bilirsənmi nə id? Sənin o ucuz yalanların. Sənin o əclaf yalanların. Sən Ayna kimi mələyi məhv elədin. Ayna səni o qədər çox sevirdi ki... O bu dünyada sənsiz yaşaya bilmədiyi üçün intihar etdi. Onun üçün sənsiz həyat eleyə ölüm idi. Səni ölüne qədər sevdi. Amma sən... Sən onu elə unutdun ki. İndi gəlib utanmadan onun adını çekirsən. Bax, sən o adı çekməsəydi, o müqəddəs adı öz murdar dodaqlarına almasaydın mən bütün bunları sənə deməyəcəkdir. Sən elə bildin ki, xoşbəxt olacaqsan? Sənin üzərində Aynanın lənəti var, ay axmaq. Sən heç vaxt xoşbəxt ola bilməyəcəksən. Sən daha heç kimi sevə bilməyəcəksən. Başa düşürsən? Bu sənin lənətindir. Puç və mənasız bir ömrə qarşındadır, əziz dostum".

Həbib danışdıqca Samir əlini üzünə tutub hıçkırla ağlayırdı. Səbinə daha dözmədi, qaça-qaça gəlib Samiri qucaqladı. Samir onu əliylə itələyib ayağa qalxdı. Həbibin üstünə yeridi:

-Sən yalan deyirsən. Mən böyük aktyoram. Mən çox zirvələr fəth edəcəm. Görəcəksən. Sən isə bu çürümüş teatrın küncündə oləcəksən. Tənha, yazılıq bir adam kimi...

Həbib gülümşəyir, Samir isə susmaq bilmirdi:

-Sən mənim şöhrətimə heç zaman çata bilməyəcəksən. Ona görə paxilliq edirsən. Məni Kroçenin kastinqinə çağırırdın. Elə elədin ki, seçilə bilməyim. Məni pisikdirmək üçün ora çağırılmışdım. Sənin məqsədin bu idi. İndi də bu tamaşamı da ancaq mənim üçün düzüb qoşdun. Üç həftəyə tamaşa olar? Mənim bu axmaq çıxışım hamidan çox sənə lazımdı. Mənə qurğu qurmuşdun. Heç zaman şöhrətimlə barışmadın. Şöhrətimi qısqandın həmişə. Bu mənasız teatrda beş-altı avaranın təriflərinə aldandın. Məni əvvəldən gözün götürmürdü. Məndən belə intiqam aldın. Elə bilirsən, hiss etmirdim

bütün bunları? Mən teatrdan getmək istəyəndə divar kimi qabağında durdun. Deyirdin getmə. Məhv olacaqsan deyirdin. "Məhv olacaqsan". Sözə bax ha... Amma mən ulduz oldum. Mən sənin düzəltdiyin Samir Səhər deyiləm, mən şöhrətli Samiriyəm. Yadına gəlir televiziyyada nə demişdin? Demişdin ki, sənətin lənəti üzərində olan iki-üç istedadlı aktyor tanıyıram. Guya bilmədim ki, məni deyirsən? Guya mən lənətə düşçər olmuşam. Nə axmaq şeylər fikirləşirsən sən. Get pyes yaz da bunları düşünənə qədər. Məni kastinqdən keçirtmədin, bu gün bu səhnədə də yaman günə qoydun. İndi də deyəcəksən ki, məni səhnənin lənəti tutub. Yalan danişırsan. Bunlar hamısı sənin xəyallarındır. Arzularındır. Bu sənin qarğışındır, sənin lənətindir. Sən hələ Samirini tanımirsan!

Həbib aramla danışsa da, ağızından od töküldürdü:

-Mən Samirini çoxdan tanıyıram. Sən Samir deyilsən. Samirisən. Bəli, lənətlisən sən. O ad lənətli addı. Samiri bilirsən kimdir? Əqidəsinə xəyanət edən adam. Elə bilirsən o sarsaq serialından sonra gəlib burda Elxan ola biləcəksən? Ay bədbəxt, sən çoxdan Aqşın olmusan. Sən çoxdan satılmışan. Oynadığın o Biləğənli Elxanı, o Babəki bilirsən harda asıblar? Samirə şəhərində asıblar, ay bədbəxt. Sən Babəkin qatili olan şəhərin adını daşıyırsan. Samiri... Samiri... Ay yazıq, indi Babək çıxar səndən? Mən... Mən səndən adam düzəltmək istəyirdim. Şeytandan mələk düzəltmək istəyirdim. Səhv etmişəm. Yazıya pozu yoxmuş!

Həbib bu sözleri qəribə bir əminliklə, müqəddəs bir kitabdan əzbərləmiş kimi söylədi. Səbine bütün şübhələrinə son qoymağın heyrəti içindəydi. Samir zaldan çıxanda Həbibin son sözləri qulağında cingildəyirdi.

Hər ikisi, hətta hər üçü anlayırdı ki, bu görüş onların sonuncu görüşüdür.

## ***Epiloq***

"Samiri Şou"nun studiyaya güclə siğan tamaşaçıları və qonaqları sürəkli alqışlarla aparıcını salamlayır. Samiri kulisdə ləngiyərək bu alqışları uzadır və onlardan həzz alır. Sonra tətentənəli addımlarla studiyaya daxil olaraq verilişi açır:

-"Samiri Şou"!!! Bəh-bəh-həh. Yenə möhtəşəm şou. Yenə möhtəşəmsiz. Ay təşəkkürler. (Sürəkli alqışlar) Yenə əlasız. Super. Super. Çox sağ olun. Yenə həmişə olduğu kimi, mən Samiri bu alqışları görəndə yenə böyük həvəslə, şövqlə, ruh yüksəkliyi ilə demək istəyirəm ki, mən burdayam.

Müəllif verilişin təsvirini uzadıb yüz səhifə yaza da bilərdi. Lakin buna ehtiyac yoxdur. Siz verilişə tam şəkildə Yutubun "Möhtəşəm Şou" kanalından da baxa bilərsiniz.

Bizdən ayrıldıqdan sonra Səbine zaldan çıxıb teatrın foyesində ayaq saxladı. Samirin nömrəsini, şəkillərini telefondan sildi. Hər şeyi arxada qoymağın vüqarı ilə pilləkənləri sürətlə düşüb, getdi. İndi Samirlə qarşılaşmamaq üçün onun verilişi yayılmışan kanalı belə televizordan silib. Ötən günlər haqda heç kimə heç nə danışır. O günləri heç xatırlamır da. Sanki bütün bunlar pis bir yuxuymuş...

Paolo Kroçe ilə çəkdiyi film Lakorno festivalında mükafat aldıqdan sonra Həbib İtaliyaya köcdü. İndi Milan teatrında tamaşalar qoyur, kastinq agentliyində təlimlər keçir. İtaliya vətəndaşı olmağa hazırlaşır.

Rafiq yenə seriallarla məşğuldur. Film çəkmək sevdasından vaz keçib. Arzusu Türkiyədə serial çəkməkdir.

2015  
*Oktyabr- Noyabr*

# ◆ P o e z i y a



**Orxan PAŞA**

## **ŞƏRQDƏ ŞƏR OYUNU\***

(fragmental tragik etüdlər)

### **Birinci fragment**

İllərdi bu yerlərdə  
yoxa çıxıb gecə-gündüz,  
yoxa çıxıb  
olumla ölümün fərqi.  
İllərdi yola çıxıb  
yol gəlir umudsuz-umudsuz  
qoca Şərqi qocalmayan dərdi.  
İllərdi bu yerlərdə  
sıradan bir işdi  
öz qanına boyanmaq,  
qanına boyanıb da  
yaşamaq,  
yatmaq, oyanmaq...  
İllərdi bu yerlərdə  
bombalar, mərmilər  
qazır məzarı;  
hər kəsin evində,  
dükanında,  
hazır məzarı -  
dükan qırmızı,  
bazar qırmızı,

---

\* - ixtisarla

məzar qırmızı.  
 İmarətlər qan içində,  
 ibadətlər qan içində -  
 namaz qırmızı,  
 oruc qırmızı,  
 azan qırmızı...

### **İkinci fragment**

Usta bir oyunçu  
 oturub pərdə arxasında  
 məkrli oyunlar qurur  
 qoca Şərqiñ yaxasında;  
 ... Din üstdə, məzhəb üstdə,  
 kin üstdə, qəzəb üstdə,  
 qırır, qırılır dəstə-dəstə  
 avam Şərq adamları.  
 Saqqala bələyib üzünü,  
 Yumub qulağını-gözünü,  
 Bir "savab iş" içində  
 görür özünü  
 Dərdindən xəbərsiz  
 dərd adamları.  
 "Savab iş" dediyi  
 pərdə arxasından  
 aldığı silahla,  
 yalancı "allah-allah"la  
 yurdunu yağıdan betər  
 viran eləməkdi -  
 güllebaran eləməkdi;  
 gəlinə gəlinliyini,  
 uşağa uşaqlığını,  
 qocaya qocalığını  
 haram eləməkdi...

### **Üçüncü fragment**

Bu da bir başqa səhnə,  
 dövrədədir araçlıar yenə;  
 guya itirdiyi kələfi  
 tapammır bu dövrə,  
 açıq qalır həmişə -  
 bağlanmir,  
 qapanmir bu dövrə.  
 Gözə kül üfürməkdi  
 Vaşinqtondan,  
 Vatikandan,  
 Parisdən gələn

"barışçı", "demokrat"  
söz oyunu da.

Axtarsan, görərsən  
silah-sursat sövdəsi  
gəzdirir hər biri  
öz qoynunda.

Axtarsan, görərsən  
gizlincə ötürürlər  
vuruşan tərəflərə  
mərmini, raketinə.

Eyni qovluqdadır hər zaman  
sürüşkən sülh təklifi,  
sabit silah paketi...

**Dördüncü fragmenti ozan söyləmiş,  
görəlim nə söyləmiş:**

Zalim cəllad, bir əl saxla,  
Qoy dərdini yazaq Şərqi.  
Sel-sel olub axır qanı  
Yaxın Şərqi, uzaq Şərqi.

Kül olub ocağı sönür,  
Lal olub çıraqı sönür,  
Misiri, İraqı sönür  
Yetim Şərqi, yazıq Şərqi.

Qan tökmək elə asan ki,  
Qana hərmiş insan ki!  
Boyuna biçilib sanki  
Kədər Şərqi, əzab Şərqi.

Qoy saxlasın quzusunu,  
Çörəyini, ruzusunu.  
Yazı yazan yazısını  
Nədən qara yazıb Şərqi ?!

Daşıyırlar varını da,  
Baxçasını, barını da.  
Sorarlar damarını da  
İmkan olsa, kasib Şərqi.

Bu kirli oyun dərindi,  
Məkirli oyun dərindi.  
Qazilan quyu dərindi,  
Qənimidi nöyük Şərqi,  
Bəlasıdı mazut Şərqi...  
Yetim Şərqi, yazıq Şərqi...

## TƏBRİZ MEYDANINDA

Təbriz meydanında bir qoca aşiq  
Oxudu, səsində aslan kükrədi.  
Hayına hay gəldi qoç Koroğludan,  
Dəlilər cəm oldu - sazdan kükrədi.

Gah coşub özünü yəhərə atdı,  
Gah qana susadı, gah tərə batdı,  
Göy göyə çəkildi, yer yerə batdı,  
Hər zilə çəkəndə üşyan kükrədi.

Qurşanıb qılınçı gəldi ərənlər,  
Parlayan oxları şimşək görənlər,  
Elinə - gününə ürək verənlər  
Silkindi kəfəndən-yasdan, kükrədi.

Yaşını soruşdum, səksən dedilər  
"Sənət meydanında təksən" - dedilər.  
"Əhsən"in üstündən "əhsən" - dedilər  
Sağollar qazanıb dostdan, kükrədi.

Orxan Paşa gördü, quş da dayandı,  
Ağlayan gözlərdə yaşı da dayandı.  
Aşiq bayraq çəkdi, başda dayandı,  
Təbrizin köksündə dastan kükrədi.

## TANIDIM SƏNİ

*Yuxuda gördüm ki, bir orta əsr şairi  
yazdığı mədhiyyəyə əvəz olaraq məmləkət  
padşahından ənam istəyir. Padşahi deyə  
bilmərəm, ancaq şairin çöhrəsi mənə çox  
tanış gəlirdi...*

Tanıdım səni məlun!-,  
Min ildi,  
sülək itlər kimi  
xaqan qapısından  
kəsilmir yolun:  
- Qibleyi-aləm, qurbanın olum!...  
Min ildi,  
üz döşəyibsən  
taxt öünüə,  
tac öünüə.  
Səndən ötrü nə fərqi,  
şahlıq quşu kimə qondu-  
yüür qabağına,  
qaç öünüə.  
Min ildi,

hər hakimə vəkil,  
hər padşaha vəzirsən.  
Min ildi,  
hamıdan qabaq  
ağa qara, qaraya ağ  
deməyə tələsirsən.  
Onsuz da gecə-gündüz  
sinəndə çarpazdı qolun:  
- Qibleyi-aləm, qurbanın olum!...  
...Gah Abbasla,  
gah Nadirlə,  
gah Qacarla gəlirsən;  
qorxun yoxdu qətiyyən,  
əlində hazır mədhiyyən-  
hər qapıya düşən  
sehirli açarla gəlirsən.  
Boş qayıtdığın olmayıb hələ  
xaqan, sultan qapısından,  
axça-altun qapısından.  
Tehranda  
şahın mübarək ayaq tozunu,  
Kremlədə xaçlı çar paltosunu  
silə-silə, öpə-öpə  
yorulmamışan, utanmamışan  
zalima əhsən,  
məzluma töhmət deməkdən;  
yorulmamışan, usanmamışan  
özünə mülk almaqdan,  
imarət istəməkdən.  
Yadındamı,  
bənzərsiz dahi Leninə,  
Stalinin boz kitelinə,  
Breznev'in düzüm-düzüm  
orden-medalına,  
daha kimlərə, kimlərə...  
əyilə-əyilə el çaldığın,  
"can" deyib cəlladlara  
şeir-şeir,  
kitab-kitab alçaldığın?!  
Yuxuda görən kimi çöhrəni,  
həmən tanıdım səni!  
Necə gəlib çıxmışan  
dünəndən bu günə sən?!

Diksinib dik atıldım,  
de, nədən düşmüştü,  
yuxuma yolun?-  
ayıldım ki, çıxıb gedəsən,  
heç olmasa, yuxumdan  
qova bilim səni, məlun!

## ÖYRƏT

Bağının səmtini yaxşı bilmirəm,  
Ehmal tərpənməyi gəl, öyrət, öyrət.  
Utancaq qonağam, gündə gəlmirəm,  
Necə dərilərmiş gül, öyrət, öyrət.

Qıyıb bir ləçəyi əzən deyiləm,  
Özün göstərməsən, üzən deyiləm.  
İnciyən deyiləm, küsən deyiləm,  
Görsən ki, naşıyam, gül, öyrət, öyrət.

Gəl bu gülüstəni könlümlə bir gəz,  
Sənə bənzərləri seçib də görkəz.  
Şehli gül dərməyi xoşlayır hər kəs,  
Üstündən ötməmiş yel, öyrət, öyrət.

Söyüd kölgəsinə getsək, yaxşıdır,  
Xəlvətə çəkilib itsək, yaxşıdır.  
Bir cüt qumru kimi ötsək yaxşıdır-  
Məni lal saxlama, dil öyrət, öyrət.

Orxan Paşa, heç soruşma, Ay nədir? -  
Tanrıdan baxtına enən pay nədir?!  
Gün bir yana, həftə nədir, ay nədir,  
Belə dərs xoş keçər il, öyrət, öyrət...

## HƏR GÜN

Gözümü açandan gəzirəm səni,  
Qalmışam əlləri qaşında hər gün.  
Bilmirəm on beşdə, iyirmidəsən,  
Oluram eşqinin yaşında hər gün.

Yaradan yaradıb göyçək gözünü,  
Yanağın, dodağın çıçək düzümü.  
Həyalı çöhrəni, gülər üzünü.  
Görürəm gözümün yaşında hər gün.

Sevdalı könlündə hər nə var, gətir,  
Ruhumu titrədən duyğular gətir.  
Gülümsər göznlə ilk bahar gətir,  
Donuram dərdinin qışında hər gün.

Mən Orxan Paşayam, çox yaxındayam,  
Yanıram oduna, bax, yanğındayam.  
Getdiyin yolların ayağındayam,  
Gəldiyin yolların başında hər gün.

## KİMDİ?!

Axşam-sabah oğrun baxıb  
Gözlərini süzən kimdi?!  
Gecə-gündüz oda yaxıb  
Bağrıma köz düzən kimdi?!

Baxmaz yaza, baxmaz qışa,  
Dönər qara, gah yağışa.  
Necə deyim dost-tanışa,  
Ürəyimi üzən kimdi?!

Aşığına verməz aman,  
Duman üstdən enər dumana.  
Bəhanəsi çoxdu yaman-  
Barışmamış küsən kimdi?!

Dönüb bir hürkək səməndə,  
Yan almır bərəyə, bəndə.  
Vədə verir, vaxt yetəndə  
Gen dolanıb gəzən kimdi?!

Orxan Paşa, bu dünyada,  
Gör kim bizi salmaz yada?!  
Məndən betər yanıb oda,  
Ayrılığa dözən kimdi?!

## BƏRİ GƏL

Yüz il, keçsə ələ düşməz belə gün,  
Asta-asta, bala-bala bəri gəl.  
Bu da bizə baxtımızın lütfüdü,  
Çətin bir də qismət ola, bəri gəl.

Dayanmışam hüzurunda lal kimi,  
Gah sağınam, gah oluram sol kimi.  
Qoy döşənim ayağına yol kimi,  
Qədəm basıb həsrət yola, bəri gəl.

Axşam-sabah gözüm üstə yerin var,  
Sinəm üstə, dizim üstə yerin var.  
Üzünü qoy üzüm üstə, yerin var,  
Od nəfəsə, yanar qola, bəri gəl.

Orxan Paşa, daha demə baxtım yox,  
Bundan uca, bundan gözəl taxtım yox.  
Sonrasını düşünməyə vaxtım yox,  
Sonrasına çox var hələ, bəri gəl ...

## SİRLİ BİR İŞIQ

Bulud örpək kimi sürüşdü yana,  
Qəfildən göstərdi ay bənizini.  
Ulduzlar titrəşdi heyrət içində,  
İlgümlər büründü göyün üzünü.

Gecənin süd kimi bəyaz ovsunu  
Ötdü şiril-şiril çayın səsində.  
Açıdı yaxasını ağca qovaqlar -  
Məst olub göylərin cazibəsində.

Nəfəsi gəlmədi əsən mehin də,  
Göylərə boylandı yer aşiq-aşıq;  
Tilsimə bürünmüş körpə şehin də  
Bərq vurdu köksündən sırlı bir işiq...

## DİZİM GÖYNƏDİ

*Bənzərsiz saz xanəndəsi İsmayıllı Bozalqanının  
- "Yetim İsmayıllı"ın kövrək və həzin səsinə*

O nə möcüzəydi boy verdi birdən,  
Hər pərdə diksindi, hər sim göynədi.  
Sən elə oxudun Yaniq Kərəmdən,  
Kərəmi yandıran tilsim göynədi.


Ləpələr vurnuxdu gölün gözündə,  
Dəvələr donuxdu çölün düzündə.  
Durnalar duruxdu göyün üzündə  
Lələk salıb həzin-həzin göynədi.

Kövrələ-kövrələ oxutduğun saz,  
Oxudub-oxudub ovutduğun saz,  
Laylalar içində uyutduğun saz,  
Qüberlandı, gizlin-gizlin göynədi.

Sızlayan sözlərin bəminə çökdün,  
Buludlu gözələrin nəminə çökdün.  
Bir qara sevdanın qəminə çökdün,  
Titrəyə-titrəyə səsin göynədi.

Səngiyən, kiriyən dərdim görəndə,  
Şad ol, ay İsmayıllı, dedim, görəndə.  
Səsini kimsəsiz, yetim görəndə  
Çox döydüm dizimə, dizim göynədi...





### **Fəxrəddin ƏSƏD**

əvvəller niyə görməmişəm deyə  
indi yüz cürə məna axtarıram  
bir vaxtlar çəkilən şəklin gözlərində.  
sanki fotoaparat qəfil səslənib,  
obyektivin gözlüyündə yaxalanmışam.  
illər tələsik yol ötən  
ağatlı bir gözəlmış-  
əlində yüyən,  
yəhərinin qarşısından sallanıram mən.

\*\*\*

arxamca gələn səs  
çırpına-çırpına düşdü səkiyə.  
qoca dalandar kimi  
səkidə mürgüləyən payız günəşi  
səsdən diksinib  
dalımcə baxdı, baxdı...

\*\*\*

quraqlıq içindəyəm qarlı havada  
lopa-lopa şeir yağır içimə.  
nə həvəs,  
nə hövsələ,  
nə də vaxt var yazmağa

\*\*\*

bizim ümid yerimiz  
oynadığımız gizlənpaç.

mən yumdum gözlərimi-  
haydı, bacarırsansa  
sən başqa dünyaya qaç!

\*\*\*

şəhanə divanə bir qız  
dua kimi əzbərləyib  
hər gün oxuduğu mahnının sözlərini.  
hər gün eyni mahnı oxuyar  
hər gün oxuduğu mahnında  
özünə əl qaldırıb öldürər.  
hər gün dirilər ölürlər  
hər gün məni də öldürər-  
o qız kimi sevib qəhr olmağıma görə...

\*\*\*

Allahım, bağışla məni  
bu günahkar bəndəni.  
atam deyib  
üz tutduğum çınarın üstünə  
bu gün əlibaltalı gedirəm...

\*\*\*

öylə yorğunam  
öylə küskün,  
nə zor, nə zor bilirsənmi birdənəm,  
birdən-birə adam  
küleyin oynatdığı çılçıraqın işığında  
payız havasına düşə,  
bir solğun yarpağa dönə.  
nə zor, nə zor  
döydüyü qapılarda  
üzünə qara sevdanın soyuğunu çırpıla  
dur qapını bağla,  
pəncərəni çəkib ört  
xatirələrim üzüdər səni

\*\*\*

dul qadının xatirələri  
mərhum ərindən qalan  
bahalı mülkə oxşar.

elə xatirələr də  
dul qadın kimi

adama ancaq  
əlçatmaq şeyləri xatırladar.

\*\*\*

qadın həsrətindən doğulub Xəzər,  
dəli sevdalardı dalğalar.  
gəmilərə qağayı nəgməsi daşıyır uşaqlar.  
qoy gözləsin sərnişinlər  
hamiya sevgi və ümid çatar  
qağayı nəgməsindən bir səs  
indicə sıñib düşəcək deyə  
uşaqlar qoruyucu halqalartək  
təbəssümlərini atırlar dənizə.

## I

kimsəsiz evlərin damına qonan  
boz-qızılı rəngli göyərçinə oxşayır  
suriyalı qonşum qırçı Əbdül Hamid  
əlləri kösöv kimi qapqara.  
bu əllərlə Avropada kimin qapısını döyəcək  
hara üz tutacaq hara?  
yenə də saçları pirtlaşıq,  
sualları dolaşıq titrəyir səsi  
sanki hələ də üzünə  
səhra küləkləri əsir.

## II

oğlumun çekdiyi rəsmidə  
Şuşa bir cənnət.  
göylərində  
Rəsul Rzanın "rənglərindən"  
mirvari göyqurşağı.  
elə bil bu dünyada  
nə ayrılıq var, nə də həsrət.  
Əbdül Hamid baxır, baxır,  
ömür boyu içində cəhənnəm gəzdirən adam  
cənnətdən nə anlar ki,  
nə bilər ki cənnətdə hansı rəngdə olur barış?!

\*\*\*

açıq qalan qapıdan  
qonşunun qara pişiyi görünür.  
ala gözlərinin xumarlığında

sakit-sakit uyuyur  
bu dünyanın qara sirləri...

\*\*\*

bir mühacir həyatı yaşayıram burada  
nə gələnim nə gedənim var.  
tanış ünvanların qatarlarıtək  
ötüb keçir ömürdən  
üzücü gün, ay.  
hərdən-hərdən pəncərəmdə gülümsəyir ay-  
bir az girdə,  
bir az da yypyumru.  
elə bil evdən qaçıb  
küçədə veyllənən uşaqdı-  
üzü kirli, gözləri dumdur.

\*\*\*

sahil qayalığında  
tora düşmüş qızıl baliqdi umud.  
oğrun-oğrun yaxınlaşan  
quldur gəmisidi bulud  
dəniz bu gün dualarımın rəngində.  
qağayı səsində  
təlaş var təlaş.  
sənə rast gəlməyəydim kaş.  
vaxt ötüb keçdikcə  
rəngdən-rəngə düşür  
təsəlli güman.  
mürgülü -mürgülü gülümsəyir  
dəniz, sahil və liman.  
sahil daşlarında  
sənsizliyin sarılığı.  
gör məni hara çekdi dəli sevdam?  
görmədi  
arxamca düşüb gələn ayrılığı.



## ◆ Y e n i   t ə r c ü m ə l ə r ◆

*Frensis Skott FITZCERALD*

# Bencamin Battonun sirli hekayəti



-1-

1860-ci ilədək köhnə üsula, yeni doğuşun evdə olmasına üstünlük verilərdi. İndilərdəsə, deyilənə görə, təbabət kahinləri belə qərara gəliblər ki, körpənin ilk çığırtısı xəstəxanada, yaxşı olar ki, hər künc-bucağı paklıq qoxuyan məşhur bir xəstəxanada eşidilsin. Buna görə də ər-arvad Rocer Battonlar 1860-ci ilin bir gözəl yay günü ilk övladların məhz xəstəxanada dünyaya gəlməsinə razılaşanda, zamanın dəbini əlli il geridə qoydular. Sizə danışacağım bu əcaib əhvalatınsa həmin tarixi geriliklə bağlılığı varmiydi-yoxmuydu, - bunu sonadək əsla bilməyəcəyik.

Mən yalnız nə baş verdiyini nəql edəcəm, nəticəni isə özünüz çıxarıın.

Rocer Batton ailəsi davadan əvvəlki dövrde Baltimorda həm sosial, həm də maddi mənada qibədiləcək bir mövqeyə sahib idi. Filan Ailə, ya da Behman Ailə ilə qohum-əqrabaları vardi və bu da onların, bütün cənubluların bildiyi kimi, Konfederasiyada çiçəklənən əsilzadələr sinfinə üzv olmasına haqq qazandırıdı. Xələf sahibi olmaq kimi cazibədar və köhnə bir ənənəyə bağlı ilk təcrübələri zamanı, təbii ki, cənab Batton çox həyəcanlanırdı. O, ümid edirdi ki, oğlu olacaq və geləcəkdə varisini Konnektikutdakı Yel universitetinə göndərəcək, çünkü cənab Battonun özü də orada dörd il oxumuş və "Yumruq" ləqəbiylə dillərə düşmüştü.

O müdhiş hadisinin yaşandığı sentyabr günü bizim cənab yuxudan sübh altıda, həyəcan içində oyandı; paltarını geydi, qalstukunu səliqəyle düyününə və bitməkdə olan gecənin zil qaranlığında yeni bir insanın həyatın ağuşuna atılıb-atılmadığını öyrənmək üçün Baltimor küçələrində becid addımlarla yeriyib xəstəxanaya üz tutdu.

Nəcib xanımlar və alicənab bəylər üçün nəzərdə tutulan Merilənd özəl xəstəxanasına yüz addım qalmış o, ailə həkimi doktor Kinin ön girişdən çıxdığını gördü. Həkim əllərini krant altında yuyurmuş kimi ovuştururdu. Elə bil peşəsinin yazılmayan qaydalarına əsasən, məhz belə etməsi lazım idi.

Cənab Rocer Batton, "Roger Button & Co., dəmir məmulatlarının topdan satışı" şirkətinin rəhbəri, o unudulmaz zamanlarda istenilən cənublu aristokrata xas olan kübarlığı unudaraq doktor Kinə doğru qaçmağa başladı.

- Doktor Kin! - deyə o çığırdı. - Ah, doktor Kin!

Həkim onun səsini eşitdi, ətrafına boylandı və cənab Batton ona yaxınlaşarkən duyğusuz üzündə qəribə bir ifadə yarandı.

- Nə oldu? - deyə cənab Batton təngnəfəs halda soruşdu. - Uşaq doğuldumu? O necədi? Oğlandı? Yoxsa?.. Nə...

- Özünüüz ələ alın! - doktor Kin onun sözünü kəsərək dedi. Nədənsə həkim gərgin görünürdü.

- Uşaq doğuldu? - deyə cənab Batton yalvarırmışcasına soruşdu.

Doktor Kin qaşlarını çatdı.

- Hmm, bəli, deyəsən... yəni müəyyən mənada doğuldu.

O yenidən qəribə ifadəylə cənab Battona baxdı.

- Arvadımın vəziyyəti yaxşıdı?

- Hə.

- Uşaq qızdı, yoxsa oğlan?

- Əl çəkin! - doktor Kin ucadan qışqırdı. Səsində narahatlıq sezilirdi. - Gedib özünüz baxın. Bu, qorxunc bir şeydi!

Son sözləri o sanki cənab Battonun üzünə tüpürdü, sonra üzünü yana tutaraq mızıldandı:

- Elə bilsiz ki, bu hadisə həkim nüfuzumu artıracaq? İraq-İraq, bir də belə hal olsa, vəssalam, yerin dibinə girərəm!

- Axi, problem nədi? - deyə dəhşətə qapılan cənab Batton soruşdu. - Üçəmdi?

- Xeyr, üçəm deyil! - həkim istehzalı tərzdə dilləndi. - Gedin, gözünüzlə görün. Özünüzə də başqa bir həkim tapın. Siz dünyaya gələrkən yanınızda olmuşam, cavan oğlan və qırx ildi ailə həkiminizəm, amma sizinlə işim artıq bitdi! İnnən belə nə sizi, nə də qohum-əqrabanızı görmək istəyirəm! Xudahafiz!

Bunu söylədikdən sonra həkim ani bir hərəkətlə çevrildi, səkinin kənarında dayanmış təkatlı faytonuna mindi və sürətlə oradan uzaqlaşdı.

Cənab Batton küçədə tək-təkinə qaldı. Özünü itirmiş və təpədən-dırnağadək titrəyən halda... Görəsən, nə baş vermişdi? Cənab Batton nəcib xanımlar və alicənab bəylər üçün nəzərdə tutulan Merilənd özəl xəstəxanasına girmək həvəsini tamam itirdi. Bir müddət beləcə qaldıqdan sonra, nəhayət, özünü ələ aldı, böyük çətinliklə pillələri qalxaraq özünü girişdən içəri saldı.

Alatoran dəhlizdəki masanın arxasında bir tibb bacısı oturmuşdu. Cənab Batton utancaqlığını udaraq ona yaxınlaştı.

- Sabahınız xeyir, - tibb bacısı gülümşəyərək dedi.

- Sabahınız xeyir. Mən... Mən cənab Battonam.

Qəfildən tibb bacısının üzündə dəhşət ifadəsi doğdu. Ayağa qalxdı, adama elə gəlirdi ki, indicə dördnala çölə qaçacaq, dayandığı yerdə özünü böyük bir səyle saxlayırdı.

- Uşağımı görmək istəyirəm, - cənab Batton dedi.

Tibb bacısı boğuq bir səs çıxardı.

- Ah, əlbəttə! - deyə ahənginə hakim ola bilməyərək ucadan dilləndi. - Yuxarı qalxin. Yuxarı! Bax, ora...

Tibb bacısı lazımı istiqaməti nişan verdi, bədənini soyuq tər basmış cənab Batton hər addımda səndələyərək ikinci mərtəbəyə qalxmağa başladı. Orada da əlində tas tutaraq ona doğru gələn başqa bir tibb bacısına müraciət etdi.

- Mən cənab Battonam, - çətinliklə dedi. - Körpəmi görmək...

Danq! Tas tibb bacısının əlindən yerə düşərək pilləkənə doğru yuvarlanmaya başladı. Danq! Danq! Elə bil bu cənabın ətrafa yaydığı qorxu tasa da sirayət etmişdi və o, nizamlı bir enişlə birinci mərtəbəyə diyirləndirdi.

- Uşağımı görmək istəyirəm! - cənab Battonun səsi divarları silkələdi. Gözlərinə tor gəldi.

Danq! Nəhayət ki, tas birinci mərtəbəyə yetişdi. Özünü ələ alan tibb bacısı cənab Battona nifrətlə baxdı.

- Çox yaxşı, cənab Batton, - sakit bir səslə dedi. - Siz deyən olsun! Amma bu səhər bizim nə halda olduğumuzu kaş biləydiniz! Bu biabırçılıqdı! Bu hadisədən sonra xəstəxanamızın şöhrəti yanıb kül oldu...

- Di bəsdi! - deyə cənab Batton boğuq bir səslə bağırıldı. - Artıq səbrim qalmadı!

- Yaxşı, cənab Batton, buyurun bura.

O, tibb bacısının arxasında düşdü. Uzun dəhlizin sonundakı qarışiq inilti səslerinin yüksəldiyi palataya yetişdilər. Əslində, bu məkan illər sonra "ağlama otağı" adı alacaqdı. Palataya girdilər. Ağ bələkli körpələr və hər birinin ayaq tərəfində yarıqlı.

- Yaxşı, bəs mənimki bunlardan hansıdı? - deyərək cənab Batton udqandı.

- Odur! - tibb bacısı dedi.

Cənab Buttonun gözləri tibb bacısının barmağının yönünü izlədi və bunu gördü: qarşısında böyük ağ adyala bələnmiş və bədəni uşaq beşiyində, ora güclə dürtüsdürülülmüş, görünüşə görə təxminən yetmiş yaşlı bir qoca oturmuşdu. Başı dazlaşmış, təkəm-seyrək saçları ağarmışdı, çəhəsindən boz rəngli bir əlcim saqqal uzanırdı. Pəncərədən içəri girən mehin təsiriyle saqqal titrəsirdi. Sönük, anlamazlıq yağan gözləriylə cənab Battona baxındı.

- Sizcə mən dəli olmuşam? - deyə qorxusu hirsə çevrilmiş cənab Batton partladı. - Bu xəstə kimdi? Sizin xəstəxanada adamlarla bu cür eşşək zarafatları eləmək adəti var, nədi?!

- Zarafat edəcək halımız yoxdu, - tibb bacısı ciddi bir ifadəylə dedi. - Sizin dəli olub-olmadığınızı bilmərəm, amma bu sizin oğlunuzdu, şübhə etməyə bilərsiz.

Cənab Battonun alnından soyuq tər damcıları axdı. O, gözlərini yumdu, sonra yenidən açdı. Şəkk-şübə yoxudu, qarşısında yetmiş yaşlı bir qoca, yetmiş yaşlı bir körpə vardi, oturduğu beşikdən uzun ayaqları sallanan bir körpə.

Yaşlı adam itaəti ifadəylə bir ona, bir də tibb bacısına baxdıqdan sonra, xırıltılı səslə danışmağa başladı.

- Sən mənim atamsan?

Cənab Batton və tibb bacısı diksindilər.

- Əgər atamsansa, - deyə qoca deyindidi, - məni buradan tez apar, ya da tapşır, mənimcün ən azı rahat bir kürsü gətirsinlər.

- Tanrı xətrinə, de görüm buraya hardan gəlib çıxmışan? Sən kimsən? - cənab Batton ümidsizcəsinə qışkırdı.

- Sənə tam olaraq kim olduğumu deyə bilmərəm, - qoca şikayət dolu bir iniltiylə dedi, - çünkü doğulmağım cəmi bir neçə saatdı, amma soyadımın Batton olması qətidi.

- Yalan deyirsən! Saxtakar!

Yaşlı adam yorğun bir tərzdə üzünü tibb bacısına sari tutdu.

- Yeni doğulan bir körpə üçün çox xoş bir qarşılanmadı, - şikayətli ahənglə dilləndi. - Ona yanıldığını söyle, niyə dinmirsən?

- Səhv edirsiz, cənab Batton, - tibb bacısı ciddi tərzdə dedi. - Bu sizin uşağınızdır, istəsəz də, istəməsəz də. Zəhmət olmazsa, onu mümkün qədər tez evinizə aparın, elə bu gün.

- Evə? - deyə cənab Batton inanılmaz bir ifadəylə təkrarladı.

- Bəli, onu burada saxlaya bilmərik. Heç cür alınmaz, başa düşürsüz?

- Çox yaxşı olar, - deyə qoca deyindidi. - Bura sakitlik və rahatlıq istəyən körpəyçün əcəb yerdi. Ağlama və inləmələrdən gözümü belə qırpmadım. Yemək istədikdə də... - Bu an səsi narazı ahənglə cingildədi... - mənə bir şüşə süd gətirdilər!

Cənab Batton oğlunun yanındakı stula çökərək əlleriylə üzünü örtdü.

- İlahi-Pərvərdigar! - deyə dəhşət içində piçildədi. - Camaat nə deyəcək? İndi neyləyim?

- Onu evə aparmalısız, - tibb bacısı israrla dedi. - Dərhal!

Bədbəxt adamın gözləri öündə gülünc bir mənzərə açıldı: şəhərin qələbəlik küçəsiyle gedir, özüylə böyük-böyüre də bu dəhşətdoğurucu varlıq.

- Bunu eləyə bilmərəm, eləyə bilmərəm, - deyə o, inlədi.

Adamlar yolunu kəsib onu söhbətə tutduqda, onlara nə deyəcəkdi? Bu, bu yetmiş yaşlı qocanı onlara tanıtmağa məcbur olacaqdı: "Bu oğlumdu, bu səhər doğulub". Sonra qoca adyalını bədəninə bürüyəcək və yavaş-yavaş, adam dolu dükanlar, kölə bazarı (bir anlıq olsa da, həm də səmimi şəkildə, cənab Battonun ürəyindən keçdi ki, kaş oğlu zənci olaydı), ehtişamlı mülklər və qocalar evinin qarşısından keçəcəkdirəl...

- Di bəsdi, özünüzə gəlin! - tibb bacısı əmr etdi.

- Bura baxın, - qəfildən qoca qətiyyətlə dedi, - evə bu ədyal içində gedəcəyimi düşünürsüz, hə?

- Bütün körpələri ədyalla bələyirlər.

Qoca kiçik, aq bir qundaq bezini yırtıcasına altından çekib çıxardı.

- Buna baxın! - titrək səslə dedi. - Gör mənimcün nə hazırlayıblar.

- Bütün körpələr bunlardan geyir, - tibb bacısı ciddiliyini pozmadan dedi.

- Yaxşı, - qoca dedi, - elədirse, iki dəqiqə içinde bu körpə çilpaq qalacaq. Bu ədyal adamı qəşindirir, heç olmasa mənə bir mələfə verəyidilər.

- Dayan, dayan, çıxarma! - cənab Batton tələsik dedi. Tibb bacısına sarı çevrildi. - İndi neyləyim?

- Şəhər mərkəzinə gedin və oğlunuza pal-paltar alın.

Oğlunun səsi cənab Battonu dəhlizdə də təqib edirdi:

- Bir də çəlik al, ata. Mənə çəlik lazımdı.

Cənab Batton qapını arxasında qəzəblə çırpdı...

## -2-

- Sabahınız xeyir, - deyə cənab Batton həyəcanlı halda "Chesapeake Texting" şirkətinə məxsus mağazanın satıcısına müraciət elədi. - Uşağım üçün pal-paltar almaq istəyirəm.

- Uşağıınızın neçə yaşı var, ser?

- Təxminən altı saat, - deyə cənab Batton çox düşünmədən cavab verdi.

- Körpə pal-paltarı üzbüüz bölmədə satılır, ser.

- Hmm, mənca, istədiyimi orada tapa bilməyəcəm. Çünkü... uşaq yaşına görə... eee... çox böyükdü.

- Orda ən böyük ölçülerdə paltar satılır.

- Bəs yeniyetmə oğlan uşağı üçün bölmə haradadı? - deyə cənab Batton ümidişizcə fikrini dəyişdirərək soruşdu. Ona elə gəlirdi ki, satıcı utancverici sirdən ağahdı.

- Burda.

- Onda... - karıxdı. Oğlunu yetkin adama uyğun paltar geyindirmə fikri ona çox pis təsir edirdi. Bəlkə də, məsələn, cüssəli bir yeniyetmə uşaq kostyumu tapa bilsə, bu uzun və qorxunc saqqalı qırxsa, aq saçlarını şabalıdı rəngə boyasa və beləcə vəziyyətin ən pis halını gizləyərək - Baltimor cəmiyyətindəki mövqeyindən bəhs etməyə ehtiyac belə yoxdur - özünə duyduğu ehtiramın qalıqlarını qoruya bilərdi.

Amma yeniyetmə oğlanlar üçün olan bölməni dəli kimi araşdırıldıqdan sonra o, yeni doğulmuş Battona uyğun bir kostyum tapa bilməyəcəyini anladı. Əlbəttə ki, ürəyində mağazanı günahlandırdı. Belə vəziyyətlərdə ümumiyyətlə, həmişə günahlandırılan mağaza olur.

- Oğlunuz neçə yaşındadı dediniz? - deyə satıcı maraqla soruşdu.  
 - Onun... on altı yaşındadı.

- Ah, üzr istəyərəm, mən altı saatlıq olduğunu söylədiyinizi sandım. Yeniyetmələr üçün pal-paltar dükanın bax orda, qabaqdakı bölmədə satılır.

Cənab Button ümidsizcə oradan uzaqlaşmaq istərkən birdən dayandı, üzü işiqlandı və barmağıyla vitrindəki geyimli manekenə işaret etdi.

- Budur, orada! - deyə bağırdı. - O vitrindəki manekenin geydiyi kostyumu alıram.

Satıcı gözlərini döyməyə başladı.

- Amma o, uşaq paltarı deyil, - deyə etiraz etdi, - Əslində lap uşaqçun olsada, maneken üçün nəzərdə tutulub.

- Onu verin, - müştəri israrla dedi. - Mənə məhz bu lazımdı.

Çaşqınlıq içində olan satıcı çarəsiz halda bu istəyə boyun əydi.

Yenidən xəstəxanaya gələn cənab Batton palataya girərək paketi oğlunun üzünə sanki tolazladı.

- Buyur, geyin, - qəzəblə dedi.

Paketi açan qoca içindəkiləri kinayəli baxışlarla gözdən keçirdi.

- Bu nədi, meymunun əynindən çıxarıllıb elə bil, - deyə o, şikayətləndi. - Mən səfəh görünmək istəmirəm.

- Sənin ucbatından mən artıq meymun kimi görünürəm! - deyə cənab Batton sərt şəkildə cavab verdi. - Əyninə necə lazımdı oturacaq. Tez ol geyin, yoxsa... yoxsa səni döyərəm.

Sərf etdiyi son sözdən sonra sızıldı, amma bunun yenə də ona deyiləcək ən doğru kəlmə olduğunu düşündürdü.

- Yaxşı, ata, - deyə oğlu saxta ehtiramla dedi. - Sən böyüksən, deməli, düzünü sən bilərsən. Necə deyirsən, elə də olsun.

İlk kərə olduğu kimi bu dəfə də "ata" sözü cənab Battonu diksindirdi.

- Tələs.

- Dediyin kimi edirəm, ata.

Oğlu geyindikdən sonra cənab Batton ona böyük bir kədərlə baxdı. Onun əynində xallı corablar, çəhrayı şalvar və geniş, ağ yaxalıqlı, kəmərli köynək vardı. Köynəyin üzərindən sallanan uzun, ağarmış saqqalı isə az qala qurşağına çatırdı. Görünüş heç xoşagələn deyildi.

- Gözlə!

Cənab Batton xəstəxana qayçısını qaparaq üç sürətli hərəkətlə saqqalın böyük bir hissəsini kəsdi. Amma bunu edəndən sonra belə, oğlunun zahiri görünüşü mükəmməllikdən çox uzaqdı. Çənədəki bir yiğin tük, solğun gözler, sarılmış dişlər vitrin manekeni üçün tikilmiş kostyumun şən ahəngiyələ əsla uyuşmurdu. Bununla belə, cənab Batton əlini oğluna uzadaraq sərt şəkildə:

- Getdik! - dedi.

Oğlu bu əli etibarədici tərzdə tutdu.

- Mənə hansı adı verəcəksən, ata? - deyə palatadan çıxarkən o soruşdu.

- Bir müddət "körpə" deyəcəksən, yəni daha yaxşı bir ad tapana qədər?

Mister Batton "hmm" deyə mızıldandı.

- Bilmirəm, - sərt şəkildə dedi. - Yəqin ki, səni Mafusail deyə çağıracaqıq.

### -3-

Hətta saç-saqqalını kəsdirikdən, başındaki bir çımdık tükü qara rəngə boyatdıqdan, üzünü parlayacaq qədər təraş etdirdikdən və heyrət içində qalan dərziyə sifariş verilən paltarı əyninə geydirdikdən sonra belə cənab Batton etiraf eləmək məcburiyyətində qaldı ki, ailənin ilki olaraq oğlu ona şərəf gətirmir.

Belibükük, donqar olsa da, Bencamin Button - lağlağı mənəsi verən Mafusail əvəzinə ona bu adı vermişdilər, - ucaboydu - beş fut səkkiz düym. Geydiyi paltarunu gizlətmirdi, elə kəsilmiş və boyanmış saçları, qaş ucları və qaşları altındakı sulu və yorğun gözləri də. Onunçun tutulmuş dayə Bencamini bir kərə gördükdən sonra haqsızlığa məruz qalmış bir adam kimi dərhal evi tərk etdi.

Amma cənab Batton, yenə də israr edirdi: Bencamin - körpədir və elə də olmalıdır. İlk növbədə o bəyan elədi ki, Bencamin isti süd sevmirsə, onda ona ümumiyyətlə yemək verilməsin. Lakin əvvəl-axır ata güzəştə getdi, oğlunun yaxmac və hətta yulaf sıyığı yeməsinə icazə verdi. Günlərin bir günü o, evə bir çax-çax gətirdi və onu Bencaminə uzadıb birmənali tərzdə oynamasına israr elədi; bundan sonra qoca bezgin bir ifadəylə çax-çaxı əlinə götürüb arada-bərədə itaətkar bir şəkildə silkələyirdi.

Oyuncağın ona qıcıq verdiyi açıq şəkildə görünürdü və tək-tənha qaldığı zaman şübhəsiz özünə daha rahat əyləncə tapırdı. Məsələn, cənab Button bir kərə öten həftəylə müqayisədə daha çox sıqar çəkdiyinin fərqinə vardi. Bir neçə gün sonra o, qəfildən içəri girdikdə, uşaq otağının nəfəsalınmaz dərəcədə mavi tüstüylə dolduğuunu gördü, Bencamini isə üzündəki günahkar ifadəylə yanın Havana sıqarını gizlətməyə çalışarkən yaxaladı. Əlbəttə ki, onu əməllice kötəkləmək lazım idi, amma cənab Batton bunu tətbiq edəcək gücү özündə tapmadı. Xəbərdarlıqla kifayətləndi, oğluna dedi ki, bu əməli böyüməsinə mane olacaq.

Bu əhvalata baxmayaraq, ev sahibi öz rəftarında israrlıydı. Eve oyuncaq əsgərlər, qatarlar, bezdən düzəltmə, içi pambıqla dolu böyük heyvanlar gətirir və ən azı özü üçün yaratmağa çalışdığı xəyalı mükəmməl hala gətirməkdən ötrü mağazadakı satıcıya israrla, "Körpə ağızına soxduğu təqdirdə oyuncaq ördəyin üzərindəki çəhrayı boyanın silinib-silinməyəcəyini" soruşurdu. Lakin atasının bütün cəhd'lərinə baxmayaraq, Bencamin oyuncاقlara biganə qalırdı. Gizlice arxa pilləkənlə aşağı enib Britanika Ensiklopediyasını uşaq otağına gətirir, gün boyu kitabın bir cildini oxuyur, içi pambıqla dolu bez inəklər və Nuhun oyuncaq gəmisi döşəmədə eləcə toxunulmaz dururdu. Belə bir inadın qarşısında cənab Battonun səyləri faydasız qalırdı.

Möcüzəli doğuşun Baltimorda yaratdığı həyəcan ilk dönəmdə zirvəyə çıxmışdı. Lakin bu bəxtsizliyin Battonlar və onların qohum-əqrəbasının sosial statusuna necə təsir göstərdiyini söyləmək çox çətindi, çünki Vətəndaş müharibəsi diqqəti başqa şeylərə yönəldi. Nəzakət sahibi olan bəzi adamlar ailənin ləyaqətinə xələl vurmayaçaq iltifatlar üçün zehinlərini çox yordular və nəhayət, körpənin babasına bənzədiyini söyləmək kimi müdrik bir üsul seçdilər; bu da yetmiş yaşına çatan bütün kişilərdə qocalığın özüylə gətirdiyi kəmağıllığa eyham idi və görünüşə görə inkar edilə bilməzdi. Xanım və cənab Racer Batton bundan məmənnun qalmadılar, Bencaminin babasıyla təhqir olunduğunu düşünüb əməlli-başlı hirsələndi.

Xəstəxananı tərk etmiş Bencamin həyatı olduğu kimi qarşılıdı. Yanına bir neçə kiçik uşaq gətirdilər və o, axşamadək fırfırə və şarlara maraq duymaşa çalışaraq buna bir təhər dözdü. Hətta bir kərə, doğrudur təsadüfən, atlığı daşla mətbəx pəncərəsini sindirə bildi, bundan da müəyyən mənada atası çox məmənnun qaldı.

Bundan sonra Bencamin hər gün bir şey qırıb-sindirmənin yolunu tapmağa başladı, amma əslində, özü sakit-həlim xasiyyətli idi, yalnız valideynlərinin xoşbəxtliyi xətrinə nadinçlik edirdi.

Babasının hiri soyuduqda, Bencaminlə yoldaşlıqdan ləzzət almağa başladı. Yaş və təcrübə sarıdan bir-birindən çox uzaq olan bu iki insan saatlarla bir yerdə oturur, yüz ilin dostları kimi, bütün günü dil-ağz qoymadan

boş-boş şeylər haqda danışırıdlar. Valideynləriyle müqayisədə, babasının yanında Bencamin özünü sərbəst hiss edirdi. Büyüklər elə bil həmişə qorxu duyur, diktator nüfuzlarını unudaraq ona tez-tez "mister" deyə xitab edirdilər.

Şüurunun və bədəninin bu sayaq əcaib doğuşundan, başqaları kimi, özü də çəşqin durumdaydı. Tibbi jurnallarda mövzuyla əlaqədar məqalələr oxuyurdu, amma daha əvvəl belə bir hadisənin qeydə alınmadığını görürdü. Atasının təkidiylə digər uşaqlarla oynamaq üçün həqiqətən səy göstərir, daha asan oyunlara tez-tez qatılırdı. Futbol onu daha çox vəcdə gətirirdi və hansısa sümüyünü sindirdiği təqdirdə, sümüyün bir daha bitişib-düzəlməyəcəyindən yaman qorxurdu.

Beş yaşına çatdıqda onu uşaq baxçasına göndərdilər. Burada o, yaşıl kağızları narinci kağızların üzərinə yapışdırmağı, çıçəkli naxışlar çəkməyi və sonsuz sayda karton boyunbağılar düzəltməyi öyrəndi. Bu işləri edərkən anidən əsnəyib mürgüləyər və bu vərdişi gənc baxça tərbiyəcisinə həm narahat edir, həm də dehşətə gətirirdi. Xoşbəxtlikdən tərbiyəcilər ailəsinə şikayət etdilər, beləliklə, Bencamin daha baxçaya gedəsi olmadı. Rocer Buttonlar öz ailə dostlarına oğlanın hələ bağça yaşıda olmadığını söylədilər.

On iki yaşında ailəsi artıq ona alışmışdı. Əslində, alışqanlığın gücü o qədər qüvvətli idi ki, artıq oğlanın fərqli olduğunu heç düşünmürdülər - təbii ki, ancaq hansısa qəribəliyi gördükdə bunu xatırlayırdılar. Amma bir gün, on iki yaşından tamam olmasından bir neçə həftə sonra ayna önündə duran Bencamin özüçün heyrətamız bir kəşf etdi. Gözlərinə inanmırkı, son on iki il içində ağılığı gizlədən boyanın altındakı saçları tünd boza çalırdı. Yoxsa üzündəki qırışlar hamarlanmışdı? Dərisi sağlam, şax, hətta qışın şaxtasındaki kimi yanaqları bir az qırmızıya çalırdı? Şübhələr qəlbini bürümüşdü. Artıq qəddinin düzəldiyini və səhhətinin ilk günlərdən bu yana yaxşılaşdığını duyarı.

- Yoxsa bu..? - deyə düşündü, daha doğrusu, düşünməyə cəsarət edə bilmədi.

Atasının yanına getdi.

- Mən böyümüşəm, - qərarlı bir şəkildə dedi. - Artıq uzun şalvar geyməliyəm.

Atası fikrə getdi.

- Hmm, - dedi axır ki, - bilmirəm. Uzun şalvari on dörd yaşında geyirlər, sənsə hələ on iki yaşındasan.

- Amma barışmalısan ki, yaşına görə çox böyük uşağım, - deyə Bencamin etiraz elədi.

Atası ona bunu düşünürəm kimi baxdı.

- Buna o qədər də əmin deyiləm, - dedi. - On iki yaşında mən də sənin kimi böyükdüm.

Bu doğru deyildi. Bunların hamısı, Rocer Battonun oğlunun normal olduğuna inanmaq üçün öz vicdanıyla imzaladığı səssiz müqavilənin bir parçasıydı.

Nəhayət, razılığa gəldilər. Bencamin saçlarını yenə də rəngləyəcəkdi. Öz yaşıdları olan uşaqlarla oynamaya davam edəcəkdi. Küçədə eynəklə gəzməyəcək və çəliyini əlinə almayıacaqdı. Bütün bunların qarşılığında ilk dəfə uzun şalvar geyinməklə mükafatlandırılacaqdı...

#### -4-

Bencamin Battonun on iki ilə iyirmi bir yaş arasında yaşadıqları ilə əlaqədar təfərruatlı danışmaq fikrindən uzağam. Bu müddətdə onun daim cavanlaşdığını söyləmək kifayətdir. On səkkiz sinninə çatdıqda Bencamin əlli yaşılı bir adam tək şax duruşa malik idi; saçlı artmış və rəngi tündləşmişdi;

addımları qətiyyətliydi, səsi titrəkliyini itirmiş və sağlam bir baritona çevrilmişdi. Və atası onu Yel universitetinə daxil olmaq üçün imtahan vermekdən ötrü Konnektikuta göndərdi. Bencamin imtahandan keçdi və birinci kurs tələbəsi oldu.

İmtahandan üç gün sonra, dəftərxana müdürü cənab Hartdan bildiriş aldı; ona yazmışdılar ki, tədris planıyla tanışlıq üçün mütləq ofisə baş çəkməlidir. Bencamin aynaya baxdıqda, saçlarının qəhvə rənginə boyamaq zamanının geldiyini düşündü, ancaq şifonerin siyirtməsini eşələdikdə boyanın qalmadığı gördü. O anda xatırladı. Boya ötən gün bitmiş, boş şüşəni atmışdı.

Tərəddüd içinde idi. Beş dəqiqə içinde qeydiyyat üçün dəftərxana müdirinin ofisində olmalıydı. Başqa çıxış yolu qalmırıdı. Necəydisə o cür də getmeli idi. Və getdi.

- Sabahınız xeyir, - deyə dəftərxana müdürü onu nəzakətlə qarşılıdı. - Deyəsən, oğlunuzla bağlı nəsə danışmaq üçün gəlmisiniz.

- Yox, eee, əslində, mənim adım Battondu... - deyə sözə başlayan Bencaminin sözünü cənab Hart tez kəsdi:

- Sizinlə tanışlığımıza çox şadam, cənab Batton. Mən də oğlunuzu gözləyirdim. Bir neçə dəqiqəyə gəlib çıxmalıdır.

- O elə mənəm də! - deyə birdən-birə Bencamin çımxırdı. - Mən birinci kurs tələbəsiyəm.

- Necə!?

- Mən birinci kurs tələbəsiyəm.

- Yəqin ki, zarafat eləyirsiz.

- Əsla.

Dəftərxana müdürü qaşlarını çataraq qarşısında duran kartdakı qeydə baxdı.

- Amma burada cənab Bencamin Battonun on səkkiz yaşı olduğu yazılıb.

- Bəli, məhz on səkkiz, - deyə sıfəti azacıq allanmış Bencamin təsdiqlədi. Dəftərxana müdürü yorğun nəzərlərlə ona baxdı.

- Cənab Batton, hər halda buna inanmağımı gözləmirsəz.

Bencamin bezgin bir ifadəylə gülümşədi.

- Mən on səkkiz yaşındayam, - deyə təkrarladı.

Dəftərxana müdürü sərt şəkildə qapıya işarə etdi.

- Çix çölə, - dedi. - Bu universitetdə və hətta bu şəhərdə sənin kimi manyaka yer yoxdur.

- Mənim on səkkiz yaşım var!

Cənab Hart qapını özü açdı.

- İşə bir bax! - deyə o bağırdı. - Sən yaşda bir adam burda birinci kurs tələbəsi olmaq istəyir. On səkkiz yaşındasən, eləmi? Yaxşı, bu şəhərdən getmək üçün sənə on səkkiz dəqiqə vaxt verirəm. Cəhənnəm ol!

Bencamin Batton otaqdan təmkinlə çıxarkən, dəhlizdə dayanmış yarımdüjin universitet tələbəsi gözlərini bərəldərək onu maraqla nəzərdən keçirdi. Bir neçə addım atıldıqdan sonra o çevrildi, hələ də qapı ağızında dayanmış hirsli klerkə baxdı və qərarlı bir səslə təkrarladı:

- Mənim on səkkiz yaşım var.

Və universitet tələbələrinin gülüş sədaları altında oradan çıxıb getdi.

Amma taleyi asan qurtuluşa icazə verməyəcəkdi. Qatar stansiyasına kedərli gedisi zamanı əvvəl universitet tələbələrindən ibarət olan bir qrup, sonra bir axın və nəhayət, kütłə tərəfindən dabənbasma izləniləndiyini anladı. Bir dəlinin Yelə daxil olmaq üçün imtahandan keçdiyi və hamını on səkkiz yaşında olduğuna inandırmağa çalışdığı söz-söhbəti dildən dilə dolaşmışdı. Universitet təlatümdə idi. Həyecandan papaqlarını auditoriyada unudan tələbələr küçəyə axışırıldı; futbol komandası öz məşqini yarida qoydu və

qələbəliyə qarışdı; başlarındakı şlyapaları bir qulaqlarının üstünə əyilmiş və ətəklərinin bir ucu o birindən uzun xanım müəllimələr isə qız-qışqırıqla bu azğın dəstənin quyruğunda sürüñürdü. Ətrafdan Bencamin Battonun ən həssas nöqtələrini hədəfə alan sözler yüksəldirdi.

- Əslində, bu yaşıda liseye getsəydi, daha yaxşı olardı!
- Hələ bu möcüzə uşağa baxın!
- Elə bilirdi ki, bura qocalar evidi.
- Sən Harvarda getsən, daha yaxşı olar!

Bencamin addımlarını becidləşdirdi və bir müddətdən sonra qaçmağa başladı. Onlara kimin kim olduğunu göstərəcəkdi! Harvarda gedəcəkdi, o zaman düşünmədən dedikləri bu sözlər görə peşman olacaqdılar!

- Nəhayət ki, Baltimora gedən qatara mindi, başını pəncərədən çıxardı.
- Hamınız peşman olacaqsız! - deyə bağırdı.
- Ha-ha! - deyə universitet tələbələri güldülər. - Ha-ha-ha!

Həmin gün Yel universiteti bağışlanmaz səhvə yol verdi...

## —5—

1880-ci ildə Bencamin Batton iyirmi yaşına qədəm qoydu və "Royer Batton & Co., dəmir məmulatlarının topdasatlı" şirkətində atasının şərki olmaqla ad gününü qeyd etdi. Elə həmin ildə o, cəmiyyət içində çıxdı, daha doğrusu, atası onu özüyle ziyafətlərə aparmaqda israr edirdi. Royer Batton indi əlli yaşındaydı və oğlu ilə tay-tuş kimi kimi görünürdü. Əslində, Bencamin saçlarını boyamağı tərgitdikdən bəri (doğrudur, hələ də çal tüklər qalmaqdaydı) hər ikisini yaşıd və qardaş sənə bilərdilər.

Bir avqust axşamı şiq kostyum geyindilər və faytona minib Şevlinlərin Baltimorun kənardakı evində təşkil edilən ziyafətə getdilər.

Möhəşəm bir axşamdı. Səmadaki bədirlənmiş ay yolu gümüşü rəngə boyayırlar, payız çiçəkləri donuq havaya xoş qoxu yayır, sanki onu səssiz, güclə eşidilən qəhqəhələr doldururdu. Parlaq buğda tarlalarına sanki xalı döşənmişdi, gün işığında olduğu kimi görünürdü. Səmanın bənzərsiz gözəlliyindən təsirlənməmək qeyri mümkün idi, amma...

- Hə, dəmir məmulatları ticarətinin parlaq gələcəyi var, - deyirdi Royer Batton. Romantik bir adam deyildi o; estetik duyğuları hələ rüşeym halındaydı. - Mənim kimi yaşlı adamlar yeni hoqqaları öyrənə bilməz, - özünə əmin bir şəkildə dedi. - Amma siz, yeni nəsil güc-qüvvət və həyat eşqılı böyük bir gələcəyə sahibsiz.

Yolun axır başında Şevlinlərin malikanəsinin işqları göründükdə, israrla özlərinə doğru gələn səs eşitdilər. Ya skripkaların hüznlı səsiydi, ya da ay işığı altında gümüşü rəngdə görünən buğda tarlasının xışltısı.

Onlar darvaza qarşısında ayaq saxlayan təmtəraqlı bir faytonun arxasında dayandılar. Əvvəl bir xanım, sonra yaşlı bir bəy və sonra gözəlliyi göz qamaşdırın gənc bir xanım həmin faytondan yerə endi. Bencamin yerində donub qaldı; sanki kimyəvi bir reaksiya bədəninin hər bir məsaməsini əvvəlcə yox etdi, sonra yenidən meydana gətirirdi. Bütün vücudu titrədi, yanaqlarına və alnına qan vurdu; qulaqlarında davamlı bir uğultu vardi. Bu, ilk məhəbbət idi.

Gənc qız incə varlıq idi, saçları ay işığında kül rəngi, artırmadakı qaz lampalarının altında bala çalar sarı rəngdə görünürdü. Çiyinlərinin üzərində qızılı rəngli, üzərində qara kəpənəklər olan ispan şalı vardi; qabarıl paltarının altından uzanan ayaqları, parlaq düymələri xatırladırdı.

Royer Batton oğluna yaxınlaşdı.

- Bu, gənc Hildegarda Monkrifdi, general Monkrifin qızı, - deyə qulağına piçildədi.

Bencamin başını soyuqqanlılıqla yellədi.

- Gözəl qızdı, - laqeydliklə dedi. Amma zənci xidmətçi faytonu kənara çəkdikdə əlavə elədi: - Ata, məni onunla tanış edə bilərsən?

Xanım Monkrifin əhatələndiyi dəstəyə yaxınlaşdırılar. Köhnə ənənələrə uyğun tərbiyə edilmiş gənc qız Bencaminin qarşısında reverans etdi. Bəli, əlbəttə, onunla bir rəqs edə bilərdi. Bencamin ona təşəkkür etdikdən sonra yanından ayrıldı. Səndələyərək gedirdi.

Sonra, özünə gələnə qədər keçən, rəqs növbəsini gözlədiyi zaman kəsimi ona sonsuzluq qədər uzun göründü. Özünü divara dayayıb, ağılından keçənləri müəyyən etmədən, üzlərində ehtiraslı bir heyranlıq ifadəsiylə bənzərsiz Hildeqarda Monkrifin ətrafında fırfırı kimi dönen Baltimor gənclərini öldürəcü baxışla izlədi. Onlar Bencaminə o qədər nifrətamız görünürdülər ki - dözülməz dərəcədə cavan! Bu adamların şabalıdı rəngli tükləri onda mədə sancısına bənzər bir duyu oyandırırdı.

Amma özünə gəldikdə və onunla birlikdə Parisdə dəbdə olan ən son valsın sədaları altında parlaq parket üzərində süzdükdə, bütün qısqanlığı və təlaşı qar yığını kimi əriyib getdi. Ovsunlanmış kimi hiss edirdi indi özünü. Sənki həyat məhz indi başlamışdı.

- Siz və böyük qardaşınız bizimlə eyni vaxtda gəlib çıxdınız, deyilmə? - deyə Hildeqarda soruşdu. Parlaq, mavi səmanı xatırladan gözləriylə baxırdı ona.

Bencamin tərəddüd içinde idi. Əgər qız onu atasının qardaşı sanırsa, ən yaxşısı ona həqiqəti deməkdir? Yeldəki təcrübəsini xatırladı və bunu etməməyə qərar verdi. Həm də gənc qızla mübahisə etmək qabaliq olardı; bu möhtəşəm anı, qəribə doğum hekayətiylə məhv etmək, yəqin ki, böyük bir cinayət işləmək kimi bir şeydi. Ona görə qızın sözlərini başıyla təsdiqlədi, gülümsədi, rahatlaşdı, çünki xoşbəxt idi.

- Sizin yaşinizdakı kişiləri çox bəyənirəm, - Hildeqarda dedi. - Bu cavanlar çox axmaqdı. Ancaq və ancaq nə qədər şampan içmələri və qumar oynayarkən nə qədər pul uduzduqlarından danışırlar. Həmyaşlılarınızsa qadınlara dəyər verə bilir.

Bencamin özünü evlənmə təklifinin astanasında hiss etdi və bu arzusunu iradə gücüylə çətinliklə boğdu.

- Siz ən romantik yaşıdasınız, - deyə qız sözünə davam etdi, - Əlli. İyirmi beş yaşda kişilərə elə gəlir ki, dünyada nə varsa hər şeyi biliirlər; otuzda yorğun olurlar, qırx yaşda sonu görünməyən əhvalatlar danışırlar, o qədər uzun ki, həmin müddətə bir yesik sıqarı çəkib qurtarmaq olar; altmışda... ah, altmış yaş... artıq yetmişə çox qalmır; amma əlli, yetkinlik, müdriklik çağıdır. Əllini bəyənirəm, ürəyimcədi.

Bencaminə əlli xariqüladə bir yaş kimi göründü. O anda əlli yaşında olmayı arzuladı.

- Həmişə dediyim kimi, - deyə Hildeqarda sözünə davam etdi, - otuz yaşında biriyə evlənib nazını çəkməkdənsə, əlli yaşında biriyə evlənib onun nazımı çəkməsini üstün tutardım.

Bencamin üçün gecəni bal rəngli bir sis pərdəsinin altında yaşadı. Hildeqarda onunla daha iki dəfə rəqs etdi və aydın oldu ki, bir çox mühüm məsələlərlə bağlı mövqeləri fəvqəladə dərəcədə üst-üstə düşür. Növbəti bazar günü Bencaminlə avtomobil gəzintisinə çıxmağı qərara aldılar, bu məsələləri daha təfərruatlı şəkildə müzakirə elemekdən ötrü.

Dan yeri sökülenə yaxın faytonla evə qayıdarkən günün ilk arıları vizıldayıv və batmaqdə olan ay işığında şəh damcıları parlayırdı. Bencamin atasının dəmir məmələtlərinin topdansatışına dair söhbətini sanki yuxuda eşidirdi.

- ... sənəcə, çəkic və mismardan başqa daha nəyə maraq göstərməliyik? - böyük Batton deyirdi.

- Eşqə, - Bencamin düşünmədən dedi.
- Yesiyə? - deyə Rocer Batton həyəncanlandı. - Nəyi gəldi sata bilmərik, ax! Yeşik məsələsini artıq həll etmişəm.

Bencamin ona çəşqin nəzərlə baxdı, səmanın şərq səmtində birdən-birə işildayan günəşə baxdığı kimi; işıq üzünə düşdükdə gözlərini qırpdı və o an ağacların yarpaqları arasında sarıköynək həzin nəğməsini oxumağa başladı...

## -6-

Altı ay sonra xamım Hildeqarda Monkriflə cənab Bencamin Buttonun nişanlandığı məlum olduqda (general Monkrif onları nişanlı elan etməkdənse, qılıncıyla özünü doğrayacağını söylədiyi üçün “məlum olduqda” dedim), Baltimor kübar cəmiyyətindəki həyəcan yüksək səviyyə çatdı. Bencaminin doğumunun unudulmuş hekayəti yenidən xatırlandı və ağla-xəyalə siğmayan şəkildə dedi-qodulara yol açdı. Kimi deyirdi ki, Bencamin əslində, Rocer Battonun atası; kimi deyirdi ki, o, qırx il türmədə yatıb, gerçəkdə qılıq dəyişdirmiş Con Uilks Butdu; ləp axırda da şayiə çıxdı ki, Bencamin buynuz çıxarıb.

Nyu-York qəzetlərinin hay-küçü bazar əlavələrində bu hadisəyle bağlı dərc edilən karikaturalarda Bencamin Battonun başı gah baliq, gah da ilan və hətta mis külçə şəklində təsvir olunurdu. Qəzetlərdə ondan “Meriləndli Sirli Adam” tək söz açılırdı. Əlbəttə, gerçək hekayəti, həmişə olduğu kimi, az adam biliirdi.

Bununla bərabər, hamı general Monkriflə həmfikir idi ki, Baltimorda istənilən gənclə evlənə biləcək qədər gözəl olan bir qızın özünü sincə böyük - əlli yaşında olan bir adamın ağuşuna atması cinayətdi. Mister Rocer Batton oğlunun doğum sənədini “Baltimore Bleyz” qəzetində iri şriftlərə dərc etməsi də işə əsla yaramadı. Heç kim buna inanmırıldı. Əksini iddia etmək üçün Bencaminə bircə kərə baxmaq kifayət idi.

Hamidian çox narahat olmalı olan o iki insan isə evlilik məsələsində heç bir tərəddüd keçirmirdi. Hildeqarda nişanlılığıla bağlı o qədər ağlaşımaz dedi-qodu dinləmişdi ki, gerçək olana belə inadla inanmırıldı. General Monkrifin əlli yaşındakı, yaxud ən azı əlli yaşında kimi görünən kişilərdə təbii ölüm faizinin yüksək olmasına dair sözləri də faydasız oldu. Dəmir məməlati ticarətinin ümidsiz biznes olmasına dair iddiası kimi. Hildeqarda seçim etmişdi - yetkin kişiyə ərə gedəcəkdi və getdi də...

## -7-

Ən azı, bir məsələdə Hildeqarda Monkrifin dostları yanılırdılar. Dəmir məməlatları topdansatışı çiçəklənirdi. Bencamin Battonun evləndiyi 1880-ci ildən atasının işlərdən kənarlaşdırıldığı 1895-ci ildək ailə sərvəti iki dəfə artdı və bu uğurda ən böyük pay şirkətin gənc üzvünə məxsus idi.

Baltimor cəmiyyətinin bu cütlüyü axır ki, öz bağırına baslığıni söyləməyə ehtiyac yoxdur. Hətta ahil general Monkrif belə məşhur kürəkəniylə barışdı - doqquz nüfuzlu nəşriyyatın rədd etdiyi “Vətəndaş mühabibəsinin tarixi” adlı on iki cildliyin nəşrinə Bencaminin pul verməsindən sonra.

Bu on beş ildə Bencaminin özündə də bir çox dəyişikliklər baş verdi. Damarlarındakı qanın daha sürətlə axdığını hiss edirdi. Səhərlər gümrəh halda yuxudan qalxır, qələbəlik, günəşli küçədə gəzmək, çəkic və mismar yesiklərini yorulmaq bilmədən yükləmək və boşaltmaq onun üçün xoş bir iş olmağa başladı. 1890-ci ildə o, biznes rəqiblərinə ölümcül zərbə vurdu: yesiklərin mismarlanmasında istifadə edilən bütün mixların göndəricinin

malı olması haqqında təklif senatda qanuniləşdirildi, ali məhkəmə hakimi Fossayl da bunu təsdiqlədi, nəticədə "Roger Button & Co.", dəmir məmulatlarının topdan satışı şirkəti hər il altı yüz mismara qənaət etmiş oldu.

Bundan başqa, Bencamin həyatın əyləncəli tərəfinin onu getdikcə daha çox özünə cəlb etməyə başladığını duydı. Əyləncəyə olan maraqla birlikdə, Baltimor şəhərində avtomobil sahibi və avtomobil sürən ilk adam oldu. Onu küçədə görən yaşıdları Bencaminin sağlamlığı və gümrəhliyinə qısqanlıqla baxırdılar.

- Sanki o, ildən-ilə gəncləşir, - deyirdilər.

Və artıq altmış beş yaşında olan ahil Rocer Batton - əvvəllər oğlunu layiqincə qiymətləndirməmiş adam indi yaltaqlıq dərəcəsinə çatan teriflərlə bu boşluğu doldurmağa çalışırı.

Bu məqamda üstündən mümkün olduqca tez keçmənin daha yaxşı olacağını düşündüyüm xoşagəlməz bir mövzuya toxunmaliyiq. Bencamin Battonu yalnız bir şey narahat edirdi - arvadı artıq onu cəzb etmirdi.

Hildeqarda artıq Rosko adında on dörd yaşlı bir oğulun anası, otuz beş yaşlı qadın idi. Evliliklərinin ilk illərində Bencamin ona pərəstiş edirdi. Lakin illər keçdikcə qarşısına bal rəngli saçları solğunlaşış palçıq, mavi gözləri ucuz gil qab rəngi almağa başlamışdı. Bu azmiş kimi həddən artıq biganə, həddən artıq sakit, həddən artıq özündən razı və ərinə olan hisslerinin etirafında astagəl olmuşdu; qadının maraq dairəsi daralmışdı.

Yeni evləndikləri çağlarda Bencamini rəqsłərə və ziyafətlərə dərtib aparan məhz o idi; indisə tam əksinə olmuşdu. Əriylə cəmiyyət içində çıxırı, amma həvəssiz; günlərin bir günü insanın vücuduna sahib olan və bir daha oranı tərk etməyən o sonsuz inersiya onda çoxdan yox olmuşdu.

Bencaminin narazılığı getdikcə artırdı. 1898-ci ildə İspaniya ilə müharibə başladı və ev onun üçün cazibəsini o qədər itirmişdi ki, könüllü şəkildə orduya qatılmaq qərarı verdi. İşgüzər əlaqələri sayəsində kapitan rütbəsi aldı və hərb sahəsində elə məharətlər göstərdi ki, vəzifə və rütbədə yüksələrək - əvvəlcə mayor, sonra polkovnik-leytenant - San Xuan təpəsindəki məşhur döyüşdə aldığı yüngül yaradan sonra medalla təltif olundu.

Narahat və həyəcanverici ordu həyatına özünü o qədər alışdırılmışdı ki, onu tərk etmək istəmirdi. Amma biznesiylə maraqlanması lazımdı, ona görə də istefaya çıxaraq evinə döndü. Vağzalda onu orkestrli qarşılıma mərasimi gözləyirdi; evinə çatanadək eskortla müşayiət olundu.

## —8—

Hildeqarda əlindəki böyük, ipək bayraqla onu artırımda qarşıladı. Bencamin arvadını öpər-öpməz ürəyi sizlayaraq anladı ki, bu üç il evliliklərinin yerdə qalan parçalarını da silib-süpürüb.

İndi qarşısında qırx yaşlı qadın dururdu və saçlarında boz tellər meydana çıxmaga başlamışdı. Məyusluğunu hədsiz idi. Nəhayət, Bencamin öz otağına girdi, köhnə aynadakı əksinə baxdı, aynaya bir az daha yaxınlaşış vücudunu müharibədən əvvəl hərbi forma ilə çəkilən bir şəkillə müqayisə etdi.

- İlahi-Pərvərdigar! - ucadan dedi.

Heyrətamız proses davam edirdi. Buna heç bir şübhə yox idi, artıq otuz yaşlı kişi görünüşündəydi. Buna sevinmək əvəzinə, narahatlıq keçirirdi, yaşı artdıqca gəncləşirdi. İndiyə qədər vücudunun yaşına uyğunlaşacağı, təbiətin doğumu zamanı baş vermiş səhvi düzəldəcəyinə ümid etmişdi. Ürpərdi. Gələcək taleyi aqlına batmır, bunu düşündükcə dəhşətə gəlirdi.

Aşağı endikdə Hildeqardanın onu gözlədiyini gördü. Qaşqabağı yer süpürdü və onun da müşkülü anladığını düşündü. Aralarındaki gərginliyi bir azca azaltmaq üçün, nəzakətli olduğunu düşündüyü bir üslubla axşam yeməyində narahatedici mövzudan söz açdı.

Şən bir məsələdən bəhs edirmiş kimi:

- Hamı mənim daha gənc göründüyüm deyir, - söylədi.

Hildeqarda onu nifrətamız baxışlarla sözüb finxirdi.

- Lovğalanmaq üçün başqa söz tapmadın.

Bencamin narahat tərzdə:

- Lovğalanmırıam, - dedi.

Arvadı yenidən finxirdi.

- Buna bax, - deyib susdu, sonra da - Mənsə buna son verəcək qədər qürurun olduğunu düşünmüşdüm, - deyə əlavə elədi.

- Bunu necə edə bilərəm ki? - deyə Bencamin heyrətlə soruşdu.

- Səninlə mübahisə etməyəcəm, - qadın sərt şəkildə dedi. - Amma istənilən eməl vəziyyətdən asılı olaraq doğru, ya da yanlış ola bilər, səni durdur biləcəyimi sanmırıam, amma bunun ehtiramlı bir davranış olduğunu da düşünmürəm.

- Amma, Hildeqarda, bu artıq əlimdən gələn bir iş deyil.

- Bacararsan. Sən sadəcə inad edirsən. Heç kimə bənzəmək istəmirsən. Həmişə belə olmusan, həmişə də belə olacaqsan. Yaxşı-yaxşı düşün, əgər hər kəs həyata sənin kimi baxsaydı, dünya nə hala düşərdi...

Bu, anlamsız və cavabsız bir mübahisə olduğu üçün Bencamin susdu və o andan etibarən aralarındaki uçurum getdikcə böyüməyə başladı. Arvadının bir zamanlar onu necə məftun etdiyinə indi təəccübənləndi.

Bu uçurumu daha da artırarcasına yeni əsrin gəlişiylə əyləncəyə duyduğu aqlıq artırdı. Baltimorda təşkil edilən elə bir şənlik yox idi ki, Bencamin Batton orada olmasın; bütün dəvətlərdə gənc və evli qadınların ən gözəlləriyle rəqs edir, kübar cəmiyyətə ilk dəfə təqdim edilən gənc qızlarla səhbətləşir və onlarla aşınılıq-yoldaşlıq etmənin cazibəsinə qatılırdı; bu arada arvadı yaşlı qadınlarla əhatəsində oturub sir-sifətdən yaxşı heç nə yağmayan dul qadınlar kimi özünə tuşlanmış nifrətamız baxışlara məğrurcasına dözür, ərini ciddi tərzdə, heyret və tam qınayıcı nəzərlərə izleyirdi.

- Bir ona baxın! - adamlar deyirdi. - Çox heyf! Bu gənc qırx beş yaşılı bir qadınla bir evdə necə yaşayır? Axi, o arvadından ən azı iyirmi il cavandır.

1880-ci ildə də ana və atalar bu yaş fərqinə əsasən həmin evliliklə bağlı qeybət qırırdılar, bunu unutmuşdular - insan yaddaşı çox gödəkdi.

Bencamin evdə getdikcə artan bədbəxtliyini başqa sahələrə duyduğu maraqla unutmağa çalışırdı. Qolf oynamaya başlamış və çoxlu uğurları olmuşdu. Rəqsə marağı artmışdı: 1906-ci ildə "Boston"da, 1908-ci ildə "Maksin"də məharətini isbatlaşmış, 1909-cu ildəsə "Kasl uolk"da hamını heyran qoymuşdu.

Təbii ki, kübar cəmiyyətindəki uğurlarına işi mane olmağa başlamışdı. Amma dəmir məmulatlarının topdan satışı işində iyirmi beş yol yorulmadan çalışmışdı, buna görə də düşünürdü ki, biznesi artıq Harvard məzunu olan oğlu Roskoya etibar etməyin zamanı yetişib.

O və oğlunu tez-tez sehv salırdılar. Bu, Bencaminin xoşuna gelirdi. İspaniya-Amerika müharibəsindən qayıdanınan bəri ürəyinə girən o hiyləgər qorxunu çıxdan unutmuş və görünüşündən sevinməyə başlamışdı. Bu ləziz balın içində bircə milçək vardı - arvadıyla adam arasına çıxa bilməzdi. Hildeqarda əlli yaşıını haqlamaq ərefəsindəydi və onun görünüşü Bencaminin özünü naqolay hiss etməsinə səbəb olurdu...

**-9-**

1910-cu ilin sentyabrında "Roger Button & Co., dəmir məmulatlarının topdan satışı" şirkəti gənc Rosko Battonun idarəciliyinə keçəndən neçə il sonra təxminən iyirmi yaşındakı görünən bir adam, Kembridgedəki Harvard Universitetinin birinci kursuna daxil oldu. O, əlli yaşıni adladığını bildirmək kimi bir səhvə yol vermədi, eyni zamanda, oğlunun on il əvvəl eyni ali məktəbin məzun olduğunu açıqlamadı.

Universitetə qəbul olundu və qısa müddətdə həmyaşidləri arasında fərqlənməyə başladı; halbuki on səkkiz yaşılı tələbə yoldaşlarından bir azca böyük görünürdü.

Amma uğurun əsl səbəbi Yel kollegi ilə futbol matçında sərgilədiyi məharətli oyun oldu. Belə ki, Harvard üçün cərimə zərbəsindən yeddi qol və meydandan da on dörd qol vurdu, Yel komandasındaki on bir oyuncunun hamısı meydandan ağıllarını itmiş halda bir-bir aparıldı. Bundan sonra universitetin ən məşhur tələbəsi oydu.

Bununla belə, qəribə olsa da, universitetdəki təhsilinin üçüncü ilində artıq komandaya qatılmaqdə çətinlik çəkməyə başladı. Məşqçilərdən daha diqqətli olanlar onun əvvəlki kimi ucaboy olmadığını sezdlər.

Artıq qol vura bilmirdi. Əslində, komandada ona səbrlə yanaşılmasının yeganə səbəbi qorxuducu şöhrətinin Yeldən olanların canlarına üzütmə salması idi.

Son kursda artıq oyunlara heç qatılmırıldı. O qədər zəif və taqətsiz olmuşdu ki, bir ikinci kurs tələbəsi onu yeni tələbə zənn etmiş, bu hadisə qüruruna toxunmuşdu.

Haqqında möcüzə uşaqları kimi danışdırlar. On altı yaşılı dahi! Son kursda kurs yoldaşlarının bacarığı onu tez-tez heyrətə düşürdü. Dərslərində getdikcə daha çox çətinliklərə qəesləşirdi. Tədris materialları ona çətin gəldi. Kurs yoldaşlarından Sent Midas adlı hazırlıq məktəbinin varlığından xəbər tutdu, universiteti bitirdikdən sonra o məktəbdə oxumağı düşünürdü. Öz ölçüsündəki oğlan uşaqları içində etibarlı, əndişəsiz yaşam xətrinə. Odur ki, məzun olduqdan sonra Sent Midasa getməyə qərar verdi.

1914-cü ildə universiteti bitirib cibində Harvard diplomu Baltimordəki evinə döndü.

Hildeqarda artıq İtaliyada yaşayırıdı, buna görə də oğlu Roskonun yanına getdi. Lakin burada xoş qarşılıansa da, Roskonun ona qası hissələrində səmimiyyət qırığı belə yox idi. Ortalarda yeniyetmə xəyalları və qayğısız halda gəzən Bencamin onunçun narahatlıq yaradırdı. Rosko artıq evli idi və Baltimorda nüfuz sahibiydi; ailəsiylə bağlı heç bir qalmaqalın çıxmاسını istəmirdi.

Bencamin kübar cəmiyyətdəki gənc qızlar və universitet tələbələri arasındaki şöhrətini itir, ətrafdakı on beş yaşılı üç-dörd uşaq yoldaşı nəzərə alınmamaqla, özünü tənha hiss edirdi.

Sent Midas məktəbinə getmə fikri yenidən aqlından keçirdi.

- Qulaq as, - bir gün Roskoya dedi, - axı, hazırlıq məktəbinə getmək istədiyimi sənə neçə dəfə söyləmişdim.

- Yaxşı, get, - deyə Rosko qısaca cavab verdi. O xoşagelməz söhbətdən mümkün olduqca yayınmaq istəyirdi.

- Amma ora tək gedə bilmərəm, - Bencamin çarəsizcə dedi. - Məni ora yazdırımlı və özün aparmalısan.

- Vaxtim yoxdu, - Rosko kəskin şəkildə dedi. Gözləri alacakalandı və atasına qaşqabaqlı baxdı. - Əslində, bu fikirdən vaz keçən yaxşıdı. Buna son qoy-

maq lazımdı. Yaxşı olar ki... yaxşı olar ki... - Dili dolaşdı və nə deyəcəyini tapmağa çalışarkən üzü qıpçırmızı oldu. - Geriyə dönüb yeni bir başlanğıc etsən, daha yaxşı olar. Artıq gülmeli deyil. Özünü... tərbiyəli aparsan, yaxşı olar!

Bencamin ona baxırdı, gözləri yaşıla dolmuşdu.

- Hə, bir də ki, - deyə Rosko davam etdi, - evdə qonaqlar olanda mənə "əmi" deməyini istəyirəm. Rosko yox, "əmi", başa düşdün? On beş yaşılı bir uşağın mənə adımla xitab etməsi əcaibdi. Mənə həmişə "əmi" deməlisən, beləcə dilin alışar.

Atasını sərt baxışla süzən Rosko çevrilib getdi...

## -10-

Bu söhbətdən sonra Bencmin pərişan halda ikinci mərtəbəyə çıxıb aynada özünə baxdı. Artıq üç aydı ki, üzünü qırxmırıldı, təraş ehtiyacı olmayan tükçüklərdən başqa üzündə heç nə yoxudu. Harvarddan evə gəldiyi ilk zamanlar Rosko yanaqlarına bakenbard yapışdırmağı və eynək taxmasını təklif eləmişdi, onda Bencminə elə gəldi ki, həyatının ilk komik oyununu təkrar yaşamağa başlayır. Amma bakenbardların altındakı yanaqları qaşınırıldı, həm də onları yapışdırğına görə daxilən xəcalət çəkirdi; bu, Bencamini ağlatdı və Roskonun ürəyi yumşaldı -tələbindən vaz keçdi.

Bencamin "Bimini Bey boyksutları" uşaq kitabını oxumağa başladı. Amma birdən-birə daim müharibə haqda düşündüyünü duydular. Bir ay əvvəl Amerika Antantanın müttəfiqi olmuşdu, Bencamin könüllü olmaq istəyirdi, amma lənət şeytana, bunun üçün ən azı on altı yaşında olmalıdır, osa çox kiçik görünürdü. Həqiqi yaşı əlli yeddi idi, bunu kiməsə desəydi, yenə başına bəla açmış olardı.

Qapı döyüldü və az sonra eşikağası küncündə böyük, rəsmi bir möhür olan zərfi əlində tutaraq astanada dayanmışdı, məktub cənab Bencamin Battona ünvanlanmışdı. Bencamin tələsik zərfi açdı və məktubda yazıları şövqle oxudu. Orada İspaniya-Amerika müharibəsində hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin rütbələri artırılmaqla yenidən orduya çağırıldığı yazılmışdı. Məktubda onun ABŞ ordusunun briqada generalı rütbəsinə yüksəldilməsiylə bərabər, dərhal düşərgəyə gəlməsi əmr edildi.

Bencamin həyecandan titrəyərək yerindən atıldı. Onun da istədiyi məhz buydu. Papağını qapıb on dəqiqə sonra Carlz-stritdəki böyük dərzi dükanına getdi və zəif soprano səsiylə öz ölçüsünə uyğun hərbi mundir sıfariş verdi.

- Dava-dava oynamaq isteyirsən, balaca? - sıfarişi qəbul edən adam laqeydliklə soruşdu.

Bencamin qəzəbdən qızardı.

- Bura baxın! Nə oynayacağımın sizə dəxli yoxdur! - hırslı dedi. - Mənim soyadım Battondu, mən Maunt Vernon Pleysdə yaşayıram, odur ki, narahat olmayın, bu formanı geyinməyə tam haqqım var.

- Yaxşı, - sıfarişi qəbul edən işçi tərəddüdlə dedi. - Sıfarişim pulunu verə bilməsən, atan ödəyər.

Bencamindən ölçü götürdülər, bir həftə sonra uniforması hazır idi. Ancaq general nişanlarını tapmaq bir qədər müşkül oldu, çünkü satıcı bir veteran nişanının pis olmadığını inadla deyir və Bencamini dava-dava oynarkən bunun hətta əyləncəli olacağına inandırırdı.

O, Roskoya heç nə demədən bir gecə evdən çıxdı və qatarla Cənubi Karolina ştatındaki Mosbi düşərgəsinə yollandı. Buradakı piyada briqadasına komandanlığı qəbul etməli idi.

İsti aprel günü düşərgə darvazaları ağızında taksini saxlatdırdı, sürücüylə ödəşdi və girişdə dayanmış növbətçiye dedi:

- Baqajımı aparmaq üçün birini bura çağır.  
Növbətçi əsgər ona bu əmri verən adama kinayəylə baxdı.

- İşə bax ha, sən o general nişanları ilə hara getməyə hazırlaşırsan, balası? - dedi.

Bencamin, İspaniya-Amerika müharibəsinin veterani, gözlərindən sıçrayan qəzəblə onun üstüne atıldı, amma əsgərin öhdəsindən gələ bilmədi.

- Farağat! - deyərək ciddi olmağa çalışdı və nəfəsini dərmek üçün dayandı. Sonra birdən əsgərin dabanlarını bir-birinə vurduguunu silahını önüne alaraq salamlama vəziyyətinə keçdiyini gördü. Bencamin razılıq təbəssümünü gizlətməyə çalışdı, amma ətrafına baxdıqda üzündəki təbəssüm yox oldu. Əsgərin itaət duruşu heç də onunla deyil, at belində yaxınlaşmaqdə olan heybətli bir artilleriya polkovnikinə görəydi.

- Polkovnik! - deyə Bencamin nüfuzedici səsiylə onu səslədi.

Zabit darvazaya çatdı, atın yuyenini çekdi və gözlərini alacalandırıb soyuqqanlıqla özündən aşağıya baxdı.

- Sən kimin oğlusən, balası? - deyə şəfqətlə soruşdu.

- Bir azdan sənə kimin uşağı olduğumu göstərəcəm! - deyə Bencamin təhdidəcisi tərzdə bildirdi. - Atdan düş görək.

Polkovnik uğunub getdi.

- Sənə at lazımdı, general?

- Budur! - deyə Bencamin ümidsizcəsinə bağırdı. - Oxuyun!

Və özünün general rütbəsinə yüksəldiyinə dair əmri polkovnikin gözlərinə dürtdü.

- Bunu sənə kim verdi? - deyə polkovnikin gözləri alnınə çıxdı və kağızı cibinə soxdu.

- Hökumət! Tezliklə buna əmin olacaqsan!

- Mənimlə gəl, - deyə polkovnik qəribə baxışla onu süzüb dedi, özünü itirmişdi. - Sənin baş qərargaha aparıb məsəlini aydınlaşdıracam. Gedək.

Polkovnik atının yuyenindən tutub qərargaha üz tutdu. Bencamin üçün onun ardınca getməkdən başqa çarə qalmadı, ləyaqətini gözləməyə çalışaraq. Bir yandan da içində bu zabitə qarşı amansız bir intiqam hissi baş qaldırılmışdı. Amma bunu heç zaman gerçəkləşdirə bilmədi. İki gün sonra, oğlu Rosko Baltimordan gəldikdə, tələm tələsik və qəfil səfərdən əsəbləri gərilmiş haldayıdı, çünki iş-güçünü təcili atmaq məcburiyyətində qalmışdı. Evə dönerkən uniforması əlindən alınmış generalı da göz yaşları içində özüylə aparırdı.

## -11-

1920-ci ildə Rosko Battonun ilk övladı dünyaya gəldi. Fəqət bununla bağlı keçirilən şənlikdə heç kim evin yanında oyuncaq əsgərlər və miniatür bir sirkə oynamadaqda olan təxminən on yaşlı çirkli-pasaqlı uşağın yeni doğulan körpənin babası olduğundan danışmağa ehtiyac duymadı.

Arada-bərədə nəşeli üzündən hüzn kölgəsi keçən bu kiçik uşağa qarşı kimsə nifret duymurdu, amma Rosko Batton üçün onun varlığı tam bir işgəncə mənbəyi idi. Öz zamandaşlarının təbiriyələ, bu "sərfəli" sövdələşmə deyildi. Rosko Batton güman edirdi ki, altmış yaşılı kimi görünməyi inadla rədd edən atası, ən sevdiyi təbirilə, "özünü qəribə aparan adam" idi - vəhşi və iyənc. Əslində, bu haqda, tutalım, yarım saat fikirləşməsi yetəri idı ki, dəli olmaq dərəcəsinə çatsın. Roskonun fikrincə, enerjili adamlar gəncliyini qoruyub saxlamalıdır, amma işi bu qədər ifrat dərəcəyə çatdırmaq... bu, bu, bu "sərfəli" deyildi. Bu fikrinin üstündə də iki ayağıyla dayanmışdı.

Beş il sonra Roskonun kiçik oğlu eyni dayənin baxımı altında kiçik Bencaminlə oyun oynaya bilərdi. Rosko onların hər ikisini eyni gündə uşaq

baxçasına qoydu. Bencamin rəngli kağız zolaqlarla oynamanın, səbət toxuma və gözəl naxışlar çəkmənin dünyada ən möhtəşəm oyun olduğunu özüyün kəşf etdi. Bir dəfə dəcəllik elədi və onu künçə qoydular, o ağladı, amma adətən, o daim şən və gün işığının dolduğu otaqda missis Beylinin incə əlləri saçlarında gəzdikdəsə xoşbəxt olurdu.

Roskonun oğlu bir il sonra məktəbə getdi, amma Bencamin uşaq bağçasında qaldı. O, xoşbəxt idi. Zaman-zaman digər uşaqlar böyüyünce gələcəkdə kim olacaqlarından danışardı, bu an onun kiçik üzündən kölgə keçərdi, sanki özünün zəif uşaq ağııyla başa düşürdü ki, onunçün bütün bunlar həmişəlik qeyri-mümkün şeylərdir.

Günlər yeknəsəq keçirdi. Artıq üç ilidi ki, o uşaq baxçasındaydı, amma parlaq rəngli kağızlarla oynamaq onluq deyildi. Digər uşaqlar ondan böyük olduğuna görə daim aqlayıb-sızlayır, onlardan açıq-aşkar qorxurdu. Tərbiyəçi qadın ona nəsə desə də, bundan heç nə anlamırdı.

Nəhayət, onu daha uşaq baxçasına yollamadılar. Dayəsi Nana nişastalı zolaqlı paltarıyla onun kiçicik dünyasının məhvəri oldu. Günəşli günlərdə parkda gəzməyə gedərdilər; Nana iri boz azmana işaret edərək "fil" deyirdi; Bencamin də həmin sözü təkrarlayırdı və əyninə gecəlik geyindirilərkən eyni sözü yüksək səslə söyləyirdi: "Pil, Pil, Pil". Bəzən Nana ona çarpayıda atılıb-düşmə izn verirdi; bu çox əyləncəliydi, çünki üstünə tam oturduqda mütəhərrik döşək onu yenidən havaya qaldırırdı, bu zaman "a-a-a" dedikdə isə səs gülməli tərzdə titrəşirdi.

Asılqandan çəliyi götürməyi, ətrafdakı miz və kürsüləri taqqıldatmağı xoşlayırdı və: "Vur, vur, vur", - deyə bağırırdı. Evdə qonaqlar olduqda yaşlı qadınlar onu qıdıqlayırdılar, bu da xoşuna gəlirdi, gənc qızlarsa onu öpməyə çalışırdı ki, buna güclə dözürdü. Uzun gün sona çatdıqda Nana onu yuxarı mərtəbəyə aparır və yulaflı, ya da başqa sıyığı qaşıq-qaşıq yedizdirirdi.

Onun yuxularında xatirələrdən əsər-əlamət yoxdu, o nə universitetdəki qoçaqlıqlarını, nə də bir çox qızın qəlbini riqqətə gətirdiyi çağları xatırlayırdı. Bu aləmdə onunçün yalnız aq, rahat besik vardi, Nana, bir də onu arada-bərədə görməyə gələn hansı adam, bir də axşam, yatmaq vaxtı yetişdikdə Nananın barmağını tuşlayıb göstərdiyi "gunes" adlı iri top. Günəş qürub etdikdə o, yuxuya gedir və daha onu narahat edəcək heç nə qalmırıldı, müşilmişil yuxulayır və röyada heç bir qarabasma görmürdü.

Keçmiş, San Xuan təpəsində əsgərləri hücuma qaldırması, aşiq olduğu gənc Hildeqarda naminə gün batanadək işlədiyi evliliyinin ilk illeri; Battonların Monro-stritdəki evində babası ilə birgə gecələr oturub siqar çəkdiyi günlər - bunların hamısı sanki heç yaşanmamış tək, ani bir yuxu kimi hafizəsindən uçub getmişdi.


Artıq heç nəyi xatırlamırdı.

Hətta içdiyi südün soyuq, yaxud isti olduğunu, ya da günlərin necə keçdiyini tam olaraq xatırlamaq gücündə deyildi, onunçün yalnız besik və görünüşünü xatırlaya bildiyi Nana vardi. Sonra ümumiyyətlə, xatırlamaq hissini itirdi. Gecə-gündüz yalnız nəfəs alır və ətrafindakı piçiltiləri, asta danışqları güclə eşidirdi. Bir də zorla ayırd edə bildiyi qoxular, işiq və qaranlıq vardi.

Sonra tam zülmət çökdü, aq besik və bulanıq simalar, başı üstə ona doğru enmiş simalar və isti südün xoş qoxusu - hər şey birdən-birə zehnindən əbədi uçub getdi.

**Tərcümə edəni:**  
**Əziz RZAZADƏ**

# ◆ P o e z i y a



## *Yusif HƏSƏNBƏY* DƏNİZDƏ "ZİNDAN" GƏMİ

Dənizdə bir gəmi var, -  
Gündüzləri çal-çağırlı,  
Gecələri çılcırqılı,  
Süfrələri al şərablı, bal çaxırlı,  
Kababları tünd araqlı, - tut araqlı,  
Beşulduzlu hotelləri yar soraqlı.  
İsti-qaynar,  
Həmişəbahar sahilləri  
İskəndəriyyə mayaklı  
Limanlardan, -  
Qarlı-qışlı ümmanlara,  
Kotan-xışlı  
Buz yoxuşlu ümmanlara,  
Sularaltı atom sinaqlarına,  
Sularüstü daş yağılı vulkanları,  
Sürgün gəmi! Sibir gəmi!  
Ləpələrin yorğaniyla  
Kəfənlənmiş canlı tabut,  
Dalğaların yarğanında qəbir gəmi!  
Dustaqları döşəmədə les kimi!  
Sönüb gözlərində həyat eşqi!  
Yazlanıb  
Paslanıb  
Könül sazlarının oynaq simi!  
Birdən buludlar  
Şəfəqləri küləyilə yırğalandı.  
Gözləri benqal çılgamları boyda, -  
Bir quş göründü göydə!

Səma, -  
İşıq şırnaqlarıyla zol-zol oldu!  
Qaranlıq göyərtələr al oldu.  
Döhəmədə leş düşmüşlərin,  
Şəfəqlərin marten ocağında,  
Qızdırmadan üşümüşlərin,  
Böyüdü yarıqapalı gözləri!  
İrişdi həvə,  
Dəvədişli üzləri!  
Quş ehmalca qondu pilləkən tağının üstünə!  
Dimdiyilə isladıb qanadının ucunu,  
Sığal verdi üz-gözünə!  
Bığları sarı kəndir kimi, -  
Dodaqları dəyirmi narıngı dilimi, -  
Miçman  
Papağını atdı göyə.  
"O quş incə tenor səslidi!  
Opera solistidi!  
O bəxt quşu səadət gətirəcək gəmiyə!"  
Saqqalı az qala dizlərinə çatan,  
Nizə kirpikləri yanaqlarına batan  
Kapitan bağırdı: - "Ölümlük cəzahılar  
Əfv olunmur.  
Onlar firtinalarda diblərə gömülür,  
Onlar dəniz qəzalarında ölürlər!"  
Ancaq tanıyıram. O quş Qaranquşdu, -  
İnsanların evində özünə ev quran quşdu.  
Telegraf tellərində yırğalana-yırğalana  
Qayçı qüruruyla baharın lentini kəsən odu!  
Ağ divarlar boyu yuvalarını,  
Teatr lojaları kimi düzən odu!  
Çıraqları söndürün!  
Qəlyanların tüstüsünü kəsin!  
Yeri süpürüb his-pası qaldırmayıñ,  
Qaranquş zəhərlənməsin!  
Amma görürəm, -  
Ağır yaralıdı fağır quş!  
Dimdiyinin ucu sıñib, -  
Qan damlları ayağına  
Qandal kimi sarmaşıb!  
Nə qədər ki gec deyil,  
Dirildək, dikəldək onu qardaşlar!  
Uçsun getsin! Onun gəlişiyilə gəlsin,  
Neçə qitəyə bahar!  
İşıqlığa çıxsın neçə qaranlıq diyar!  
Bir qandalda, bir-biriylə qanlıbıçaq, -  
Neçə dustaq.  
Süründü qaranquşa sarı.  
Qaranquş ürəyinə təpər oldu  
Yumşaq, nurlu baxışları!

Yerlərindən sıçradılar əfəllər, tənbəllər, -  
 Qaranquşa büründü isti əllər!  
 Biri boynundakı qan izini  
 Maqqasla təmizlədi.  
 Biri yaralı ayağını duzlu suyla odduyub,  
 Yosun otuyla tənziflədi.  
 Kapitan flyaqasındakı son damla suyu  
 Boşaldı cama!  
 Biri isti süd gətirdi, biri xama!  
 Qaranquş buludlar arasında itdi gözdən!..  
 Ömürlük cəzaları, -  
 Ölümlüq qəzalara məhkumlar  
 Sinə dolusu nəfəs aldılar!  
 Həlim yellər əsirdi dənizdən!

### AĞ QAR İŞİQLARI

Otağında soyuq,  
 Antarktidanın zirvəsinə bayraq sancıb!  
 Pəncərə kənarından asılıb  
 Donmuş damcılardan  
 Toxunmuş buz sırsıralar!  
 Soyuğun iynə ucu  
 Ürəyimdən keçib  
 İliyimə dağ çəkən köz!  
 Dibçəkdəki qızılgülün  
 Lalobridjida dırmaq-tikanları  
 Qalxıb biz-biz  
 Çekdiyim hər nəfəsdə buz qılçıqları  
 Sinəmi nizələyir, deşir!  
 Gözlərimi dəmirçi kürəsinə döndərib  
 Bu soyuq yanğıların atəş!  
 Yarğanın işim-işim işildayar,  
 Sanasan ciğara kağızı çəkiblər üzünə!  
 Əl atıram! Barmaqlarım yapışır  
 Yumşaq əski buzuna.  
 Bu soyuq adı soyuq deyil, -  
 Tayqaya, Tundraya məxsus  
 Quduz soyuqdu!..  
 Korrıda meydanında  
 Tereodorun dizlərin əsdirən,  
 Şiş buynuz, xış buynuz,  
 Vəhşi öküz soyuqdu.  
 Qonşudakı xəstə nənəmin dişlərinə  
 Zindan-çəkic vəlvələsi salındı.  
 Quru, səssiz küləyi, paltar işlərində,  
 Habil kaməni çalındı.  
 Aynabənd pərdələrinə soyuq ütü çəkib,  
 Qaşlarını şaxlandırib soyuq.  
 Talanın çəhrayı boyasını çatdırıb,

Səpələyib yerə, -  
 Soyuğun bıçaqları soğan qabığı soyub.  
 Ancaq neynək? Çata-çatla yanmasa da  
 Divariçi ocağında kösövlər!  
 İsinmişdi divarına yapışıklı evlər.  
 Saxlanıb şuxlanmalıdı, qızılğülün bürünüşü  
 Üzünə gümüşü tozlar çökmüş  
 Yarpaqları!  
 Tapa bilməsəm soyuq mərəzinə əlac, -  
 Çırpılacaq başıma pəncərə kənarından  
 Asılmış o buz qırlac!  
 Durub üzü həyətdəki qışa, qara sarı, -  
 Taybatay açdım qapıları!  
 Uğura bax! Baxma, bax!  
 Nə gördüm, Allah!  
 Ağaclar ağ don geyib,  
 Budaqlarım üstündə topa-topa ağ qar var!  
 Bu topalar Çingizxan əsgərlərinin  
 Başındakı papaqlar,  
 Ağ qar işıqlarıyla ləngərlidi asiman!  
 Ağ qar işıqları otağıma selləndi,  
 Dərya-dərya, ümman-ümman.  
 Ağ qar işıqları yumşaltdı,  
 -----,  
 O buz qırmağı!  
 Mirvari damcılarla parladı, -  
 Lalobridjida tikanlarının ucu!  
 Ağ qar işıqlarıyla otaq küncündəki  
 Qaranlıqlar da ağardı!  
 Ağ qar işıqlarında -  
 Günəşin zərrələri vardi.

## O, HEÇ YANA GETMƏDİ

*Xalq yazılıcısı, İlyas Əfəndiyevin məzəri başında.*

Endirildi məzara  
 Həmişəyaşar yazarın nəşİ!  
 O nəşlə birlikdə basdırılacaq,  
 Cöhrəsində sayrısan günəş parçası!  
 Mələklər cənnət qapısına  
 Şəfəqlərə bükülü gətirəcəklər İlyası.  
 Qəbirqazanların əlləri tələsdi.  
 Kürəkləri, belləri tələsdi.  
 Qəbrin üstə kəsəklər,  
 Çinqillar cilğalandı.  
 Məzar boyu səpələndi çiçəklər,  
 Baş daşının tacında  
 Qərənfillər sırgalandı.  
 Böyük-böyük,

Körük-körük gözlərdən  
 Qıgilcımlarla sıçradı  
 Göz yaşları!  
 Damlalar sindirdi, qırdı.  
 Kürzlərlə sınmayan daşları.  
 O, bir inqilab görürdü  
 Təzəliyi üstələyən yaxşı köhnədə.  
 Qrimsiz, boyasızdı həyat, -  
 İnsanları da  
 Belə göstərərdi səhnədə.  
 O, bir sözü yüz ölçüb, bir biçən.  
 Əyrilərin düzlüyü, -  
 Ləkələrin güzgülüyü yolunda.  
 Canından keçən,  
 Öyrədə-öyrədə öyrənən,  
 Kitabları üst-üstə qoyulsa,  
 Eyfeldən də uca göydələn,  
 Romançı, dramnəvis,  
 Elə-belə yox! Əsl, xalis, çox səlis yazar,  
 Həm də çox nəfis yazar idi!  
 Təzə sözə dodaq büzən yadlarla,  
 Qısır istedadlarla döyüşlərdə  
 Əli qılınclı Çingiz xan,  
 Xəlqiliyə qosqun qosan nadanlarla  
 Görüşlərdə  
 Siserondan daha bəlağətli.  
 Yuli Sezar idi.  
 "Geriyə baxma, qoca" deyib,  
 İnsanları daim irəli səslədi.  
 Qızı - Nargiləni atıb,  
 Təzə ərini tutan anaya  
 Zülümlü ölüm istədi.  
 Bu gün qızmar göz yaşlarıyla  
 Qəribliyə uçan vətən quşlarıyla  
 O, gözəl insani, -  
 O yüksək əyarlı qızıl insani,  
 Son mənzilə yola saldıq!  
 Əsərləri səhnəmizdə,  
 Qəhrəmanları aramızdади!  
 O, heç yana getmədi  
 Amma biz - onsuz qaldıq!





*Ülkər ATƏŞ*

### **SEVMƏYİ HARDAN ÖYRƏNDİM**

Mənim sevdiyim kimi məni sevən olmadı,  
Dedim sevirəm səni, vecinə də almadı,  
Anam başa salmadı, atam başa salmadı,  
Mən bu qədər sevməyi, axı, hardan öyrəndim?!

Arzularmı sev dedi, dileklərmi sev dedi,  
Heyran olub sevdiyim çiçəklərmi sev dedi,  
Hər gün yanına gələn mələklərmi sev dedi,  
Mən bu qədər sevməyi, axı, hardan öyrəndim?!

Sevib xoşbəxt görünən o adammı öyrətdi,  
Öz evinə sevgiylə qayıdanmı öyrətdi,  
Yermi, göymü, bilmirəm, Yaradanmı öyrətdi,  
Mən bu qədər sevməyi, axı, hardan öyrəndim?!

Dedilər xətalıdır, məhəbbətdən az danış,  
Səni sevən yoxdursa, nə sev, nə yan, nə alış,  
İlahiyə bağlanan ürəyimdən gəl soruş,  
Mən bu qədər sevməyi, axı, hardan öyrəndim?!

Tamarzıdır sevgiyə, çatmir əli deyərlər,  
Nə istəyir görəsən bu havalı, deyərlər,  
Bir ad qoşub adına, Ülkər, dəli deyərlər,  
Sən bu qədər sevməyi, axı, hardan öyrəndin?!

## EYNƏYİM HƏMİŞƏLİKDİR

Dünən bir məclisdə, bir görüşdə sən  
Gözündən eynəyi çıxart, söylədin.  
Baxışdan qəlbimi oxumaq üçün  
Gözlərim necədir, görmək istədin.

Çırpındı könlümdə xatirələrim,  
Niskilim yenidən qubar elədi.  
Sən hardan biləsən qara gözlərim  
Məni bu həyatda naçar elədi.

Taleyin qəribə yazılısı varmış,  
Xoşbəxtlik bir anda alt-üst olarmış.  
(Gözündən eynəyi çıxart söylədin).  
Qoy deyim, sən də bil, ey gözəl xanım,  
Yarama köz basdın, alışdı canım.  
Ürəyin aynası deyirlər gözdü,  
Sinəmə dağ olub dediyin güzgü.  
Qəlbimin aynası çilik-çilikdir,  
İncimə, eynəyim həmişəlikdir.

Görmək haqqım idı mənim də guya,  
Qaraldı gözümdə işıqlı dünya.  
Yadıma gəlmir heç güləm ürəkdən,  
Dağların dağ qızı, dağ laləsiydim,  
Aralı düşmüşəm güldən, çiçəkdən.  
Mənimçün yanmışdı o işiq, söndü,  
Bəsirət gözüylə görürəm indi.  
Qəlbimi yazdığını şeirlərdə gör,  
Sözlərə verdiyim dəyərlərdə gör,  
Məni Atəş edən meyarlarda gör.  
Şairəm, qismətim divanəlikdir,  
Gördüyün eynəkdən deyil bu eynək,  
İncimə, eynəyim həmişəlikdir.

## DÜNYA DADIN İTİRİB

Dadır günah dadında, dadır tamah dadında,  
Çeynəməş bir saqqızın dadır çürük dadında,  
Dadır oğru adamın düşüncəsi dadında,  
Dadır yüngül adamın əyləncəsi dadında,  
Yalançı bir sevginin dadır yalan dadında.  
Çörəyə gen qatırlar, ərzağa gen qatırlar,  
Dünya dadın itirib...

Balıq nöyüt dadında, qoyun qorxu dadında,  
Arzu mürgü dadında, xəyal yuxu dadında

İnsan kədər dadında, həyat ölüm dadında.  
Dünya dadın itirib,  
Dünya təəccüb dadır, dünya məşəqqət dadır,  
Dünya cəhənnəm dadır, dünya qiyamət dadır,  
Dünya dadın itirib, dünya dadın itirib...

### MƏN HƏMİŞƏ SƏNİNŁƏYƏM

Çıx təbiət qoynuna, xəyalala dal, məni düşün,  
Gün çıxanda, sən günəşə məndən danış.  
Külək əsse, yağış yağsa, küləyə, lap yağışa məndən danış!  
Mən həmişə səninləyəm, sən həmişə məndən danış!  
Mənimcün gör ulduzları, mənimcün gör göydə ayı,  
Səni kimsə duymayacaq həyatda məndən savayı.  
Unut, unut özgələri, xəyalında varsa əgər,  
Sevgisiylə ucalıbdır kim ki, eşqə verib dəyər.  
Ürəyində bu sevgini böyük, olsun qoy kainat,  
Zərrələri böyütməkdir əsl həyat.  
Böyükər kiçiltməklə insan xoşbəxt ola bilməz,  
İnsan qəlbi dar olanda bəxti gülməz, həyat gülməz.  
Ürəyində bu sevgini böyük, olsun qoy kainat,  
Yalnız onda gülər həyat.  
Həyat gülsün, biz də gülək,  
Sən gülə bülbüldən danış, bülbü'lə də güldən danış.  
Gül bağında sar olmasın,  
Məni eşqin nur yerinə, sarı göndər sar yerinə,  
Bizim ömrə bağçamızda günəş olsun qar yerinə.  
Sən günəşə məndən danış,  
Mən həmişə səninləyəm, sən həmişə məndən danış!





## *Əntiqə SƏMƏNDƏR*

### **SON BAŞLANĞIC**

Yaşamaqdan yaşamağa  
köç etməkdi  
-şəirə köç etmək.  
Ən ilk gediş  
son gedmişdi  
-hər şey yenidən başlanır...

### **ADDIM**

Hər gün yastığa baş qoymaqdı  
buludlara söykənmək.  
Sənə bir addim qalmış  
çılıkləndi gülüşlər.  
Gözümü yollara söykəmişəm  
-sənsizlikdən başlayır yollar

### **VAR Kİ...**

Hələ doğulmamış,  
qəlbi sıniq, taleyi yarımcıq  
barmaqlarında ilisib qalan  
o qədər misra var ki...  
Payızdan doğulan ayrılıqlar  
sonu bahardan başlayan  
naşı addımlar  
özümdən gizlədib  
şəirə bükdüyüm  
o qədər qəm payı var ki...

## QADIN AĞLAYIRDI

Qəlbimin ən isti yerində  
gözlərində ümid,  
ürəyində həsrət,  
əllərində şeir  
-bir qadın ağlayırdı.  
Gözümün ən soyuq yerində,  
misraların birində,  
sonuncu şeirimdə  
adın ağlayırdı.

## DƏNİZDƏ ÖLÜM

*(4 dekabr hadisəsinə)*

Hər duamdan sonra  
ovcumda bitər  
solğun çobanyastığı.  
Piçiltıyla nalə çəkər  
-qayğı ,qayğı...  
Bu duamdan sonra  
qollarıma sərildi  
nəm qərənfillər.  
Alova bürünmüş səsi  
külək gətirdi  
-vətən torpağı, vətən torpağı.



**OXULARIN NƏZƏRİNƏ!**

**2017-ci İL ÜÇÜN**

**“AZƏRBAYCAN”**

**jurnalına abunə yazılışı davam edir.**

**“AZƏRBAYCAN”**

**jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,**

**illik abunə qiyməti 18 manatdır.**

**İNDEKS: 76300**

# ◆ N e s r

*Nisə BƏYİM*

## TƏKBÜNUZLU\*

◆ *Fantastik roman*



*I-ci hissə*

### “Timsah” virusu

Almaniya. Manheim klinikası.

Klinikanın inzibati hissəsindəki kabinetində Hans Krüger kreslosuna yayılıraq telefonla danışırıdı. Bu, 50-55 yaşlarında, sağlam, şux görkəmli, cəld hərəkətli bir adam idи. Bütün ömrünü elmi tədqiqatlara həsr etmiş, indi də rəhbərlik etdiyi bir qrup alimlə tədqiqatını davam etdirirdi. Uzun və geniş kabinetində divar boyu qədim, tünd rəngli stullar, kreslolar düzülmüşdü. Pəncərələrdən içəri gur işıq şüzlürdü. Krügerin kreslosunun arxasındaki divardan böyük bir tabloda timsah təsvir olunmuş şəkil asılmışdı.

Krüger gur səslə:

-Cənab, sizi inandırıram, bizim klinikada heç bir gizli, təhlükəli tədqiqat aparılmır. Bizim elə bir şəraitimiz də yoxdur ki, klinikada hər hansı bir sınaq keçirək. Sizə yanlış məlumat veriblər. İstəsəniz, yoxlanış da apara bilərsiz. Bəli, buyurun. Necə istəyirsiz.

Doktor Krüger dəstəyi yerinə qoyaraq, mikrofona:

-Doktor Mustafanı, təcili!

Bir dəqiqədən sonra qapını açıb kabinetə daxil olan Mustafaya üzünü tutaraq:

-Sənə demişdim, tam məxfi eləsək də, kimsə mütləq xəbər tutacaq. Dövlət təhlükəsizlik xidmətindən zəng eləmişdilər. Laboratotiyani təcili təmizləyin, yiğişdirin hər şeyi. German da, sən də bir müddət uzaqlaşın buralardan. Heç bir halda, heç bir məlumat sızmamalıdır. Mən indi qalmaqla istəmirəm. Bu, işimizin birdəfəlik sonu olar. Bir az gözləməkdə fayda var. Mən indi göstəriş verəcəm, maşın gələcək dal qapiya.

Mustafa:

-Aydındır. Mən düşüm laboratoriyaya. Özüm nəzarət edim.

-Ehtiyatlı olun. Sizə xəbər göndərəcəm.

Doktor Mustafa qapını örtüb çıxdı.

\* - Jurnal variantı

\* \* \*

Mustafa pilləkənlə klinikanın zirzəmisində yerləşən laboratoriya düşdü. Dəmir qapını açıb içəri keçərək:

-Uşaqlar, yiğisin, gedirik. German, "timsahları" qutuya yiğaq, heç nə qalmasın burda.

German ona baxaraq təəccübə:

-Nə olub?

Mustafa tələsik xüsusi plastmas qutuları gətirərək:

-"Qonaqlarımız" var. Kiti, sən arxa qapıdan çıx, orda maşın gözləyir, "timsahları" təhlükəsiz yere götürəcəksən. Doktor Krüger təlimat verib artıq.

Hər iki gənc alim- German və Kiti Mustafaya kömək edərək, sınaqlar üçün Fransadan gətirilmiş 25 qramlıq ağı siçanları ehtiyatla plastmas qutuya yiğdılar. Kiti xalatını çıxartdı, Germanla bərabər, qutuları götürüb çıxdı.

Klinikanın həyətində qara maşından üç nəfər mülki geyimli adam düşüb, cəld klinikaya daxil oldu. Onlardan biri - nisbətən yaşılı olanı - digər iki nəfərə göstəriş verərək ayrıldı və inzibati hissəyə daxil oldu. O biri zabitlər pilləkənlə laboratoriya düşdülər.

Sənədlərini German və Mustafaya göstərən zabit:

-Biz buraya baxmalıyıq.

Mustafa:

-Buyurun. Bilmək olar nə axtarırsız?

Zabit ona cavab vermədən laboratoriyanı nəzərdən keçirməyə başladı. Şkafları açıb baxır, örtükləri qaldırıb altını yoxlayırdı. Zabit stola yaxınlaşaraq stolun üstündəki boşqabdakı yumurtalara baxaraq:

-Bunlar nədir belə?

Mustafa gülümseyərək:

-Adı yumurtadır, biz bəzən gecəyəcən burada qalırıq, lazımlı olur.

Zabit yumurtanın birini götürüb əlində oynatdı, sonra stolun üstünə qoyaraq fırlatdı. Yumurta fırlanmadı. Zabit bunun fərqinə varmayaraq:

-Hmm... cənablar, siz bizimlə getməlisiz...

Mustafa və German bir-birinə baxaraq təəccübə:

-Hara? Nə üçün?

-Təhlükəsizlik idarəsinə. Yoxlama haqqındaki sənədlərə qol çəkməlisiz.

\* \* \*

Doktor Krüget təhlükəsizlik xidmətinin zabitini qarşılayıb yer göstərdi. Zabit onu diqqətlə süzüb, ətrafa göz gəzdirərək:

-Doktor, mən anlayıram, siz elmi tədqiqatla məşğulsunuz, bu - çox vacib bir sahədir, bütün elmi kəşflər hər zaman böyük çətinliklə meydana gəlib... amma kəşflər elmi də olsa, ətraf mühitə, insanlara zərər vurmamalıdır. Bizə dini cəmiyyətin keçirdiyi konqresdən rəsmi müraciət daxil olub.

-Cənab zabit, narahatlığa heç bir əsas yoxdur, biz xərçəng xəstəliyi ilə bağlı adı təcrübələr aparırıq. Proqramlaşdırılmış hüceyrə ölümünü müşahidə etməyə imkan verən üsullar axtarırıq. Elmdə buna apoptoz deyilir. Milyonlarla insan xərçəngdən əziyyət çəkir. Bunun əlacını tapmaq üçün dönyanın hər yerində tədqiqatlar aparılır.

Zabit:

-Bu tədqiqatın mahiyyəti nədən ibarətdir?

-Biz hüceyrə nüvəsində yerləşən genlərə təsir edirik. Misal üçün, təklif etdiyimiz senzor, hüceyrə daxilində apoptozun baş verəcəyini əvvəlcədən xəbər verə bilər. Flürosens proteinlərin kəşfi imkan verir ki, hüceyrə daxilində

baş verən dəyişiklik canlı izlənilsin. 2008-ci ildə GFP adlanan - Yaşıl Flürosens Proteini kəşf edən üç alim - Osami Shimomura, Roger Tsien, San Dieqo Nobel mükafatı alıblar.

Zabit təəccübə:

-Maraqlıdır, flürosens protienlər siqnalı sizə necə verir?

-Bunun üçün bizim Flim adlanan, böyük bir otağı tutan mikroskopumuz var. Bu mikroskopu ingilis Tomy, holland Piterlə özümüz quraşdırmışq. Buna beş milyon pul xərcləmişik. Flim imkan verir ki, hüceyrə daxilində yerləşdiriyimiz senzorda baş verən hər hansı dəyişikliyi müşahidə edə bilək. Uzun həngamədir, istəyirsiz, gedək, sizə göstərim.

Zabit:

-Təşəkkür edirəm. Mən Nobel almaq istəmirəm. - O, qalxaraq divardakı şəklə baxdı və maraqla: -Doktor, siz timsahları sevirsiz?

Krüger də ayağa durdu:

-Timsah elmin simvoludur...

\* \* \*

Sürübülər qəzəni görüb, maşınlarını saxlayaraq, aşan "Mersedes"ə sarı yüyündülər. Maşının şüşəsi sınmışdı. Eldar huşus halda, oturduğu yerə sıxlılıq qalmışdı. Adamlar qapını açaraq onu ehtiyatla maşından çıxartdılar, kənara çəkib yerə uzatdılar. Onun üzü-gözü qan içində idi.

-Sağdır. Təcili xəstəxanaya çatdırmaq lazımdır.

Bu zaman yol polisi maşınının siqnalı eşidildi.

-Sağdırımı?

-Sağdır, huşunu itirib.

- Hadisənin şahidləri varmı? Kim gördü?

\* \* \*

Professor Ağayev geniş kabinetində uzun stolun arxasındaki kreslosunda oturmuşdu. Səhər işə gələndə ardı-arası kəsilmədən zənglər edir, göstərişlər verirdi. Beynəlxalq əhəmiyyətli bu konqresin təşkilatçısı səhiyyə nazirliyi olsa da, bütün ağırlıq elmi-tədqiqat intitutunun üzərinə düşürdü. Professor Ağayev Avropa cərrahlar assosiasiyyası təşkilatında sədr müavini idi. Onu dünyanın bütün aparıcı klinikalarında tədqiqatçı alım kimi tanıydılar. Qastroenterologiya sahəsində böyük uğurlar qazanmışdı. Ayaz içəri girəndə professor telefonla danışındı, əli ilə ona oturmağı işaret edərək:

-Dovlat bu konqresə kifayət qədər vəsait ayırıb, onların hamisini yerləşdirmək bizim borcumzdur. Bəli, 40 ölkədən 150-ə qədər qonaqdır. Mədəni tədbirləri də unutmayın, lütfən, hər şey yüksək səviyyədə olmalıdır.

Professor dəstəyi yerinə qoyub üzünü Ayaza tutaraq:

-Ayaz, təşkilat komissiyası artıq işə başlayıb, bu, öz yerində. Amma onları ən çox sən tanıyırsan. Beş il az müddət deyil. Buna görə işin çox hissəsi sənin üzərinə düşəcək.

-Əlbəttə. Professor, nə lazımdır, mən canla-başla hazırlam. Onların bəziləri mənim dostumdur. İndi də əlaqə saxlayırıq.

-Çox gözəl. Sən məruzə də hazırla. Son işimiz haqqında. Sonra fikirləş, daha nə lazımdır. Alman həmkarlarımızı sən müşayiət edəcəksən.

\* \* \*

Almaniya.

Mustafa maşını idarə edə-edə telefonu götürüb Germana zəng etdi:

-German, iki dəqiqəyə yola çıx. Biz gedirik.

German divandan qalxaraq:

-Hara?

-Tez yığış, doktor Krüger bizi gözləyir, getməliyik. Mən də heç gözləmirdim. Çatıram size, tez elə.

German çənəsi ilə telefonu tutaraq, dolabdan yol çantasını götürdü.

-Bəs Kit? O hardadır?

-Ondan xəbərim yoxdur. Bilmirəm. Mən çatıram.

German çantanı bağlayaraq:

-Çıxıram.

German tələsik otağa göz gəzdirdi, gödəkçəsini geyinib, çantasını çıynınə keçirdi, işıqları söndürüb, qapıdan çıxdı.

O, cəld küçəyə çıxaraq, maşının qapısını açıb oturdu, çantasını arxa oturacağa ataraq:

-Səyahətimiz hayanadır?

- Heydelberqə. EMBI-yə...

\* \* \*

Klinikanın dəhlizində bir neçə həkim xərəkdə Eldarı əməliyyat otağına aparırdı. Əlində xəstənin göstəricilərini tutmuş həkim hərəkət edə-edə məlumat verdi:

-Rəhimli Eldar, 28 yaş. Maşın qəzası. Ağır baş zədəsi, döş qəfəsinin siniği, aşağı ətrafin siniği, daxili qanaxma, təzyiq 60x90...nəbz...

Xəstəni təcili əməliyyat stoluna yerləşdirib, qidalandırıcılar qoşdular.

\* \* \*

Almaniya.

Kilsənin həyətində keşiş və doktor Krüger gəzişərək söhbət edirdilər.

Doktor:

-Müqəddəs ata, sizin narahatlığınıza başadüşüləndir. Mən sizi tanıyorum. Xüsusən, "Əl və Əməl" məqalənizi oxuyandan sonra, sizin bəşəriyyətə və Allaha sevginizin böyüküyünə, geniş biliyinizə heyran olmamaq mümkün deyil.

Keşiş:

-Düzü, güman etməzdim, siz fəlsəfəyə bu qədər maraq göstərirsiz.

Doktor:

-Niyə? Bütün elmlər fəlsəfi qanunauyğunluqlar üzərində intişar tapır. Bizi konkret elmin bir nöqrəsi ilə məşğul oluruq.

Keşiş:

-Sizin bir nöqrə dediyiniz sahə - zamanın anlarıdır. Bəzən, həmin nöqtə qanunauyğunluqları belə dəyişməyə qadirdir...

Doktor:

-Müqəddəs ata, siz bizi növbəti antixrist hesab etməyin, bizim bircə məqsədimiz var: milyonlarla sağalmaz xəstəliyə tutulan, əziyyət çəkən insanlara nicat vermək, bəşəriyyəti xərcəng bələsindən xilas etmək...

Keşiş:

-Necə? Nəyin bahasına? Yeni bəlalara yol açmaqlamı?

Doktor:

-Bilirsiz, hər bir hüceyrənin daxilində nə zaman ölücəyi proqramlaşdırılıb. Hüceyrələr yaranır, artır, öz missiyyasını yerinə yetirir, sonra da ölü. Bu ölüm, ina-

nilmaz dərəcədə dəqiq planlaşdırılır və çox səlis işləyir. Bu təlim elə də yaşılı deyil, 30-40 ildir ki, tədqiq olunur. 1972-ci ildə Aberdeen universitetində Kerr deyəndə ki, hüceyrə ölümü planlaşdırır, ona inanan az oldu. Bu gün isə elmə artıq məlumdur ki, xərcəngin əsas səbəbi məhz programlaşdırılmış hüceyrə ölümünün pozulmasıdır. Belə deyək, xərcəng- ölümsüzlük istəyində olan hüceyrədir.

Keşiş:

-Ölümsüzlük qazanan insan xərcəngdən də qorxuludur.

\* \* \*

Səlim kişi darvazanı açıb həyətə daxil olanda Gülsüm həyətdə yun yuyurdu.

Səlim tələsik pilləkənləri qalxıb eyvana çıxdı:

-Fərhad! Tez elə, gedirik Bakıya.

Fərhad təəccübə:

-Bakıya? Niyə? Nə olub, ata?

Səlim Gülsümün eşitməsindən ehtiyat edərək oğluna yaxınlaşaraq:

-Polisdən zəng eləmişdilər. Eldar xəstəxanadadır. Qəzaya düşüb...

Fərhad həyəcanla:

-Ata...

-Qorxma, sağdır...xəstəxanadadır. Anan bilməsin...

Fərhad key kimi gözlərini atasına dikdi.

Səlim:

-Tez elə, geyin, deyirəm ki, heç nə yoxdur. Əmin də gəlir...

\* \* \*

Almaniya. Heydelberq.

Mustafa ilə German maşını bir parkın yanında saxlayaraq gözləyirdilər.

German ətrafi seyr edirdi. Mustafa saatına baxaraq:

-Maraqlıdır, görəsən indi nə sürpriz gözləyir bizi?

German:

-Səbr elə. Bir azdan hər şeyi biləcəyik.

Bu zaman maşının dal pəncərəsinin şüşəsi döyüldü. Hər ikisi səsə tərəf dönerək sevinclə:

-Kiti !!!

Maşından düşərək qucaqlaşdırılar.

Mustafa:

-Ay dəcəl, hardan çıxdın sən?

Kiti:

-Uşaqlar, necə darixmişam sizdən ötrü...

German:

-Danış görək, sən hara, bura hara?

Kiti:

-Gəlin gedək, yolda danışaram. İnanmazsınız, nələr olub...

Üçü də maşına əyləşdi. Mustafa maşını işə saldı.

Kiti sözüne davam edərək:

-Doktor Krüger bizi gözləyir.

Mustafa səbirsizliklə:

-Bizim "timsahlar" hardadır? Sağdırular?

Kiti:

-Doktor özü izah edəcək. Uşaqlar, vəziyyət yaxşı deyil. Nə isə, özünüz görəcəksiz.

**German:**

-Kit, bizim yumurtalar az qala ələ keçəcəkdi.

**Mustafa:**

-Zabit onu əlinə belə götürdü, fırlatdı, amma bişmiş yumurta ilə çiy yumurtanın fərqi bilmədi.

\* \* \*

Doktor Krüger onları qarşılayıb hal-əhval tutdu:

-Əyləşin. Dostlar, vəziyyət çox pisdir. Biz tədqiqatları dayandırmağa məcbur olduq. Təzyiqlər həddini keçib. Həm də sizin bilməyiniz vacib olan bir şey var...

**Mustafa narahatlıqla:**

-Nə olub, doktor?

-Biz "timsahları" yandırmağa məcbur olduq.

**Mustafa həyəcanla:**

-Nə? Niyə axı?

**Doktor:**

-Biz Baurlə belə qənaətə gəldik. Qutunu açanda onlar çox aqressiv idi, bir-birini dişləyir, parçalayırdılar, amma ölmürdülər. Dəhşətli mənzərə idi. Baur dedi ki, Sürixdə də belə olub. Biz nəyi isə nəzərə almamışıq. Bunu sakit zamanda müzakirə edərik. Mustafa, biz kursu dəyişməliyik. Yanlışlıqlar var.

**Mustafa:**

-Siz bir az da gözləyə bilərdiniz, biz gələnə qədər...

-Mustafa, gözləyə bilməzdik. Onsuz da virus bizdədir. İstədiyimiz zaman yenidən sınaqlara başlayarıq, indi mümkün deyil. Bir saatdan sonra Amerikaya uçuram. Oradan da Bakıya - konqresə. German burda qalır, sən isə Bakıya uçursan.

\* \* \*

Almaniya. Sakit bir parkda iki nəfər gəzişərək söhbət edirdi. Bunlardan biri German, o biri isə mülki libasda olan 30-35 yaşlarında naməlum bir şəxs idi. Görkəmindən bu adamın yüksək çinli məmur olduğu hiss olunurdu. O, əli ilə şlyapasını düzəldərək Germana:

-Sınaqlar bu qədər uğurludursa, siçanlar niyə məhv edildi?

**German:**

-İndi vəziyyət elədir ki, hər tərəfdən təzyiq var, işi davam etdirməyə imkan vermir. Həm də siçanlar o qədər də vacib deyil, əsas virusdur. Əgər doktor Krüger bunu başa çatdırı bilsə, onun adı bəşər tarixinə qızıl hərflərə yazılıcaq. İndi o konqresə hazırlanır.

-Nə konqresdir belə?

-Ümumdünya cərrahlar cəmiyyətinin konqresi, Bakıda keçirilir. Krüger də, Mustafa da dəvətlidirlər. Siçanları istənilən anda yoluxdurmaq olar. Virus Mustafadadir.

-Yalnız ondamı?

-Doktor Krügerdə. Onun assistenti də var. Ketrin Kass...

-Bundan başqalarının xəberi varmı?

-Yox. Hələ ki, tək bizdədir.

-German, biz bu "ölümsüzlük virusunu" mütləq ələ keçirməliyik. Bunun nə demək olduğunu təsəvvür edirsənmi? Güc, hakimiyyət, zənginlik...virus- bu, hər şey deməkdir, biz istəyimizə nail olacaq, əvvəlki nüfuzumuzu bərpa edəcəyik.

-Amma necə?

-Bakıya uçmali olacaq. Sən yox, biz gedəcəyik, sən laboratoriyada işləyə bilərsənmi? Şübhəsiz ki, köməkçilərin olacaq.

-Əlbəttə, mən bütün prosesi biliyəm. Yaxşı yardımçılar olmaq şərti ilə...

-Mütləq. Hələlik, sən orda qal. Lazım olanda biz səninlə əlaqə yaradacaq.

\* \* \*

Ayin dünəndən evə gedə bilməmişdi. Əməliyyatdan sonra Eldarın vəziyyəti ağır olaraq qalırdı. Xəstəni koma vəziyyətində qoyub gedə bilmirdi. Bir neçə dəfə Ayaz ona baş çəkmiş, xəstə ilə maraqlanmışdı. Tibb bacısı Eldarın valideynlərinin, qohumlarının gəldiyini desə də, Ayin onlarla görüşə bilməmişdi. Anası da evdə yataq xəstəsi idi. Onu bu qədər uzun müddət tək qoymaq olmazdı. Ayin Ayazı görmək üçün palatadan çıxıb həkim otağına gəldi. Taksi ilə evə gedib gəlməyə bir saat bəs edərdi.

\* \* \*

Professor Ağayevin kabinetində qonaqlar dövrələmə kreslolarda əyləşmişdilər. Qarşılardakı alçaq mızlərin üstündə müxtəlif nəşrlər, jurnallar, programlar var idi.

-Əziz həmkarlar, dostlar, sizi yenidən gördüyüüm üçün çox şadam. İnanıram ki, bizim bir yerdə apardığımız elmi mübarizə bəşəriyyətin tərəqqisi, rıfahı naminə çox bəhrələr verəcək. Burada əziz dostumu görürəm, doktor Krügeri salamlayıram. Doktor, yeri gəlmışkən, sizin son tədqiqatlarınız haqqında çox maraqlanıram. Bizim də eyni yönətə tədqiqatlarımız var. Mənim assistentlərimdən biri, Ayaz Aranlı sizinlə bir yerdə çalışıb. Siz onu yaxşı tanıyırsınız.

Doktor Krüger:

-Çox yaxşı xatırlayıraq. Bizim Mustafanın yaxın dostudur. İnanıram, bu konqres çox səmərəli olacaq. Bizim bir-birimizdən öyrənəcəyimiz çox məsələlər var.

-Konqresə qədər bizim klinika ilə tanış olun. Doktor Ayaz Aranlı sizə ətraflı məlumat verəcək. Buyurun, yuxarı qalxıb şöbələrlə tanış olaq.

Nümayəndə heyəti professorla bərabər şöbələrə baxış keçirməyə başladı. Mustafa Ayazı kənara çəkərək:

-Dostum, danışmaq lazımdır.

Ayaz:

-Yaxşı, indi düşərik həyətə. Burda -cərrahiyyə şöbəsində bir xəstə var, ona baş çəkək. Həm də səni həmkarımla tanış edim. Onlar reanimasiyaya tərəf getdilər. Ayaz qapını açıb baxdı. Ayin onu görərək dəhlizə çıxdı. Ağzındaki qoruyucunu açaraq:

-Səni gözləyirdim.

-Necədir vəziyyəti?

-Komadadır.

-Səbrli ol. Baxarıq indi. Ayin, bu - Mustafadır.

-Bu axşam gələ bilərsənmi? İşimiz var.

-Aha. Axşam növbədəyəm.

-Bir azdan gəlib baxaram. İndi qonaqlarlayam.

-Yaxşı.

Ayaz Mustafa ilə həyətə düşdü. Ağacların altındakı skamyada oturaraq:

-Hə, danış görüm. Təzə nə var?

-Ayaz, inanılmaz şeylər baş verir. Səndən sonra biz çox işlədik, nəticəyə çox yaxınlaşmışdıq. Amma "timsahları" yandırdılar. Krüger deyir, Sürixdə də belə olub, uğursuzluqla nəticələnib. Mən heç bir şey edə bilmədim. Sənə ehtiyacım var. Sənin də araşdırmanı oxudum, ona görə də səninlə fikrimi bölüşmək istəyirəm. Sən bunları harda eləmisən?

Ayaz:

-Burda, bizim klinikanın laboratoriyasında. Elmi rəhbərim əvvəllər bununla Moskvada məşğul olub. O, möhkəm kişidir. Ruslar ona mane olub. O zaman genetik tədqiqatlar kommunist ideologiyası ilə ziddiyət təşkil etdiyinə görə, rejim tərəfindən tədqiqatlar dayandırılıb. Sonralar da ara qarışlığı üçün unudulub. İndi əlində imkan var, sərbəstdir, özünün işi çoxdur, yaşılı adamdır, amma mənə kömək edir, mane olmur.

Mustafa:

-Bu, çox yaxşı oldu. Mənim sənə göstərmək istədiyim bir şey var.

-Mənim də sənə sürprizim var. Axşam, işdən sonra laboratoriyyada danışarıq. İndi qonaqların yanına gedək.

\* \* \*

Klinikanın labaratoriyasında Ayaz, Mustafa və Ayın oturub söhbət edirdilər. Mustafa hərarətlə apardıqları sınaqlardan danışındı:

-Ayaz, yadındadır, biz sonda mikroarray eksperimentlər edirdik, biz keşfin lap astanasına gəlib çıxmışdıq. Sən Bakıya geri döndün, amma biz doktor Krügerle tənbəllik elemədik, otuz minə yaxın geni tədqiq etdik. Məqsədimiz programlaşdırılmış ölümü şərtləndirən genlərin ekspressiyasını öyrənmək idi. Neticədə, biz heç kimə məlum olmayan gen tapdıq və onu plazmaya daxil etdik. Bu plazmidi, bizim kodla desək, "timsah virusunu" sıçanlara vurdुq. Amma neticə bilinmədən onlar məhv edildi. Bir şey məlum oldu ki, yoluxdurulan sıçanlar daha sağlam, aktiv, güclü oldular. Yaraları tez sağalmağa başladı, çox fərqli şeylər gördüm.

Ayaz maraqla:

-Nə baş verdi, sən nədən narahatsan?

-Doktorun dediyinə görə, sıçanlar çox aqressiv olub, nəzarətdən çıxıblar. Krüger təzə layihə hazırlamaq fikrindədir. Bizim o qədər əziyyətimiz puç oldu. Mən də bununla barişa bilmirəm. Sən nə demək isteyirdin bu barədə, sürpriz dediyin nədir?

Ayaz:

-İnana bilmirəm. Məncə, biz eyni geni tapmışıq. EMBL-da səninlə xərçəng toxumaları üzərində etdiyimiz mikroarrayin nəticələrini mən də araşdırdım. Çox istəyirdim bunu sona çatdırıbm. Fərqli ekspressiya olunan və heç bir sıyahida olmayan gen tapdım. Mən bu geni SYNE21 adlandırmışam. Bu gen kötük hüceyrələrinə daxil edilərsə, onların "ölümüsüz" olmasına səbəb olur. Sizdən fərqli olaraq, biz plazmidlərdən deyil, kötük hüceyrələrdən istifadə etmişik. Sən bilirsən, çətin olmasına baxmayaraq, mən kötük hüceyrələrlə işləməyə daha çox üstünlük verirəm.

Mustafa:

-Aman tanrırm! Kötük hüceyrədə. Əlbəttə! Ayaz, sən bizdən daha ağılli çıxdın, artıq bu sənin kəşfindir. Bu gen elmə sənin verdiyin adla düşəcək.

Ayaz:

-Mustafa, fərq eləməz, istəsən, yeni ad qoyarıq. Sən məni tanıyırsan, şöhrətpərəest deyiləm. Doktor Krüger də gəlsin, professorla bərabər məsləhətləşərik.

Mustafa:

-Əlbəttə, zarafat edirəm. Əsas odur, ortada nəticə var, əməyimiz boşა getmədi. Düzü, sən bura gələndə fikirləşdim ki, cərrahiyə səni əlimizdən alacaq. Yanıldığım üçün çox şadam.

Ayaz:

-Biz elmə yoluxmuş insanlarıq, macəralarsız həyat bizə maraqsızdır.

Mustafa:

-Özün kimi dəhliləri də başına yiğə bilmisən. Görürəm, Ayin xanım da sənə az kömək etməyib.

Bayaqdan söhbətə sakitcə qulaq asan Ayin gülümsəyərək:

-Mən, Ayazdan hələ çox şey öyrənməliyəm. O bizim dahimizdir.

Gülürlər.

Ayaz:

-Ayin çox bacarıqlıdır. İndi o Gadd45a üzərində işləyir. Sənin bu haqda olan tədqiqatının nəticəni "International Journal of Center" də oxudum. Bilirsən, hüceyrə tsiklinin dondurulması və DNT-nin təmin edilməsində bu genin böyük əhəmiyyəti var. İndi biz, yəqin ki, SYNE21 olan şəraitdə Gadd45A-nın davranışını tədqiq edəcəyik.

Mustafa:

-Gözel ideyadır. Genin kötük hüceyrələrə yeridilməsi mənim heç ağılıma gəlməmişdi.

Ayaz:

-Əlbəttə, bu çətindir, amma bizim bir tryukumuz var. SYNE21 genə yeridilir və bu gen sıçanlara yeridilir. Nəticədə onlar ölümsüz olur.

Mustafa:

-Sənin sıçanların varmı?

-Hə, mən Fransadan Balb G-lər almışam. Onlar 12 həftəlikdirlər. Ayin, zəhmət olmasa, qutunu gətir.

Ayin xüsusi plastmas qabda yerləşən sıçanları gətirərək stolun üstünə qoydu.

Mustafa:

-Ayaz. Mənim sənə sözüm var, (Ayinə işaretə ilə) demək olarmı?

Ayaz:

-Hə, Ayindən çekinmə, o mənim bütün sırlərimi bilir.

Mustafa:

-Bilirsən, Ayaz, virus məndədir. Gətirmişəm özümlə, istədim səninlə bir sırayaq. Orda o qədər manə var ki!

Ayaz duruxaraq:

-Eləmi? Bu haqda fikirləşmək lazımdır. Səhər professorla məsləhətləşərəm. O hardadır ki?

Mustafa:

-Onu burada gizlətmək lazımdır. Yanında daşıməq təhlükəlidir. Bu hissədə nə yerləşir?

-Dəhlizin bu hissəsində bir şöbə var. Bir neçə laboratoriya, rentgen kabini-ti, bir neçə palata. Laboratoriyanın qapısı dəmirdəndir, açar yalnız məndədir. Onu burada gizlədə bilərik. Kodla seyf də var. Ver onu mənə. Sən yorğunsan, həm də gecdir. Gedək, sənin gelişini qeyd edək. Ayin, sən də gəl bizimlə.

Ayin:

-Üzr isteyirəm. Mən gedə bilməyəcəm. Ağır xəstəm var. Ona baş çəkim, evə-anamın yanına gedəcəyəm. Yenə qayıdacağam. Xəstə hələ komadadır. Təəssüf edirəm. Gedin, əylənin, dincəlin. Siz dilimizdə çox gözəl danışırsınız.

Mustafa:

-Bizimlə gəlsəydiniz, çox yaxşı olardı. Ümid edirəm, yaxından tanış olacaqıq. Mən neçə il Ayazla bir yerdə qalmışam, bundan əlavə, ana tərəfim

Gəncədəndir. Ona görə ləhcəm sizə yaxındır. Gəncəni çox görmək istəyirəm. Ayaz söz verib, gedəcəyik.

Ayaz:

- Mütləq.
- Ayin xanım, hələlik, görüşərik.
- Sağ olun, görüşərik.

Ayin çıxandan sonra Ayaz:

-Ayin xəstə anası ilə yaşayır. Anası vaxtılıq məşhur musiqiçi idi, bəstələri, mahnıları...sonra insult keçirdi, indi əlildir, Ayin ona baxır, ona görə heç yerə getmək imkanı yoxdur.

\* \* \*

Ayin Eldarın palatasında idi. Xəstəni müayinə edib, göstəricilərini izləyirdi. Tibb bacısı içəri girərək:

-Doktor, xəstənin valideynləri dünəndən burdadır, sizi görmək istəyirlər. Aşağıdadırlar.

Ayin köksünü ötürüb:

-Yaxşı, sən burda qal, düşüm aşağı, heç bilmirəm nə deyim onlara. Niyə ayılmır, bu?

-Yenə də bir danışın, sakitləşdirin. Uzaq yoldan gəliblər, çox pərişandılar.

Ayin palatadan çıxıb foyeyə düşdü. Göz gəzdərib, kresləda oturan adamlara sarı getdi.

Səlimgil Ayinin onlara yaxınlaşdığını görüb ayağa qalxdılar.

Ayin:

-Axşamınız xeyir. Keçmiş olsun. Mənə dedilər, xəstənin qohumlarısız.

Səlim kişi:

-Axşamın xeyir, qızım. Mən atasıyam. - Əli ilə Fərhadı və Cəmili göstərərək,-bu, qardaşı, bu da, əmisidir. Necədir vəziyyəti, həkimi sizsinizmi?

Ayin:

-Müalicə həkimi mənəm. Adım Ayindir. Xəstə çox ağır bir qəza keçirib. Başında, sinəsində, ayaqlarında əziklər və sınıqlar var. Əməliyyatı bir neçə həkimlə birlilikdə elədik. İndi reanimasiyadadır. Hələ özünə gəlməyib.

-Allah köməyin olsun, qızım.

\* \* \*

Ayin pillələri qalxb palataya doğru gedərkən, dəhlizdə Ayazla Mustafanı görüb təəccübləndi:

-Bu vaxt burda neyləyirsiz, siz getmişdiniz axı, xeyir ola?

Ayaz:

-İndi gəldik. Mustafa evdə oturmağa qoymadı. Laboratoriyada işləyəcəyik bir az. Xəstənin vəziyyəti necədir?

-Həmin. Gəlmişkən bir baxsa idin.

Ayaz:

-Baxaq.

Onlar birlilikdə palataya daxil oldular. Tibb bacısı qalxb kənara çəkildi. Ayaz və Mustafa xəstəyə baxaraq:

-Onun belə gec ayılması başındaki zədədən ola bilər. Hələ ki, göstəricilər dəyişmir.

Ayin:

-Əməliyyat zamanı heç bir patologiya olmadı.

Ayaz:

-Qorxma. Gəncdir, güclüdür, ayılacaq. -Qidalandırıcıılara baxaraq,- özünə gələcək, darıxma. Bizimlə gelirsənmi?

Ayin:

-Bilmirəm, lazımsa, gəlim.

-Yorğun deyilsənsə, gəl. Bacı yanındadır, bir şey olsa, bizə deyər.

Tibb bacısı:

-Gedin, doktor, mən oturmuşam, oyansa tez xəbər edərəm.

Onlar palatadan çıxıb laboratoriyaya gedirlər. Ayaz Ayinə:

-Az qala məni qorxaq adlandırır, mən də çox istəyirəm sınaqları tezliklə yekunlaşdırıram. Amma Ağayevdan xəbərsiz bunu etmək istəməzdəm.

Ayin:

-Bir az gözləsəydiniz barı...konqresdir, bu vaxt belə bir işə başlamaq düzgün deyil, məncə.

Ayaz:

-Bilirəm. Amma Mustafa virusdan çox narahatdır.

Mustafa:

-Ayin xanım, bizim vaxtimız azdır. Biz burada çox qalmayacaq. Əgər siçanları indi yoluxdursaq, hamımız bir yerdə izləyə biləcəyik.

Ayin Ayaza baxaraq dinmədi.

İçəri keçib xalatlarını, əlcəklərini geyindilər, üzlərinə qoruyucu bağladılar. Ayaz seyfi açıb qutunu Mustafaya verdi. Mustafa qutunun üstünə kip çəkilmiş üzlüyü açıb salfeti stolun üstündəki qaba qoydu. Ayaz plastmas qutunu gətirərək açdı. Ayinlə bərabər, siçanların içindən ikisini seçib götürdülər.

Ayaz Mustafaya:

-Bunlar ən aktiv olanlardır.

Ayin başqa bir qutu gətirib siçanları onun içine qoydu. Mustafa virusu hazırlamaqla məşğul idi. Ayaz qızdırıcı və məhlullar gətirib ona kömək eleməyə başladı. Onlar hazırlanmış məhlulu şprisə çəkib, Ayinin elində tutduğu siçanın qarın boşluğununa yeritdilər. Sonra siçanları qutuya yiğib qapağını möhləm bağlayaraq şkafa qoydular.

\* \* \*

İşıqlara qərq olmuş hava limanının gözləmə zalında iki nəfər Almaniyadan gələn təyyarəni gözləyirdi. Gecə yaridan ötmüşdü. Tez-tez enən və qalxan təyyarələr haqqında elan veriliirdi. Nehayət, Almaniyadan gələn təyyarə haqqında məlumat səsləndi. Mədəniyyət və turizm nazirliyinin işçiləri qalxıb zalda enən sərnişinlərin içindən doktor Krügeri gözləməyə başladılar. Doktor Krüger Kiti ilə zala daxil olub ətrafa baxanda, Elçin onlara yanaşaraq:

-Doktor Krüger?

-Bəli, mənəm.

-Sizi qarşılıqlaşdırmaq üçün gəlmışəm. Mənimlə gedəcəksiz. Adım Elçindir.

Doktor ona gülümşəyərək:

-Çox yaxşı. Çox şadam. Xanım doktor Ketrin Kass. Assistentimdir.

-Elçin:

-Məmnun oldum. Buyurun gedək. Maşın bizi gözləyir.

Onlar qapıya sarı getdilər.

Kənardan, hiss etdirmədən onları izləyən iki nəfər ehtiyatla doktorgilin dalınca çöle çıxdılar. Maşına minib, doktorun əyleşdiyi maşının dalınca sürərək, onları izləməyə başladılar.

\* \* \*

Səhər tezdən laboratoriyyaya gələn Ayazla Mustafa siçanları şüşə örtükdən müşahidə edirdilər.

Onlar qapını bağlayıb dəhlizdən - Rentgen otağının qarşısından keçdilər. Mustafa:

-Rentgen kabinetiniz burdadır? Nə əcəb, palatalara yaxındır?

Ayaz:

-Bilmirəm. Nədir ki?

-Adətən, başqa yerde olur.

Ayaz Eldarın yatdığı palatanın qarşısında dayanıb:

-Gəl, xəstəyə də baş çəkək.

Onlar qapını açıb içəri girdilər. Ayin dönərək:

-Ayaz, Eldar özünə gəlib.

\* \* \*

Ayazla Mustafa həkim otağında oturub vəziyyəti müzakirə edirdilər. Birdən qapı döyüldü. Ayaz:

-Gəlin.

Qapı açıldı, Kitinin başı görsəndi:

-Sürprizz!

Ayazla Mustafa onu görcək yerlərindən qalxıb sevincək:

-Kiti!

Mustafa:

-Sən hardan düşdün, ay dəcəl?

Kiti:

-İmkan olmadı. Doktor Krügerlə birlikdə gəldik, bizi qarşıladılar, otelə apardılar. Mən də səni narahat eləmədim.

\* \* \*

Ayaz, Mustafa və Kiti laboratoriyyada siçanları müşahidə edirdilər.

Mustafa:

-Ayaz, sən bunlarda bir dəyişiklik hiss edirsən?

-Hələ tezdir nə isə demək üçün.

Kiti:

-Manheyimdə də əvvəl hər şey qaydasında idi. Sonra vəziyyət dəyişdi.

-Axşam bunlara göstərsələr qoşarıq. İndi isə gedək yeməyə.

Mustafa:

-Heç olmasa burda vaxtında yeyək.

Ayaz:

-Kitiyə qulluq etmək lazımdır. O, Bakıda ilk dəfə qonaqdır. Sonra gedib bizdən danışmasın. Babama demişəm, bizə də gedəcəyik.

Kiti gülərək:

-Ayaz, yeməklərinizi o qədər tərifləmişən ki, görüb-bilməzə aşiq olmuşam.

İndi fürsətdi, göstərin məharətinizi.

Mustafa:

-Mən dünən döşəmə-plov yedim. Ayazın babası bişirmişdi. Ləzzət...

Onlar birlikdə klinikani tərk edib küçəyə çıxdılar. Ayaz onları Şərqi restoranına apardı. Kiti maraqla ətrafa nəzər salır, musiqi dinləyirdi. Onlardan sonra gəlib künçdə oturan adamlara heç biri əhəmiyyət vermədi.

\* \* \*

Ayin klinikaya daxil olanda gecə düşmüşdü. İçeri girerkən gözü foyedə oturmuş Səlimgili aldı. Onlar da Ayini görcək ayağa qalxdılar.

Ayin yaxınlaşaraq:

-Axşamınız xeyir. Siz hələ burdasız? Duncəlməyə getməmisiz?

Səlim:

-Getmişdik, qızım. Gəldik, Eldarı görmək istəyirik. İcazə versəydiniz, gedərdik yanına.

Ayin:

-Yaxşı, mən qalxım yuxarı, vəziyyətinə baxım. Sizin dalınızca adam göndərərəm.

Ayin tibb bacısı ilə Eldarın sarığısını açmağa başladı. Tibb bacısı sarğını açıb qurtardı, Ayin təəeccübə onun bədəninə baxdı. Əli ilə onun kəsilmiş yaralarını yoxlamaq istəyəndə sanki onu tok vurdur. Əlinin altında mavi elektrik dalğası oynadı. Əlini tez çəkib Eldara baxdı. Onun üzündə heç bir ağrı nişanəsi yox idi. Bu nədir, ilahi? Məni qara basır mı? Əlim əməlli-başlı gizildədi, bu tok nədir? Eldarı qorxutmamaq üçün özünü toplayıb soruşdu:

-Yaran ağırtıtmır?

-Yox.

Ayin əmin olmaq üçün əlini onun sınan qoluna toxundurdu:

-Bəs bura?

-Yox.

-Ayaqlarını oynat, görüm?

Eldar sağ və sol ayağını növbə ilə tərpətdi.

-Ağrımı?

-Yox. Yaxşıyam daha. Durmaq istəyirəm.

Ayin onun yarasının üstünü örtdü.

Tibb bacısı:

-Sarğı qoymayım?

Ayin:

-Yox. Gözlə hələ.

Əlinin altında istilik haləsi oynayırdı. Bu, hiss edilən dərəcədə elektrik cərəyanı idi.

Ayin otaqdan çıxdı. Nə baş verdiyini anlamadı.

\* \* \*

Ayin tibb bacısını dəhlizə çağırıb soruşdu:

-Adamlarının burada olduğunu sən demişdin xəstəyə?

Tibb bacısı:

-Mən onları görməmişdim. Növbəyə indi gəlmişəm. Siz dediniz, mən də çağırıdm.

Ayin:

-Hmm...yaxşı, get.

Bu zaman dəhlizin başında Ayazgil göründü. Onlar tələsik Ayinə yaxınlaşdırılar.

Ayaz həyəcanla:

-Nə olub? Ətraflı danış, görüm?

Ayin:

-Ağlasığmadır. Onun yaraları bitişib. Nə isə baş verir, mən heç nə anlamadım. Gəlin siz də baxın.

Onlar birlikdə palataya girdilər. Ayazla Mustafa Eldarın yaralarını müayinə etdilər.

Ayaz Eldardan soruşdu:

-Ağrin yoxdu?

Eldar:

-Ayaqlarım ağrımıır, sinəm də yaxşıdır. Bir az başımda ağrı var.

Ayaz:

-Hmm...tez sağalırsan.

Eldar gülümsündü.

Ayaz tibb bacısına:

-Qızdırması neçədir, ölçmüsən?

Ayin:

-Mən baxdım, yoxdur.

Eldar:

-Çox susayıram.

Ayaz:

-Su verin. Sakitləşdirici vurun yatsın, dincəsin. Yaxşısan, narahat olma, baş ağrılarını da keçəcək. O boyda zədə almışan. Gecən xeyirə qalsın.

Onlar birlikdə həkim otağına gəldilər.

Ayin həyəcanla:

-Ayaz, gördün? Yaralar tam sağalıb. Bu, nə olan şeydir? Mən əlimi ona vura bilmirəm.

-Necə yəni?

-Bilmirəm, belə, sanki tok vurur, hətta gözlə görünür... elektrik cərəyanı... sən hiss eləmədin?

Ayaz Mustafaya baxdı.

Mustafa:

-Gedək baxaq.

Ayaz:

-Qoy yatsın. Biz laboratoriyyaya gedək. Nəsə mən narahatam. Ayin, oyananda bir də yoxlayarıq, mən tok hiss eləmədim.

Onlar birlikdə laboratoriyyaya gəldilər. Qutuların üstünü açıb şüşə örtükdən sıçanları izləməyə başladılar. Vəziyyət dəyişmişdi.

Mustafa:

-Bunlar nə yaman aktivləşiblər? Ayaz, göstəriciləri qoş. Hər biri cəld işləməyə başladı. Qutuya bərkidilmiş göstəriciləri ekrana birləşdirdilər.

Ayaz:

-Şüalanma normadan çox yüksəkdir. Bu, nədən ola bilər?

Kiti:

-Ayaz, bizdə də belə olmuşdu. Timsahlar o qədər aqressivləşmişdilər ki, bir-birini didib-parçalayırdılar, amma yenidən yaraları bərpa olunurdu. Onlar ölmürdülər. Daha ardını izləməyə imkan olmadığından. Buna görə doktor Krüger onları yandırdı.

Ayazla Mustafa fikirli halda ekrandakı vəziyyəti izləyirdilər.

\* \* \*

Ayin dəhlizə çıxarkən tibb bacılarının təşvişlə o tərəf-bu tərəfə getdiklərini gördü. Yanından keçən tibb bacısından:

-Səbinə, nə olub? Bu, nə təlaşdır?

-Doktor, gelin siz də baxın. Bayaqqdan hamı deyir, nə iyə gəlir buralardan? İndi Validə xala baş həkimin dalınca gedib. Bütün yeməklər xarab olub birdən-birə.

Ayin onunla mətbəxə girdi. Buradan dəhşətli üfunət iyi gəlirdi. Mətbəxdəki bütün meyvələr az bir müddət içinde çürümüşdü.

Baş həkimlə aşpaz Validə xala içəri girərək:

-Tərtəmiz bişirmişəm yeməkləri, bir də gördüm nəsə iy gəlir. Qazanın ağızını açam, vay, evin yixılsın canım, turşumuş iy necə vurdusa məni, hələ də başım gicəlir. Doktor, cörəklərə baxın, kiflənib hamısı, bunları səhər gətiriblər, xəstələr də yeyib, özümüz də. Nə oldu birdən-birə?

Baş həkim meyvələrə baxaraq:

-Bunları bir dəqiqədə qurd basdı?

Validə xala:

-Çürüyür gözümüzün qabağında.

Baş həkim:

-Siz bunları atın hamısını, indi nümunələr götürərlər analiz üçün.

Təmizləyin hər yeri.

Ayin tez laboratoriyaya qayıtdı:

-Ayaz, mətbəxə gedək, orda qəribə şeylər baş verir. Hər şey çürüyür, xarab olur.

Ayazla Mustafa mətbəxə gedib təşviş və həyəcan içində vurnuxan adamları gördülər.

Ayazın gözü "Rentgen" yazılmış qapıya sataşdı. Üzünü Mustafaya tutaraq yavaşça:

-Bu-şüalanmanın yüksəlməsindən baş verib. Laboratoriyada da şüalanma çox yüksəkdir.

Mustafa:

-Deyirsən, bu-virusdandır?

-Görmürsən? Bəs, nədəndir? Siçanlar da aqressivləşib. Şüalanma yüksəkdir. Xəstələri buradan köcürmək lazımdır. Mən Ağayevin yanına gedirəm. Ona deməliyəm. Təcili tədbirlər görülməlidir. Sən get laboratoriyaya, Kiti ilə siçanları götürün, çıxın küçəyə, orada məni gözləyin. Ləngimə, tez ol.

Ayaz Ağayevun kabinetinin qapısını açdı. İçəridə qonaqlar var idi. Ağayev Ayazı görüb:

Ağayev:

-Gəl, Ayaz, səni qonaqlarla tanış edim, əyləş.

Ayaz professora yanaşaraq yavaşça:

-Professor, sizi narahat edirəm, amma təcili danışmalıyıq.

Professor yerindən qalxaraq:

-Dostlar, icazənizlə, bir necə dəqiqliyə sizi tərk edim.

Ayazla Ağayev otaqdan çıxdılar.

-Professor, vəziyyət çox gərgindir, xoşagelməz bir əhvalat...

-De görüm, nə baş verib?

-Biz laboratoriyada Mustafa ilə siçanlara virus yoluxdurmuşduq. O, gətirmişdi, nə isə ...dayana bilmədik.

-Belə bir vaxtda?

-Bilirəm, səhv etmişəm, indi vəziyyət dəyişib. Şüalanma artıb. Ordan xəstələri köcürmək lazımdır təcili.

Professor təəccübə:

-Ayaz, sən nə dediyinin fərqindəsənmi? Klinika doludur qonaqlarla, 3 gün sonra konqres başlayır. Siçanlar hardadır?

-Biz onları çıxarmışq, bağə aparıb yandıracam. Sonra qayıdır yaxın palatadakiları başqa yerə yerləşdirəcəm.

Professor əsəblərini boğaraq:

-Nə deyim size, axxx! Bu qəder də ağılsızlıq olarmı? Təcili vəziyyəti düzəldin! Ayaz, mən heç bir qalmaqal istəmirəm.

...Ayaz qabaqda oturaraq sürücüyə:

-Novxaniya.

Mustafa:

-Hara gedirik?

Ayaz dərindən nəfəs alaraq:

-Bağa.

Kiti:

- Üç gündən sonra konqresdir, siz sözə baxmayan uşaqlar kimi dəcəllik edirsiz.

Ayaz dilxor halda:

-Sizi bağa qoyub qayıdırám. Xəstələri ordan köçürmək lazımdır.

\* \* \*

Ayin evə təzə gəlmışdı. Anasının yanına keçdi:

- Salam, ana. Necəsən? Necə yatdın?

Şəhla xanım Ayinin gözlərinə baxdı.

Ayin:

-Nə olub, ana? Niyə narahatsan?

Şəhla xanım hiss ediləcək oyanıqlıqla:

-Mən səni hiss edirəm, qızım.

Ayin:

-Harda?

Əlləri ilə anasının ayaqlarını yoxlayaraq:

-Harda, burdamı?

Şəhla xanım həyəcanla:

-Ayaqlarım, əllərim tərpənir, deyəsən?

Ayin sakit görünməyə çalışaraq:

-Dayan, həyəcanlanma, indi yoxlayarıq.

\* \* \*

Səlim kişi, Cəmil və Fərhad klinikanın həyətində, ağacların altında qoyulmuş skamyada oturmuşdular.

-Bayaqdan məəttəl qalmışam, vallah. Dünən biz burda oturmuşduq, bekarçılıqdan ağaclarla baxırdım, yamyasıl idilər. Öz-özümə deyirdim ki, bizim yerlərdə su azdır deyə, ağaclar belə yaşıl deyil. Bunları hər gün sulayırlar, ona görə yamyasıldılar. İndi baxıram, bir gecədə bunlar niyə bu gənə qalıb? Ata, ağacın budaqlarına, gövdəsinə bax, ele bil yapışqan axır. Siz də fikir verdinizmi? Yarpaqlar da ölezəyib, saralıb, quruyub bir gecədə. Mat qalmalıdır.

Səlim ağaclarla baxaraq:

-Düz deyirsən, Fərhad, mən də indi fikir verdim. Ola bilsin, axşamkı yağışdandır. Keçən il yayda yağış yağdı ha, o zaman bizim çardağı çor vurdu. Bir salxım da üzüm dərə bilmədik. Çürüdü töküldü. Dedilər, Yaponiyada partlayan stansiyadandı, külək yayır hər tərəfə. Yağış da zəhərdir, hara dəyir, yandırır-tökür.

Fərhad:

-Burda ağacların gövdələri də dəyişib axı, əcaib hala düşübələr.

Bu zaman onun gözləri uzağa ilişib qaldı, üzünə təəccüb ifadəsi yayıldı, heyrətlə:

-Aaa...Bu, neyniyir belə?

Səlimgil onun baxdığı səmtə boyandılar. Onlar da yerlərindən qalxdılar. Onlara tərəf gülə-gülə yaxınlaşan Eldarı görünçə, gözlərinə inanmadılar.

Eldar sevincə:

-İnanmadınız, hə? Dedim də mən, yaxşıyam daha. Heç bir yerim ağrımıır, yaralarım da sağalıb.

Köynəyini qaldırıb bədənini göstərdi.

Üçü də onun bədəninə diqqətlə baxdılar. Yaraların izi belə yox idi.

\* \* \*

Həkim otağında Ayinlə Ayaz söhbət edirdilər. Ayin çox qayğılı görünürdü.  
Tərəddüdlə:

-Ayaz, içimdə çox böyük narahatlılıq var. Belə ağır yaraların iki günə sağalması mümkünüszdür. Burda nə işə var, izaholunmaz bir şey.

Ayaz onu sakitləşdirməyə çalışaraq:

-Sakit ol, hər şey aydınlaşacaq.

-O, qarmaqarışıq şeylər danışır, elə bil ağılı çasıır, ya da...

-Kim?

-Eldarı deyirəm - xəstəni. Başındakı o ağır zədənin yoxa çıxmazı...Of, ilahi, sanki ağlımı itirirəm. Hələ anam...

Ayaz narahatlıqla:

-Ona nə olub?

-Dünəndən yaxşılaşmağa başlayıb. Ətrafında hissiyyat əmələ gəlib. Dünən ayaq üstə durdu. Dedi ki, yeriyə bilər, mən qoymadım. Gedib baxardıq.

Ayaz:

-Gedib baxarıq, nevropatoloq da götürərik. Sakit ol, sən çox həyəcanlı görünürsən, bağa getməliyəm. Onları yandırmaq lazımdır. Qayıdanda sənə deyərəm, gedib baxarıq.

Ayin dərindən köksünü ötürüb:

-Yaxşı, -dedi.

\* \* \*

Qapı açıldı. Ayin başını qaldırıb baxdı. Eldar idi:

-Ayin xanım, mən evə getmək istəyirəm.

Ayin yerindən qalxaraq:

-Yox, nə danışırsan? Sənə getmək olmaz, hələ sağalmamışan.

-Mən özümü yaxşı hiss edirəm, atamgil neçə gündür qalıb həyətdə, narahatdırılar. Hələ anamı demirəm, məni görməsə, sakitləşməyəcək.

Ayin qətiyyətlə:

-Yox, olmaz! Atangılə de, getsinlər, sənin necə olduğunu gördülər. Ananla da telefonla danış, səsini eşidib rahatlanar. Sənin özünü yaxşı hiss etməyin hələ sağalmaq demək deyil. Bu - müvəqqəti hal ola bilər. Biz hələ əmin deyilik.

-Ayin xanım, mən getmək istəyirəm.

-Sən məni pis vəziyyətdə qoyursan. Bu, məndən asılı vəziyyət deyil. Klinikanın rəhbərliyi var. Onlar icazə verməzlər.

-O zaman indi gedim, maşın var, cəmi iki saatlıq yoldur. Söz verirəm, anamı görüm, səhər qayıdırám.

Ayin dilxor halda:

-Axi, bunun nə mənəsi var, anlamırám? Niyə inad edirsən? Vəziyyət dəyişə bilər, daxili qanaxma, nə bilim, min dənə fəsad baş verə bilər. Mən cavabdehəm buna.

Eldar ona diqqətlə baxaraq:

-Ayin xanım, siz də məni başa düşün, mən getməliyəm. Səhər mütləq qayıdacam. Yaxşı olsam belə, sizə görə qayıdacam. Səhər işə gələndə məni burada görəcəksiz.

Ayin:

-Məni istəmədiyim işi etməyə məcbur edirsən. Mən rəhbərliyə məlumat verəcəyəm bu baredə.

Eldar onun gözlərinə baxaraq, bir söz demədən otaqdan çıxdı. Pilləkənləri cəld düşüb həyətə çıxdı və atasığılə yaxınlaşaraq:

-Gedək!-dedi.

Səlim kişi skamyadan qalxaraq təəccüble:

-Sənə icazə verdilər?

Eldar ona cavab vermədən yoluna davam etdi. O birilər də onun arxasında küçəyə çıxdılar.

Ayin həyətə düşüb ətrafa baxdı. Eldargildən heç kəsi görməyərək içəri qayıtdı. Palata da yox idi. "Bu, doğrudan, getdi yəni? Nə inadçı adamdır! İndi mən nə edim? Kimə deyim?"

\* \* \*

Ayazla Mustafa kimsəsiz sahildə quyu qazırdılar. Dənizdən yüngül külək əsirdi. Kənarda içində sıçanlar olan qutu qoyulmuşdu. Yeri qaza-qaza Ayaz:

-Təsəvvür edirsən, uzun illərdir iflic yatır qadın, indi birdən - birə yaxşılaşır, ətraflarında hissyyat əmələ gəlir, yerimək istəyir.

Mustafa:

-Bu, təsadüf də ola bilər. Sən hər şeyi bizə bağlayırsan.

-Yox, təsadüf deyil. Bütün bunlar zəncirvari halqlarıdır. Düşünsənə, Eldar iki günün içində sağalır, adətən, o cür zədə almış xəstələr iki aya zorla sağılır. Onların hər ikisi Ayinlə əlaqədar adamlardır, birbaşa onunla temasdadırlar.

-Bəs biz? Niyə görə Ayin? Biz də orda olmuşuq. Biziñ niyə heç nə baş vermir?

-Bilmirəm. Hələ bu rentgen! Elə bil gözüm bağlanmışdı, mən bunu əvvəldən niyə fikirləşə bilmədim?

-Ayaz, mənçə, sən şişirdirsən. Bütün bunlar təsadüf ola bilər.

-Nədənsə, bu təsadüflər həddindən artıq çoxdur. Bəsdir, bu qədər. Gətir qutunu.

Mustafa əlindəki beli kənarə qoyub plastmas qutunu gətirib quyuya qoydu.

Ayaz benzin dolu qabı götürüb, ağızını açdı, yaxınlaşış içindəki benzinin hamısını quyuya boşaltdı. Cibindən alışqanı çıxarıb, Mustafaya:

-Çəkil kənar!

Mustafa belləri yerdən götürüb uzaqlaşdı. Ayaz odu quyuya tulladı. Bir an içində alov göyə qalxdı.

\* \* \*

Taksi həyətdə, blokun qarşısında dayandı. Ayinlə Ayaz düşüb binaya daxil oldular. Ayingilin mənzili üçüncü mərtəbədə idi. Ayin çantasından açarı çıxarıb qapını açdı. Hər ikisi içəri daxil oldu. Ayin dəhlizdən səsləndi:

-Ana, biz gəldik.

Səs eşitməyincə tələsik otağa girdi. Ayaz onun ardınca içəri keçdi. Şəhla xanım çarpayıda hərəkətsiz uzanmışdı. Qolu sallanırdı. Telefon yerə düşmüşdü. Ayin həyəcanla:

-Ana...

Ayaz yaxınlaşış əlini onun boynuna qoydu. Sallanan qolunu qaldırdı. Ayin təlaşla Ayazın üzünə baxdı. Çaşqınlıqla:

-Nə oldu? Niyə cavab vermir?

Ayaz telefonu çıxarıb Təcili yardımçıyı yığıdı. Ayinə:

-Sakit ol. Gəl, keç bu tərəfə.  
 Ayin qorxudan böyümüş gözlərini Ayaza dikərək:  
 -Ayaz, niyə cavab vermir, nə oldu?  
 Ayazın üzündəki ifadəni görərək, susdu. Oturub anasını qucaqladı:  
 -Ana...ana...nə oldu sənə? Ay ana !!!

\* \* \*

Səlimgilin həyətində qələbəlik idi. Gözaydındılığına gələn qohum-əqraba qurban ətini yeyəndən sonra, süfrə başında kənddəki yeniliklərdən, qayğılardan söhbət edirdilər. Kənddə hamı bir-birinə doğma olduğundan dərdləri-sərləri də bir idi. Birinə dəyən zərbə hamının qapısından keçirdi. Kəndin aqsaqqalı Kərim kişi Səlimin əmisi idi. Az qala kəndin yarısı onun törmələri idi. Bir-birindən qız alıb-qız vermek bu ailələri daha möhkəm bağlarla bir-birinə bağlayırdı. Hansını tərpətsən, bir neçə yerdən qohumluq zoğu ortaya çıxırı. Ona görə hamısı Eldarı özünükü biliirdi. Onun başına gələn qəza bütün kəndi kədərləndirmişdi. Onun bu ağır qəzadan sağ-salamat geri dönməsi hamını sevindirirdi. Eldar kəndin gözü idi. Təhsili, işi, yaraşığı, gələcəyi, onu gözləyən imkanlar hər kəsi maraqlandırırdı. Onun kimi bacarıqlı və hörmət qazanmış oğulun atası olmaq Səlim kişini çox sevindirirdi. Gizlində o, oğulları ilə fəxr edirdi. Bu qəza Səlim kişini az qala göydən yere çırpdı. İndi, həyətində doğma insanların arasında daha aydın dərk edirdi ki, nə qədər böyük bir bələdan qurtulub. Buna görə o, Allaha dualar edirdi, amma içinde bir səksəkə var idi. Çay içə-icə gözünü Eldardan ayırmırı. Onun hərəkətlərinə göz qoyur, danışığına fikir verirdi. Hərdən Eldarın rabitəsiz, uyuşmayan sözlər deməsi onu qorxudurdu. Sanki, narkozun təsiri ötüb keçməmişdi. Eldar bayaqdan söhbətlərə qulaq asır, ona verilən suallara cavab verirdi. Amma fikri qarşısındaki ağacda qalmışdı. Gözünü ağacdan ayırmırı. Bu, az qala həyətin yarısını tutan tut ağacı idi. Hələ Səlim uşaq olarkən də bu ağac var idi. Nataraz yerdə olsa da, qocamanlığına, qədimliyinə görə onu kəsməyə heç kəsin əli gəlmirdi. Ağac çox qocalmışdı.

Eldar qəflətən soruşdu:

-Bu ağacdan nə vaxtsa adam asılıbmı?  
 Məclisdəkilərin hamısı susub bir-birinə baxdı. Nəhayət, Kərim kişi dilləndi:  
 -Oğlum, bu, çoxdan olub. Hələ biz uşaqkən atamgil danışardı. Talib adlı bir oğlan varmış kənddə, göbəkkəsdisi Zöhrə adlı bir qızmış. Çox gözəlmiş Zöhrə. Bunlar bir-birini çox sevirmiş. Mahalın da ağası Xasay bəy imiş. Necə olursa, bir toyda bu Xasay bəyin oğlu Zöhrəni görür, aşiq olur qiza. Qız da nişanlı. Kəndə gəlir atlilarla, Zöhrəni aparmağa. Girir həyətə qızın atası ilə danışın. Kişi də kasıb, fağırin biriymiş. Xəbər çatır Taliba ki, bəs Xasay bəyin oğlu Əmrəh gəlib Zöhrəni almağa. Talib da igid cavanmış, özünü yetirir, qoymur qızı aparmağa, dava düşür, vurub öldürür Xasay bəyin oğlunu. Bundan sonra Talib Zöhrəni də götürüb kənddən çıxır. Amma Xasay bəyin adamları hər yərə soraq göndərirlər. Talibin yerini xəbər verənlər olur. Pusqu qurub Talibgili tuturlar. Bax, bu ağacdan Xasay bəy asdırıb Talibi. Zöhrə də özünü yandırıb, kül olub deyirlər. Bu əhvalat hardan düşdü yadına?

Eldar əmisinə baxaraq dinmədi. Çayından bir qurtum alaraq, başını buladı. Eldar, əslində, bu əhvalatı heç zaman, heç kimdən eşitməmişdi. Amma bayaqdan ağacın qaranlıq budaqlarına düşən işləqda ağacdan asılmış bir kişi görürdü. Qaranlıqda ərşə qədər qalxan alovun dilləri sanki küləkdə dalgalanırdı. Qarışq lövhələr bir-birini əvəz edirdi. Sanki gözlərində kinolent canlanması, ayrı-ayrı epizodlar yayılmıştı. Xəyal kimi görünən bu görüntü gah itir, gah yenidən peyda olurdu. Eldar bu ilgimi özündən uzaqlaşdırmaq istəsə

də, ağaçın cazibəsi onu özünə çekirdi. O, dilxorcasına durub aralandı. Evin böyrünə keçərək papiros yandırdı. Sakitleşmək, başındaki dumandan çıxməq, vücudunu saran həyecanı özündən uzaqlasdırmaq üçün tək qalmaq isteyirdi. Son günlər o qədər qamaqarışq hadisələr baş verirdi ki, Eldarın beyni artıq bunları dərk etməkdə aciz idi. O, yorulmuşdu. Qarışq səslər, naməlum görüntülər yuxuda da onu tərk etmirdi. Divara bərkidilmiş taxta kətılı oturaraq, göyə baxmağa başladı. Göy üzü ulduzlarla dolu idi. Onlar necə də arxayınlıqla, qorxusuz yerə baxırlar. Bu qədər əlcətməz ulduzlar niyə insanların qəlbini bu qədər yaxındılar? Siqaretin tüstüsünü yuxarı üfürüb, köksünü ötürdü. Tüstü gözlərinin önündə burula-burula dağıldı. Bu zaman ona elə gəldi ki, ulduzlar həmişə olduqlarından daha iri, daha işıqlıdır. Qəflətən gözünün önündə ildirim parladı. Diksini bəzəklərini yumdu. Hər tərəf bir anlıq işıqlandı. Qaranlıqda qarşısında bir dəniz lövhəsi açıldı. Ay üzən dalğalar sahili yalayıb geri çəkilirdi. Sahildə oturmuş bir qızın şəkli aydınca görünəndə o, həyecanlanmağa başladı. Ayının üzü, gözləri, dodaqları yaşlı idi. O, üzülmüş halda oturub ağlayırdı. Külek onun saçlarını, palтарının ətəyini yelləyirdi. Gur yağan yağışda islanmış üzünün iztirablı ifadəsi aydın seçilirdi. Eldar təşviş içərisində yerindən qalxdı, siqareti sonacan sümürüb, kötüyünü söndürüb yere atdı. Hələ palatada olarkən, yuxuda tez-tez onu görürdü. Zaman-zanan xəyalında tanımadığı bu qızın həyatındaki lövhələr canlanırdı. Bir dəfə ayılanda Ayını yanında görüb:

-Siz musiqicisinizmi?

Ayın təccübə:

-Yoox, mən cərraham. Sonra, bir qədər duruxub, -anam musiqiçi olub vaxtilə.

Amma Eldar onu səhnədə, piano çalarkən görmüşdü. Bu lövhə o qədər real idi ki, Eldar özünün də orada olduğunu görür və musiqini eşidirdi.

Eldar susaraq ona baxmış, bu qızla aralarındaki qeyri-adi cazibəni anlamağa çalışmışdı.

Eldarın daldaya çəkildiyini hiss edən Fərhad qalxbıb həyətə nəzər saldı. Onu görək yaxınlaşdı:

-Necəsən, yorğunsanmı? Sən keç içəri, adamlara fikir vermə, onlar öz söhbətlərindənilər, bir az yatıb dincəl.

Eldar onun gözlərinə baxaraq:

-Fərhad, mən qayıtmalıyam. Anamı gördüm, o da rahatlandı. Siz də işinizdən-güçünüzdən qalmayın.

Fərhad təccübə:

-Hardan çıxdı indi bu qayıtmaq söhbəti? Bir yatıb dincəlsənə. Sən xəstəsən, axı...Səhər gedərsən, heç olmazsa, gecəni qal.

Eldar qətiyyətlə:

-Söz vermişdim, qayıdacam. Orda nə isə qaydasında deyil. Səhərə qədər palatada olmalıyam, yoxsa həkimimin başı bələya girər. Mənə bir maşın tapa bilərsənmi indi?

Fərhad diqqətlə ona baxdı. Üzündəki gərginliyi görərək mübahisə etmədi:

-Yaxşı... sən gir evə, bir az uzan, dincəl. Görüm, taksilərdən kimi tapıram bu gecə vaxtı.

\* \* \*

Otelin qarşısında Kiti taksidən düşüb içəri daxil oldu. Liftlə yuxarı qaxıb, nömrəsinin qapısını açaraq otağa keçdi. Işığı yandırb ətrafdakı dəyişikliyi görərək çəşqin halda, yerində donub qaldı. Siyirmələr, dolab, əşyalar səliqəsiz halda dağılmışdı. Kiti birdən nəyi isə xatırlayaraq, tez hamama

keçdi. Rəfə qoyulmuş genetik paketi götürüb, içində baxdı. Onu yerinə qoyub telefonu açdı:

-Alo, doktor, axşamınız xeyir.

Doktor Krügerin yoğun səsi eşidildi:

-Kiti? Axşamın xeyir.

-Bağışlayın, sizi belə gec narahat edirəm. Mən sizinlə danışmalıyam təcili.

Siz hardasınız?

-Oteldəyəm, nömrəmdə.

-Gəlirəm indi.

-Aha, gözləyirəm.

Kiti qapını açıb dəhlizə çıxdı. Liftin düyməsini basıb gözlədi. Bu zaman arxadan iki nəfər onun ağzını tutaraq, liftə saldı.

\* \* \*

Ayazgil klinikaya gəldilər. Ayazın ilk maraqlandığı Eldar oldu. Palatasını açıb baxdı, yox idi. Tibb işçilərindən soruşdu, onu görən olmamışdı.

Axşam yeməyini yeyəndən sonra Kiti onlardan ayrılib otelə getmişdi. Ayaz Mustafa ilə klinikaya döndü. Bir neçə dəfə Ayinə zəng etdi. Amma Ayin cavab vermirdi.

-Yəqin, yuxulayıb, eşitmır deyə, Ayaz düşündü. Amma sonra narahat olmağa başladı. Dalbadal zəng edirdi, telefon çağırırdı, amma açan yox idi.

-Yox, burda nə isə bir iş var. Niyə bu qız cavab vermır?

Mustafa:

-Yorğundur, sarsıntı keçirib, ola bilsin, yatıb.

-Yox, yatsa, zəng səsinə oyanar. Gedib baxmaq lazımdır.

Ayazla Mustafa taksidən düşüb bloka girdilər. Ayaz pilləkənləri tələsik qalxıb qapının zəngini basdı. İçəridən heç bir səs gəlmirdi. O, əli ilə qapıya toxunanda qapı açıldı. Dönüb təəccübə Mustafaya:

-Qapı açıqdır.

İçəri keçdilər. Ayaz otağa girərək səsləndi:

-Ayin. Hardasan?

İşəridə heç kim yox idi. Ayaz bütün otaqlara baxdı: Ayin yox idi. Telefonunu çıxarıb onu yiğdi. Zəng səsi gəlməyə başlayanda Mustafa divanın üstündə telefonu götürərək:

-Telefonu burdadır.

\* \* \*

Evdə tek qalan Ayin yataq otağına keçib uzanmaq istədi. Son günlərinin gərginliyi onu çox yormuşdu. Anasının belə müəmmalı tərzdə gözlənilməz ölümü onu tamamilə çasdırmışdı. Hadisələr ona gerçək kimi görünmürdü. Özündə qəribə hallar müşahidə edirdi. Nələrsə onun gözündə böyükür, nələrsə yaddaşından silinmiş kimi itib gedirdi. Yerinə uzananda hərarətinin olduğunu hiss etdi. Yorğunluqdan qalxa bilmədi, uzanıb gözlərini yumdu. Gözlərinin önündə anası canlandı. Onların başqa doğma adamı yox idi. Şəhla xanım yegane övladına əlavə yük olduğu üçün əzab çekirdi. Ayin də uzun illər ümidiyi kəsmədən anasının saqlanacağına inanırdı. İndi o yoxdur. Bir anın içində uçub getdi. Yaxşı ki, son günlər ayağı yer tutdu, özünü hiss elədi, yataqdan qalxdı. İlahi, buna necə sevinirdi! Bəlkə, bu, ölümqabağı Allahın lütfü idi, ya orqanizmin son gücünün səfərbər edilməsi idi. Ayin həkim idi. İnsan orqanizmini bilirdi. Mistikaya inanmırı. Bilirdi ki, insan orqanizmindəki hər hansı bir dəyişiklik onun fiziologiyası ilə bağlıdır. Yenə də burada nə isə

fövqəladə bir halın mövcudluğunu hiss edirdi. Onu huş apardı. Gözləri öz-özünə qapandı. Yuxudamış kimi, çəkisizləşdi. Nə qədər yatdığını bilmədi. İçindən qopan bir təkan onu silkələdi. Diksini bəzəklərini açdı. Otaq ona qeyritəbi ölçüdə göründü. Sanki əşyalar hərəkət edir, böyüüb-kicilirdi. Divardakı şəkillər, portlər canlımış kimi tərpənirdi. Ayin qalxıb yerinin içində oturdu. Ürəyi sürətlə çırpındı. Dəhşətli susuzluq hiss edirdi. Ona elə gəldi ki, qızdırması yüksək həddə çatıb. İçindəki güclü bir qüvvə hərəkətə gəldi. Onun nəfəsi tixandi, havasızlıqdan boğulurdu. Hara getməyinin fərqinə varmadan, evdən çıxıb yüyürməyə başladı. Sanki özündən qaçış-uzaqlaşmaq istəyirdi. Onu saran naməlum gücdən aralanmaq, qurtulmaq istəyirdi. Nə qədər getdiyini bilmədi, sahildə, kimsəsiz bir yerdə idi. Qarantalıq idi, göy üzündə iri-iri ilduzlar axır, bir-birinə qarışındı. Güclü ürəkbulanmasından öyündü, hüşunu itirib yerə yixildi.

Sərin külək əsirdi. Meh onun saçlarını sığallayırdı. Ləpələrin səsi ahənglə axaraq şırlıdayırdı. Ayin qımıldanaraq gözlərini açdı. Harda olduğunu anlamadan göye baxdı. Dopdolu yumru ay fəzada süzürdü. Işığı dənizdə əks edərək, qumluğu nura boyamışdı. Ayin təəccübə ətrafa baxaraq buraya necə düşdüyüni xatırlamağa çalışdı. O, niyə buradadır, nə olub? Durub oturdu, islanmış saçları çıynını üzütdü. Ayaqları soyuqdan donmuşdu. Durub yeriməyə başladı. Uzaqdan işıqları görünən şəhərə sarı addımladı. Bu kimsəsizlikdə ilk yadına düşən Eldar oldu. Hardadır o? Klinikadəmi, evlərinə getdimi? Yox, orda deyil. Evdədir. Ayingildə oturub, Ayini gözləyir. Anasının dəfni yadına düşdü. Hər şey ondan sonra başladı. Anasının ölümündən sonra. Addımlarını yeyinləşdirdi. Hava soyuq idi, üzüyürdü.

\* \* \*

Eldar gecəyarısı taksidən düşüb klinikaya girdi. Həkim otağına qalxıb, Ayini axtardı. Tibb bacısı onun işdə olmadığını, anasının rəhmətə getdiyini, buna görə iznli olduğunu söylədi. Eldar Ayazı soruşdu.

-O da yoxdur,- deyə, tibb bacısı cavab verdi.

Eldar bir qədər palatasında oturdu, sonra nə isə fikirləşib klinikadan çıxdı.

Qapının zəngini eşidəndə Ayaz:

-Aha, yəqin, Ayındır, gəldi.

Tələsik qapını açanda təəccübə:

-Eldar?

Eldar diqqətlə ona baxaraq:

-Sızsız? Ayin xanımı görmək istəyirdim.

-Gəl içəri, Ayaz çəkilərək ona yol verdi, Ayin yoxdur. Biz gəldiyimiz zaman da yox idi, bilmirik hara gedib, biz də onu gözləyirik.

Eldar otağa keçib Mustafaya:

-Salam.

Mustafa onun salamını aldı.

Ayaz:

-Keç otur.

Eldar:

-Mən Ayin xanıma başsağlığı vermək istəyirdim, həm də... qayıtdığımı görsün deyə, geldim bura.

Ayaz təəccübə:

-Hardan qayıtdığını?

-Evə getmişdim, kəndə.

Ayaz nə fikirləşdi:

-Sən Ayingilin ünvanını hardan öyrəndin?

Eldar ona baxaraq fikrə getdi, sonra müqəssircəsinə:

-Bilmirəm,- dedi.

Hər üçü susdu. Ayaz narahatlıqla:

-Bu qız harda qaldı?

Eldar təmkinlə:

-Gələr indilərdə. Yəqin ki, tək qalmaq istəyib.

Ayaz baş verən hadisələrin qarışığından çəş-baş qalmışdı, nə edəcəyini, nə düşüncəyini bilmirdi. Eldarın, Ayının qeyri-adi hərəkətlərini anlamaqda aciz idi.

\* \* \*

Kiti kresloda oturub tanımadığı adamlara baxırdı. Onlar nömrəni axtarmış, bir şey tapmadıqları üçün Kitini zorla buraya gətirmişdilər. Alman olduqları aydın idi. Kiti onların suallarına cavab verməkdən imtina edirdi. Naməlum şəxslərin danışığından belə məlum oldu ki, onlar virus haqqında, konqres haqqında kifayət qədər məlumatlıdır. Ayaq üstə dayanmış naməlum adam:

-Sən inad etməklə yalnız özünə ziyan edirsən. Biz virusun səndə olduğunu bilirik.

Kiti qətiyyətlə:

-Yenə təkrar edirəm, o, məndə deyil. Onu mənə heç kim verməz. Siz otağıma baxmısız, daha harda gizləyə bilərəm ki? Onu saxlamaq üçün xüsusi şərait lazımdır. Mən iki gündür burda deyildim, dostumgildə qonaq idim.

-Amma dostunuz deyir ki, o sizdədir.

Kiti təəccübə:

-Hansı dostum?

-Bir yerdə tədqiqat apardığınız dostunuz.

- Sizə çox şey deyə bilərlər, amma bu gerçək deyil. Biz buraya konqresə gəlmışik. Mən doktor Krügerin assistentiyəm. Mənim heç bir səlahiyyətim və imkanım yoxdur. Biz onu buraya niyə gətirək ki? Özünüz fikirləşin, bunun nə mənası var? Sizə yanlış məlumat veriblər.

Şlyapalı kişi telefonu çıxarıb yiğdi və onu Kitiyə uzatdı.

Kiti tərəddüdlə telefonu ondan alaraq qulağına yaxınlaşdırıldı. Xəttin o başından sakit, tanış səs eşidildi:

-Kiti...qızım!

Kiti həyəcanla:

-Ata!

O sarsılıraq, yanındakı adamlara baxdı.

-Qızım, virusu ver onlara.

Kitinin gözləri doldu, bir söz söyləməyə təqəti olmadan susdu. Göz yaşları yuvarlanaraq yanağından süzüldü. O, zorla:

-Amma o məndə deyil.

-German deyir ki, virus səndədir.

Kiti bir qədər düşünərək:

-O sənin yanındadır mı? Ver telefonu ona.

Bir neçə saniyədən sonra Germanın səsi eşidildi:

-Kiti, mənəm.

-German...

-Kiti, atanla mən təhlükədəyik. Virusu ver onlara, sənə heç bir ziyan dəyməyəcək.

-German, o məndə deyil. Söylə onlara, vəziyyət çox təhlükəlidir. Burda, klinikada qəribə hadisələr baş verir, hansısa naməlum xəstəlik peyda olub. Mustafa ilə Ayaz siçanları yandırdılar. Eynilə bizdə olduğu kimi.

-Bəs virus kimdədir?

-O, indi çox təhlükəlidir. Onu götürmək ağılsızlıqdır.

Kişi telefonu ondan alaraq:

-Virus səndə deyilsə, bəs kimdədir.

Kiti çarəsiz halda:

-Doktor Krügerde.

-O zaman sən onu bizi gətirəcəksən.

Kiti bir an fikirləşdi ki, nə yolla olur-olsun, doktorla əlaqə yaratmalıdır. Onlar bir yol fikirləşərlər. Odur ki, gözünün yaşını sildi. Paltarını göstərərək:

-Mən otağıma getməliyəm. Əynimi dəyişim.

\* \* \*

Səhər tezdən professor Ağayev kabinetində iclas keçirirdi. Gündəlik göstərişləri verib, Ayazı soruşdu. Həkimlərdən biri:

-Gecədən Ayın xanımgıldı. Professor, Ayın xanım xəstədir.

Professor:

-Ayaza deyin, mənimlə əlaqə saxlaşın. Vəziyyəti yaxşı deyilsə, onu klinikaya yerləşdirsinlər. Bəs, o xəstənin-Eldarın vəziyyəti necədir?

Həkimlər biri-birinə baxaraq susdular. Baş həkim:

-Professor, onun həkimi Ayın xanımdır.

-Ayının indi xəstəyə baxan halımı var? Yeni həkim təyin edilsin.

Bu zaman katibe içəri daxil olaraq:

-Professor, doktor Krüger burdadır.

-Dəvət et, siz də gedin işinizlə ciddi məşğul olun. Ayazı tapın mənə.

Doktor Krüger içəri daxil olub ona yanaşdı, əlini uzadaraq:

-Səhər tezdən xəbərsiz gəldim, bağışla, iclasınvardı, deyəsən?

-Yox, gündəlik tapşırıqlardır. Bitib-tükənən deyil ki, hər gün təzə problemlər.

-Biz də sizə əlavə problem olduq. Təcili danışmalıyıq.

Professor narahatlıqla:

-Nə olub?

-Mənim assistentim- Kiti...axşam oteldə zəng etdi ki, mənimlə görüşmək istəyir. Dedim, gəl. Xeyli gözlədim, gəlib çıxmadi. Səsi də həyəcanlı idi, mənə nə isə vacib bir məlumat verəcəkdi. Getdim onun nömrəsinə. Qapı açıq idi, özü yox idi. Otağında hər şey alt-üst idi, dağdırılmışdı. Kimlərsə nömrəyə yaxşıca əl gəzdirmişdi.

-Bəs, niyə mənə zəng etmədin? Nə axtarırdılar?

-Səhəri gözləməyi qərara aldım. Gecə vaxtı nə edə bilərdik ki?

-Qızdan nə isteyirlər, nə axtarırlar?

-Yəqin ki, virusu əl keçirmək istəyənlərdir.

-Kimdir onlar?

-Nə bilim? Nasistlər də ola bilər, biznes ovçuları da, firıldaqçılar da, pul qazanmaq istəyən hər cür zir-zibil virusu əl keçirmək istəyir. Son zamanlar neofaşistlər çox feallaşıblar.

-O, Kitidədirmi?

-Hə. Təhlükəsizlik üçün onda qalmağı məsləhət idi.

-Bəs indi nə edək? Dövlət orqanlarına xəber verəkmi? Qızın başına bir iş gəlməsin?

-Mənçə, gözləyək. Kitiyə bir şey etməzlər. Virusu tapsa idilər, qızı götürməzdilər. Versə idi, buraxardılar indiyə qədər.

-Hər şey üst-üstə gəlir. Düzü, nə edəcəyimi çasdırdım. Gözləyək deyirsənsə, gözləyək.

\* \* \*

Ayaz hadisə barədə, Ayinin vəziyyəti haqqında professora məlumat verirdi. Professor onu diqqətlə dinləyərək:

-Onu təcili klinikaya gətir, gözümüzün öündə olsun. O biri xəstəyə də nəzarət elə. O, indi necədir?

-Yaxşı görünür, ayaq üstədir, gəzir, danışır. Amma mən əmin deyiləm, onda psixoloji pozuntular hiss olunur.

-Bu məsələni boş buraxmaq olmaz, onlarda ağırlaşma müşahidə etsən, təcili mənə deyərsən. Bu işi bitirim, çıxıb baxacağam onlara. Sənin dostunu oğurlayıblar gecədən. Kitini.

Ayaz heyrətlə:

-Kitini? Kim, kim oğurlayıb? Nə üçün?

-Bilmirik. Çok güman ki, ordan gəliblər, virusun dalınca.

-Kütidə virus var imiş?

-Mən belə məsuliyyətsizliyi anlaya bilmirəm. Nə edəcəyimi çasdırmışam. Qızı bir şey olarsa, bizim başımız çok çəkəcək.

-Doktor Krüger nə deyir? Səfirliyə xəbər veriblər?

-Yox. Heç kimin bilməyini istəmir. Onlardan xəbər gözləyirik. Yaxşı... sən get, Ayini gətir. Görək, başımıza nə gəlir?

\* \* \*

Ayın çarpayıda uzanmışdı. Rəna xanım onun başının arxasına yastıqlar qoyaraq, onu uşaq kimi yedizdirmək üçün dilə tuturdu:

-Bir qaşq iç, Ayinciyim, belə olmaz, dərman qəbul etmən üçün azacıq da olsa, yeməlisən.

-Uda bilmirəm, vallah. Öz-özünə qayıdır boğazımdan. Mənə su ver. Çok susayıram. Hərarətim varmı?

-Var. İndi Ayaz gələcək, zəng eləmişdi. Deyir, professor çok narahatdır, sənin klinikaya getməni tələb edir.

-Evdə qalsa idim? Heç getmək istəmirəm.

-Olmaz, canım... bu bir qaşığı da ud... sənə meyvə suyu verim, hə?

-Çox susamağım nədəndir? Bu qədər olmaz axı... Eldar da belə su istəyirdi, heç doymurdu sudan. Mənə elə gəlir, biz eyni xəstəliyə tutulmuşuq, necə bilirsən, Rəna?

-Ola bilər... nə deyim mən? Müayinə etmək lazımdır.

-O da dəxli olmayan şeylər danışındı, elə bilirdim aqli çəşib, mənim də gözümə nələrsə görünür. Ayaz gəlsin, deyim... Nə qədər inanılmaz görünüşə də, bunun virusla əlaqəsi olduğunu düşünürəm. Mənim təmasda olduğum iki adam-anam və Eldar...onlar məndən yoluxublar. Ağlım itsə, lütfən, bunu Ayaza söyle.

-Belə danışma. Xəstələnmişən, keçəcək. Qorxma, ağılna da pis şeylər gətirmə.

-Qorxuram. Hər şey ondan sonra başladı.

Rəna xanım əlindəki sinini stolun üstünə qoydu. Stəkanı portağal suyu ilə doldurub Ayinə içirdi.

-Canım, mən sənin çantani hazırlayım. Alt palтарları, dəyişik götürüm.

-Dolabdadırlar. Dəsmal-filan da götür. Bir yandan baxanda klinikaya getməyim məsləhətdir. Tək qala bilmərəm. Ağlım itir hərdən, özümü unuduram. Evdən necə çıxdığımı, sahile necə getdiyimi xatırlamıram.

-Qorxma, biz yanındayıq. Səni tək qoyarammı?

Ayin gözlərini yumaraq susdu. Ürəyi sürətlə döyündürdü. Özünü sakitləşdirmək istəsə də, bacarmırdı.

-Rəna, mənə sakitləşdirici versənə. Bax, nəbzim necə sürətlə döyüñür.

Rəna xanım gəlib onun yanında oturdu. Əli ilə nəbzini tutdu. Ayinin pörtmüs sifətinə baxaraq:

-Hərarətin də çoxdur. Ölçüm.

Bu zaman qapının zəngi çalındı.

-Ayazdır,-deyə Rəna xanım qapiya getdi.

Ayaz içəri girib salam verərək:

-Vəziyyət necədir, həkim-xəstə?

Ayin ona baxaraq zorla gülümsündü:

-Yaxşı deyil... Ayaz, bu- virusdandır. Düşünsənə, hər şey ondan sonra başlandı. Eldar, anam, mən.

-Biz də orda idik. Mustafayla mən.

-Bilmirəm. Bu - adı xəstəlik deyil. Mən nələrisə, görmədiyim, bilmədiyim şeyləri görürəm. Mən Kitini görürəm. Onu incidirlər. O ağlayır. Hardadır o?

Ayaz təəccübə ona baxaraq:

-Ayin, sən doğrudanmı onu görürsən?

-Hə, hərdən gəlir gözümün önünə, sonra çəkilir. Belə ...xəyal kimi.

-Ayin, professor mənə dedi ki, Kitini oğurlayıblar. Virusu görə. Amma bunu klinikada tək biz bilirik.

-Hə. Virus Kitidədir. Orda, oteldə.

-Yaxşı, biz gedək klinikaya, orda danışarıq. Təcili yardımla gelmişəm. Qalx, sənə kömək edim.

\* \* \*

Kiti doktor Krügeri görəndə kövrəldi. Ağlayaraq onu qucaqladı. Doktor mütəəssircəsinə:

-Keçdi...ağlama. Mən çox narahat oldum. Səni bu işə qarışdırduğım üçün çox peşmanam.

Kiti dəsmalını çıxararaq gözlərini quruladı:

-Təsəvvür edirsiz, atam da, German da bu işin içindədirler. Mən onlara yalan söylədim. Virusun sizdə olduğunu dedim. Belə etməsəydim, yerimi bilməyəcəkdim, sizi görməyəcəkdim.

Doktor onun qolundan tutub divanda otuzdurdu.

-Yaxşı eləmisən. Biz özümüz bu məsələ ilə məşğul olarıq. Sən dincəl. O, hardadır?

Kiti:

-Orda. Qoyduğum yerdə. Bütün otağı ələk-vələk ediblər. Məni bir şərtlə buraxdılın, virusu onlara aparmalıyam.

-Oteləmi?

-Yox, onlar burdadır, küçədə. Məni maşından düşürdülər, özləri isə oturub gözləyirlər. Dedilər ki, əgər virusu onlara aparmasam, atamgilə zərər verəcəklər.

Doktor:

-Sən daha narahat olma. Hər şeyi biz həll edəcəyik. Sən Mustafagilin yanına get, onlardan ayrılma. İstirahət elə.

Kiti qalxb ikinçi mərtəbəyə, Ayazgilin yanına, həkim otağına getdi. Ayin palataya yerləşdirilmişdi. Lazım olan prosedurlar həyata keçirilir, analızlər götürüldü. Ayazla Mustafa Ayinin dediklərini müzakirə edirdilər. Kiti qapını açıb içəri daxil oldu. Musafa və Ayaz qalxb onunla qucaqlaşdılar. Mustafa:

-Kit, bu nədir, bizim işimiz səni itirib-tapmaqdımı? Harda idin?

Kiti:

- Neyləyim, macəralar özü məni seçir. Sizin xəberiniz yoxdu işlərdən. Anlamırıam, bu, necə ola bilr? Konqresə gələsən, səni iki dələduz qaçıra?

Ayaz:

-Virus səndə idimi? Bunu onlara kim deyib?

Kiti:

-Eh, Ayaz, uzun əhvalatdır. Onlara virusun doktorda olduğunu dedim, yoxsa məni, o söz... əli ilə boğazını göstərdi.

Mustafa:

-İndi nə olacaq? Virusu tapsalar?

Kiti:

-Yox, tapa bilməzlər. Doktor danışacaq onlarla. Mənə bax, Mustafa, mən yorğunam, qorxmuşam, məni incidiblər, siz də bir yandan sorğu-suala tutmusuz. Mənə bir su verən olacaqmı?

Ayazla Mustafa biri-birlərinə baxdlar. Ayaz təşvişlə:

-İlahi! Kit, bağışla, sən Allah, çəşdiğimizdən başımızı da itirmişik, iki dəqiqə gözlə, mən bufetə dəyib gəlirəm, görüm orda nə var?-deyərək Ayaz otaqdan çıxdı.

Kiti Mustafaya baxıb asta səslə:

-Nə məsələdir, niyə belə gərginsiz?

Mustafa məyus halda:

-Hər şey mənim üzümdən. Ayazı mən təhrik elədim bu işə. Kit, çox qəribə, gözlənilməz şeylər olur. Bütün əlamətlərdən aydın olur ki, yoluxmanın səbəbi virusdur. Ayın bizimlə idi, nə səbəbdənse, o, qeyri-müəyyən virusa yoluxub, ondan da xəstəsinə keçib. Ayaz deyir ki, anasının da müəmmalı ölümünün səbəbi bu virusdur.

Kiti heyrətlə:

-Aman Allah, biz neyləyəcəyik ? Bu virus başımıza bəla oldu.

\* \* \*

Ayin çarpayıda uzanmışdı. Tibb bacısı yaşı pambıqla onun dodaqlarını isladırdı. Alnına tez-tez soyuq dəsmal qoyurdu. Hərdən diksinir, sayıqlayırdı. Eldar dəhlizdə o tərəf-bu tərəfə gedirdi... Tibb bacısının palatadan çıxdığını görçək, yaxınlaşış qapını açdı, ehtiyatlı Ayinə yaxınlaşdı. Yanındakı stulda oturaraq, onu yavaş səslə çağırıdı:

-Doktor...Ayin xanım... Ayin...

Ayinin göz qapaqları titrədi, zorla gözlərini açıb Eldara baxdı. Gözləri şişmiş, qızarmışdı.

-Eldar...

-Fikir eləmiyin, yaxşı olacaqsız... bir şey istəyirsizmi?

Ayin özünü toplayaraq:

-Halim pisdir...Ayazı çağır. İndi səni daha yaxşı anlayıram. Sən necəsən?

-Bilmirəm. Mənə nələrsə olur.

-Virüs dandır. Ondan sonra oldu belə. Məndən keçdi sizə...sənə, anama...

-Bu, nə xəstəliyidir? Müalicəsi varmı?

-Bilmirəm. Ayazı çağır.

Eldar qalxaraq:

-Yaxşı, bu dəqiqə,-deyib, cəld çıxdı.

Bir neçə dəqiqədən sonra Ayaz Eldarla içəri girdi.

Ayaz əlini onun alnına qoyaraq narahatlıqla:

-Ayin...Ayin...mən burdayam. Necəsən?

Ayin gözlərini açıb:

-Ayaz... Təcili vaksin hazırla. Mən yox oluram.

Ayaz onun əlini tutaraq:

-Səbr elə, indi biz yiğisib məsləhətləşəcəyik. Analizlərin cavabını götürüm.

-Faydasızdır. Vaxt itirmə. Vaksin hazırla. Virus ordadır, oteldə. Hamamda, gigiyenik paketdə. Sonra gec olar.

Ayin gözlərini yumdu. Ayaz onu səslədi:

-Ayin...

Cavab gəlmədi.

\* \* \*

Ayaz laboratoriyadan Ayinin analizlərinin cavablarını götürüb həkim otağına qalxdı. Mustafa ilə Kiti onu burada gözləyirdilər. Ayaz heyrətlə:

-Uşaqlar, bu göstəricilərin heç biri normal deyil.

Mustafa onun əlindən kağızları alaraq baxmağa başladı. O da Ayaza və Kitiyə baxaraq:

-Bu nədir belə?

Ayaz:

-Bu, bizim can atlığımız, öyrənmək istədiyimiz ölümsüzlük virusunun göstəriciləri.

Kiti:

-Neyləyəcəyik, Ayaz?

-Bilmirəm. Gedim professora deyim. Yiğisaq, məsləhətləşək. Təcili müdaxilə etməsək, sonra gücümüz yetməyəcək. Ayin nə baş verdiyini hiss edir, bilir. Siz Ayinin palatasına gedin. Mən də gelirəm. Hə, yaxşısı budur, siz Eldardan də təcili analizlər götürün, nəticələri tutuşturmaq, mən əminəm, eyni göstəriciləri görəcəyik.

Ayaz nəticələri götürüb professorun yanına düşdü. Professor doktor Krügerlə bərabər idi. Professor Ayazı görüb:

-Nə oldu? Analizlərin cavabı hazırladım?

Ayaz qayğılı -qayğılı:

-Professor, hazırın. Amma bu nəticələr bizi heyrətə saldı. Baxın, heç biri normaya uyğun deyil.

Professor kağızı ondan alıb baxmağa başladı. Doktor Krüger:

-Xəstənin vəziyyəti necədir?

-Çox pis. Özündə deyil. Hərarəti çox yüksəkdir, tez-tez huşunu itirir.

Professor yerindən qalxaraq:

-Gedək baxaq. Eldarın vəziyyəti necədir?

-O ayaq üstündədir. Ayinlə müqayisədə yaxşıdır. Huşu özündədir. Amma onda da qəribə hallar müşahidə olunur.

Doktor Krüger:

-Nə kim?

-Yaraları sürətlə sağaldı. Bu, mümkün olan şey deyil, sınıqlar iki gündə ızsız bitişsin, başındakı zədədən əsər-əlamət yoxdur. Hətta gizlində kəndə gedib-qayıdır. Ayin deyirdi ki, o, sürətlə fikirləşir, onunla əlaqəsi olmayan şəylerdən danışır. Gecə Ayingilə gəlmüşdi biz orda olanda. Ünvanı heç kimdən soruştmadan. Necə tapdığını özü də bilmir.

Professor narahatlıqla:

-Gedək. Müayinə edək, görək neyinrik...

Ayaz:

-Ayin özünə gəlmüşdi bayaq. Vaksin hazırlamağımızı istədi.

Professor:

-Vaksini biz indi necə hazırlayaq? Virus lazımdır. Doktor Krügerə baxaraq:

-Sizin virusu gətirmək lazımdır.

Doktor:

-Mən gedərəm. Əvvəlcə xəstələrə baxaq.  
Onlar birlikdə palataya qalxdılar.

Mustafayla Kiti Ayinin yanında idi. Professorla doktor Krüger içəri girəndə onlar qalxdılar. Professor:

-Vəziyyət necədir?

Mustafa:

-Çox pis. Hərdən özünə gəlir. Sayıqlayır. Amma buna sayıqlama da demək olmaz, rabitəsiz şeylərdən danışır. İndicə Eldarla danışındı. Deyəsən, onu yuxuda görür. Virusdan, vaksindən danışır.

Professor:

-Eldar hardadır? Onun göstəricilərini yoxladınızmı?

Mustafa:

-İstədik, amma o, palatasında yox idi.

-Necə yəni yox idi? Hardadır bəs?

Ayaz tez çıxıb qonşu palataya baxdı. Eldar yerində yox idi. Qayıdır dedi:

-Yerində yoxdur. Gözümüzü çəkən kimi harasa yox olur.

Professor narazılıqla:

-Ağır, şübhəli xəstəniz var, siz onu nəzarətsiz buraxırsız? Ayaz, sənə nə olub? Sən belə məsuliyyətsizliklər etməzdin axı? Onun necə hərəkət edəcəyi, necə davranışacağı məlum deyil, nə desən baş verər, sən vəziyyətin necə təhlükəli olduğunu hələ təsəvvür etmirsən. Baxın, görün hardadır?

Ayazla Mustafa çıxməq istəyəndə qapı açıldı, Eldar içəri girdi.

İçəridəki qələbəli görünüb duruxdu. Bütün nəzərlər onun üzərində cəmləşdi. Eldar salam verib dayandı. Gah Ayinə, gah Ayaza baxıb əlində tutduğu paketi göstərərək:

-Axtardığınız bu idimi?

Kiti təəccübə paketə baxaraq:

-Sən bunu hardan götürdüñ?

Eldar Kitinin sözlərini başa düşmədiyindən Ayaza baxdı. Ayaz:

-Eldar, paketi hardan götürdüñ?

Eldar:

-Oteldən. Ayin istədi. Vaksin lazımdır. O deyir, vaksin olmasa, biz yox olacaqıq.

Ayaz:

-Bunun otelə olduğunu kim dedi?

-Ayin. O istədi. Onun vəziyyəti pisdir.

Professor:

-Yaxşı... Sən palatana get. Analizlərini götürəcəklər. Özünü necə hiss edirsən indi?

-Yaxşı deyiləm. Mənə nəsə olur. Baş aqmırıam bu nədir? Sanki özüm deyiləm.

Ayaz paketi ondan alaraq doktor Krügerə verdi:

-Eldar, biz gedək aşağı, analizləri verək.

Eldarla Ayaz çıxandan sonra professor:

-Doktor, bu barədə nə deyə bilərsiz? Onun beynində nələr baş verir?

Doktor Krüger:

-Dəqiq bilmirəm, amma böyük ehtimalla beyin hüceyrələrində yüksək aktivlik var. Ayinlə bu oğlan eyni vəziyyətdədir. Onlar bir-birini hiss edir, eşidir, hətta danışa bilirlər, eyni orqanizm kimi. Hər ikisində hüceyrələr sürətlə bölünür, inkişaf edir. Onun tez sağalmasının səbəbi də budur. Bizim yoluxmuş siçanlar çox aqessivləşmişdilər, bir- birini dişləyirdilər, amma yaraları sürətlə bərpa olunurdu.

**Professor:**

-Mən bir şeyi anlamırıam, o, ayaq üstə gəzir, Ayində başqa fəsadlar baş verir.

**Doktor Krüger:**

-Ola bilsin yaraların sağalması və bərpası onu gözlənilən patologiyalardan xilas edib, proses gecikib, onun gözlərinin parıltısına fikir verdinmi?

-Deyirsən analizlərin nəticəsi eyni olacaq?

-Buna şübhə eləmirəm.

**Professor** fikrə getdi.

-Virusa niyə tək Ayın yoluxub? Ayazla Mustafa da orda olub. Biz də çox eləmişik bu təcrübələri. İlk dəfədir belə şey görürəm. Yoluxmanın səbəbi nədir?

**Doktor Krüger:**

-Mən də. Ola bilsin qoruyucuları lazımı səviyyədə olmayıb...başqa səbəblər də ola bilər...şərait.

**Mustafa** söhbətə qarışdı:

-Biz fikir verməmişik, demə, yaxında rentgen kabinetini varmış, Ayingilin yoluxmasını bilməzdən əvvəl, yaxındakı mətbəxdə ərzaqlar xarab oldu. Biz yalnız bundan sonra səbəbin virus olduğunu düşündük.

**Doktor Krüger:**

-Məsələ aydınlaşdır. Ətrafda şüalanma yüksək olub. Siz bir yerdə idinizmi?

**Mustafa:**

-Laboratoriyyada bir idik. Ayın bizdən ayrıldı, dedi xəstəyə baş çəkməlidir.

Çıxdı. Biz ondan xeyli sonra getdik eve.

**Doktor Krüger:**

-Eldarın palatası rentgen kabinetinə yaxın idimi?

**Professor:**

-Hə, yaxın idi. O hadisədən sonra biz xəstələri köçürdük. Ayın həmin zaman Eldarla və anası ilə kontaktda olub. Şəhla xanımın qəfil yeri yə bilməsi də o səbəbdəndir. Onun gücsüz orqanizmi davam gətirə bilməyib güclü enerjiyə. İndi biz neyləyək?

**Doktor Krüger:**

-Sizin qız yoluxmanın səbəblərini bilir, doğru deyir, vaksin hazırlamalıyıq. Onun beyni bu dəqiqə çox aktivdir. Biz bilmədiyimizi bilir, görmədiyimizi görür. Bir azdan vəziyyət pisləşəcək, o, özünə nəzarəti itirəcək.

**Professor:**

-Onun yanına nəzarətçilər qoyaq. Biz düşək laboratoriyyaya, vaxt itirməyək.

**Doktor Krüger:**

-O biri xəstəni də bura yerləşdirək, hər ikisini müşahidə etmək imkanımız olsun. Onlara oksigen və başqa qidalandırıcılar qoşun. - Mustafa və Kitiyə müraciətlə:

-Siz də gəlin, bizə kömək lazım olacaq, buraya başqa həkimlər təyin olunacaq.

**Professor** nə fikirləşdi:

-Ayaz, vaksini sən öz virusundan hazırla. - Üzünü doktor Krügerə tutaraq:

-Doktor, sizin virusunuz qalsın, biz aldığımız gəndən istifadə edək. Əgər alınmasa, ikinci mərhələ üçün nəzərdən keçirərik.

**Doktor Krüger:**

-Necə məsləhət bilirsizsə...mən nəticəyə əmin deyiləm. Nəzəriyyəyə görə, patologiya olmamalı idi, amma gördüğünüz kimi, o özünü doğrultmadı.

\* \* \*

Ayaz həkimlərlə bərabər Eldardan analizlər üçün nümunələr götürdü, həkimlərə:

-Professor nəticələri təcili istəyir, ləngimədən yoxlayın. Mən laboratoriyyadayam. Zəng edin, gəlib götürəcəm.

Eldar Ayaza tərəf döñərək:

-Havam çatmir. Bir çölə çıxmı. İndi qayıdırám.

Ayaz:

-Uzaqlaşma, səni gözləyirlər yuxarıda.

-Sən get, indi gəlirəm. Boğuluram elə bil.

Ayaz onun avazımış, bozarmış üzünə baxaraq:

-Yaxşı... çıx havaya. İstəyirsən, mən də gəlim?

-Yox. Özümə gəlim bir az, qayıdırám.

Ayaz yuxarı, palataya qalxdı, Eldar həyətə çıxıb ağacların altındaki skamyada oturdu. Səhərdən başlanan ürəkbulanması onu təntidirdi. Sinə dolusu nəfəs ala bilmirdi. Sanki içindən qalxan burulğan boğazına tixanıb qalmışdı. Qusub içindəkiləri boşaltmaq istəyirdi. Bir neçə dəfə bərkdən öyüdü. Başındakı guppultu get-gedə artırdı.

Ayağa durdu, ağacların altında gəzişməyə başladı. Klinikanın işiq gələn pəncərələri böyüküb dalgalanırdı, sanki bina, ağaclar bir-birinə qarışib əriyirdi. Ətrafında əriyib bir-birinə qarışan horra onun üstüne töküldürdü. Horra onun gözlərinə, qulaqlarına, ağızına- burnuna dolur, hey içini axaraq onu boğurdu. Get-gedə ətrafında hər şey fırlanan horraya döndü. Özünün də qatı horraya çevrildiyini, qatışığın içində əridiyini hiss edərək, böyürüb öyməyə başladı. Başının ağırlığından müvazinətini itirdi. Bir neçə addım atıb yerə yixilaraq huşunu itirdi.

Eldarı Ayinin palatasına yerləşdirildilər. Qidalandırıcılar qoşulduqdan sonra Ayaz laboratoriyyaya düşdü. O, vaksinin qaçılmaz olduğunu artıq anlayırdı. Ayin sayıqlamırımsı, o, xəstəliyin gedisətini hiss etdiyi üçün Ayazdan vaksin hazırlamağı təkidlə xahiş edirmiş. O, həyəcanlı halda içəri girərək:

-Eldarın da vəziyyəti ağrılaşdı. Hərarəti çox yüksəkdir. Huşu özündə deyil.

Professor ona baxaraq:

-Analizlərini götürdünüzmü?

Ayaz:

-Götürdük. Hazır olan kimi zəng edəcəklər.

Professor:

-Yaxşı, ləngiməyək, qoruyucularınızı geyinin, işə başlayaq.

\* \* \*

Ayin qol-budaqlarını, qalın yarpaqlarını çətir kimi yaymış tut ağacının altında oturmuşdu. Gözlərini göy üzündə yuvarlanan dopdolu aya dikərək, sehrlənmiş kimi, nura boyanmış aləmin seyrinə dalmışdı. İçindəki təşvişi və həyəcanı bir anlıq unutmuşdu. Hənerti duyanda gözlərini aydan çəkib ətrafa baxdı. Aydınlıqda Eldarın yaxınlaşdığını görərək qalxdı. Yenidən onu həyəcan bürüdü. Eldar yaxınlaşıb onu qucaqladı. Ayin onun sinəsinə sıxlaraq:

-Allaha şükür...niyə gec gəldin, hardaydın?

Eldar:

-O taya keçmişdim. Xəlil xəber gətirincə yola düşdüm. Nə olub, niyə titrəyirsən?

-Qorxuram.

-Nədən qorxursan? Mən burdayam, yanında.

Ayin onun əlindən tutub:

-Otur. Deyəcəklərim var.

Eldar maraqla ona baxaraq yanında oturdu:

-Nə olub axı? Səndə bir hallar var. Danış, görüm...

Ayin dünəndən bəri götür-qoy edirdi, olanları Eldara necə anladacağını düşünürdü. Boğazına yiğilan qəhəri udaraq:

-Dünən Xasay bəyin oğlu adam göndərmişdi.

Eldar təəccübələ:

-Xasay bəyin oğlu? Tələtmi? Nə adamı?

Ayin gözünü yerə dilkərək:

-Adamı tanımiram. Heç o Tələt dediyin adamı da görməmişəm. Biz keçən gün dayioğluma əlopdu aparmışdıq ha...

-Hə, onu biliyəm, sonra?

-Sonrası budur ki, bu gözüçüxmış adam göndərib ki, bizə gələcək...

Eldar əvvəlcə anlamadı, sonra qəfildən beynində ildirim çaxmış kimi:

-Sizə gələcək? Niyə?

Ayin çətinliklə:

-Mən də dedim ki, nişanlıyam.

Eldar hiddətlə:

-Sənə elçi düşüb?

Ayin dinmədi.

Eldar qəzəblə:

-Bu yaramaza bax bir! Alçağın biri! Nişanlı qızı da elçi gələrlərmi? Bunun əcəli çatıb-nədir?

Ayin həyəcanla:

-Eldar, götür məni apar! Gedək burdan!

-Niyə gedirik? Hara aparacam səni? Bizim evimiz burdadır. Sabah danışaram mən o alçaqla.

Ayin yalvarışla:

-Qulaq as mənə, nə çox yer, gedərik, harda olsa, özümüzə bir ev qurarıq. Təki bir yerdə olaq. Bu qdurmuş itlərə bizim gücümüz çatmaz. Sənə bir xətər toxunduralarlar.

-Heç nə edə bilməzlər. Əlim-ayağım yoxdu, bəyəm?

-Eldar, dinlə məni. Hər şeyi ataram, səninlə lap dünyanın axırına gedərəm, gedək burdan.

-Qorxaq kimi niyə qaçıram, axı? Mənim də anam var, qardaşlarım var. Onları qoyub necə gedə bilərəm?

-Onlar tək deyil. Dədən var, bir- birilərinə hayan olacaqlar. Ara sakitləşəndən sonra dönərik. Onların da başına cəncələ girməsin, nə olar?

Eldar onun yaşla dolmuş gözlərinə baxaraq, çıynını qucaqladı:

-Sən heç nədən qorxma. Sakitləş. Sabah gedib danışaram. Bəlkə, nişanlı olduğunu bilmirmiş. Kişi də başqasının halalına göz dikərmi?

Ayin başını onun sinəsinə söykəyərək:

-Ürəyim çox narahatdır. Allah axırını xeyir eləsin. Təki sən deyən kimi olsun.

Eldar onun göz yaşını silərək:

-Ağlama. Qoymaram kimsə səni incitsin. Ölməmişəm ki?

Ayin bir az toxtáyb:

-Yaxşı, mən gedim, gedcir. Dədəm xəbər tutmamış girim yerimə.

Eldar şəfqətlə onun saçlarını sığalladı:

-Bir az qal, gedərsən. Dədən xəbər tutsa, deyərsən nişanlım buraxmadı.

Ayin gülümsəyərək gözünün yaşını sildi:

-Dəli.

Eldarla görüşəndən sonra bir az toxtasa da, Ayin çox narahat idi. Səhərə qədər yerində çabalamadan gözünü yuxu girmədi. Xasay bəygil güclü, arxalı, qollu-budaqlı nəsil idilər, kəsdikləri başın sorğu-sualı yox idi, kimsə onların qarşısında bir söz deyə bilməzdi. Belə bir işin onun başına gələcəyi heç ağlınin ucundan da keçməzdi. Kaş ayağı sınavdı o gün, heç yerə getməyəydi. Əgər Eldarla Tələt üz-üzə gəlsələr, mütləq bir dava olacaq. Eldara yaxşı bələd idi, kim olur-olsun, kimsənin qabağından qaçmazdı. Allah qorusun, bir şey olsa, Ayin nə edə bilər? Bir kasib dədəsi var, fağırin biridir. Kim duracaq Ayinin arxasında? Eldar gəncdir, dəliqanlıdır. Kənddə, cavanlar arasında hörməti- izzəti... Bu söhbəti necə qaldıracaq? Qarışq fikirlə çarpışa-çarpişa səhəri dirigözlü açdı. Obaşdan durub həyətə çıxdı. Samovara su töküb, od vurdı. Günəş doğmamış, tarlaya alağa gedəcəkdilər. Əl-üzünə su çırpıb eyvanda oturdu. Ay Allah, sən özün sovuşdur, xatadan-bələdan qoru bizi.

Lətif kişi dəstəməz alıb, namaz qılana qədər süfrəni hazırladı. Ayinin dünəndən susqunluğunu, dağınıqlığını hiss edən Lətif kişi süfrəyə oturub, qızının üzünə baxaraq:

- Nəsə fikirlisən, qızım, bir yerin ağıriyır mı?

Ayin gözünü qaçıraraq:

-Yooo...ağrımıram...

Lətif kişi qayıçı ilə:

-Dünəndən fikir verirəm. Nəsə bir dərdin var sənin. Bir şey olubsa, de, mən də bilim.

-Bir şey olmayıb, nə olasıdı ki? Həmişəki kimiyəm.

Lətif kişi onun avazımış üzünə baxaraq fikirləşdi ki, nişanlı qızdır. Yəqin, ürəyində nəsə götür-qoy eləyir. Anasızlıq belədir də...qızınkı anadır. Uşaq dərdləşməye bir adam da tapmır. Durub hər sözü dədəyə demək də olmur. Bircə, sağ-salamat köçürsəydi qızı, arxayınlığa çıxardı. Eldar çox istəyir Ayini, heç vaxt xətrinə dəyməz.

Ayin dədəsinə bir söz deyib, onu da narahat eləmək istəmirdi. Həm də çox utanındı. İnşallah ki, bu söhbətin ardı olmaz. Eldar demişkən, bəlkə də, Ayinin nişanlı olduğunu bilmirləmiş. Onlar da bu mahalın adamlarıdır. Adəti, qayda-qanunu yaxşı bilirlər. Bu yerlərdə namus məsələsində hər kəs eyni düşünür. Nişanlı olmağın nə demək olduğunu hamı yaxşı bilir.

Dədə-bala çörəklərini yeyəndən sonra Ayin süfrəni cəld yığışdırıldı. Lətif kişi tövlədə heyvanları sahmanladı, hincə dən tökdü. Günorta evə gələndən sonra açıb buraxacaqdı. Adətən, Ayin hər zaman evdə olurdu. Lətif kişi onu çöl işlərinə aparmağa qiymirdi. Amma işin belə çox vaxtında dədəsinə kömək edirdi, alaq bostanı basmışdı. Bu, tək adamın işi deyildi. Gün qızmamış işləyib döñecəkdilər.

Eldar Ayinin yanında özünü tox tutub sindirməsa da, bu xəbərdən çox dilxor oldu. O, toy tədarükündə ikən, gözəl, xoşbəxt xəyallar qurarkən belə bir söhbətin ortaya çıxmاسını ağlına getirə bilməzdi. Bu, olan şeydirmi? Necə yəni, xəbər göndərib? Necə yəni bəyenib? Hansı oğraş, hani dədəsindən bixəbər onun nişanlısına kəm baxa bilər? Evə gələndən sonra heç kimə bu barədə bir söz demədi. İştahsız, tələsik çörəyini yeyib qalxdı:

-Ana, mən Xəlilə dəyəcəm, nigaran qalmayın.

Zərbəyim onun tutqun, qaşqabaqlı sifətinə baxıb nigaran-nigaran:

-Yorğunsan, bir az dincəlsəydin bari.

**(Ardı var)**

## ◆ P o e z i y a



*İltifat SALEH*

### HAMIYA ÜRƏK OLAR

Mən səbri çox sevirəm,  
çörəyi sevən qədər.  
Səbrimin işığında  
mənə yol tapmaz kədər.

Var-dövlət əvəzinə  
mən səbr toplayıram.  
Düzlük olub əqidəm,  
heç kimi aldatmırıam  
nə də ki goplamırıam.

Doğru sözüm səbrdir,  
içimdədir işığı.  
Səbr insan ömrünün  
daş-qası, yarasığı.

Səbrli olmağımı  
gülən görmüşəm hətta!  
Səbrsiz həll olunmaz  
heç bir müşkül həyatda!

Səbr işiqdır, işiq!  
Hamiya gərək olar.  
Könül verəndə səbrə,  
duyana ürək olar....

## TƏSƏLLİDİR

Təsəllidir  
 baş ağrısını kəsməkçin  
 olan dərman.  
 Onsuz da  
 ağrı görür işini.  
 istədiyitək  
 qıçayıր dışını.  
 Təsəllidir  
 rüşvətxorluqla mübarizə.  
 Onsuz da əzablar  
 insanı doğrayır  
 görünmədən rizə-rizə.  
 - Yastığın yüngül olsun,  
 inşallah, sağalarsan,- sözü  
 təsəllidir, işıq dolu.  
 Aydınlaşdırıa bilməsə də  
 ağrının bədəndən  
 çığacağı yolu.  
 Əlacsızlıqdan büküləndə,  
 əsəblər gəriləndə,  
 ümidsizliklə yerə səriləndə,  
 çətinə düşəndə  
 təsəlli də gərəkdir insana,  
 işıq dolu,  
 aydınlatmaqçın yolu...

## BU MEŞƏLƏR

Meşədəki ağacların qardaşlığına  
 qibtəm var,  
 ay adamlar!  
 Ağaclar əl-ələ verib,  
 bir-birinə paxıl olmadan,  
 bir-birinə badalaq atmadan,  
 bir-birinə  
 haray-həşir qatmadan,  
 qardaş kimi yaşayırlar.  
 Biz baltalamasaq,  
 talan eleməsək,  
 qırmasaq, doğramasaq,  
 meşələr beləcə yaşayar,  
 bir budağı qurumadan,  
 bir yarpağı əzilmədən,  
 əli həyatdan üzülmədən.  
 Bu yaşıl ormanlar  
 birliyin rəmzi.

Bələ yaşamaları ilə  
fəth edirlər  
həsrətli qəlbimizi,  
ışiq saçırlar ömrümüzə  
dərs deyirlər bizə...

### **QALDI**

Qırx ildi bu məktəbə  
başimdə işıq, gözümdə işıq  
girib çıxıram.  
Neçə bəd baxışı, sərt sözü,  
bərələn gözü,  
kölgəli sözü  
vurub yixıram.  
Düz yola çıxarmaq istədim  
nabələd uşaqları,  
gedib görə bilsinlər  
əlçatmad uzaqları.  
Alnimin təri,  
gözlərimin işığı  
bu məktəb otaqlarında  
mürgüləyir indi.  
Yollar yadına düşdü,  
yağışlı, qarlı,  
uşaqlarla sevincli,  
uşaqlarla vüqarlı.  
Çətinlər arxada qaldı,  
şagirdlərim oxudu, ucaldı.  
hərə bir ad aldı.  
Mənə xatırlamaq,  
bir də ömür yoluma  
fəxrlə baxmaq qaldı...

### **QAÇIRMA YUXUSUNU**

Bu rəngin yaxasını burax,  
onun kolğəsində durma.  
Bu rəngdən özünə vurma,  
rəngin adını batırma,  
ürəkləri qırma.  
Bu rəngin çalarında  
gizlətsən də özünü,  
gedə bilməyəcəksən uzağa.  
Özünü bənzətsən də  
əldən düşmüş uşağa,  
dərsini verəcək bu xalq.  
Qəzaya düşüb  
səndəki əxlaq.

Burax bu rəngin yaxasını,  
 Qaçırmá  
 insanlara xeyir verən  
 şirin yuxusunu...

### SÜKUT İÇİNDƏ

**Açaram sandığı,  
 tökərəm pambığı.**

*Atalar sözü*

Hələ heç kim əlini çırmayıb  
 sandığı açmayıb,  
 hələ heç kim bu hədənin  
 qarşısından qaçmayıb.  
 Heç kimin də  
 nə sandığı var,  
 nə pambığı,  
 olsa da lopa bığı.  
 Hamı da Məşədi İbad kimi,  
 qoçular kimi hədələyir  
 qarşı tərəfi.  
 Pambığınsa  
 yerə-göyə sığmur  
 başaldadan tərifi.  
 Sandığı kim açacaq?  
 Pambığı kim tökəcək?  
 Qarşı tərəfin sinəsinə  
 əldə bayraq  
 kim çökəcək?  
 Hələ neçə sirdi  
 sükut içindədir  
 sandıq da,  
 sandıqdakı pambıq da!

### YAŞLA DOLA BİLƏRDİ

Bu nöqtədir, sözlə dolu.  
 Əvvəli olub, sondu.  
 Düşən kimi cümlənin axırına  
 söz dondu.  
 İrəli aparan fikir söndü!  
 Cümlədən nəticə çıxarmaqçın,  
 xəyallar nöqtəyə qondu.  
 Çəkdilər, araşdırıldılar,  
 nə qədər sözü  
 heca-heca qarışdırıldılar.  
 nöqtəni tərpədə bilmədilər.  
 Dağıla bilərdi sözlər,  
 yaşla dolardı

heyrətdən bərələn gözlər.  
Nöqtə sinəsini vermişdi  
düz qabağa,  
nə sola baxırdı, nə sağa...

### İLTİFAT SALEHƏ

Bu gün nə qazandın, nəyi itirdin?  
Hansı günahlara batdın görəsən?  
Bu günə nə verdin, nəyi götürdün?  
Bəlkə hesab çəkib, cavab verəsən?

Cavab da çətindir, susmaq da çətin,  
gərək hər bir işi özün görəsən.  
Yaşanan bu eşqin, bu məhəbbətin  
doğru qiymətini gərək verəsən.

Bu gün nə etmisən, nəyə sevindin?  
Kimə öz işinlə sevinc gətirdin?  
Bəlkə bir kədərin əlindən endin,  
bəlkə bu gününü hədər itirdin?

Hansı yaxşılıqlar gəldi əlindən?  
İşıq əməllərin oldumu bu gün?  
Böhtanlar yedinmi nadan dilindən?  
Bəd sözlər qəlbində oldumu düyün?

Bu kökdən boylanıb, baxsan həyata,  
yəqin nə etdiyin görünər aydın.  
Günü əldən verib, sən yata-yata,  
kim sənə deyəcək, aylıq olaydın!





### *Rafiq ODAY*

#### **HAQQ DEYƏN HAQQQA QOVUŞAR**

Hərə bir nəzərlə baxır,  
Yoldan ötən hər dəliyə.  
Mənə çox da bənd olmayıñ,  
Mən də bu təhər dəliyəm.

Hər talenin öz nərdi var,  
Gözlərim göyə nərdivan.  
Gecənin gecə dərdi var, -  
Açıldı səhər - dəliyəm.

Bilən olmaz nə gündəyəm,  
"Harda"yam, "nə üçün"dəyəm.  
Milyon dəli içindəyəm, -  
Mən də bir nəfər dəliyəm.

Bir qaysağam qan adında,  
Qoparın da, qanadın da.  
Mələklərin qanadında,  
Eylərəm səfər - dəliyəm.

Başdı - yüz qada sovuşar,  
Ya tutar, ya da sovuşar.  
Haqq deyən haqqqa qovuşar, -  
Geymişəm kəfən - dəliyəm.

#### **YAŞADIM**

Düz əlli il ömür adlı  
Kürkün içində yaşadım.

Apaydın səma altında  
Bürkü içində yaşadım.

Xəbər yollayın Orxana,  
Dünya özü bir zorxana.  
Göz açandan nə qorxu, nə  
Hürkü içində yaşadım.

Ümidi üzdüm yaşadım,  
Canımdan bezdim yaşadım,  
Yaşadım, düzdü, yaşadım,  
Sürgün içində yaşadım.

Nə kimsəyə ərk eylədim,  
Nə kimsəni görk eylədim,  
Mənliyimi börk eylədim,  
Börkün içində yaşadım.

Yada tutdum neçə il yön,  
Ümid çıxdı puça min yol.  
Heç deməzsən neçə milyon  
Türkün içində yaşadım.

Dost-doğma bildim müşkülü,  
Sevdim-oxşadım püşkümü.  
Ömür deyilən beş günü  
Bir gün içində yaşadım.

## OYNAYIRDI

*Bir qolundakı qüsüruna görə ömrü  
boyu oynamayan və ilk dəfə meydana  
çəkilərək oynamağa məcbur edilən  
gözəl-göyçək bir xanının oynamağı  
müsahidə edərkən*

Elə bil duz yüküdü ciyində gəzdirirdi,  
Bir iman, minbir güman beynində gəzdirirdi,  
Sanki yad libasıydı əynində gəzdirirdi,  
Bir əlindən xəbərsiz bir əli oynayırdı.

Əsmər gördüğüm qızın bənizi ağarmışdı,  
Dünyanın Qara adlı dənizi ağarmışdı,  
Saçlarında yox idi dən izi - ağarmışdı,  
Bir ciyinini vermişdi irəli oynayırdı.

Ürkək-ürkək sağına, soluna boylanırdı,  
Hərdən dönüb gəldiyi yoluna boylanırdı,  
Hərdən də oğrun-oğrun qoluna boylanırdı,  
Seçməzdin ağıllımı, ya dəli oynayırdı.

Neçə dərdi, sitəmi düzür cana tərpədir,  
 Baxan deyir özünü ağayana tərpədir,  
 Bilmirdi ki, əlini hansı yana tərpədir,  
 Sanki öz əli deyil, yad əli oynadırdı.

### **YƏQİN**

Haray yox, bir titrək havaram sənsiz,  
 Çatmaram arzuma - ha varam - sənsiz.  
 Fərqi nə, ya yoxam, ya varam sənsiz,  
 Silinməz bu qəlbin yarası, yəqin.

Səhv etsəm el-aləm yamanlar məni,  
 Tərk etməz qəlbimə damanlar məni.  
 Alar ağuşuna dumanlar məni,  
 Bilmərəm dünyanın harası, yəqin.

Əyilməz - bu yurdun nər manı varsa,  
 Tanrıının haqq adlı fərmanı varsa.  
 Bir dərdin minbir də dərmanı varsa,  
 Tapılar bunun da çarası, yəqin.

Boş qalmış ələyin yiyeşi mənəm,  
 Oxlanmış kürəyin yiyeşi mənəm.  
 Bu sıniq ürəyin yiyeşi mənəm,  
 Parası gümandı, parası, yəqin.

Doğmadan yan qaçıb yada varalı,  
 Yurdumun hasarı yaman daralır.  
 Bir ömür yaşaram - ağılı, qaralı,  
 Ağrı müəmmadı, qarası, - yəqin!

### **YAZIĞIM GƏLİR**

Bir dərdinə, yüz dərdinə,  
 Vermə belə üz dərdinə.  
 Adam dura öz dərdinə,  
 Oynaya - yazığım gəlir.

Danda, qürubda baxdığım,  
 Nədən? - sorub da baxdığım,  
 Hərdən durub da baxdığım,  
 Aynaya yazığım gəlir.

Söz kar etməz utanmaza,  
 Yaşarmı haqqı danmasa?  
 Nola, qanım bu qanmaza  
 Qaynaya - yazığım gəlir.

## BİLİRƏM

Mənim virana könlümü  
Eşq abad eylər, bilirəm.  
Gahdan da abad olanı  
Aşqabad eylər, bilirəm.

Könül verdinsə təkliyə,  
Ömrü dərd-qəm ətəkləyər.  
Səni vadar dönüklüyə  
Başqalar eylər, bilirəm.

Məni bu kənddən ötürün,  
Ötürün, dərddən ötürün.  
Hər boş söz-söhbətdən ötrü  
Qaşqabaq eylər, bilirəm.

Sinəmin aha çəmi var,  
Gözümün daha nəmi var.  
Küsməyə bəhanəmi var? -  
Başqa ad eylər, bilirəm.

Yığdı cana ələm məni,  
Ömür adlı sələm məni.  
Bu eşq üstə aləm məni  
Daşqalaq eylər, bilirəm.

## GEDİM

Qoşulub qərib durnaya,  
Qərib-qərib köçüm gedir.  
İlahi, bir yol aç mənə,  
Bu yerlərdən köçüm gedim.

Qərib durna, qərib ağı,  
Darıxanda məni çağır.  
Göndər bir piyalə ağu,  
Şərbət kimi içim gedim.

Yaranışdan beləyəmmi,  
Azadammı, köləyəmmi?!  
Zəncir kəsir biləyimi,  
Dizlərimdən gücüm gedir.

Aldanıb ağlıma gəlim,  
Qoşulub ilğımı gəlim.  
Yolumdan saxlama, gəlim,  
Qoy sakitcə keçim gedim.

Kəc baxılsa yurd daşına,  
El dağılar, yurd daşınar.  
Bu dünyanın yaddasına  
Əbədilik köçüm, gedim.

### GÖTÜRMÜR

Əsmə hər bir yarpaq üstə,  
Bu ağaç balta götürmür.  
Yük olanı torpaq üstə,  
Torpağın altı götürmür.

Nə sızlarsan, viran könlüm,  
Öz içində varan könlüm.  
Dərdə könül verən könlüm  
Başqa ovqatı götürmür.

Bıçaq kürəyə yol tapır,  
Haram - çörəyə yol tapır.  
Çat hər ürəyə yol tapır,  
Ürək hər çatı götürmür.

Ölümü almam eynimə,  
Əgər batmasa beynimə,  
Dar ağacı, çox öyünmə,  
Bu boğaz çatı götürmür.

### YAZIĞIN GƏLSİN


Çiynini fil yükü altına vermə,  
Qarışqa, özünə yazığın gəlsin.  
Misqalla ölçülən öz yükün ilə,  
Barış qal, özünə yazığın gəlsin.

Cox da ömrü boyu əkin əkməyən,  
Həmişə sahibdi dolu təknəyə.  
Olarsan özgənin yükün çəkməyə  
Alişqan, özünə yazığın gəlsin.

Dönməmiş uğruna it ulyanlara,  
Dinməzcə qoşul yat uyuyanlara.  
Mənəmlilik havasın at - milyonlara  
Qarış qal, özünə yazığın gəlsin.

Özü bir oyundu, düzü, dünyanın,  
Seyrəlir birbəbir düzü dünyasının.  
Edərlər başına düzü-dünyanı  
Darışqal, özünə yazığın gəlsin.





## ***CAHANBAXIŞ***

### **ƏNDİŞƏM VAR**

Özü qalın, sözü qalın,  
Abır, həya, ardan yalın-  
Bəzi çäqqal məxluqlar var.  
Dillərini dinc qoymurlar  
Gedib baxmırlar güzgүyə,  
Yarlıq yapırlar özgəyə...  
Mən onları it saymışam,  
Adlarını it qoymuşam.  
Əndişəm var, bir az ancaq,  
İtlər bilsə, qan salacaq.

### **ZALIM FƏLƏK**

Aləminə varmaq üçün,  
Kimliyini sormaq üçün,  
Xəyalını qurmaq üçün  
Gəzdim səni, zalim Fələk.

Qan qoxuyan sənələrdə,  
Dağ çəkilən sinələrdə,  
Hər xərabə, viranədə  
Sezdim səni, zalim Fələk.

Yurdun yoxmuş, yuhan yoxmuş,  
Çulun yoxmuş, çuxan yoxmuş.  
Yapışmağa yaxan yoxmuş,  
Süzdüm səni, zalim Fələk.

Zülm çarxın dönə-dönə,  
Dəhşət saçır yer üzünə.

Sanki yelpik çəkir sənə  
Yozdum səni, zalim Fələk.

Zalımların dibək daşı,  
Əzrailin cəlladbaşı.  
İblisin də qan qardaşı,  
Yazdım səni, zalim Fələk.

Hiylə, məkr, tələ sənsən,  
Ağrı, acı, çilə sənsən.  
"Şər" deyilən elə sənsən,  
Çözdüm səni, zalim Fələk.

### **BU QƏLƏMİN BAŞI XARAB OLUBDU**

Böyüklerin işlərinə qarışır,  
Bu qələmin başı xarab olubdu.  
Söz verilmir, o, yerindən danışır,  
Bu qələmin başı xarab olubdu.

"Yahu"- deyib, atılıbdı meydana,  
Qəsdi budur, ağıl versin dövrana.  
O dövran ki, papiş tikir şeytana,  
Bu qələmin başı xarab olubdu.

İnadını yeritməyə girişib,  
Haqsızlığı əritməyə girişib,  
Ədaləti diriltməyə girişib,  
Bu qələmin başı xarab olubdu.

Son cəhdindən, son səyindən söz açır,  
Şərlə cəngə girməyindən söz açır.  
Həqiqəti görməyindən söz açır,  
Bu qələmin başı xarab olubdu.


Haqq dalınca hara gedib, boş gəlib,  
Haqq yolundan başına çox iş gəlib.  
Hər addımda kor şeytana tuş gəlib,  
Bu qələmin başı xarab olubdu.

Yol seçəndə cəncelli yol seçibdi,  
Ağlın, huşun xam xəyallar içibdi.  
Davalıqdan, dualıqdan keçibdi,  
Bu qələmin başı xarab olubdu.



♦Dünya, səndən kimlər keçdi...

# ÇİNAR KƏHRİZİN SUYU



Qəsəbəni ikiyə bölən yamacın döşünə qıslımiş kiçik obaya Qalalılar məhləsi deyirdilər. Bu məhlədə binə tikib köç salanlar çar zamanı, ermənilərin törediyi qətlam vədəsi Şuşadan gələnlər olub.

Ensiz yol yoxuş yuxarı, təpədəki köhnə xəstəxanayacak qalxırdı. Burada Qalalılar məhləsi qurtarırdı, yox, qurtarmırkı, əksinə, buradan, bu yüksəklikdən başlayırdı. Və bu yüksəklikdən ecəzkar mənzərə açılırdı - iki göz isteyirdi baxsın. Mirzəcanlı, Bəyallılar, Çuxuroba məhlələri ovuc içindəymiş kimi görünürdü. Məmməd bəy kəhrizinin suyu çaylaq boyu axıb gedir, aralıdan ensiz, gümüşü kəməri xatırladırırdı.

Yazıcı Sabir Süleymanov Qalalıların məhləsinin qəlbisindəki yurdda - çiy kərpicdən tikilmiş birmərtəbeli kiçik evdə dünyaya göz açıb. Bəlkə də Sabirin bir yazıçı kimi yetişməsi gözünü açandan sonsuz uşaq marağıyla həyatı seyr edədiyi bu yüksəklikdən başlayıb. O, yazış-yaratmağa, yaradıcılığa məhz bu yüksəklikdə qanad açıb, bu qəlbidən pərvazlanıb. Bunu yazıcının povest və hekayələrindəki həyatı hadisələr, şahidi olduğu əhvalatlar, ədəbiyyata gətirdiyi ədəbi qəhrəmanlar, tipik obrazlar, personajlar da deyir. «Qarayel», «Dan qaranlığı», «Cərəyan», «Şaqlı», «Çınar kəhrizin suyu» kimi povestləri və çoxsaylı hekayələri, əslində, Sabirin doğulub boy-aşa çatdığı o evdən, o həyətdən, o qəlbidən həyata baxışıdır - dupdurucu baxışı. Yazıcının qələmə aldığı əsərlərdəki hadisələrin canında-qanında həyatı gerçəkliyin nəbzi vurur, elə ona görə də Sabir Süleymanovun personajları oxucuya yaxındır, doğmadır, onlar həyatda qarşılaşmış, hardasa tanıdığımız, hardasa yaxşı tanımadığımız insanların prototipləridir. Yazıcı bu insanları bir də başqa yönən bize tanıdır, bizim görmədiyimiz yönən. Bədii əsərin gücü-qüdrəti həm də bundadır ki, oxucu burda yeni nəsə tapır, yeni nəsə keşf edəir.

Hərdən özümü qınayıram ki, niyə indiyədək Sabir Süleymanov haqqında yazmamışam. Bir yandan da təskinlik tapıram ki, yox, nəsə yazmışam, «Dünyanın axırı» adlı povestimdə Sabir obrazı elə Sabir Süleymanovun özüdür.

60-ci illərin ortalarıydı, qəsəbəyə səs yayıldı ki, Sabir müəllimin kitabı çıxb. Kitab əldən-ələ geddi. Əsər əyalet oxucularına ikiqat maraqlıydı, ona görə ki, onun yazdıqlarında həyatdan yaxşı tanıdları insanlarla qarşılaşır, onların bədii obrazlarını görürdülər. Çayçı Telli arvad dava vədəsi əyri yolla özünü çürüyə çıxarıb mühəribədən yayınmış qəddar, qansız-imansız keçəl Xasayın obrazında öz dayısını tanımış, hirsini-hikkəsini boğmayıb, yayın o cırhacırında

Qalalılar məhləsinə qalxmış, acığını yazılıının anası Qədəm arvaddan çıxmış istəmişdi. O vaxt mənim uşaq yaddaşında iz qoymuş bu əhvalat sonradan bir epizod kimi povestimdə öz bədii əksini tapdı. Povesti yazanda Sabir, Qədəm xala, Çayçı Telli, Kassir Abbas kimi personajları öz adlarıyla verməli oldum, onları dəyişmək istəsem də, alınmirdi, yaza bilmirdim, o adamların surəti, siması gözlərimin qabağından sürüşüb itirdi.

«...Qədəm arvad səsə eyvana çıxdı, çayçı Tellini görüb təəccübləndi:

- Xeyir ola, ay Telli? Sən hara, buralar hara? Gün hardan çıxbı belə?

Telli arvad doqqazın dar-dündük qapısından özünü güclə içəri təpdi. Gileyəndi:

- Gün hardan çıxbı demə! Denən gün harda batıb?! Gəlmışəm sənnən çıxmır qırğıın-qiyamata!

Qədəm arvad bir şey anlamadığından çəşib qalmışdı, bilmirdi nə desin. Çağırılmamış hikkəli qonağın könlünü almaq istədi. Çayçı Tellinin xasiyyətinə yaxşı bələd idi, qızışsa, onu bir kəhrizin suyu da soyuda bilməyəcəkdi.

- Aaz, - Qədəm arvad həlim səslə dedi, - bir hövsələ elə görüm, nolub axı? Otur, bir istəkan çay iç, toxta...

- Vallah, boğazımnan bir gilə su da keçməz! - Telli arvad hırsını cilovlamağa çalışdı. - Ay Qədəm, oğlun bu irayonda sataşmağa adam tapmadı, gərək rəhmətlik dayım Xasaydan yazayıdı, bihörmət eliyəydi el içində?.. Oğlun telfunnan danışıb eləsə, mənim gileyimi ona çatdırarsan. Deyərsən ki, Telli xalan sənnən yaman ağızı yıldı. Sən oturmusən Bakıda, biz burda hər gün üz-üzə, göz-göze gəlirik axı...»

Qısaca örnek gətirdiyim bu epizod povestimin böyük bir fəslini təşkil eləyir.

Sabir Süleymanovun, demək olar ki, əksər əsərlərində müharibə faciəsi, müharibə ağrısı var. Bu da təsadüfi deyil. İkinci Dünya savaşı başlayanda onun dörd yaşı vardı. Atasının cəbhəyə yollandığı günü güclə xatırlayırdı və o gündən də atasız günləri başladı. Qədəm arvad oğlunu ovundururdu ki, tezliklə müharibə bitəcək, onun da atası davadan qayıdır gələcək... illər ötür, müharibə isə bitmək bilmirdi.

Qalalılar məhləsində dava-dava oynayan uşaqların səs-küyü axşamacan səngimirdi. Balacalar taxtadan düzəldikləri oyuncaq tüfəngləri əllərindən yerə qoymur, döyüşüb-vuruşur, hüner göstəridilər. Sanki oyun oynamır, həqiqi dəvada vuruşur, cəbhədəki atalarının köməyinə yetişmək istəyirdilər. Balaca Sabir də vətən yolunda xidmətini dava-dava oyununda görürdü, elə bilirdi uşaqlar bu oyunlarıyla müharibənin sonunu yaxınlaşdırırlar. Davanın ağır illərinə təsadüf edən uşaqlıq çəğləri Sabirin həm qəlbindən, həm də əsərlərindən ağırlı-acılı xətt, məqam kimi keçir.

Hər küləyin öz adı var: Agyel, Qarayel... Hərəsinin də öz səmti, öz yönü olur, dünya bina olandan necə, hansı səmtə əsiblərsə, indi də eləcə, o səmtə əsirlər.

Payızda Agyel tügyan eləyir, bu yelin canında ilıqlıq olsa da, özüylə qayğı, narahatlıq gətirirdi. Oynaq əsirdi, səmtini-yönü tutmaq olmurdı. Sobaların tüstüsünü burub geri qaytarır, təndirin-ocağın atəşini-alovunu boğurdu. Qarayel isə başqa səmtdən - Ziyarat dağı tərəfdən gəlir, özüylə soyuq-sazaq gətirirdi. Qarayel əsəndə evlərdə sobanın odununu çatdırmaq olmurdu, ev-eşik isinmək bilmirdi. Sabir Süleymanovun povestlərindən biri də bu küləyin adıyla «Qarayel» adlanır. Bu ad, bir növ, rəmzi məna daşıyır, Qarayel həm də qanlı-qadali müharibənin simvoludur, qadınların, uşaqların gözünü yolda qoyan, insanların taleyinə əsən qara yeldir. Bu yel Sabirin də taleyindən əsib, qara, soyuq nəfəsiylə onun da uşaq qəlbini üşüdüb.

Povestdəki Qiyas hardasa yazılıının özünə yaxın olan obrazdır. Əslində, bir çox əsərlərində biz müəllifin öz taleyini, özünü görürük. Deyirlər, hər yazıçı,

müəyyən mənada özünü də yazır. Bu baxımdan, Sabirin qayğılı keçən günlərinin, şahidi olduğu hadisələrin fonunda oxucu dövrün-zamanın gerçek mən-zərəsini görür. Sabir realist yazıçıydı və demek olar ki, bütün hekayələrindən tutmuş povestlərinədək bu prinsipə, öz ənənəsinə sadıq qalıb. Şifahi xalq yaradıcılığına, el deyimlərinə bələdliyi nəsirin nəsr dilini daha da zənginləşdirir, koloritli edir. Yazıçının ləkonik, sadə dili fikrin mahiyyətinə, dərinliyinə xələl gətirmir, axıcılığını, şirinliyini saxlayır. Onun əsərlərini, necə deyərlər, adam su təki içir və bu ondan irəli gelir ki, yazıçı lüzumsuz söz və ifadələrdən həmişə uzaq olub, bədii dilin saflığını qoruyub. Üslub cazibədarlığı ilə də seçilən Sabir Süleymanov hər bir obrazı öz dilində danışdırmağın mahir ustasıydı.

Yazıçının yaradıcılığını səciyyələndirəndə görürük ki, onun obrazlar qalereyası olduqca zəngindir və burada biz böyüklu-kicikli kimlərlə rastlaşmırıq?

Müəllif öz qəhrəmanı Qiyaşı riyakar, rəzil, zatiqırıq insanlara qarşı qoyur. Qiyaş yaşça kiçik olsa da, uşaq ağııyla, balaca boyuyla namussuz, mənəviyyatsız insanlara qarşı çıxmışı bacarıır və bu mübarizədə bərkivir, mətinləşir. Əslində, müharibə dövrü uşaqlarının hər biri evin kişisiydi və səngərde döyüşən atalarının yerinə arxa cəbhədə ana-bacı qeyrətini çəkənlər Qiyaş kimi uşaqlarıydi - necə deyərlər, balaca kişilər idi.

«Qarayel» povestində Sabir Süleymanov əyalət qəsəbəsinin timsalında, onun insanların simasında qlobal bir məsələni, ağrıni-acını qabarıq verməyə müəssər olur. Müəllifin toxunduğu problem bəşəridir, harda baş verməsindən asılı olmayıaraq, müharibə insanların bələsi, insanların faciəsidir. Müharibənin bir üzü var.

Qəfil qalxan Qarayel balaca Qiyaşın ümidiyini puç eləyir, arzusunu ürəyində qoyur, onların ata ocağını - evlərini uçurur, atasının əkdiyi limon ağacını kökündən qoparır. Qarayel təkcə Qiyaşgilin həyətində əsmir, onun soyuq, qara nefəsi hər evə, hər ailəyə, hər kəsə toxunur. Yazıçının altmışinci illerdə yazdığı bu əsər və əsərin ideyası bu günlə səslənir, sanki müəllif müharibə təhlükəsinin uzaqda olmadığından, hər an hardasa yenidən alovlanı biləcəyindən xəber verir, bizi aylıq-sayıq, sərvəxt olmağa çağırır. Qarabağ müharibəsinin, torpaqlarımızın işğalı timsalında biz bunun şahidi olduq. Bir vaxtlar balaca Sabirin tay-tuşlarıyla dava-dava oynadığı Qalalılar məhləsində indi ermənilər oyun oynayırlar. Fərq bundadır ki, onların əllərindəki oyuncaq silah deyil, həqiqidir və bir də almanınla vuruşmurlar.

Yazıçının povestlərindən biri «Şaqul» adlanır. Daha çox tikintidə-inşaatda istifadə olunan alətin əsər adı kimi seçilməsi təsadüfi deyil, rəmzi məna daşıyır. Yazıçı nə cəmiyyəti, nə də cəmiyyətdəki müxtəlif xarakterli, müxtəlif əqidəli-amallı insanları ülgüsüz-ölçüsüz görmək istəmir, bildirmək istəyir ki, şaqulsuz cəmiyyət ülgüsüz tikilən divar təki əyri olar. Və bir də hər bir insanın ülgüsü olmalıdır ki, əyri, bəd əməllerdən uzaq dursun. Müəllif göstərir ki, həyatda şaqulsuz, ülgüsüz insanlar az deyil, onların batını də, zahiri də əyridir - əməlli kimi. Elələri əyilik içinde yaşamaqdan həzz alırlar və yaşadıqları evin divarları, tavarı-döşəməsi də əyridir - qəlbləri, düşüncələri təki. Elələri işıqlı dünyani, həyatı da beləcə əyri görmək istəyirlər. Briqadir Xanış, tösmərək Veysəl, keçəl Xasay, Seyid Nuru məhz belə adamlardır. Əyriqəblilərə, əyriniyyətlilərə qarşı Qara Məhəmməd, Surxay, Qiyaş, Savalan, Fettah kimi uşaqlı-böyükli, saf düşüncəli, təndürüst insanların ümmümləşdirilmiş obrazları durur. Sabir Süleymanov özü də xaraktercə qaydalı, polad təki əyilməz, saf, xeyirxah insan idi və onu tanıyanlarının xatirində beləcə də qalıb.

Yadımdadır, ara-sıra rayona gələr, hər gelişində, adətən, oxuduğu məktəbə baş çəkər, bir vaxtlar ona dərs demiş müəllimlərlə görüşərdi. Müəllimlər

fəxarət duyardılar ki, onların yetirməsi tanınmış yazıçıdır. Elə bir o qədər də biz şagirdlər qürurlanardıq.

O vaxtlar yazıçının yeni kitabı çıxmışdı. Satışa gəlməyilə qurtarmağı bir oldu. Kitabı dönə-döne oxuyur, doydum demirdim. Mən Sabir Süleymanovun hekayə və povestlərində həyatdan tanıdım, bildiyim insanların bədii obrazlarını, prototiplərini görürdüm. Onun əsərlərində Çinar kəhriz suyunun piçiltisini duyur, dilini anlayırdım. Anlayırdım ki, sən demə, suların da dili-ağzı, sözü-söhbəti varmış. Nəhəng çətirini kəhrizin üzərində açmış, dünyagörmüş Xan çınar da sırlı-sehrlı görünürdü mənə.

Yazıçının əsərlərində bəzən həyatın mənzərəsi ağ-qara konturlardan boyanırırdı. Amma oxucu bu ağ-qara konturlarda maraqlı çalarlar, işqli bir dünya görürdü. Keçəl Xasay obrazında dayısını tanıyan Çayçı Telli hirsini-hikkəsini tökmüşdü yazıçının anası Qədəm xalanın üstünə, gileylənmişdi. O vədə ağlıma belə gəlməzdi ki bədii ədəbiyyata, yaradıcılığa olan həvəsim sonradan məni yazıçılığa getirəcək və həmin hadisə «Dünyanın axırı» adlı povestdə bir epizod kimi öz əksini tapacaq.

Sabir Süleymanov 60-cılar nəşrinin nümayəndələrindən idi. O vaxtlar İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Anar, Elçin, Mövlud Süleymanlı, Fərman Kərimzadə kimi istedadlı qəlem sahibləri ədəbiyyata yeni mövzularla gəlmiş, öz sözlərini inamlı deməyə başlamışdılar. O dövrün ədəbi mənzərəsində Sabir Süleymanovun da yeri görünməkdəydi, o da yeni nəşrin yeni nümayəndəsi kimi ədəbiyyata öz mövzuları, personajları və uğurlu tapıntılarıyla gəlmişdi.

Yazıçının əsərlərinə təhlili yanaşanda görürük ki, rəmzilik Sabirin bədii yaradıcılığı üçün xarakterik cəhət, səciyyəvi amildir. Məsələn, Qarayel müharıbə, bədlik simvolu olduğu halda, müəllifin əsərlərində qarşılaşıdığımız Çinar kəhriz duruluq rəmzidir. Bu kəhrizin suyunu içənlər də saf, mərd, xeyirxahdır-lar. Yazıçı öz personajlarından birinin diliylə deyir: «Sənə qurban olum, ay Çinar kəhrizin suyu! Sizə qurban olum, ay Çinar kəhrizin suyunu içən elimin, obamın adamları. Siz də təmizsiniz, safsiniz - Çinar kəhrizin suyu kimi...»

Xalq yazıçısı Elçin Sabir Süleymanov haqqında yazır: «Sabir bir yazıçı kimi də, bir insan kimi də iddiasız idi, özündən müştəbeh deyildi və onun şəxsiyyətinə də, yaradıcılığına da eyni bir səmimiyyət xas idi...»

Sabir müəllim elinə-obasına bağlı insan idi. On yeddi-on səkkiz yaşından şəhər mühitinə düşsə də, o heç vaxt şəhərli olmadı, şəhər həyatından yazmadı. Qismətinə düşmüş qısa ömür payında aman-iman tapıb yazdığı beş povestin beşi də əyalət mövzusundadır, bir-ikisi istisna olmaqla hekyələri də həmcinin. Sabir Süleymanov heç vaxt özünü yazmağa məcbur etməyib, o yazmaq xatirinə yox, ürəyindən keçənləri, qəlbən yaşıdlılarını, istədiyini yazıb. Böyük yaradıcılıq arzuları varydı, amma təəssüf ki, ömür vəfa etmədi, yazıb-yaratmaq eşqılı vuran qəlibi 79-cu ilin şaxtalı bir fevral günü - ömrünün 42-ci qışında əbədi susdu. Azərbaycan ədəbiyyatı onun simasında özünün istedadlı bir yazıçısını erkən, vaxtsız itirdi. O bütün ruhuyla, varlığıyla bağlı olduğu, əsərlərinin mövzusunu aldığı doğma torpaqda - Cəbrayılda dəfn edildi. Yazıçının dəfninə qəlem dostları da gəlmişdi. Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, böyük bir axınvardı, cəbrayıllilar, dostları-tanışları yazıçını son mənzilə dərin hüznlə, göz yaşlarıyla yola salırdılar. Həmin gün təbiət də ağlayırdı elə bil. Qarayel əsir, ağı deyirmiş kimi, qəribə bir sizilti qoparırdı.

Sabir müəllimlə son görüşlərimi heç unutmuram. 78-ci ilin yayı idi. Əsgərlikdən təzə qayıtmışdım. Geologiya idarəsinin Dərnəgündəki ailə yataqxanısı deyilən binasında yaşayırdım. Uşaqlıq dostum geoloq Zakir Məmmədov birotaqlı mənzilini mənə verib getmişdi rayona, ekspedisiyaya.

Axşama yaxın idi. Baxdım ki, qapı döyülür. Doğrusu, qonaq gözləmirdim. Qapını açanda, gözlərimə inanmadım - yazıçı Sabir Əhmədov, Sabir Süleymanov və bir də həmyerlimiz Nüsret Sadiqov dayanmışdı kandarda. Sabir Əhmədov dedi yaxındakı kababxanada yeyib-içəndə yadına düşdü ki, buralarda olursan. Gəldik bir çay içək, həm də görək nə yazıb-pozursan. Mən hələ tələbə ikən Sabir Əhmədov «İlk səhər» adlı ilk hekayəmi «Ədəbiyyat və incəsənət» qəzetində dərc etmişdi. Fərman Kərimzadə, İsa İsmayıllızadə, Sabir Süleymanov hekayəni çox bəyənmışdılər.

Mötəbər qonaqların gəlişinə özümü itirmiş, çəşib qalmışdım. Əl-ayağa düşdüyüm görüb, mənə aman vermədilər, dedilər ki, heç nəyə ehtiyac yoxdur, mümkünsə, bir çay dəmlə.

Çay süfrəsi arxasında söhbət daha çox ədəbiyyatdan düşdü. Bakıya ezamiyyətə gəlmış Nüsret Sadiqov da ara-sıra söhbətə qoşular, rayon həyatından duzlu-məzəli əhvalatlar danışırı. Zarafata salıb dedi ki, siz yazıçınızı, mənse partiya işçisiyəm, yazı-pożum yoxdu. Özünüzü oda-közə atıb mövzu axtarmayı, mənim söylədiklərimi qələmə alsanız, qalın-qalın kitab bağlanar...

Üç-dörd ay sonra Sabir Süleymanovla metronun «Gənclik» stansiyasında rastlaşdıq. Nəsə fikirliydi, bir az da sınıxmışdı. Rayondan danışdıq, dedi çoxdandır yolum düşmür, amma üreyim elə istəyir Çinar kəhrizin suyundan içim... Bu sözləri söyləyəndə onun gözlərində niskildən də çox, qüssə-kədər gördüm. «Çinar kəhrizin suyu» - yazıçının povestlərindən biri belə də adlanır.

İndiki «Sahil» stansiyasında mənimlə xudahafızlaşış düşdü. Qəribədir, onun gedisiyle sanki dolu vaqon da boşaldı. Gözdən itənəcən arxasında baxdım. Nədənsə mənə elə gəldi ki, o, gedəcəyi stansiyada yox, səhvən tez düşdü. Niye belə hissələr keçirdim, bilmədim və bilmədiyim bir də buydu ki, sən demə, bu, bizim son görüşümüz imiş.

Yazıçı haqqında bu yazını qələmə alanda onun povest və hekayələrini bir də vərəqlədim, təkrarən oxudum. Yenə də böyük həzz aldım, duyğulandım. Yazıçının qəhrəmanlarının tanış simaları gözlərim qarşısında canlandı, onların səsini eşitdim. Xəyal məni qanadlarına alıb ötən illərə, Cəbrayıllı günlərə qaytardı.

Budur, yoxuşdakı Qalalılar məhləsilə əliyenisə - Çinar kəhrizə sarı sallanıram. Düşürəm kəhrizin gözünü. Çinar kəhrizin suyu yenə də həmisi ki təki - səssiz-ünsüz, lal axır. Şəffaf, dupdur suyun ayna sinəsindən Sabir Süleymanovun qəhrəmanları kirimişcə mənə baxırlar: Qiyan, Savalan, Fəttah, Qara Məhəmməd, Surxay, Qumru, Məti kişi, Fatma xala... Nigaranlıq var baxışlarında, nəsə soruşmaq istəyirlər. Mənse susuram, dilim dönmür deyim ki, bəs, xəbəriniz yoxdur, Sabir müəllim dünyasını çoxdan dəyişib. Heç nə demirəm. Bədxəber olmaq istəmirəm. Qorxuram ki, bu qara xəbər Qarayel olub əsər Qara Məhəmmədin taleyindən, qəddini əyər, belini bükər, balaca Qiyan, Savalan, Fəttah bir də yetim qalarlar. Qoy, heç bilməsinlər...

**Kamil ƏFSƏROĞLU**



*Şiringül MUSAYEVA*

# DEPRESSİYA

◆ Povest



-Çoxdan xəstəsiz? - Nazim həkim Cavad müəllimi müayinə etdikdən sonra soruşdu.

- Son bir ildir beləyəm, - Cavad müəllim bir qədər pərt cavab verdi.

- Xəstələrdə tez-tez rast gəldiyimiz problemlərdən biridir. Hələ siz yaxşısınız, elələri var otuz, qırx yaşından bu bələya tuş olur. Şəhər mühiti, çirkli hava, yediyimiz mənşəyi bəlli olmayan qıdalar -hər şey orqanızmə təsir edir. Nə yazış ki, biz təbiətdən və eyni zamanda, cəmiyyətdən asılı məxlulqlarıq. Təbiət bizim maddi varlığımızı, cəmiyyət isə mənəviyyatımızı şərtləndirir.

- Təbiət bizi yetişdirir və sonra da aradan götürür, -Cavad müəllim dedi.

- Barışmaq lazımdır təbiətlə də, cəmiyyətlə də.

-Və elə ölümlə də,-Cavad müəllimin səsində qəmli bir ahəng var idi.

-Cavad müəllim, o dəqiqə ölüm haqqında düşünmək olmaz. Əslində xəstə olmayan insan çox azdır. İnsanlar bu və ya digər xəstəliklə on illərlə yaşayır. Əsas odur ki, müalicə olunasız. Büyrək xəstəliyi müalicə olundur. Uzaqbaşı bir böyrəklə yaşayarsız. Elə bu gündən müalicəyə başlayın, gecikmək olmaz.

-Yaxşı, sağ olun doktor, -Cavad müəllim paltosunu geyindi.

-Sağ olun,-Nazim həkim hörmətlə ayağa durdu.

Nahid həkim daxil oldu.

-İşlər necədir Nazim?-Cavad müəllimə işarəylə göz vurdu-Məşhur pasientləriniz var.

Nazim həkim qeyri-müəyyən bir şəkildə gülümsündü.

-Əyleş... Nə var, nə yox, işlər necədir?

-Hər şey var, xəstə yoxdur. Darixdım lap... Camaatın əsəbləri çox sakitdir, nervpotoloq lazımlı deyil millətə.

Nazim həkim güldü.

-Düz deyirəm; əvvəller camaatın anormal baxlığı şeyləri belə indi normal, adı şeylər kimi qəbul edirlər; əsəbilik, nevroz yaradan amillər də aradan qalxır.

Nazim həkim bu dəfə qəhqəhə çəkdi.

-Nə gülürsən, düz deyirəm də... Keçmişdə bir-iki mavi nə bilim, nə olardı. O da bilinsəydi, nəinki özü, nəsl-i-kökü hörmətdən düşərdi. İndi isə... Bir onlardır bəyəm? Qadınlar açıq-aşkar şəkildə aşnaları ilə durub-oturlurlar, hətta aşnalarını qohumları olan məclisə də dəvət edirlər.

-Ağ eləmə də...

-Bir neçesinin şahidi elə mən özüm olmuşam. İnsanlar elə bil daxilən gürüb, mənəviyyatlar, ideologiyalar çürüyüb... İndi insanlar yalnız bu günlə yaşayırlar.

-Bunun problemi nədir?

-Böyrəkləri xəstədir.

-Böyrəkləri... Yəqin, çox yeyib-içib, yağılı-duzlu yeməklər, cürbəcür içkilər.

-Nədir, yeyib-içməyi də insana çoxmu görməliyik? Hər bir insan istədiyi kimi yeyib-içməli, yaşamalıdır bu həyatda. İnsan həyata xoşbəxt olmaq üçün gəlir.

-Xoşbəxt olurlarını?

-Olmalıdırlar. Olmurlarsa günah çox vaxt özlərində olur. İnsan aza qane olmalıdır, xoşbəxtliyi bu gündə görməlidir. Belə şeyləri sən yaxşı bilərsən, psixoloqsan.

-Psixoloq yox, nevropatoloq.

-Fərqi nədir. Sahəniz yaxındır. Ümumiyyətlə, həkim sənsə psixologiyani bilməlisən. Orqanizm və psixologiya - bunlar bir-biri ilə çox əlaqəlidir.

-Sağlam bədəndə sağlam ruh olar.

-Tamamilə doğrudur. Mən insanların bədənini sağaltmaqla onların ruhunu da sağaldıram.

-Daha bizə ehtiyac qalmır eləmi?

-Niyə ki... Bunu sonra sənin yanına göndərərəm.

-Ay səni... Nazim doktor, səndə də az yoxdur ha!

Bu vaxt Nahid həkimi çağırıldılar, o, "hələlik" deyib çıxdı.

\* \* \*

Cavad müəllim havanın soyuq olduğunu fərqnə vardi: narın qar yağırkı, deyəsən, güclənəcəkdi.

Bakı çoxdan idi ki, belə qar görmürdü. İnsanlar, deyəsən, qara sevinirdilər.

Maşını kənarda saxlamışdı. Qapını açıb əyləşdi. Elə bu dəm telefonuna zəng gəldi, -Nadimə idi. Sevinclə telefonu açdı: axır vaxtlar onunla görüşdən qəçə da, telefon zənglərinə həvəslə cavab verirdi.

-Bəli eşidirəm.

-Hardasız: evdə, ya işdə?

-Poliklinikadayam.

-Poliklinikada neyləyirsiz?

- Poliklinikada neyləyirler... Həkimə gəlmişəm.

-Haranız ağrıyrı?

-Başım-Cavad müəllim tutuldu.

-Niyə ?

-Niyə nədir? Ağrıyrı da... O qədər baş ağrıdanlar var ki..

-Biri də mənəm eləmi?

-Mən elə söz demədim...

-Yəqin siz düz-əməlli adam deyilsiniz də, ona görə sizə ilişirlər, - qadın özünün də anlamadığı bir hissə onu sancmaq, açılamaq istəyirdi: Cavad müəllimin danışq tövrü, onu müəyyən məsaflə saxlamaq istəyi onu incidirdi. Hər dəfə bir ümüdlə zəng edir, aralarındaki məsafləyə son qoyulacağını gözlüyirdi, lakin hər dəfə bu məsaflə bir qədər də böyüyürdü.

-Yaxşı, -Cavad müəllim söhbəti dəyişmək istədi - Nə deyirdin?

- Heç nə... Nə demək istəməyimin nə mənası var... və Nadimə hirsə telefonu bağladı.

Yenə də bir-birindən incidilər. O, orada, bu da burada əsəbileşdi.

-Xəstəyəm... ölürem... Bilmirəm sabah başıma nə gələcək. Səni özümlə hara daşıyım, axı... -Cavad müəllim dodağının altında deyinərək maşını işə saldı.

\* \* \*

Arvadı onu həmişəki canfəşanlıqla qarşılıdı; paltosunu alıb asdı, çəkələklərini cütləyib qarşısına qoydu. Cavad müəllim əllərini yuyub peçin

yanına keçdi. Arvadı bir stekan təzə dəmlənmiş çay, sonra isə ləyəndə isti su gətirdi, kişinin ayaqlarını yumağa başladı.

Bayırda külək qalxmışdı, deyəsən, qar da güclənirdi.

Cavad müəllim sixilmiş kirpiklərini azaciq aralayıb arvadını süzürdü. Arvadı saçlarını səliqəsiz halda boynunun arxasında sancaqlamışdı, sallanmış buxağı az qala sinəsinə düşürdü, çənəsində təkəm-seyrək aqli-qaralı tüklər gözə dəyirdi. Cavad müəllim qadında tükü heç sevməzdi, xəyalına Nadimə gəldi: onu arvadının oturduğu döşəkçə üstündə təsəvvür etdi; xirdaca, zərif, aq əlləri ilə onun ayaqlarını ovur və qəşəng üzünü qaldırıb məsum gözləri ilə ona baxır.

-Həkim nə dedi? - Səlimənin səsi onu xeyaldan ayırdı.

-Heç nə... Deyir ki, müalicə hələ getməlidir.

-Elə də müalicəni.

-Yeməyə nəyin var?

-Sup və kotlet.

- Süfrəni hazırla gəlirəm.

Səlimə ləyəni və dəsmalı götürüb çıxdı.

\* \* \*

-Ay xanım, siz nə üçün mənə qarşı belə aqressivsiniz?

-Neynirəm ki, sizə?

-Nə üçün zənglərimə cavab vermirsiniz? Nə üçün mənim dostluğumu qəbul etmirsiniz?

- Mən hər adamlı dost ola bilmərəm.

-Mən hər adam deyiləm! -kişinin səsində nə isə bir lovğalıq hiss olundu.

Nadimə elə bil onun kinayə ilə baxan gözlərini qarşısındaca gördü, özünü təhqir olunmuş sayaraq - Bir də mənə zəng etməyin -dedi və telefonu söndürdü.

Nadimə otaqda o baş bu başa yeriyir və düşünürdü :gör bir ona nə deyir; Nadimə onun üçün küçədə qalmış deyil, -nə olsun ki, tək yaşayır-bu ona əsas vermir ki, küçədə qabağını kəssin, günün hansı vaxtı oldu zəng etsin. Kimdir axı o ? Bir az pulu var elə bilir kimi gəldi yoldan çıxarda bilər. Axı nə üçün o, elə fikirləşir ki, Nadimə yoldan çıxa bilər? Niye bilmir ki, Nadime sevmədiyi kişiye heç gözünün ucu ilə də baxmaz. Sevgi isə bir dəfə gelir. İkinci dəfə sevmək çətin məsələdir. Əsl sevgi təlatüm kimidir, tufan kimidir. İnsan qəlbini tar-mar edir, orada sevgiyə aid nə varsa fəth edir, özünüküleşdirir, insan qəlbini bütünlükə ona aid olur. Hansısa səbəblər üzündən bu sevgi baş tutmasa belə, bu sevginin yaratdığı münasibətlər uzun sürməsə belə, insan sevdiyi şəxslə birlikdə yaşamaq imkanı tapmasa belə o sevgi özündən sonra heç bir salamat guşə saxlamır. İnsan özündə yeni bir hiss üçün güc tapmır; ona elə gəlir ki, hər şey artıq məhv olub, yaxud onun üçün hər şey artıq olub -bitib, qurtarıb. Hadimə öz- özünə gülümsündü; deyəsən, filosofluq etməyə başlayıb, qırx yaşı özünü göstərir.

Az yaş deyil ki... 15, 18, 20 yaşlarında elə bilərdi ki, qırx qocalıqdı. Amma baxırsan ki, elə deyil. Əksinə daha duyğulu və həssas olub, ətraf aləmə daha vurğun nəzərlərlə baxır. Sadəcə 15, 18, 20 yaşlarından fərqli olaraq nəyin pis, nəyin yaxşı olduğundan baş çıxardır, yaxud özünə belə gelir. Özünü daha ağıllı hiss edir. Hər halda da belədir.

Artıq 15-18 yaşlarındakı qızın nisbətən yerini, yurdunu, şəxsiyyətini tanımlı və tanıtmış biridir.

Ali təhsil alıb, ailə qurub, övladı var. Lakin nə isə yerində deyil. Və bu yerində olmayan nə isə son vaxtlar onu ezməyə başlayıb.

Nadimə balkona çıxbı gülləri suladı. Hava bu gün hərarətli idi; odur ki, gülləri bir qədər də balkonda saxlamaq qərarına gəldi. Təzədən otağa qayıtdı. Otaqdan da dəhlizə keçib oradakı güzgüyə yaxınlaşdı: eksinə baxdı: qəşəngdi - söz ola bilməzdi; həmişəki kimi xarici görünüşündən razi qaldı. Düzdür, 15-18 yaşlarındakı kimi gözəl deyildi, amma bir başqa cür gözəl idi.

40 yaş... az yaş deyil. Nə isə, bu 40 yaş onu yaman əzirdi. Axır vaxtlar psixologiyasında qəribə bir durğunluq yaranmışdı. Özünə başqa bir gözlə, hansısa özünəarxayın, təkəbbürlü, despot bir kişinin gözü ilə baxırdı. Ha əlləssə də, bu fikri özündən uzaqlaşdırı bilmirdi. Bu amansız, özünəarxayın, təkəbbürlü, despot kişi hər yerdə-harada olur-olsun - onu istehzalı baxışlarla müşaiyət edir, özünü ağır aparmağı, qız kimi nazlanmamağı, xülyalara dalmamağı məsləhət görürdü. Onun üçün qoyulmuş vaxtin -bir qadın kimi- artıq tamam olduğunu söyləyirdi bu despot kişi.

Bu kişi kim idi, Nadimə onu tanıydı?

Əllbəttə, yox. Amma o, elə bil ki, Nadimənin tanıdlarıdan daha səbatlı idi, onun sözü daha keçərli idi və o, nəyi deyirdisə düz deyirdi. Qadın istəyirdi ki, bu fikri özündən uzaqlaşdırırsın, həyatının hələ sona çatmadığına özünü inandırsın: 40 yaş nədir ki... Hələ o, çox yaşayacaq, hələ sağlamdır, gözəldir, hələ qarşıda həll olunası nələr... nələr... var. Elə hey özünə təlqin edirdi ki, onun xəyalındakı despot kişi haqlı deyil, o, birtərəfli düşünür, o, əslində həyatda mövcud olan hər hansı bir kişi belə deyil, o yoxdur, o ta qədimdən bəri süzülüb gelən, qadına müəyyən sədd, sərhədd qoyan bir dünyagörüşünün, ictimai fikrin təcəssümüdür ki, Nadimənin xəyalında belə qəribə bir mövqe tutub.

Əslində Nadimənin xəyalı günahkardır ki, keçmişdəki insanların fikrinə belə aludə olub, onları özü üçün az qala etalon halına gətirib və bu gün də ha əlləşir bu fikri özündən uzaqlaşdırı bilmir.

Bu fikir təkcə keçmiş dünyagörüşünümü təcəssümüdür? Bu günkü dünyagörüşünü özündə ehtiva etmirmi? Məgər bu gün bu sədd, sərhəd yoxdurmu?

Qapının zəngi səsləndi; yəqin ki, qızıydı... Qadın cəld gedib qapını açdı. Qızı Leyla şən və coşqun bir vəziyyətdə içəri daxil oldu.

-Salam, mama.

-Salam.

-Neynirsən ?

-Heç, fikirləşirəm...

Leyla güldü.

-Mama, bu fikirləşmək səni qocaldacاق...

-Elədir, -qocalmasam da qocaldacاق.

-Mama, nə üçün qocalmaqdən belə qorxursan? Bütün insanlar qocalır da...

-Elədir... Mən barışa bilmirəm; yəqin xarakterimlə, ya da həyatimdakı kəm-kəsirlərlə bağlıdır.

Qızı ona qulaq asacaq halda deyildi.

-Nə bişirmisən? Acıdan üzəyim gedir.

-Bu dəqiqə ... Gəl quzum, gəl əyleş.

Nadimə mətbəxə keçib süfrə hazırlamağa başladı. Leyla əllərini yuyub gəldi.

Bir qədər sonra araya çökən sükutu Leyla pozdu.

-Mən əksinə. istəyirəm qocalım; evim, işim, uşaqlarım olsun.

-İnşallah...

Nadimə güldü-qızı çox sevimli və məsum idi və onun belə düşünməsi də tam təbii idi.

-Çay süzümmü?

-Yox bəsdir... Gedim şeylərimi hazırlayıbm; bu gün hazırlığımız bir saat tez olacaq, müəllim vaxtı dəyişib- Leyla cəld kitab- dəftərini yiğisdirib çıxdı.

Nadimə yenə evdə tək qald. Görən ona -Cavad müəllimə zəng etsinmi? Keçən dəfə də onu acıladı. Axi nə üçün Cavad müəllim onunla görüşdən qaçırm? Bu nə deməkdir? O, bunun səbəbini öyrənmək istəyir. Qoy hər şeyi açıb desin.

Nömrəni yiğdi. Cavad müəllim həmişəki kimi telefonu ləngimədən açdı.

-Hə sənsən? Necəsən?

Zəng edən Nadimə olsa da, hal-əhvala o başladı.

-Yaxşıyam..  
 -Nə əcəb zəng etmişən?  
 -Səsinizi eşitmək istədim...  
 -Yenə də dəlilik edirsən... ağıllanmadın... -Cavad müəllimin səsində bir nəvaziş var idi.  
 -....  
 -Ərinlə barışmadın?  
 -Yox.  
 -Niyə barışmırsan?  
 -Biz çoxdan ayrılmışıq... Siz ki bunu bilirsiniz....  
 -Nahaq... Günah yəqin ki, səndə olub.  
 -Niyə ?  
 -Nə bilim... Günah həmişə qadında olur.  
 -Ya da günahı həmişə qadının boynuna qoyurlar. Çünkü o, zəif məxluqdu.  
 -Özün deyirdin ki, sən ayrıldın.  
 -Ayrıldım, amma o, məni illərlə cəzana getirdi, illərlə tək buraxdı.. Bu, bir il olar, iki il olar, üç il olar... Yaritmadiği bir işin dalınca nə qədər getmək olar axı. İş də bəhanə idi. Sadəcə o, avara, səllimi həyat tərzinə öyrəşdi. Arvad- uşaq onu sıxırı.  
 -Qadın hər şeyə dözməlidir.  
 -Nə qədər?  
 -Nə qədər lazımdırsa o qədər.  
 -Mən dözmək istəmədim.  
 -Dözmək istəmədin... İndi də..  
 -İndi də nə?  
 -İndi də cəzanı çekirsən.  
 -Size nifrət edirəm -qadın picıldadı. İstəyirdi bağırsın -çığırsın, ona görə ailəsini dağıtdığını kışının üzünə vursun, lakin qüruru buna yol vermirdi.  
 -İnsan başına gələnlərdə çox vaxt özü günahkardır, insan öz taleyini özü seçir, -çox vaxt belə olur...  
 -Həmişə belə olmur. Bəzən insan taleyini sevdiyinin ixtiyarına verir, o da adamı belə, sizin kimi on ildən sonra atıb gedir  
 ..... -Cavad müəllim cavab vermedi.  
 -Size nifrət edirəm... -Və Nadimə, həqiqətən də, bu dəqiqə ona nifrət edirdi. Kaş bu nifrəti, o, qəlbində həmişəlik saxlaya biləydi. Və qadın telefonu söndürdü.  
 Buyur, bu da sənə danışmaq. İstədi desin kişilərin elə hamısı zibildi, hamısı eclafdı, - demədi, heysiyyəti yol vermədi. Ona elə gəldi ki, belə desə o da milyon- milyon atılmış və təhqir olunmuş qadınlar zümrəsinə daxil olacaq. O isə hələlik özünü belələrindən hiss etmirdi və heç cür rəva bilməzdi ki, özünü nə vaxtsa belələrindən hiss etsin  
 Cavad müəllimlə aralarındaki münasibət illərlə davam etmişdi. Son vaxtlar isə Cavad müəllim birdən-birə ondan gen gəzməyə başlamışdı. Lakin aralarındaki yaşılmış eşq öle bilməzdi. Nadimə bir qadın kimi hiss edir ;Cavad müəllim hələ də onu sevir, lakin burada nə isə bir əmma var. Bəlkə, o, tutduğu işdən peşiman olub, Nadimənin ailəsinin dağılmamasına dolayısı ilə səbəb olduğunu fərqliyə vari, gec də olsa bu səhvi aradan qaldırmaq istəyir, bəlkə vicdan əzabı ona rahatlıq vermir. Nə olsun ki, Nadimə ondan heç nə tələb etmir, amma Nadimənin buna haqqı var ;Nadimənin ailəsi dağılmamalı idi. Dağıldısa, o, Nadiməni himayəsinə almalı idi. Cavad müəllim isə məsuliyyətdən maddi yardım göstərməklə yaxa qurtardı. Əvəzindəsə Nadimə-gənc və gözəl qadın illərlə onun sevgilisi oldu. İndi isə o, münasibətdən qaçır və bu, Nadiməyə yaman yer eliyor.

Bəlkə, Cavad müəllim Nadimədən doyub, bezikib. Bəlkə, Nadimə ona qoca qadın təsiri bağışlayır. Hərçənd, o Nadimədən böyükdür, amma o, kişidir və

Əksər kişilər kimi daha cavan qadınlara meyl edir, pulu və görkəmi buna imkan verir. Son vaxtlar isə lap dəbə minib; kişilər özlərindən qat-qat cavan və gözəl qadınları kənarda sevgili kimi saxlayırlar.

Cavad müəllim belə adamdır mı?

Kişiləri tanımaq olmur. Bir də ki, zaman çox şeyi dəyişir; bəzən illərlə inkar etdiyin şeyi qəbul, bəzən də illərlə qəbul etdiyin şeyi inkar edirsən, - çox şey dəyişə bilər. Nadimə özü 25 yaşındaki Nadimə ilə eynidirmi, eyni tərzdə düşünürmü? Hər şey ola bilər, həyat sürprizlərlə doludur.

Qadın pəncərəyə yaxınlaşışib yaxınlıqdakı tikilini seyr etdi. Axır vaxtlar onu qarabaqara izləyən və tez-tez zəng edən Həsən orada idi; fəhlələri buyururdu. Nadimə gözəcə onu süzdü: beynindən ani bir fikir keçdi; birdən axırdı naəlac qalib bununla... Gerisini düşünmək istəmədi və pəncərədən qorxu ilə çekildi.

Nadimə bəzən kədərlənir, həyatını qəribə, darıxdırıcı bir məcraya salığının fərqiñə varındı. Çox şeydə -həyatının bu yönə düşməsində özü günahkar idi-ya da özünü günahkar sayırdı. O, əlində olanın qədrini bilməmiş, qismətinə çıxana qane olmamış, ya da kəm-kesirlərlə barişa bilməyib bu günde qalmışdı.

Əri qəribə, laqeyd, məsuliyyətsiz bir adam idi. İllərlə bir işin dalınca düşmüş, qadını inandırmışdı ki, hər şey yaxşı olacaq.

Sonda isə məlum olmuşdu ki, o, əslində avaralanır, əlindən heç bir iş gəlmir. Eləcə qatır inadı ilə tutduğunu buraxmir, öz bildiyini edirdi. Nadimə dözür, ona ağıllı məslehətlər verir, hər dəfə də kobud yontanmamış cavablar eşidirdi: "Arvadsan otur arvad yerində", "Kişi xeylağıyam, özüm bilərəm nə edirəm", "Çörəyini verirəm, paltarını verirəm. Sənə başqa nə lazımdır?" Sonda yenə işini yarımır, nahaq yerə Nadiməyə qulaq asmadığını söyləyirdi. Və beləcə hər dəfə qadının qəlbində oyanmış ikrah hissini gücləndirir, onu özündən uzaqlaşdırırırdı.

Sonra da Cavad müəllimlə olan münasibətlər başlandı. Məhəbbət onun həyatına güclü bir qasırğa kimi daxil oldu. Onsuz da zəifləmiş, çürümüş bir bağ-ailə bu qasırğanın qarşısında param-parça oldu. Qadın məhəbbətin ovsununa düşdü, həyatına yeni rəng, yeni dad gəldi. Və qadın özünü göyün yeddinci qatında hiss etdi. Ona artıq heç nə lazım deyildi.

Cavad müəllimlə olan eşqdən sonra onun artıq ərinə dözəcək təhəmmülü qalmamışdı. Odur ki, Nadimə ərindən ayrıldı.

Cavad müəllimdən isə nə isə tələb etməyə cürət etmədi. Və Cavad müəllim də onu dəli kimi sevə də hər addımını izləsə də, onu maddi cəhətdən necə lazımdır təmin etsə də evlilik barədə heç söz salmadı.

Sanki nəyisə gözləyirdi və elə bil, Nadimə də nəyisə gözləyirdi. Ya, bəlkə, xoşbəxtlikdən bu barədə düşünməyə vaxtları yox idi.

Aqillər deyib ki, vüsalla neticələnən eşq çox da uzun sürmür ;qadın və kişi bir- birindən doyur. Xüsusən kişilər eyni bir qadından usanır, qadın dəyişməyi vacib sayırlar. Yəqin, Cavad müəllim də özünə başqasını -yenisini tapıb.

\* \* \*

- Salam, xanım.

Nadimə diksindi. Həsən qulağının dibindəcə durmuşdu və düz gözlərinin içində baxırdı. Qadın əlindəki kağız-kuğuzu nədənsə gizlətməyə çalışaraq

-Salam -dedi.

-Tələsmirsiz ki?

-Tələsirəm, qadın qeyri-ixtiyari cavab verdi.

-Gəlin sizi ötürüm, -maşınlayam.

Təzə, bahalı maşın almışdı.

Nadimə həyəcanla dayanacaqdakılara baxdı, -bir-iki tanımadığı adam var idi.

-Yox-yox. Sağ olun, indi avtobus gelər. Odur ey gelir, - qadın avtobusa minməyə hazırlaşdı.

Həsən artıq dayanmağın yersiz olduğunu görüb uzaqlaşdı.

Avtobus saxladı. Nadimə keçib arxa sıralardan birində əyləşdi və işə yollandı.

Həmişəki yorucu və yeknəsəq iş həyatı... İş yerini təzə dəyişmişdi. Və bu kollektivə heç cür isinişə bilmirdi. Bəzən tələbə yoldaşları -rəfiqələri ilə səhbətdə indiki kollektivin çox qəribə, ikiüzlü, xəbərci və ya laq bir kollektiv olduğunu vurğulayır və hər dəfə də rəfiqələri indiki zəmanənin pis olduğunu, insanların psixologiyasının dəyişdiyini söyləyirdilər.

Hər halda onların idarəsində insanların belə olmasında zəmanə təqsirkar deyildi. Rəis qadın idi, Bu qadın bütün günü qeybətlə, kiminsə dalınca danışmaqla məşğul idi. Və bu işçilərdə də adət halını almışdı. Nadimə neçə dəfə təsadüfən işçilərin onun yanında bir-birini "satığının" şahidi olmuşdu.

O, otağa girəndə şöbə müdürü Məlahət - o qarımış qız idi və həm də müdirin sağ əli idi - onu sırlı bir tövrlə qarşıladı.

-Harada qalmışan? Müdir dünyani dağıdır, deyir bu necə adamdır işləyə bilmir.

- Niyə?

- Tabeli gətirmisən?

-Bəli.

- Get də yanına. Denən bilmirdim ki, təhvil verməliyəm.

-Biliydim, axı. Budur ey, gətirmişəm.

-Təbrik edirəm. Axır bir dəfə yaritmişan. -Məlahət qəribə bir jestlə otaqdakılara baxdı. Nadimə tanış mimikalardan hiss etdi ki, indi də oyunun qurbanı odur. Şöbə müdürü nəinki rəisin yanında, hətta burda da onun dalınca o ki var asıb- kəsib. Nadimə tabeli götürüb müdirin otağına daxil oldu. Müdir telefonda kiminləsə danışındı:

-Hazırlamayıb, sizi eşitməyib, işi ləngidib, bacarmır töhmət verərik, işdən qovarıq. Onun nə haqqı var ki, işi ləngitsin?

Nadimə salam verdi.

Müdir salamı almadan başladı:

-Bu nədir nə üçün işi vaxtında təhvil vermirsen? Bu nə oyundur ? İşləyirsən işlə, işləmirsin işləmə.

- Axı nə olub? Mən hər şeyi hazırlamışam.

-Gətir görüm, göstər görüm - baş çıxartmadığı halda irad tutmağa başladı-Bu nədir?

Nadimə izah etdiyindən sonra.

-Tez apar bunu baş idarəyə, orada gözləyirlər. -dedi.

-Oldu.

Həmin gün işi çox oldu. İşdən sonra yolda mağazaya dəyib yüngülvari bazarlıq edərək evə döndü. Axşama yemek hazırlamağa başladı.

Telefonuna zəng gəldi: Həsən idi. Telefonu açmadı. Təkrar zəng gəldi. Fikirləşdi ki, telefonu açıb ona kəskin şəkildə bir də zəng etməməyi tapşırsın. Odur ki, telefonu açdı.

-Salam, xanım

-Salam.

-Size o qədər böyük hörmətim var ki...

-Sağ olun, -bilmədi nə desin.

-Hərdən sizə zəng etməyimə icazə verin.

-Onsuz da edirsiniz.

-Açığınız tutmasın. Səsinizi eşitməklə təsəlli tapıram.

-... Söz tapmadı.

-Sizin üçün hər şeyə hazırlam. Nə köməklik desəniz baş üstə hazırlam.

-Sağ olun. -O, fürsət vermir ki, Nadimə demək istədiyini desin. - İmkən verin söz demək istəyirəm.

-Deyin, xahiş edirəm, deyin - minini deyin.

Nadimə özü də anlamadığı bir hissə soruşdu:

-Evlisiniz?

-Bəli.

-Arvadınız qəşəngdi?

-Bəli.

-Eləysə, sizə nə olub?

Həsən deyəsən Hadimədən belə sual gözləmirdi, cavab vermədi, eləcə güldü. Nadimə davam etdi.

-İndi dəbdir də kimin bir balaca pulu var..

-Yox-yox mən elə adam deyiləm... Sadəcə... Siz mənim çox xoşuma gəlmisiz.

Nadimə onun dediklərinə fikir verməyərək davam etdi:

- Görün ətrafda nə qədər qadın, qız var... Bu qədər ehtiyacınız varsa...

-Onlar məndə heç bir duyğu oyatmır. Bu ürək məsələsidir. Mənim sizdən xoşum gəlir.

-Mənimse sizdən xoşum gəlmir-onu açılamış bu yersiz zənglərdən yaxa qurtarmaq istəyirdi. -Məni yorursunuz. Nə vaxt oldu zəng edirsınız. Zəngləriniz yəqin ki, qızımda pis bir əhval-ruhiyyə yaradıb. Gərək sizə ağır söz deyim?

-Bir dəqiqə.. bir dəqiqə.. Nə üçün özünüzə də, mənə də zülm edirsınız. Həyat əzab çəkmək üçün deyil. Bir də bu dünyaya gəlməyəcəyik.

-Sizinlə münasibət xoşbəxtlik deyil..

-Nə bilirsiz?

-Bilirəm də... Əl çəkin məndən... -telefonu söndürdü.

Höñkürüb ağlamağa başladı. O, daha kənardə xoşbəxtlik axtarmayacaq. Xoşbəxt olsayıdı əri ilə olardı, ləp elə Cavad müəllimlə olardı. Deyəsən, heç həyatda xoşbəxtlik yoxdur. Və heç kim xoşbəxt olmur. Bəlkə, heç insan xoşbəxt olmaq üçün yaradılmayıb?

\* \* \*

-Salam, doktor.

-Salam, Cavad müəllim, işlər necə gedir?

- Əla gedir. Xəstəlik daha da genişlənir, saxələnir. -Cavad müəllim əsəbi-əsəbi dedi.

-Dostum, belə əsəbi olsanız... Gelin... gəlin bir yoxlayaq...

Cavad müəllim pərdə arxasına keçdi.

Doktor onu müayinə etdi.

-Vəziyyət bir qədər... Təcili operasiya lazımdır. Böyrək artıq üsyan edir.

- Cəhənnəm olsun hamisi.

-Bu gün nə isə yaman aqressivsiz.

-Bəli də, nəyəsə etiraz etsək, aqressiv oluruq. Hər şeyi sükutla qarşılamalıyıq, tam razılıqla, O gün işçilərdən biri işə mini yubkada gəlib -heç geyməsə ondan yaxşıdır-deyirəm, a bala, bu nədi geyinmişən, bura ictimai yerdir. Nə desə yaxşıdır: Cavad müəllim siz bu gün yaman aqressivsiz. Bu da günün sözüdür. Necə ki günün xəstəlikləri var, elə də günün sözləri var. Bu xəstəliklər, nə bilim nələr, -hamisi Amerikanın bələsidi. Elə bilməyin mənim terapiyadan başım çıxmır. Genləri dəyişdirilmiş meyvələr, tərəvəzlər, dənli bitkilər, bu çipsa-mipsalar uşaqlarımızın da evini yixır, özümüzün də. Demokratiya deyə-deyə banditizmi, əxlaqsızlığı bize sıriyir.

-Cavad müəllim...

-Bu qədər pornoqrafik film olar? Hələ dəhşət, ujas təbliğ edən filmləri demirəm. Bunlar nə verir, axı, insanlara? Onlara yalnız pul və başqa xalqlar üzərində hegemonluq lazımdır. Bütün gözəl hissələr ölməlidir. Bir azdan bir-birimizi yeyəcəyik. Amerikada belə şeylər çox olur.

-Cavad müəllim, siz indi bunları fikirləşməyin, əsəbileşməyin, əməliyyata hazırlaşın, bu dərmanları qəbul edin. Narahat olmayın, sizə yalnız köhnə dərmanlar yazmışam, firma dərmanları yox.

-Yaxşı, oldu, - Cavad müəllim sağıllaşıb çıxdı.

... Telefonuna zəng gəldi, -Nadimə idi. Cavad müəllim əsəbiliklə telefonu açmadan söndürdü. Bəli, demokratiyanın bir bələsi da elə Nadimə idi. Maşınsız gəlmışdı; odur ki, piyada yaxınlıqdakı bağa düşdü. Bağda ağaclar sırsıra bağlamışdı, gül kolları isə az qala görünmürdü. Bağ elə bil ki, yuxuya getmişdi.

Soyuq hava və aq qar onun gərilmis əsəblərini bir qədər sakitləşdirdi. Bir bax, torpaq, ağaclar, kollar necə sakit və mütidir. Onlarda Cavad müəllimdə olan çılgınlıq və üsyən yoxdur.

Gəzə-gəzə iş yerinə gəldi. İşçi qız bir nəfər xanımın onu gözlədiyini xəbər verdi. Yuxarı qalxdı. Qəbul otağında Nadiməni görüb heyrətləndi, ixtiyarsız əlini papağına apardı-bərk və qocafəndi geyinmişdi.

-Sənsən?

... -Nadimə həyəcanla ayağa durdu.

-Əyləş... əyləş.

Bir-birini süzürdülər. İl yarımdan çox idi ki, bir-birini görmürdülər. Cavad müəllimin rəngi ağappaq ağarmışdı.

-Necəsən?

-Yaxşıyam, -qadın çox gözəl idi və ən başlıcası, kişidə heç bir qadının oyatmayacağı duyğuları oyadırdı. -Siz necəsiniz?

-Gördüyün kimi...

-Xəstəsiz?

-Bir az...

Bu, bir aza oxşamırıldı. Qadın nə isə onun çox xəstə olduğunu hiss edirdi. Söz tapmırıldılar.

-Elə-bele gəldim.

-Yaxşı elədin.

-Gedək... -Cavad müəllim Nadimə ilə təklikdə söhbət etmək istəyirdi.

Balaca, isti otaqda oturmuşdular.

-Bilirəm məndən incimisən, -Cavad müəllim çətinliklə danışırkı. -Nə vaxtdır bir-birimizi ancaq acılayırıq.

Nadimə sakitcə oturmuşdu, lakin göz yaşları dayanmadan yanaqlarına süzülürdü.

-Daha məni sevmirsınız? - O, göz yaşları ilə ıslanmış üzünü qaldırıb altdan yuxarı Cavad müəllimə baxdı.

-By münasibət elə əvvəldən səhv oldu. Xoşbəxt etməyəcəyim qadını nahaq yoldan çıxarddım. Nə verdim ki, sənə?

-Elə deməyin, bu münasibətlər mənim həyatımın mənasıdır.

-Sənin həyatının mənası bu münasibətlər olmamalıdır. Övladın var. Cavansan.

-Məni sevmirsınız... -qadın bu dəfə soruşmadı, yəqinliklə dedi.

-Bəzən sevsən belə ayrılməq lazım gəlir. Əzizim, dünyada bitməyən, tamamlanmayan heç bir şey yoxdur.

Nadimə hələ də nəyəsə ümud edirdi, lakin Cavad müəllimin son sözləri onun ümidi kökündən baltaladı. Aralarında nə isə dəhşətli bir şey -ayrılıq küləyi əsdi. Qadının vücudu yarpaq kimi titrədi.

-Mən sizsiz yaşaya bilmərəm, ölürem, -dedi.

-Çox nahaq. Məni üzürsən, -dedi Cavad müəllim.

-Size nə olub? Siz nəyisə məndən gizlədirsiniz? Haranız ağrıyır?-Nadimə əllərini Cavad müəllimin üzündə gəzdirdi.

Kişinin rəngi ağappaq ağardı. Fani dünyadır, bəlkə elə öldü -həkim hər şeyi ona demir. Qoy axırıncı dəfə ruhunu dilləndirən bu qadını doyunca öpsün. Nadiməni qucaqlayıb bərk-bərk sinəsinə sıxdı. Qadın titrəyərək ona qıṣıldı.

Cavad müəllim onun qəşəng çənəsindən tutub yuxarı qaldırdı, odlu-odlu üz-gözündən, dodaqlarından öpməyə başladı...

Lakin birdən Cavad müəllimin başından bərk ağrı tutdu. Axır vaxtlar bu ağrı onu əldən salmışdı. O, səndələdi, üz-gözündə qəribə bir kölgə gəzdi, bir neçə an eləcə dinməz qaldı, -elə bil tərpənməyə halı yox idi.

-Sizə nə oldu?- Nadimə ehtiyatla ondan aralandı.

-Bir şey yoxdur, keçər.

-Bəlkə həkim çağırıq. Nə isə halınız... -Nadimə artıq onun ciddi xəstə olduğuna əmin idi. -Bağışlayın ki... sizi belə...

-Bağışlayın? Nəyə görə? Həyatımın axırında belə xoşbəxt etdiyinəni görə?

-Həyatınızın axırında?- qadın saraldo.

-Qocayam da, -Cavad müəllim zorən güldü. Axır bir gün ölməyəcəm?

-Xahiş edirəm belə danışmayın... -qadın əli ilə onun ağızını tutdu.

Cavad müəllim onun əllərini ovcuna aldı, dodaqlarına sıxaraq öpdü.

-Pulun varmı?

-Bəli.

-Al bunları, -qadının etirazına baxmayaraq onun çantasına bir topa pul qoydu. -Mən burda olmayacam, bir il...

Nadimə ayaqları altında yerin sanki titrədiyini hiss etdi...

-Narahat olma... Tez gəlsəm, özüm sənə zəng edəcəm.

Nadimə nə isə soruşmaq istəyirdi, lakin qəlbini bürümüş dəhşətin dili hər şeyin elə məhz belə sona çatdığını söyləyirdi. Və əslində, hər şey gün kimi aydın idi; o, əslində, yeganə pənahı, ümidi olan bu kişini itirirdi.

Nəhayət, solmuş, soluxmuş, qəribə bir qəmə qərq olmuş qadın ayağa qalxdı.

-Gedim...

-Gedək səni ötürüm...

Son gücünü toplayıb qadını evinə ötürdü. Maşını bir qədər kənarda saxladı. Nadimə maşından düşdü, heç nə demədən ölügün addımlarla uzaqlaşdı.

Cavad müəllim bir xeyli onun arxasında baxdı. Nə üçün bu qadın ona bu qədər əzizdi; sanki doğma, çox doğmayıdı, - anası kimi, balası kimi doğmayıdı. Amansız və sərt rüzgarın ağızında uçan xırdaca bir yarpağa bənzəyirdi və xoşbəxt olmadığı bəlli idi. Və onun xoşbəxt olmamasında Cavad müəllimin də öz payı var idi. Və Cavad müəllim özünə etiraf etməsə də ağlayırdı. Göz yaşları onun yanaqlarına, oradan da süzülüb yaxasına, maşının sükanına damcılıyırdı.

Cavad müəllim ağlayırdı: dərdini sevdiyinə deyə bilmədiyi üçün, onu bu dünyada xoşbəxt edə bilmədiyi üçün və özü də xoşbəxt ola bilmədiyi üçün ağlayırdı. Və bir də onun üçün ağlayırdı ki, artıq Nadimə bax, beləcə onun həyatından gedirdi. Həmişəlik gedirdi. Cavad müəllim artıq ona dönməyəcəkdi, elə onun özü üçün dönməyəcəkdi.

-Bitdi, hər şey bitdi... Nə çətindir dünyada sevdiyini qoruya bilməmək, onu döşünə çəkib olanlara "Dur" demək...

Ah, qoca Höte, "Həyatda özünü hər şeydən məhrum et, arzularını biruzə vermə "- deyəndə, yəqin ki, sonrakı peşmançılıqları, göz yaşlarını nəzərdə tutubsan.

-... O, xəstədir.... O, xəstədir... Bərk xəstədir.... -Nadimə qaçaraq pillələri qalxdı. Qapını açıb özünü evə saldı.

-Leyla! Leyla!

Leyla evdə yox idi. Nadimə bərk üzüyürdü. Ev də buz kimi idi.

-Leyla!- otaqları dolaşdı. Gözü stolun üzərindəki kağıza sataşdı: "Mama, mən Nigargildəyəm (qonşuda). Dərslərimizi bir yerdə hazırlayıraq. Narahat olma.

Nadimə kresləda oturub əllərini ovuşdurmağa başladı: Cavad müəllimə artıq zəng etmək belə olmayıcaq. O, bunu istəmir. Zəng etmək mənasızdır. Nadimənin zəngləri ona çox mane olur, onu sıxır. Hər nədirse, o, bunu istəmir.

Bütün təkidlərə məhəl qoymamaq, ona zəng etmək ağılsızlıqdır, lazımsızdır, bu anda-Nadimə hiss edirdi, - Cavad müəllim üçün yorucudur. Əslində, zəng heç nəyi düzəldəsi deyil. Hər şey artıq çoxdan bitmişdir. Nə səbəbdən olur -olsun bitmiş, tükenmişdir. Bu çətin anda Nadimənin ona yaxın olması Cavad müəllim üçün sarsıcıdır. O, kimlərə hesabat vermək zorunda qalır. Və belə bir məqamda bu, gərəksizdir.

İtirmək... itirmək... Cavad müəllimi itirmək... Cavad müəllimsiz onun həyatı nadir ki...

Ah... bu otaq niyə belə qaranlıqdır? Niyə belə soyuqdur? Bu qız harada qaldı? O, nə üçün belə titrəyir? Artıq heç nə düşünə belə bilmir. Bu dəm qaranlıqlarda qeyb olmaq, harada isə itib-batmaq keçir könlündən.

Lakin kim isə ona çox möhtacdır, çox möhtacdır. O kimdir belə?

-Leyla... Leyla... -qadın birdən-birə dik ayağa qalxıb qapıya cumdu.

-Leyla!-bloka çıxdı.

-Nədir, mama, -pillələri düşən Leyla güldü, -məni belə çığıra-çığıra 5-ci mərtəbədən çağırmaq fikrində idin?

-Harada qalmışan?

-Gəlirəm də. -Onu ötürən rəfiqəsinə aşağıdan əl elədi. Heyrətlə anasını süzdü.

-Sənə nə olub?

-Heç...

Otağa daxil oldular.

-Rəngin niyə belədir? Nə olub, mama?

--Heç.. -Nadimə birdən ağlamağa başladı.

-Gəl.. gel.. Niyə ağlayırsan? Xəstələnmisən?

-Üşüyürəm.

-Gəl.. gel uzan...

Leyla anasının yerini açdı. Nadimə uzandı. Leyla onun üstünü örtdü.

\* \* \*

Səhər yuxudan gec oyandı. İstirahət günü olduğu üçün işə getməyəcəkdi. Pəncərəyə yanaşın bayırə baxdı. Hər tərəf ağappaq qar idi. Hava şaxtalı və tutqun idi. Xırda qar dənələri aram-aram yerə qonurdu. Qarlı -şaxtalı havalarda yadına kəndləri, keçmiş günlər, dağlar-dərələr, kollar-koslar, ağaclar düşürdü.

Dağlar-dərələr, kollar- koslar, ağaclar... Və o dağlar-dərələr, kollar-koslar, ağaclar onda nostalji hissələr oyadırdı. Qəlbinin ən dərin guşələrində təbiətə qarşı gizlənib qalmış bir məhəbbət duyurdu-möhtəşəm, tərtəmiz bir məhəbbət...

İllər ötür, bu məhəbbətə heç nə kölgə salmir, heç nə onu korşaltır. İnsan böyüür, cəmiyyətdə yetişir, həyatı dərk edir. İnsan bəzən keçmiş vərəqləyir, nələrisə saf-çürük edir. Bəzən keçmişdə ona əziz olan surətlərin əslində gülunc obrazlar olduğunu dərk edir. Zaman dövr etdikcə insanların iç üzü, siması açılır. Təbiətlə isə bu baş vermir. Təbiət eləcə dəyişilməz qalır. Əksinə, bir az da artıq onun gözəl, möhtəşəm və yenilməz olduğunu dərk edirsən.

Budur şaxta və qar, tutqun hava, qadının qəlbini titrədən nostalgiya necə var, eləcə də qalıb.

Bilməməzlik, dərkətməzlik, əlçatmazlıq, eyni zamanda yaxınlıq və doğmaliq, məhəbbət necə var, eləcə də qalıb. İndiki qadın -o vaxtkı uşaqq bəzən özünü illərlə aldatmış, özü üçün xeyirxah, qəhrəman obrazlar uydurmuşdu. Lakin illər ötmüş, o vaxtkı uşaqq- indiki qadın o insanların nəinki xeyirxah, qəhrəman olmadıqlarını görmüş, əksinə, o insanların onun uşaqlığını, məsumluğunu istismar etdiyini anlamışdı, onların o vaxtkı uşaqa, indiki qadına əzab, dərd və bədbəxtlik verdiyini kəşf etmişdi. Və bu həqiqət idi.

İndi bu həqiqətdən çox keçmişdi və onları araşdırmaq, saf- çürük etmək qadına yalnız əzab verirdi. Və qadın o insanlarla bağlı xatirelərin üzərinə qayıtmağı heç xoşlamırdı. Bircə şeyə gücü çatırdı, bu gün qızına yaxşı ana

olsun, ona silinməz, zaman keçdikcə daha aydın görünən və ikrah oyadan izlər buraxmasın. Yəqin ki, Tanrıının vəd etdiyi cənnət və cəhənnəm insanın mühakimə edə bilmədikləri üçündür. Yəqin ki, bu proses hələ də davam edirdi. Hələ çox insanların iç üzü, siması açılacaqdı. İndi isə qəlbindən ağır, şox ağır bir daş asılmışdı və bu daşın ağırlığı onu çox, ləp çox incidiirdi. Nə isə...

Belə havalarda isti otaqda peçi yandırmağı və nə isə qeyri- adı bir yemək bişirməyi çox sevirdi. Qızının çox sevdiyi gürcü xəngeli bişirməyə başladı.

Leyla, yəqin ki, xörəyin iyini hiss edib geldi.

-A, mama, nə bişirirsən?

Fərəhələ qızının gözəl üzünə baxdı.

-Xəngəl.

Leyla sevinclə güldü:

-Məni kökəltmək isteyirsən?

-Hərdənbir yeməklə heç nə olmaz, gözəlim. -Bol-bol deyirdi ona mehriban sözləri. Qoy ulu Tanrı onun övladını xoşbəxt etsin, onu kimlərinse səhvinə güdəza verməsin. Amin...

Leyla ləzzətlə xəngəl yeyirdi. Birdən maraqla anasına baxaraq soruşdu:

-Axşam sənə nə olmuşdu?

-Heç...

-Nə isə birtəhər idin.

-Olur belə şeylər... Sən fikir vermə.

-Nəysə, arvad, çalış olmasın, - qızı hərdən zarafatla ona "arvad" deyirdi. - Gedim dərslərimi hazırlayım.

-Hazırla, qurbanın olum.

\* \* \*

Həsən küçədə kiminsə ola biləcəyinə belə məhəl qoymadan maşını Nadimənin böyründəcə saxladı. Atılıb maşından düşdü. Açıqla Nadiməyə müraciət etdi:

-Telefonu nə üçün açmırsan?

-Nə üçün açmaliyam?- Nadimə həyəcanla ətrafa boylandı.

-Əyləş maşına, sənə sözüm var.

-Heç vaxt.

-Əyləş!

- Dəlisiniz ?

- Hə, dəliyəm. Əyləş, sənlə söhbətim var. Qorxma, səni yeməyəcəm.

Nadimə kiminsə onları birlikdə görə biləcəyi qorxusunun təhdidi altında maşına əyləşdi.

Zeytun bağının kənarında Nadimə maşını saxlamağı xahiş etdi.

-Mən bağda- mağda saxlayan deyiləm.

-Saxlayın, xahiş edirəm. - Nadiməni ağlamaq tutdu.

-Qurban olasan özünə, - Həsən maşını saxladı. Bağın yuxarı küncündəki restorana işarə edərək dedi:

-Gedək oturaq, bir yemək yeyək... Söhbətimizi də orada edək.

Nadimə içini çəkərək dedi;

-Arvadınız sizin belə işlərinizdən xəbardardır?

-Necə işlərimdən?

-Nə bilim, belə...

-Xəbərdardır.

Nadimə heyrətləndi. Həsən davam etdi:

-Arvadım xəstədir. O, özü mənə icazə verib ki, bir nəfər təmiz qadınla münasibət qurum.

-Siz də o gicbəser simasında məni görürsünüz?

Həsən heyrətləndi.

-Bu nə danışıldır?

-Danışıqdır da. Evlənərsiz mənimlə?

-Subay olsayıdım, məmuniyyətlə. Neynirsən axı kağız üzərində olan evliliyi. Nə vaxt istədin, yanında olacam.

Bu sözlərdə bir təhqir yox idimi?

Qadın nə isə onu sancmaq, nəyinsə heyfini çıxmaq istəyirdi.

-Siz mənim zövqüməcə deyilsiniz. Sizin özünüz yox, maşınınzı gözəldir.

Həsən əvvəlcə heyrətlə ona baxdı, sonra isə qəhqəhə çəkib gülməyə başladı. Nəhayət, sakitləşdi:

-Yadında saxla kisinin özü yox, xasiyyəti gözəl olmalıdır.

-Sizin xasiyyətiniz gözəldir?-lağla soruşdu.

-Onu sən deyəcəksən. -Sonra əlavə etdi, -sənə belə danışiq yaraşmir.

Nadime daxilində kükrəyen qəzəbi güclə sakitləşdirərək:

-Mən yaraşıq axtarmıram, -dedi, - əl çəkin məndən, mənim sevgilim var, siz onun dırnağına da dəyməzsınız, -dedi.

Həsən ondan belə çılgınlıq gözləmirdi, deyəsən. Ya da "sevgilim var" sözünə görə tam əsəbiləşdi.

-Əş! Tüpürüm sənin sevgilinə də, ərinə də... -dedi.

Hər ikisi maşından düşüb ayaq üstə durmuşdu. Həsən həm qəzəblə, həm də heyrətlə ona baxırdı. Bir neçə an bir-birinə baxdilar. Həsən dönbüb maşınınə əyləşdi, viyılıt ilə sürüb oradan uzaqlaşdı.

Nadime sonsuz bir qəzəb və nifretlə onun arxasında baxdı.

\* \* \*

-Nə var, nə yox, Cavad müəllim, çoxdandır görünmürsüz? Nə vaxt gəldiniz Türkiyədən?

-Bir ay olar ki, burdayam.

-Necəsiz?- Nazim doktor diqqətlə Cavad müəllimi süzdü. - Ağrı -acınız varmı?

-Yoxdur.

-Əla. İndi sizi yoxlayaram. -Nazim həkim biruzə verməsə də Cavad müəllimin rəngindən heç xoşlanmadı.

Müayinədən sonra həkim bir qədər rahatladi:

-Bir şeyiniz yoxdur.

-....

-Sevgilinizin yanına qayıda bilərsiniz. (Nazim həkim onun sevgilisi olduğunu bildirdi)

-....

-Sevinmirsiz?

-Sevinəndə...

-Yoxsa başqasını tapdır?

-Elə qadın deyil.

-Bəs qəmginliyinizə səbəb nədir?

-Nə deyim, doktor. Artıq əvvəlki kimi - yəni gizli əlaqə istəmirəm. Qanuniləşdirməyə də cürətim çatmır.

-Qanuniləşdirmək lazım da deyil. Necə yaşamısınız, elə də davam edin.

-Bu düzgündürmü? Tanrının yanına hansı üzlə gedəcəyəm.

-Cavad müəllim! Cavad müəllim! Tanrıının elçisi peyğəmbər (s) bunu yedinci əsrə qanuniləşdirmişdi; siğə, dörd arvad, nə bilim nələr. Əger kişi bir qadınla kifayətlənə bilərsə, bunlar olmazdı. Əslində, peyğəmbər (s) çox ağıllı adam olub; çoxarvadlılıqla, siğə ilə anarxiyanı, pozğunluğu yığışdırıb. Kişi uzaqbaşı dörd arvad saxlaya bilərdi. Özü də bunu qanuniləşdirməli idi. Siğə də, kəbin də kisinin boynuna müəyyən öhdəliklər qoyurdu. Kişi hər dəfə evlənməmişdən qabaq götür-qoy edirdi: o, bu arvadı saxlaya biləcəkmi? Onu maddi və mənəvi cəhətdən təmin edə biləcəkmi? Əvvəlki arvadın haqları tapdanmayacaq ki? Din həm qadını müdafiə edir, həm də kisinin anadangəlmə istəyini təmin edirdi. Sovet hökuməti dini, dinlə bağlı bir çox

şeyləri yiğişdirdi. İnsanlara bir tabu, sədd qoydu. Sonradan geri qayıdan bu kapitalizm hər şeyin başını açıb buraxdı.

-İndi çoxları dinə qayıdır. -Cavad müəllimin səsində bir istehza var idi.

-Din əslində özü də bir qanundur - insanları idarə etmək üçün, onların özbaşinalığını yiğişdirmaq üçün bir qanun. Hər hansı bir quruluş, bu quruluşun müəyyən etdiyi qanunlar bir dövrü əhatə edir. Din isə bir növ bütün dövrləri, zamanı əhatə edir. Cavad müəllim, nə isə dindarlardan narazınız. Hətta onların adı çəkiləndə istehza etdiyinizi də hiss edirəm.

-Mən kiməm ki... Mən sadəcə tək dindarlardan deyil, elə bütün insanlardan naraziyam.

-Nə üçün Cavad müəllim?

-Əshi, şəhərə çıxmak mümkün deyil. Nə qədər ev alqı-satqısı olar, nə qədər gözəllik salonu olar? Nə qədər market olar? Millət ancaq ofis açmaqla məşğuldur. Heç torpaqları düşünən yoxdur. Vətəni düşünən yoxdur. Hami pul qazanmaq, varlanmaq istəyir.

-Əvvəla, bütün millətlər pul qazanmaq, varlanmaq istəyir. İnsan fitrətən varlı olmağa, yaxşı yaşamağa meyillidir. Sovet dövründə, xüsusən ilk dövrlərdə insanlar varlı olduğu üçün suçlanırırdı. İndi isə heç kimi varlı olduğuna görə suçlamırlar. Varlı insanlar müəyyən imtiyazlara malikdirlər. Yetmiş il əzilən, sıxılan bu millət indi azadlığa çıxb. Ona görə də yetmiş faiz insan varlanmaq istəyir.

-Millət o zaman millət olur ki, hər kəsin içində bir patriot yetişsin. Bizdə isə yetmiş faiz insanın içində doymaq bilməyən bir canavar var.

-Cəmiyyət, əslində, kütlədir, Cavad müəllim. Kütlə heç vaxt hərtərəfli düşünə bilməz. Bəzən kütlə ona verilən azadlıqdan, şəraitdən düzgün istifadə edə bilmir.

-Lakin cəmiyyətin fikri həmişə insan həyatında həllledici rol oynayır.

-Təqsir kimdədir, Cavad müəllim? Bax, cəmiyyətin bir üzvü də sizsiniz, sevdiyiniz var, onu çox sevirsiniz, onun sizə çox ehtiyacı var, o, bu dəqiqə sizə möhtacdır, evlənin onunla, hər şeyi qanuniləşdiririn.

-... Gecdir...

-Vaxtında edəydiniz...

-Vaxtında... Mənim vaxtında bu qadağan idi.

-Bəs indi...

-İndi də gecdir. Camaat mənə gülər.

-Nəysə, Cavad müəllim, sizə uğurlar.

-Hələlik...

\* \* \*

Nadimə işe gələndə idarədə işçilər arasında bir qarmaqarışılıq, narahatçılıq gördü. Məlum oldu ki, onların idarəsini kimsə özəlləşdiribmiş, indi də satıb. Kim daimi işcidirsə, ona haradasa başqa yerdə iş verirlər. Kim müvəqqəti işcidirsə, işsiz qalır. Nadimə axır vaxtlar ona qarşı yeridilən sıxışdırma əməliyyatının mənasını indicə anladı (O, müvəqqəti işçi idi).

Həyəcanla Məlahətə yaxınlaşdı:

-Bu nə məsələdir?

-Bəs sən bilmirdin ki, idarə özəlləşib?

-Yox, bilmirdim.

-Gedərsən özünə iş taparsan. Əgər tapmasan, -səsini alçaltdı, -sənin iki il bundan qabaq müdərə verdiyin pul indi qara qəpiyin yerindədir. O pula indi səni heç süpürgəçi götürməzlər. Bir o qədər də üstünə qoyub direktora ver, o, səni işə düzəltsin. Ya da get beş o qədər ver, ayrı yerdə işə düzəl.

Direktor da həmin sözləri təkrar etdi.

Nadimə etiraz etdi:

-Axi, siz mənə dediniz ki, səni birdəfəlik işçi götürürəm.

-Nə olsun dedim, ali təhsilli adamsan, bilmirdin ki, ərizəni yazanda müvəqqəti iş istədin?

-Siz dediniz adam adama inanar. Mən də inandım. Siz məni bir ildən sonra həmişəlik işlə təmin etməyə söz verdiniz.

-Mən heç öz xalam qızını bu dəqiqə işdə saxlaya bilmirəm. Sənə nə edim.

Nadimə çox götür-qoydan sonra işdən getməyi qərara aldı. Kim təminat verirdi ki, müdər onu təzədən aldatmayacaq.

Nadimə ilk günlər iş tapacağına inanırdı. Lakin... Bir xeyli ora-bura əl atdı, tanışlarına müraciət etdi, lakin iş tapmadı. Hökumət idarələrində iş xüsusiylə qit idi, çünkü orada müəyyən təminat var idi. Özəl idarələr isə 35-ə qədər yaş həddi qoymuşdu. "Market", "Birja" kimi qəzetlərdə uzun-uzadı elanlar verilir, iş, karyera, yaxşı maaş vəd edilirdi. Nadime böyük ümidi gedirdi: bir qrup fırıldaqçı dərman preparatlarının təbliğini məsləhət göründü, yeni-yeni adamlar cəlb etməyin gərəkliyini vurğulayırdı.

\* \* \*

-Bax, kapitalizm budur. -Arif bəy yekə, lopa bişlarını sığallayaraq, göy gözləri ilə onu süzdü. -Siz cavanlar deyildiniz Azadlıq meydanında meydan sulayan? Buyurun yaşayın!

-Mənmi? Mən onda tələbə idim. Onda vacib şəxslər var idi.

-O vacib şəxslər kimi dəstəkləyib oraya aparırı? Siz tələbələri. Küyə getmək lazımdır.

-İndi deyirsiz küyə getmişik?

-Mən heç nə demirəm. Mənə fərqi yoxdur o dövr, ya bu dövr. Mənim üçün hər ikisi yaxşıdır. İşləyə bilənə hər ikisi yaxşıdır. Bunları da sözgəliyi deyirəm. Sovet hökumətinin yaxşı cəhətləri var idi. İşsizlik problemi yox idi. Qara qəpiyə də olsa, oxutduğunu işlə təmin edirdi.

-Onda o dediyiniz qara qəpiyin qiyməti var idi.

-Əslində, bu da Sovet hökumətinin təqsiridir də: nə qədər oxuyan, təhsil alan olar; təhsil... təhsil... təhsili də qara qəpiyə dəyməz. Budur, işlə təmin etmək də olmur... Bu dəqiqə nə qədər diplomlar yatır evlərdə. Bütün kütləni savadlandırmaq nəyə lazımdır axı. Qoy bir ovuc adam oxusun, lakin sanballı oxusun.

Nadimə darıxdı:

-Arif müəllim, inanırsınızmı nə isə dinləməyə səbrim qalmayıb. Mənə iş lazımdır ki, yaşaya bilim.

-İş... Sənin sahən də elədir ki... Nə deyim... Bu dəqiqə yoxdur. Əlaqə saxla, olarsa...

Bu əslində "iş yoxdur" deməyin ən sadə üsulu idi.

Nadimə buradan da əliboş qayıtdı.

\* \* \*

Ah... bir iş tapa bilsəydi... Hara gedir, iş yoxdur. Nadimə bir iş tapmalıdır. Nadimə son vaxtlar qızının üzündə bir kədər, məyusluq göründü. Və bu da onu çox narahat edirdi. Qızında bir əsəbilik yaranmışdı.

Bir dəfə onlar arasında belə bir söhbət oldu. Leyla dedi:

-Mən "Kozeroq" olduğuma görə çox qəmlənirəm. "Kozeroqlar" həyatda həmişə çox çətinlik çəkirlər, şanslı olmurlar, yaşamağı bacarmırlar. "Qrubi" olurlar. Sən də beləsən, mənim müəlliməm də belədir.

Qızında yaranmış ruh düşkünüyünü aradan qaldırmaq üçün zorla gülümsünüb dedi:

-Əksinə "Kozeroqlar" asta-asta, lakin qətiyyətlə həyatda bütün istədiklərinə nail olurlar. Kozeroqlar fitrətən qalibidlər.

-O qədər asta ki, bəzən gec olur. Sən indi qırx yaşında işsizsən, ərsizsən. Mən də sənin səhvlerinə görə əziyyət çekirəm. -Anasının pərt və müqəssir üzünə baxıb əlavə etdi. -Bikef olma, mən artıq öyrəşmişəm. Sənin yerinə bir

başqası olsaydı, nə olur-olsun iş yerini əlindən verməzdi. Əksinə, yerini möhkəmlədərdi, müdirlə arasını saz edərdi. Nəysə... qırx yaşıν var. Öyrən, arvad, öyrən.

Nadimə xəcalət çəkdi.

-Qəm yemə, quzum, hər şey düzələcək. Həyatın müəyyən dönəmlərində belə şeylər olur. Tanrı bəzən insanı sınağa çekir.

Qızı birdən- birə canlandı.

-Mama, bir də işə girsən, necə olacaqsan?

-Hamı kimi.

-Hamı necədir ki?

-Nə bilim... Mənə elə gəlir ki...

-Sənə elə gəlir... Sən məgər etalonsanmı? - Qızı kobudluqla onun nə deyəcəyini gözləmədi. Sənin kimi zəif adamlar həmişə öz bacarıqsızlıqlarının günahını nələrinse üzərinə atıblar. Əslində, bu dəqiqə yaşaya bilənlər üçün hər şey yaxşıdır. Əvvəllər belə şeylər var idimi: istədiyin vaxt xaricə get, nə iş istəyirsən onunla meşğul ol, heş nə bacarmırsan, alver elə. Sizin vaxtinizda ali məktəbə qəbul olunmaq çox cətin idi. İndi bir az savadın var, qəbul olunursan. Əslində, indi hamı yaxşı yaşıyır. Sadəcə, indi daha bacarıqlı olmalısan, daha savadlı olmalıdır.

- Sovet adamları özlərinə hər şeyi siğışdırırmırdılar... Məsələn: mənə cətin gəlir - ali təhsilli adam, gedim satıcı işləyim.

-İndi bacarıqlı olmaq lazımdır. Vəssalam. Görmürsən Amerika bütün dünyani idarə edir? Çünkü bacarıqlıdır.

- Nə bilim, vallah.

-Sən heç öz ailəni düzgün qurmamışın. Ata, məncə, yaxşı adamdır. Ləp səhvi var idi, təsir edib düzəldəydi. Qadınlar var dünyani idarə edir. Nələr edir. Sənsə.... Bax, bəzi adamlar rüşvət alır, öz işini düzgün aparmır, onları işdən çıxarırlar. Sənin bir zəngin bəs idi ki, direktor işdən getsin. Sənsə aciz- aciz göz yaşları tökdün. Heç bir yere müraciət etmədin. İnsan özü-özünü müdafiə etməlidir. İndi zəmanə bunu tələb edir.

\* \* \*

Bəli, həyat çox çətinləşmişdi, çox. Nədənsə, Nadimə bu çətinliyi indi hiss edirdi. Nəyə görə indi hiss edirdi? Bunun günahı kimdə idi? Nadimədə, Nadimənin vaxtı ilə əri olmuş kişidə, yoxsa Cavad müəllimdə? Nəyə görə Nadimə öz qismətinə çıxan kişiye qane olmamış, həyatını belə şətin bir məcraya salmışdı. İndiki gününü gərək o, əvvəlcədən görəydi, çünkü Nadimə bu həyata Aydan, Günəşdən gəlməmişdi. Nadimə elə Yerdə dünyaya gəlmİŞdi - nənələrimizi - babaşlarını görə - görə böyümüşdü. Gərək Nadimə biləydi ki, həyatda qadına tək yaşamaq həmişə çətin olub. Özgə əri elə özgə əridir. O, sənin uşağına ata olmayacaq. Həyatın çətin dönəmlərində sənə arxa olmayıcaq. Bu, həmişə belə olub, belə də olacaq. Nadimə indi nahaq kimlərisə suçlayır. Başlıca günahkar o özüdür həyatının bu yönə düşməsində. Vaxtı ilə həyatda buraxdığı səhvələr indi bumeranq kimi fırlanıb geriyə dönür, onu belə gülünc vəziyyətə salır. Vaxtile Nadiməyə elə gəlirdi ki, hamı həyatda ideal olmalıdır, kimdə pis cəhət varsa, ondan uzaqlaşmaq lazımdır. Ər yaxşı deyil, boşanmaq lazımdır; müdir yaxşı deyil, işdən çıxməq. Bəs onun söykəndiyi adam - Cavad müəllim ideal idimi, nə üçün Nadimə onun pis cəhətlərini görmədi? Halbuki Cavad müəllim heç yaxşı hərəkət etməmişdi, özününkü olmayıana tamah salmışdı, bu gün isə çəkinmədən günahın elə məhz Nadimədə olduğunu onun üzünə vurmuş, Nadimənin dünyagörüşünü alt - üst etmişdi. Məhəbbətin var olduğunu Nadimədə şübhə oyatmışdı. Var idimi məhəbbət? Onun dünyalar qədər sevdiyi, inandığı, güvəndiyi, uğrunda ailəsinə belə dağıtdığı Cavad müəllim ayrılıq çağında günahın qadında olduğunu söyləmişdi. Cavad müəllim kimi yetkin adam belə deyəndən sonra hələ dünya-görüşü formallaşmamış gənclər görən nə söyləyər bir- birinə. Halbuki, Nadimə

məhəbbətə çox inanmışdı vaxtilə... Lakin ona inanmaq gərək deyilmiş. İndi kimlərsə ona nələrsə təklif edirlər: artıq Nadimə çilin -çılpaq yalanları vaxtında görür, duyur. Artıq o, belə yalanlara bir də uymayacaq, heç uymayacaq.

\*\*\*

-Dərmanını atmışanmı? - arvadı ləng addımlarla içeri daxil oldu.

-Bəli, - Cavad müəllim qaşqabaqla cavab verdi. Axır vaxtlar kişinin üzü gülmürdü. Gün - gündən də geri gedirdi. Operasiyadan sonra çox ariqlamışdı.

- Özünü niyə üzürsən axı? Həkim deyir ona çox qəmlənmək olmaz. Nə olub axı? Nəyin fikrini çekirsən. Hami xəstələnir də, sağalır da. Özün də bilirsən ki, səndə qorxulu heç nə yoxdur.

-Bilirəm.

- Bəs nə olub? Şükür, dolanışığın, evin-eşiyin, uşaqların, - istədi desin arvadın, demədi. Həmişə hiss etmişdi ki, ərinin kimdəsə könlü var, açıb - ağartmamışdı. Açıb - ağardarsa onu itirəcəyindən qorxmuşdu. Cavad müəllim onun çörək ağacıydı, uşaqlarının atasıydı. Namusla işləmiş, uşaqlarını yerbəyer etmişdi. Toyda, yasda həmişə Cavad müəllim böyründə olmuşdu. Çoxları ona qibə ilə baxıb köks ötürmüştü. Belə bir kişini əldən vermək olardımı? Səlimə elə axmaq idimi? O qadın kim idisə, Səlimənin tör -töküntüsü ilə kifayətlənmişdi. Qoy kifayətlənsin. Onun Səliməyə elə bir maneçiliyi yoxdur. Düzdür, bəzən aylarla Cavaddan buz kimi soyuq münasibət görmüşdü, illərlə etinasızlıq hiss etmişdi, bir qadın kimi lazımsız olduğunu duymuşdu, lakin dözmüşdü, yaxşı dolanışığın, uşaqlarının xatirinə dözmüşdü.

Budur, bu gün Cavad onun yanındadır. Hərçənd, o vaxt yaşılı qadınlar bunun məhz belə olacağını söyləyirdilər. Və o, bunu ümidi gözləyirdi. Lakin bu gün o, buna elə də sevinmir. Sanki bunun özündə bir təhqir var. Cavad müəllim lazımsız kötük kimi yerindəcə uzanıb qalır. Hərçənd, Səlimə özü də artıq qocalıb. Amma Səlimənin içində nə isə nifrətə bənzər bir şey son vaxtlar qıcıqlanmağa başlayıb. Elə bil bu nifrət cavanlaşdır. O, bəzən saralmış, o qadının xiffətini çekdiyi hər hərəkətindən bəlli olan Cavadi acılamaq isteyir. Özünü bundan güclə saxlayır. Nədən o, hər telefon çalınanda diksinir? Nədən indi o qadının yanına getmir? Artıq ona lazım deyil, onun üçünmü?

-O qəzetləri ver görüm bura. - Cavad müəllim qaşqabaqla dedi.

Səlimə qəzetləri gətirib verdi.

Cavad müəllim eynəyini gözünə taxıb qəzetləri vərəqlədi. Beş dəqiqə keçmədi ki, yorulub qəzetləri bir kənara atdı. Durub əynini geyindi. Yaxınlıqdakı bağa gəzməyə düşdü.

Artıq yazın nəfəsi duyulurdu. Hava soyuqdu, lakin havada da, nəm və soyuq torpaqda da bir gərginlik duyulurdu; sanki onlar həyəcanla nəfəs alır, nəyisə səbirsizliklə gözləyirdilər.

Həmişəki kimi yenə də Cavad müəllimə elə gəldi ki, şəhərdə bahar öz əzəmetini kənddəki kimi hiss etdirə bilmir. Niyə belədir görən? Torpaq həmən torpaqdır, ağaç həmən ağacdır, səma həmən səmadır, lakin nə isə fərqlidir. Bahar şəhərdə, elə bil ki, kükrəmir, daşmir; otlar, ağaclar, əriyən qarlar, cikkildəşen sərcələr, quşlar bir-birinə qarışdır. Şəhərdə bahar elə bil ki, sönük keçir. Sanki təbiət öz hissələrini ürəyi istədiyi kimi ifadə edə bilmir. Şəhərdə bahar, elə bil ki, boğulur.

Cavad müəllimin nəfəsi daraldı, dərindən köks ötürdü.

Kəndlərini, göz işlədikcə uzanan Şirvan düzünü xatırladı. Elə istədi ki, uzandıqca uzanan Kür sahilini addımlasın.

Getdikcə gedirsən, sahil qurtarmır və yolboyu nəfəs alan ana torpağın ətrini duyursan. Gözünün önündə dururmuş kimi hiss edirdi; budaqlarından su damcılayan ağaclar, kollar-koslar, Kür çayının bir azdan yamyasıl dona bürünəcək sahilləri, insan hənirindən ürküşən gözəl quşlar, dələlər, dovşanlar... Ah təkrarsız və misilsiz təbiət...

Başın üzərində Allahın öz əli kimi duran məsmavi səma... Kim deyir ki, göylər dilsizdir, soyuqdur? Məgər uzandıqca uzanan çölləri, düzləri əhatə edən, hər başını qaldıranda sənə şəfqətlə gülümsünən səma dilsiz və soyuq ola bilərmi? O ki yağışları, qarları ilə, nazlı dilbər qızı Günəşti ilə həmişə Yerin qayğısına qalır. Yerlə səma arasında möhtəşəm bir münasibət yoxdur.

Çox heyif ki, bu möhtəşəm və əzəli təbiət öz kiçik və gedəri yavrusuna - insana qarşı belə sərtdir, amansızdır.

Budur cavan, gözəl və qüvvətli bir gənc. Yoxdur artıq o gənc. O, eləcə illərin arxasında qaldı, xərcləndi, qurtardı.

Gözəl, məsum bir sənəm, qəlbə riqqətə gətirən bir məhəbbət. Yoxdur artıq o dilbər də, o məhəbbət də. Onlar da eləcə illərin arxasında qaldı.

O gözəl onun xanımı olmalıydı. O, hər gün işdən evə dönenədə qapını üzünə açmalıydı, mehriban-mehriban üzünə gülümsəməliydi, şən və xoşbəxt quşlar kimi dil boğaza qoymamalıydı, elə hey danışmalıydı. Onun xörəyini bişirməliydi, süfrəsini açmalıydı, pal-paltarını yumalıydı. Hər gecə Cavad müəllim onu qoynuna alıb yatmalıydı. Cavad müəllim onu dünyanın keşməkeşlərindən qorunmalıydı. Bu fani dünyada onun dayağı olmalıydı. Onlar qısa və keçəri olan insan həyatında bir-birinə təsəlli olmalıydılar. Onlar birlikdə bala böyütməli, onların xeyrini görüb sevinməliyilər. Bunların heç biri olmadı.

"Heç xəbərin olmadı gəlininin gözəlindən, ay ana.... O, sənin oğluna özü kimi gözəl qızlar, oğlun kimi nərigidler doğmadı". - Cavad müəllim əməllice ağlayırdı. Yaylığını çıxarıb göz yaşlarını sildi - oğlun ona sənin həmişə "yalan dünya" dediyin bu dünyada dərd, lap çox dərd verdi. Oğlun həyatını sevmədiyi, heç sənin də bəyənmədiyin bir qadınla keçirdi".

- Salam, ay Cavad, necəsan? - qonşuları Murad kişi idi.

Cavad müəllim diksindi:

- Çox sağ ol, yaxşıyam.

- Görünmürsən...

- İşim çoxdur, -danışmaq istəmirdi; odur ki, söhbətə xitam verdi.

Budur, bağın küncündə beş-on kişi əyləşib nərd vurur. Təxminən Cavad müəllim yaşda kişilərdir; beş-on il aşağı - yuxarı olarlar. Onların həyatı bundan sonra elə beləcə davam edəcək - ölənə qədər. Gündüzlər avaralanacaq, axşamlar evə dönüb qoca arvadlarının bişirdiyi yeməkləri yeyəcəklər, sonra da yixilib yatacaqlar.

Başqa nə olmalıdır ki... Nə olubsa olub, olmayıbsa olmayıb. Bundan sonra cavanlara xas olan şeylərə həvəs göstərmək gülünlükdən başqa bir şey deyil. Buna qocalıqda yorğalıq deyərlər. Əslində, Cavad müəllim artıq buna heç bir maraq göstərmir. Heç bir istəyi, həvəsi yoxdur. Sadəcə, nə isə ona narahatlıq, əzab verir. Hiss edir ki, nədəsə kobud səhv edib, düzəldilməsi mümkün olmayan səhv edib. Və bu səhvi tək omu edib? Çoxları heç bunu səhv kimi qəbul etmir. Bu, az qala, həyat tərzinə çevrilib.

Bircə bu Təbiət heç nədə səhv etmir. Özü necədirse, insanlardan da elə olmayı tələb edir. İnsanların ömürlerini de özü kimi fəsilləre bölüb: yaz, yay, payız, qış. Və hər fəsildə - yaşda insanlara özünəməxsus düşünmə tərzi verib. On beş yaşın öz, qırx yaşın öz, altmış yaşın da öz düşünmə tərzi var. Çox qəribədir, qırx yaşında ona mümkün görünən şeyləri o, indi mümkünzsüz sayıb. Elə bil, həyat birdən - birə qarşısına görünməz sədd çəkib. Bu səddi keçmək belə mümkün deyil. Fikri belə bu səddi keçə bilmir. Və o, ruhdan düşür. Deməli, qocalıq belə başlayır. Qocalığın da öz düşünmə tərzi var. Qocalığın depressiyası -deyən belə bir termin də var. Görən, bu depressiya nə sözüdür belə, yəni hansı xalqın, millətin sözüdür? Yəqin fransız sözüdür, ya bəlkə alman, bəlkə ingilis, bəlkə rus, -türk sözü də ola bilər. Hər hansı xalqın, millətin sözüdürse, yaman genişsaxəli, əhatəli sözdür. İnsan nitqini əhatə edən lügətlər içərisində hələ belə qüvvətli, qüdrətli, bütün zamanlara, bütün dövrlərə, bütün xalqlara, millətlərə, psixologiyalara hakim

kəsilən ikinci bir sözə rast gəlmək çətin məsələdir. Çox adam tapmaq olar ki, heç bilməsin depressiya sözünün leksik mənası nə deməkdir, lakin elə adam tapmaq olmaz ki, həyatında bir və ya bir neçə dəfə bu depressiya ilə üzləşməsin. Bəlkə, depressiya da iyirmi birinci əsrin belasıdır, Yox, yox.... necə ki Yerin cəzbətmə qüvvəsi həmişə olub, eləcə depressiya sözü və depressiya sözünün ifadə etdiyi psixoloji durum da həmişə olub. Nə olsun ki, cəzbətmə qanununu on yeddinci əsrda İ. Nyuton kəşf edib? Ona qədər məgər alma ağacdan yerə düşmürdü?

Depressiya insanlığın bələsidir. İnsanların etdikləri səhvlərin, cinayətlərin bələsidir? Öz içindeki şeytanla bacarmadığı halda, ətrafdan minlərlə şeytanın həmləsinə məruz qalan bədbəxt insanın. Nə isə onun bütün ruhunu əzir, tapdayır, məhv edir, onu daşdan -daşa, qayaya çırır. Heç cür bu fikrin əlindən xilas ola bilmir. Gələcəkdə də xilas olmayıcaq, məlum məsələdir. Çünkü o gələcək artıq yoxdur. Gələcək onun üçün bitmiş, tükənmışdır. Bu ümidsizlik özü elə, deyəsən, şeytanın özüdür. İllərlə harada isə yatmış, gizlənmiş bu şeytan indi nədən belə kükrəyib daşmışdı. Onu belə çalxalamaqla nə demək istəyir? Niyə onu yaşamağa qoymur, həyatdan zövq almağa qoymur? O, öz yersizliyi və gücsüzlüyü ilə dəhşətlidir. Onu duymamaq üçün, hiss etməmək üçün o, nələri desən qurban verməyə hazırlıdır. Bircə bu müdhiş hiss onu tərk etsin. Çünkü bu hissə yaşamaq yaşamaq deyil. Qəribədir, əvvəller də çətin hallara düşmüşdü, lakin heç birində bu qədər ümidsiz olmamışdı.

Görən, Nadimə olmasayı, xəstəliyindən bu qədər sarsılardımı?

Nadime olmasayı həyatında...

Nadimə onun həyatını günəş kimi işıqlandırmışdı. Onun həyatına rəng vermişdi, dad vermişdi. Hara getsə, Bakıya Nadiməyə görə tələsmişdi, onu görəcəyi anı həsrətlə gözləmişdi, onu görəndə, onu qolları arasına alanda bütün ruhu ehtizaza gəlmışdı. Onun danışığı, söhbəti, sözü, həyata baxışı, hiyləgərlikdən uzaqlığı, məsumluğunu, gözəlliyi -bütün bunlar çox sevdirmişdi onu Cavad müəllime. Və Cavad müəllimin son vaxtlar ona çox yazıçı gəlirdi. O, ərindən Cavada görə ayrılmışdı. Hər halda, Cavad bu ayrılmaya təkan vermişdi, sonra isə onu yarıyolda buraxdı. Düzdür, Cavad xəstədir, tək böyrəklə nə qədər yaşayacağını bilmir, Cavad onu düşünüb ayrılib. Amma...

Nədən Cavad müəllim bunları bu vaxta qədər yox, məhz indi düşünür? Nədən həmişə istəmişdi münasibətləri cəmiyyətdən gizli qalsın? Camaat ona nə deyərdi? Nədən o camaatın fikrinə belə önəm vermişdi, baxmayaraq həmişə yeri düşəndə camaatdan, cəmiyyətdən narazılıq edirdi. Həmişə dövrəni suçlayırdı. Bəlkə Cavad müəllim bəyənmədiyi dövrəni kimi ziddiyətlidir. Nə üçün o öz taleyində dövrəni, cəmiyyəti suçlayır? Nə üçün ona elə gəlir ki, cəmiyyətdə yaxşı bir şey yoxdur, yaxud az, ləp çox azdır. Axi, nə üçün belədir? Bütün dövrlərdə cəmiyyət bəyənilməyib; istər on ikinci, istər on altıncı, istərsə də iyirmi birinci əsr olsun - bu belədir. Hamı cəmiyyəti bəyənmir. Lakin hamı cəmiyyətin yaradıcısıdır. Biri elə Cavad müəllim, biri elə Nadimə, biri elə Səlimə. Onların hər üçü özü - özlüyündə ona necə sərf etmişdi, elə də hərəkət etmişdi. Onların hər üçü cəmiyyətin gözündə pərdə asmışdı. Bəs, beləysə Cavad müəllim niyə cəmiyyəti suçlayır?

Axi, cəmiyyəti bu günə cavad müəllimlər, nadimələr, səlimələr salmışdı.

Qəribə bir ağrı var ürəyində. Sanki kim isə Cavad müəllimin ürəyini çəngələyib sixir. Dünya elə bil birdən - bire qaranlığa qərq olub. Həyatın rəngi itib, dadi itib. Bozumtul və soyuq bir rəng qalib dünyada.

Bəlkə bu, Tanrıının cəzasıdır?

Tanrıının cəzası...

Bütün bu cəzalara baxmayaraq, Tanrıya qarşı duyulan qorxu və hörmət hissi... Bu qorxu və hörmətdə heç bir saxtalıq yoxdur.

Amma Tanrıının yaratdığı dünya elə bil oyundur, oyuncadır. Nədən ona indi - bu yaşında belə gəlir? Nədən indi onun ürəyində bir toxluq, oturuşmuşluq hissi yoxdur?

Bəs başqaları? Onlarda varmı bu hiss?

Onlar öz keçirdikləri həyat tərzindən, ümumiyyətlə, həyatdan razıdırlar mı?

Eləsi var gözlərində qığılçımlar oynasır, eləsi də var qəribə bir qəmə qərq olub.

Çox az rast gəlinir təbii halı ilə əhvalı üst-üstə düşən qocaya.

Qocaya.... Bəli-bəli, qocaya...

İnsanlar elə hey qocalığa, ölümə etiraz edirlər, keçmişdəki insanların daha çox yaşadığını vurgulayırlar. O vaxtin ölçüləri ilə götürəndə altmış yaşın qocalıq yox, insanların özünü dərk etməsi, həyatı dərk etməsi yaşı kimi dəyərləndirirlər. Burada da öz daxili istəklərini biruzə verirlər; yaşamaq, çox yaşamaq. Amma necə yaşamaq - buna dəyər verən yoxdur.

Nədən belədir görən? Bu, insanlığın süqutudurmu?

Yoxsa, insanlıq həmişə belə olmuşdur? Həmişə yaxşı və pis, xeyir və şər olmuşdur. Və həmişə onlar arasında mübarizə olmuşdur.

Bəs nədən bu gün insanların çoxu, xüsusən yaşılılar əxlaqi dəyərlərin məhv olduğunu söyləyirlər. Əksəriyyəti indiki cavanların mənən yararsız olduğunu söyləyirlər. Amma cavanları yetişdirən özleri deyilmi? Nədən hər şeyi kompyüterin, internetin, Amerikanın üzərinə atırlar? Nədən insanlar həmişə bir - birini suçlamağa tələsirlər? Nədən günahı özlərində yox, başqalarında axtarırlar.

Nədən?

Bəlkə, insan özü zatən naqisdir. İnsan kifayetlənmək hissindən uzaqdır. Elə buna görə də belə doymazdır. Heç nə onu qane etmir. Bəlkə, insan onu əhatə edən kainatla bir təzad təşkil edir? Çoxları düşünür ki, insan kainatın bir parçasıdır.

Bu, belədirmi?

Kainat insana qarşı çox qəddardır. O başqa şeylər o yana dursun, öz həyatını belə idarə etməyə insana imkan vermir. İnsan öz həyatını belə istədiyi kimi qura bilmir. İtirə - itirə yaşayan insan kainat üzərində heç bir qələbəyə malik deyil. Heç öz orqanizmi üzərində də qələbəyə malik deyil. İnsan özünü belə tanımır. Keşmişini, gələcəyini bilmir, Bütün bunlar neyin göstəricisidir?

Nədir ki insan?

Özünü belə tanımayan, günahlara batmış, bələnmiş birisi. Son anda, həyatının sonunda əllərini göyə açır, Tanrıni səsləyir, Tanrıdan nələrisə ona aydınlaşdırılmışı arzulayır. Əslində, onun bu istəyində də bir saxtakarlıq var. O, əslində ölüm qarşısında qorxu hissi keçirir.

Tanrı ona hələ bu altmışdan sonra bir yüz də vəd etsəydi... nələr etməzdi.

Amma bu yoxdur. Qarşıda amansız və sərt reallıq - ölüm durur. Bəlkə bir on il də yaşamaq olar. Amma bu on ildə heç bir vüsət gözlənilmir. O, nə isə yeni bir şey əldə etməyəcək, yeni ciğirlər açmayıcaq. Eləcə yaşayacaq.

Çoxmu yaşayıb bu dünyada? Necə keçdi həyatı; kimisə aldatdı, kiminsə ailəsini dağıtdı, kimisə qorxu altında saxladı. Qazandımı nələrisə, itirdimi nələrisə?

Baş açammırdı...

....

Evə döndü. Səlimə iki nəfər müşterinin onu gözlədiyini dedi.

-Rüfət hanı, maraqlansın da.

-Rüfət uşaqdır kişi, özün bir danış.

-Otuz iki yaşı var. Otuz iki yaşı nə vaxtdan uşaq olub. Evlənəndə uşaq olmur.

-Cavad müəllim nəsə köntöy danışdı.

Səlimə, deyəsən, kinlə ona baxdı.

-Nə deyirsən? Evləndirməyəydik?

-Niyə ki, bəlkə, öldüm-elədim, işi öyrənsin də...

-A kişi, indi- indi mənim olursan, indi də ölmək istəyirsən? - Səlimənin səsində bir hikkə var idi.

Cavad müəllim müştərilərlə danışıb geri döndü.  
 -Nə oldu. Hər ikisi razılaşdı mı?  
 -Biri hə, biri yox.  
 -Niyə?  
 -Biri bəsdi. Çox işləyə bilmirəm.  
 -Nə oldu?  
 -Xəstəyəm. Bilmirsən nə oldu?  
 -Bilirəm... -Səlimə çox qanıqara idi, dodağının altında, yəni bir az astadan əlavə etdi, - ona görə quzuya dönəmüsən də, -yenidən səsini qaldırdı, -o yoxdu axı.  
 - Mən həmişə sənin üçün işləmişəm.  
 -Uşaqların üçün.  
 -Fərqi nədir.  
 -İndi də işlə də. -Səlimə yenə də nəsə deyindi. -Xanımağan necədir?  
 -Bu vaxtacan heç soruşturmudun.  
 -Çünki qorxurdum.  
 -Nədən?  
 -Çıxb onun yanına gedərdin.  
 -Əsl zəmanə adamısan.  
 -Zəmanə adamı olmalıyam da, -sanki danışmır, soyuq müharibə aparırdılar.  
 -Sən də zəmanə adamısan.  
 -Ola bilər...  
 Eşitmişdi qadınlar qocalanda deyingən olurlar. Ya da illərlə içində gömdüyü hirs - hikkə Cavad müəllimin zəifliyindən istifadə edib üzə çıxırdı.  
 Nə isə... Bu da yəqin qocalığın həyat tərzidir. Dözməlidir... Dözməyib də nə edəcək ki....

\*\*\*

-Hər bir insan tutduğu əməllerin cəzasını çekir -bu dünyada da, o dünyada da. - Səlime səsini başına atmışdı, -o dünyada səni cəhənnəmdə yandıracaqlar. Bəli, bəli, çünki sən zina etmisən, Allah nəyi bağışlasa da, zinanı bağışlamır.  
 Divanda uzanmış Cavad müəllim birdən qəhqəhə çekib gülməyə başladı.  
 -Nədi, dəli olmusan?  
 -Heç... Bu dünyada da sən qazandın... deyəsən, o dünyada da sən qazanacaqsan. Arımdan gülürəm.  
 -Gül, gül. Gülməli günə düşmüsən.  
 -Arvad, az danış, müştəri zad olar, qaçıraq.  
 -Lağ edirsən ?  
 -Yox, niyə ki..  
 -İşləməyini də mənə şox Görürsən?  
 -Vallah, yox.  
 -Danışığa bax bir.  
 Doğrudan da... danışığa bax bir...

\*\*\*

Nadimə artıq beş ay olardı ki, işə girmişdi. İslə, təhsilinə yad bir sahə də olsa, maraqlıydı. Ya da Nadimə onda maraq tapmağa çalışırdı. Artıq başı daşdan - daşa dəymış Nadimə boş xülyalarla yaşamır və onların ardınca getmirdi. Bilirdi ki, həyatın nə qədər xoş üzü olsa da, o qədər də sərt üzü var. Həyat ondan küsənləri incidir, bunu kimsə deyib. Gəlisiqözəl söz deyil bu -həqiqətdir. Həyat da, cəmiyyət də ondan küsənləri sevmir. Yəqin həyat da, cəmiyyət də fikirləşir ki, insan canlıdır, o cansız. Və canlı insan öz yolunu tapıb yaşaya bilmirsə, həyatını düzgün qura bilmirsə, günah elə onun özündədir. Yəqin ki, belədir...

Quranda da belə söylənilir: "Başınıza gələn bütün pisliklər sizin özünüzdən, yaxşılıqlar isə məndəndir".



## ◆ Tənqid və ədəbiyyatşünaslıq ◆

Aynur XƏLİLOVA

# KÜL ALTINDAN KÖZƏRƏN OCAQ



*Hərdən fikirləşirdim: yəqin, bu dünyaya adı bir insan kimi deyil, poçt qutusuna salınmış bir zərf kimi düşmüşəm; hələ uzun zaman bu qutunun zülməti içində gözləməyə məhkumam və bəlkə də, gözəl günlərin bində, nəhayət, kimsə bu mübhəm qutunun qapagını açacaq, məni buradan çıxarıb öz ünvanımı çatdıracaq. Bəs bu qutunu kim açacaqdı?...*

Zahid Saritorpaq çağdaş Azerbaycan ədəbiyatının istedadlı qələm sahiblərindəndir. Ənənəvi janrda bəzi uğurlu eksperimentləri, fərqli bədii təxəyyül və təfəkkür imkanları Z.Saritorpağı ədəbiyyatımızda modernist təmayülçülərdən biri kimi xarakterizə etməyə imkan verir.

Ədəbiyyata keçən əsrin 80-ci illərindən gələn Z.Saritorpaq yaradıcılığa şeirlə başlasa da, müəyyən müddətdən sonra qələmini nəsrəde sınadı. Görünür, bu, bir qədər də onun nəşrin geniş imkanlarından yararlanmaq istəyilə bağlı olub. İlk nəşr əseri olan "Əlifba bayramında qətl" (2012) 2013-cü ildə Respublika Milli Kitab Müsabiqəsinə təqdim edilmiş 250-yə yaxın əser içərisində birinci onluğa düşdü. Həm "Əlifba bayramında qətl", həm də "Dərdin sarı çəpkəni" (2014) romanları onun potensial və perspektivli yazıçı kimi tanınmasına imkan yaratdı. "Kül" romanı ilə isə ("Azerbaycan" jurnalı, №1, 2016-cı il) Z.Saritorpaq özünü istedadlı yazıçı kimi, bir növ, təsdiqləmiş oldu.

Z.Saritorpağın nasırılıyə şairlikdən gəlməsi onun romanlarında dil, təhkiyə tərzi, təsvir üsulları və s. baxımından müəyyən məqamlarda bu və ya digər dərəcədə hiss edilir. Onu da qeyd edək ki, Z.Saritorpağın əksər şeirlərinin dili müəyyən dərəcədə nəşr dilinə yaxındır və romanlarının dili bu tip şeirlərlə müqayisədə daha sadə və aydınlaşdır. Bu, bədii nəşr üçün vacib amillərdəndir. Fikrimizcə, yazıçının romanlarının oxunaqlı olması bir qədər də bu amillə bağlıdır.

"Kül" Z.Saritorpağın sayca üçüncü romanıdır. Əsər, bütövlükdə, çağdaş roman yaradıcılığımızda uğurlu əsərlər sırasındadır.

"Kül" əserinin həcmcə bir qədər yiğcam olması ilk baxışdan bizdə onun janr etibarilə povest olması ehtimalını yaratdı. Lakin bu nisbətən yiğcam olan mətnədə süjet xəttinin əhatəliliyi, müxtəlif hadisə-əhvalat bolluğu, obraz və personaj zənginliyi, müəllifin problemə yanaşma tərzi, diqqəti çəkən bəzi struktural xüsusiyyətlər və s. onu doğrudan da roman kimi xarakterizə etməyə imkan verir.

Bu məsələni ona görə qeyd etdik ki, son vaxtlar bəzi müəlliflər janr müəyyənliyində qeyri-dəqiqliyə yol verirlər. Bu, iki səbəbdən ola bilər: Ya həmin müəlliflər ayrı-ayrı janrları xarakterizə edən xüsusiyyətləri o qədər də dərindən bilmirlər və öyrənmək istəmirlər, yaxud bilərkəndə öz yazdıqlarını başqa adla təqdim etməyə çalışırlar. Təbii ki, burada söhbət nəsrən gedir.

"Kül" romanı Z.Sarıtorpağın ənənəsinə və yaradıcılığının ümumi xəttinə uyğun olaraq magik-realist üslubda yazılmışdır. Metafizik düşüncə, semantik tutumun ağırlığı, ideya-mövzu dərinliyi, süjetdaxili müxtəlif manələr, ümumiləşdirmə və simvolik anlam, burada, xüsusişlə, diqqəti çəkir.

Elə əsərlər var ki, ilk səhifələrindən artıq sonluğun necə olacağını asanlıqla təhmin etmək olur. "Kül" romanında isə bu, o qədər də asan deyil. Müəllifin ustalığı bundadır ki, o, oxucusunu sona qədər maraqda saxlaya bilmüşdür. Bəzən, hətta artıq hər şeyin aydınlaşdığını düşündüyün anda səni yenidən həmin hadisələrə qaytarır, nələrin baş verdiyini analiz etməyə, dərk etməyə sövq edir və görürsən ki, yox, bu, hələ son deyil!

Əsərin əsas qəhrəmanı Tağıdır. Yaziçi Tağını təsirli və obrazlı-poetik şəkildə elə onun öz dili ilə təqdim edir: "Bu, mən idim - "adı bəlli qoç Koroğlu". Hə, mən idim, mən!... - nakam eşqi ucbatından bir zamanlar hamının dilində-ağzında gəzən, söhbətlərin yavanlığına dönən, haqqında bir doğru deyiləndə, yüz də yalan uydurulan, xeyir-şər yığıncaqlarında, çayxanalarda, dükən-bazarda söz-söhbətlərə bais olan, gah şar kimi üfürülüb göylərə qaldırılan, gah da daş kimi yerlərə cir-pilan - mən!... Mən idim gələn! - intihar eleyib öle bilməyən Tağı... Bir vaxt ölümlə qucaqlaşsa da, doğmalaşa bilməyən, sivisib Əzrayılın cəngindən çıxan Tağı... Anası dayı qapısında, qardaşı qürbətin girdabında, bacısının ixtiyarı bir daşürəyin əlində olan, bir də... bir də ki, Kəbirəsi Aranın ilan mələyən ucqar kəndlərindən birində yad bir ocağın çrağını yandıran bədbəxt Tağı..." Amma, özü demişkən, sonradan başına elə hadisələr gələcəkdi ki, bütün bunlar onun yanında "toya getməli" olacaqdı. Bu dəhşətli hadisələr Tağının maşın qəzası keçirməsi nəticəsində on altı il komada qalması və bu on altı illik zaman kəsimində onun şüuraltı yaşantıları və görüntülərilə bağlıdır. Müəllif sözügedən məqamları yazıçı fantaziyası, yazıçı təxəyyülünün köməyilə o qədər inandırıcı və ustalıqla işləmişdir ki, elə təsəvvür yaranır ki, sanki, o, oxşar taleli adamlarla bu istiqamətdə müəyyən söhbətlər aparmış və onların danışdıqlarından bəhrələnmişdir.

Əsərdə baş verənlərin, obraz və hadisələrin birtərəfli, yalnız realist aspektində yozumu yanlış olardı. Burada ümumiləşdirmə və simvolik anlam daha güclüdür və əslində yazıçı özü də mövzuya məhz bu aspektində yanaşmışdır. Tağı kimdir? Yaziçinin məqsədi doğrudanmı tekca bir insanın faciəvi taleyini bədii əsərin predmetinə çevirmək olmuşdur? Xeyr! Fikrimizcə, Tağı bir fərd olmaqdan daha çox ümumiləşmiş bədii obraz, simvoldur. Tağı, təxminən, 1980-ci illərin sonlarında (Bu, romanda dəqiq göstərilməsə də həmin illərdə respublikamızda baş verən məlum hadisələrlə bağlı süjetdə rast gəlinən bir sıra məqamlar, təxmini olaraq, sözügedən tarixi xarakterizə edir) maşın qəzası nəticəsində komaya düşür və on altı ildən sonra komadan ayrılır. Bu zaman kəsimində çox hadisələr baş verib: anası onun dərdindən dünyasını dəyişib, SSRİ dağılib, Azərbaycan müstəqil ölkə olub, ermənilər Qarabağı işğal ediblər, avara, dələduz və qumarbaz qardaşı Xanoğlan indi sayılıb-seçilən, hörmətli və imkanlı bir iş adamı olub, vaxtile Tağını bəyənməyib, - "Neynir o məni? Xəstə anasına qulluq eləməyə alır? Hi-hi-hi... Qoy Tagı hoppanıb tayıni tapsın...", - deyib başqasına ərə gedən Kəbirə boşanıb və sair... İndi daha həyat da onun gördüyü deyil: "Heç vaxt görmədiyim cib telefonu, videomaqnitafon dünyani bürüyüb az qala. Öz pulumuz da var, adına "Məmməd", "Şirvan" deyirlər. Amerika pulu dollar da yaman dəbdədi... Bakıda binalar tikirlər ki, göyün üzündə - adam baxanda papağı düşür... Hər şey yuxu kimi gəlir lap... Deyirlər, hələ ölkədə o qədər xarici maşın artıb-çoxalıb ki, "Jiquli"lərin üzünə baxan yoxdu... Mənim gördüğüm həyat bütünlükə kəllə-

mayallaq olub, dəyişib. Divarın o üzündəki dünya məndən ötrü sirri-xuda kimi bir şeydi indi."

Diqqət etsək, görərik ki, Tağının komada olduğu zaman kəsimi, təxminən, keçid dövrü ilə üst-üstə düşür. Cəmiyyətdə sürlələ bir neçə qütbəşmənin getdiyi keçid dövrü ilə. Bu qütbəşmədə Xanoğlan kimilər əyri yollarla pul, var-dövlət qazanıb dünyanın kefini sürürlər. Qütbəşmənin başqa və böyük bir hissəsi isə cəmiyyətin mənəvi keyfiyyətləri özündə hələ qoruyub saxlayan, sadə və saf insanlardan ibarət olan zümrəsidir. Tağı məhz bu zümrənin simvoludur. Cəmiyyətin keçid dövrü deyilən anlayışı və bu dövrdə baş verən bir çox metləbləri, hadisələri hələ dərk etmək iqtidarında olmayan və bütün bunların müqabilində sanki koma halına düşən qütbünün ümumiləşmiş bədii obrazı, simvoludur! Tağı komada on altı il qalır. Bu, nədənsə, bizi "Kitabi-Dədə Qorqud" eposunda Baybörə oğlu Bamsı Beyrəyin kafir elində dustaq olduğu on altı ili xatırladır. Tağının da xilası Bamsı Beyrəkdə olduğu kimi on altı ildən sonra baş verir. Dəqiq rəqəm isə 16 il, 1 ay, 12 gündür. Yenə "Kitabi-Dədə Qorqud"! - 1 müqəddimə, 12 boy və Beyrəyin kafir elində dustaq olduğu 16 il!

Yaxşı olardı ki, əsərdə Tağının qəza yerindən necə, hansı vəziyyətdə və kim tərəfindən tapılmasının bəzi təfərruatlarına diqqət çəkiləydi. Bundan başqa əsərdə, adı çəkilməsə də, Bakıdakı məşhur Alov qüllələrindən bəhs edilir. Alov qüllələrinin tikilme tarixi ilə romanda sözügedən Azərbaycanın keçmiş milli pul vahidi - AZM-in dövriyyə tarixi kontekstində də burada zaman uyarsızlığı nəzərə çarpır. Lakin bunlar süjetin gedışatına xələl gətirmir.

Romanda adı keçən obrazların, demək olar ki, eksəriyyətinin ayaması vardır. Digər maraqlı cəhət burada az qala hər bir obrazın həyatının müəyyən məqamları ilə bağlı yiğcam əhvalatların yer almasıdır. Bu əhvalatların bəzilərinin süjetlə birbaşa əlaqəsi olmasa da, onlar bir bütöv halında yazıçı məqsədinin və əsərin ümumi ideyasının çatdırılmasında konkret rol oynayır. Əslində burada yazıçının əsas məqsədi müxtəlif insan talelərinin fonunda görünən və görünməyən problemləri, zamanın doğurduğu sosial-siyasi məsələləri və s. açıb göstərməkdir. Taygöz Ağasəfər, Tumsatan Bikə, Mığmığa Cavanşir, Cavad, Camalın atası və b. ilə bağlı əhvalatlar bu qəbildəndir. Sözügedən əhvalatlar Tağının komada olarkən irreal aləmdə qarşılaşdığı qəribə situasiyalarla əlaqəli şüuraltı xatırladığı əhvalatlardır. Bu kontekstdə Taygöz Ağasəfərlə bağlı əhvalat xüsusiilə diqqəti çəkir. Ağasəfər rayon xəstəxanasının "morq"unda gözətçi işləyirmiş. Baş həkim Qurgen Adamyan Ağasəfəri işdən çıxarmaq və həmin yerə öz qohumunu götürmək üçün onu yerli-yersiz danlayır, başına min oyun açmış. Axırda cana yiğilan Ağasəfər ölüleri "morq"dan çıxarıb divara söyköyir, özü də çilpaq vəziyyətdə onların yanında əyləşir, hərəsinin də qarşısında bir loto kartı, guya loto oynayırlar. Qurgen içəri girən kimi Ağasəfər qəflətən əlindəki kisədən bir loto daşı çıxarıır, yuxarı qaldırıb - "Səksən səkkiz! Davolna!", - deyib qışqırır. Qurgenin qorxudan ürəyi gedir. Bu hərəkətinə görə Ağasəfəri altı illik həbs edirlər. Deyirlər, məhkəmə zalında da Ağasəfər Qurgeni görən kimi eynilə - "Səksən səkkiz! Davolna!", - deyib qışqırır. Qurgen yenə özündən gedir, ayılan kimi də durub qaçır. Sonralar bu söz uşaqların da dilinə düşür. Uşaqlar hər dəfə onu görəndə bu sözü deyirmişlər, havalanıb dəli olan Qurgen də qəçirmiş evə. Əslində bu kiçik əhvalatda müəllif bir sıra siyasi metləblərə toxunmuşdur. Antiazərbaycan, antitürk siyasetinə xidmət edən məkrili ermənilər sovet dövründə xəstəxanalarda, xüsusiilə doğum evlərində insanlarımıza qarşı gizli və məqsədyönlü şəkildə bir sıra cinayətlər həyata keçirmişlər. Bu baxımdan Qurgenin məhz xəstəxananın "morq"una öz adamını işə düzəltmək məqsədi də təsadüfi deyildir. "Səksən səkkiz! Davolna!"da səksən səkkiz rəqəmi Qarabağ müharibəsinin başladığı tarixə - 1988-ci ilə, altı illik həbs isə şərti şəkildə işlədilən Birinci Qarabağ müharibəsinin müddətinə (1994-cü ildə imzalanmış atəşkəs rejiminə qədərki müddət nəzərdə tutulur) işarədir.

Uşaq vaxtı pilləkəndən yixılaraq ayağından və başından zədə alan, ömrü boyu "Komunxoz"da zibilatan işləyən Səy Usubun əhvalatı isə bir başqa tərəfdən maraq doğurur. Heç vaxt toya-yasa çağırılmayan "Səy Usub toyları sevərdi, toy yiyesini tanıdı-tanımadı, gedib toyxana çadırlarını çöldən aralayıb uşaq kimi sevinə-sevinə içəri baxardı. ...toy qurtaranda isə kişilərin arxasında axsayaxsaya, həm də kişi-kİŞİ geri dönərdi. Evdə arvad-uşaq soruşanda ki: "Əşı, bəs hardaydin?" Deyərdi: "Toyda. Bəs, görmürsüz, camaatnan toydan gəlirəm?". Soruşanda ki, "Bəs toy necə keçdi?" Şellənə-şellənə, səy-səy: "Əla!" - deyərdi". - Əla keçdi toy! Pəh-pəh! Yedilər, içdilər, dağlılışdıq..." Əslində, yazılıçının üst qatda adı "məzəli əhvalat" kimi təqdim etdiyi bu əhvalatın alt qatında dərin və kədərlə bir məzmun ifadə olunub. Bu, təkcə Usubun əqli və fiziki xəstəliyi, cəmiyyətin belə insanlara olan münasibətə bağlı deyil. Bu dünya doğrudan da sanki həmin çadırın bənzəyir. Toy çadırının içərisindəkilər həyatı xoş keçən, dünyanın səfasını süren, hər işi qaydasında olanlardır. Həyatı doyasına yaşamayan, dünyanın bir xoş gününü görməyən bədbəxt Usub kimilər isə oraya daxil ola bilmirlər. Onların qisməti yalnız kənardan baxmaqdır, Usubun çadırın arasından həsrətlə, bir az da qorxacaq baxlığı kimi. Ölüm hamı üçündür, vaxtı çatanda hamı bu dünyadan "dağlılışır", amma, nə yazış ki, "Yaşadı, dünyanın səfasını sürdü, öldü" ifadəsi hamı üçün deyil. Səy Usubun dili ilə deyilmiş "Yedilər, içdilər, dağlılışdıq" simvolik deyiminin semantik tutumu da məhz bunu ifadə edir.

Fikrimizcə, öz-özlüyündə hərəsi bir insan taleyini əks etdirən bu əhvalatlar sütətə o qədər də ağırlıq gətirmir, əksinə, onu bir qədər də canlı və maraqlı edir.

"Kül" romanı struktural baxımdan ənənəvi romanlarımızdan fərqlənir. Əsərdə təsvir olunan real və irreal məkan və hadisələr, ruhi anlamda yerdəyişmələr, onların kəsişdiyi müstəvi süjet boyu bir-birilə əlaqəli, belə demək mümkünsə, iç-içə əks etdirilir. Irreal kontekst, təbii ki, Tağının koma vəziyyətindəki təhtəlşür yaştıları ilə bağlıdır. Əslində, irreal adlandırdığımız, yaşı bilinməyən yaddaşımızda şifrələnmiş kodlar şəklində mövcud olan şüuraltı görüntülərimiz içərisində yaşadığımız və formal olaraq (!) adiləşmiş maddi həyatdan daha realdır. Lakin insanın idrakından kənar olan reallıq! Süjetin metafizik və mistik səpgidə yazılmış hissələri oxucunu məhz sözügedən əhvala kökləyir, ruhi-psixoloji təsir edərək onu bu mövzu ətrafında düşünməyə sövq edir.

Bədii nəşr nümunələrini maraqlı edən amillərdən biri də yazılıçının əsərin ideya-məqsədini açıq-aşkar, belə demək mümkünsə, çıçıran bir şəkildə deyil, bir qədər alt qatda, müəyyən manəalarla ifadə etməsidir. Z.Sarıtorpaq da burada məhz ikinci yolu seçmişdir. Bu kontekstdə romanda irreal aləmin sakini kimi təsvir olunan, doktor adlandırılın "qoca qulyabani" - Daun və onun mistik səpgidə təqdimi maraq doğurur. Gah təbib, gah hakim, gah öncəgörücü və s. olan bu müəmmali qoca irreal aləmdə hakimi-ixtiyاردır. Bu aləmdə hamı ona tabedir. Lakin Daunu da narahat edən, qorxudan məqam var: Bu, iyirmi bir rəqəmidir! Daunda iyirmi birə qarşı yaranan nifrətin, qorxunun səbəbi isə insan bədənidəki iyirmi birinci xromosomla bağlıdır. Daun XXI əsti də anomaliyası nəticəsində insanlarda Monqolizm-Daun sindromuna səbəb olan xəstə iyirmi birinci xromosomla müqayisə edir və eyniləşdirir. Onun fikrimizcə, iyirmi birinci xromosom insan bədənidəki xromosomların xəstə və şikəsti olduğu kimi, XXI əsr də bütün zamanların xəstə və şikəstə əsri - xromosomudur.

"- De görüm, canindəki hüceyrələrin cəmi iyirmi üç cüt xromosomdan ibarət olduğunu bilirsinmi? Yox... bilmirsən... De görüm, canindəki iyirmi birinci xromosomun anomaliyasından xəbərin varmı? Hardan olacaq axı?.. Yox... bundan da xəbərsizsən... Sənin kimilərinin iyirmi birinci xromosomu şikəst olur, Allahın iyirmi birinci əsri kimi - şikəst, çərəsiz... Bildin? Nə sənin çarən var, nə də iyirmi birinci əsrin!.. Sən də zülmər çəkəcəksən, o da... Başınız bələdan heç vaxt aylımayacaq... iyirmi birincilər!.. Siz bədbəxtsiz, iyirmi birincilər!.. Əlini üstünüzdən götürən götürüb... iyirmi birincilər!.."

Maraqlıdır ki, onun adı da sözügedən xəstəliyin və bu xəstəliyi aşkar edən alimin adını əks etdirir - Daun.

Daun iyirmi bir rəqəmini bir işarə hesab edir. Bu işaret isə yaxşı heç nə vəd etmir. İnsanlar bədbəxtlik və felakət getirən bu işaretdən xəbersiz laqeydcəsinə qütbəşmədə davam edirlər. Sonlarının necə olacağı haqqında düşünməyi isə ağıllarına belə gətirmirlər. İnsanların hərəsi bir cür günah sahibidir, qəlblərində bir-birlərinə sevgidən çox paxıllıq, kin-küdürət, biganəlik qərar tutub. Tamahkarlıq, yalan, riyakarlıq, ədalətsizlik və sair... İnsanları qəribə suallarla imtahana çəkən Daun, əslində, onları özlərindən də yaxşı tanır. O, bir il əvvəl suda boğaraq öldürüyü milçeyi həmin sudan çıxarıb üzərinə kül tökərək dirildir və bu qeyri-adi hadisəni izləyen ucu-bucağı görünməyən insan selinə səslənir: "... sevgisizlikdən sizin hamınız... həyatın içinde də, astar üzündə də suda boğulmuş milçək kimi komadasız! Təpənizə kül olmayana qədər ayılmayacaqsız!... Yadınızda saxlayın, kim olursuzsa, olun, - qurtuluşunuz təpənizə olan küldədi!..."

Əslində, bu, bir xəbərdarlıqdır. Daun bununla, sanki insanları "koma"dan aylıtmaga çalışır. O, səbəbi də, qurtuluş yolunu da göstərir. Əger faciəmizin səbəbi sevgisizlikdədirse, deməli, xilasımız da Sevgidə - Haqqa tapınib ruhimənəvi saflaşmada və idrakdadır. Yalnız bu yolla nicat tapmaq olar. Yoxsa, doğrudan da, Daunun dediyi kimi, qurtuluşumuz başımıza olan külə qalacaq!

Daun bütün mənalarda ziddiyətli obrazdır. Ağappaq saç-saqqalı, baxış-duruşu, boy-buxunu ilə "filmdəki Dədə Qorquddan seçilməyən", əl ağacına söykəkli, qəribə qiyafəli bu qoca, bəzən, xeyirxah və müdrik olması ilə yanaşı, həm də qorxunc və vahiməlidir. O, hər zaman vəhi və nəhəng goreşən sürüşü ilə peyda olur. Bəs bu mistik obraz kimdir və nəyi ifadə edir? Bəlkə, o, var gücü ilə XXI əsrə düşmən kəsilmiş XX əsrdir, ya ölüm kabusu, yaxud iblisdir? Bəlkə, elə o, həqiqətən də doktordur? Xəstə cəmiyyətin, onun ayrı-ayrı ünsürlərinin, yaxud XXI əsrin diaqnozunu qoyan mistik doktor. Ya da XXI əsrin proqnozunu verən və çıxış yolunu göstərən öncəgörücü...

"- Sevgi çatışır... Yoxdu sevgi... - Bunları nədənsə, o, astadan dedi. - Bədbəxtlər!.. Sevgisiz yaşayıb sevgisiz ölen bədbəxtlər!.. Sizin üzünüzə sabahmı açılar? Üfüqdəki buzlağı cılıklayıb sabahı doğuzdurmaqdən ötrü ling yox, külüng yox, raket yox, - sevgi lazımdı, sevgi!.. Bildiz?..."

Diqqət etsək görərik ki, Tağının qəza keçirməsi gecə vaxtı baş verir. Komada olduğu on altı il ərzindəki şüuraltı yaşantıları da yalnız gecə ilə əlaqəlidir. Bu, bitib-tükənməyən, sabahı açılmayan bir gecədir. İrreal aləmdə zaman Tağının ruhi-psixoloji və fiziki vəziyyətinə uyğun hesablanıb. Burada vaxt ölçüsü, zamanın yerdəyişməsi yoxdur. Zaman, sanki fələyin çarxının fırlanıb gecənin üzərində dayandığı vaxtda donub qalıb:

"Onu ilk dəfəydi gördüm. Bizim yerlərin adamına oxşamirdi. Üstü-başı, qiyafəsi qəribəydi...

- Xoş gəlmisin, - dedi. - Birdəfəlik gələnə oxşayırsan... Ya mən yanılıram, hə?

Davudun "doxtur" dediyi bu adam mənə yaxınlaşdı, istiqanlılıqla əlini ciyinmə qoydu.

- Bu gündən sən də qoşuldun bizə... Heç bilirsən nə qədərik? Sayımız-hesabımız yoxdu...

Özümü toparlayıb: - Səhər açılsın çıxb gedirəm... Bakıya gedəsiyəm... Maşını pis əzmişəm..., - dedim.

- Nə açılsın dedin?.. Səhər?..

O, bir qədər aşağı əyildi, başımın sarğısının düyüünü dərtişdirə-dərtişdirə, gözlərini gözlərimə zilləyib ciyinlərini ata-ata səssizcə gülməyə başladı...

- Yəni, açılacaq deyirsən səhər? Hə?

Sonra üzümə çox qəribə baxdı, mən bu baxışların mənasını min il də yaşasam çözə bilməzdəm, buna gücüm çatmadı. Onun baxışlarında ölməyə də, dirilməyə də şans yoxuydu... Onun gözlerinin içində sorulurdum elə bil... Ovsunlanmış kimi sorulurdum..."

Tağı komadan əvvəl və sonra da ruhən sanki bir qaranlıq içərisində idi. Komadan ayıldığdan sonra Xanoğlan ona hər cür şərait yaratsa da, o, özünü naqolay hiss etdiyi bu həyata alışa bilmir. Hər şeyin yad göründüyü bu yeni həyat onu sixır. Təsadüfi deyildir ki, əsərin sonunda Tağı Xanoğlanın Bakıda ona aldığı villadan, "Prado" markalı maşından, düzəltdiyi vəzifədən imtina edərək rayondakı ata-baba evlərinə dönmək qərarına gəlir.

Daun obrazı simvolik anlamda olub mahiyyət etibarilə müəllif fikrinin ifadəçisi funksiyasını yerinə yetirir. Bu kontekstdə əsərin ideya-məqsədinin ortaya qoyulmasına əsas ağırlıq, demək olar ki, sözügedən obrazın üzərinə düşür. Təsvir edilən irreal aləm isə axırət deyildir. Bu, komada olan insanın mistikaya köklənmiş təhtələşür yaştalarıdır. Və bu yaştalar müəllifə müəyyən mətləblərin çatdırılması üçün müxtəlif manələr etmək imkanı yaradır.

Əsərin adı da simvolik mənə kəsb edir və başlıca olaraq, iki yozumda anlaşılır. Hər iki yozum folklorдан, xalqdan gəlmə motivləri əks etdirir. Lap qədimlərdə bəlaya düşər olmuş, doğma və əziz adamını itirmiş, yurdu viran qalmış, evindən-ocağından olmuş, dərdli-ələmli insanlar başlarına kül və ya torpaq əleyəmişlər. Bu adət bəzi yerlərdə indi də qalmadı. Xalq arasında sözügedən adətin izlərini saxlayan bir sıra deyimlər də mövcuddur. "Başıma haranın külünü tökü", "Kül olub başına", "Başı külli", yaxud birinə qarğış edərkən "Kül təpənə" və başqa bu kimi deyimlər başa kül ələməyin dərd, qəm-kədər, nisgil, ayrıllıq və ölümə işaret oldugunun təzahürüdür. Azərbaycan aşığıının görkəmli nümayəndələrindən olan yaradıcı-ustad sənətkar Molla Cumanın sevgilisi İsmi-Pünhanın ayrılığına həsr etdiyi və ağırlarla müşayiət olunan bir şeirində də sözügedən motivə rast gəlirik:

*Dərdim çoxdur, təbib yoxdur danışam,  
Qəhərlənib öz-özümə ağlaram.  
Matəmdaram, sağ əlimlə eyləyib,  
Torpaq başa, kül gözümə ağlaram.*

Bundan başqa, xalq arasında "Külü çox üfürsən, altından köz çıxar", yaxud "Külü qarışdırısan, altından köz çıxar" deyimləri də var. İstək olanda külün altındakı balaca bir köz də böyük bir ocağa çevrilə bilir!

"Kül" romanında, demək olar ki, sözügedən hər iki motiv əsas götürülmüşdür. Bu kontekstdə və ümumilikdə, romanın Tağı ilə Həşim kişisinin qısa dialoqu üzərində qurulmuş və nikbin notlara köklənmiş sonluğu əsərin ideya-məzmununa maraqlı bir yekun kimi səslənir:

"Dogrudan da sabah açılmışdı. O, yuxulu-yuxulu maşının pəncərəsindən boylanıb yenice doğmuş günəşə baxdı, sonra ciyinlərini çekdi, adəti üzrə yaylığını çıxarıb selin-suyun içinde xoşbəxtcəsinə parıldayan gözlərimi sildi, yenə də həmişəki kimi: "ağlama, - dedi, - döyümlü ol..."

Onun bu sözlərinə gülümşünüb bir qapaz da o biri dizinə vurdum.

Bu dəfə o qımışdı. Saçlarını qarışdırıb:

- Başını çırp, müəllim, - dedi. - Külüñ içindədi bütün...

Maşının güzgüsünə baxdım. Saçlarını ağırdığını, ya çallaşdığını heç cürə ayırd edə bilmədim. Deyəsən, başım doğrudan da külün içindəydi..."

Hər kəsin doğulub böyüdüyü bir yurd yeri var. Böyük Vətən anlayışı məkan kontekstində məhz həmin yurd yerindən, doğma ocaqdan başlayır. Tağının on yeddi ildən sonra doğma ocağa qayıdışı bütövlükdə doğma yurda, vətənə sahib çıxmaq, özüne, öz keçmişinə, soyköküne qayıdış anımlarını simvolizə edir. Tağı bu qayıdışı ilə sanki başına ələnmiş küldən də azad olur. Buz bağlamış gündoğanın buzlağı əriyir və illərlə gözlədiyi sabah açılır! Bu, Tağının ömrünə açılan sabahdır!



**Təyyar SALAMOĞLU**

# M.Ə.SABİR: UZAQDAN VƏ YAXINDAN



**MÜHACİRƏT ƏDƏBİYYATŞUNASLIĞI SABİRƏ METODOLOJİ  
MÜNASİBƏT KONTEKSTİNDƏ, YAXUD “SABİRİN AZƏRBAYCAN  
ƏDƏBİYYATINDAKI YERİ” HAQQINDA DÜŞÜNƏRKƏN**

## I hissə

Azərbaycan xalqı müstəqilliyinin üçüncü onilliyini yaşıyor. Bu onilliklər ərzində ictimai-siyasi və ədəbi-mədəni sferada mühüm işlər görülmüş, ciddi uğurlar əldə edilmişdir. Milli müstəqilliyin əbədiliyinin təminatçısına çevrilən əsas şərt milli müstəqillik düşüncəsinin formalasdırılmasıdır. Klassik nəzəri irsde səslənən bir fikir məhz bu mənada öz müasirliyini saxlamaqdadır: “Lisan və ədəbiyyat hər bir millətin mayeninatıdır. Hər millətin yaşaması ədəbiyyatına bağlı olduğu bədihidir” (A.Şehhət). Mütəfəkkircəsinə söylənmiş bu fikir ədəbiyyatın cəmiyyət həyatında oynadığı və oynaya biləcəyi çox mühüm rolü öne çekir və milli müstəqilliyin dayanıqlılığı uğrunda mübarizə dövrünü yaşıyan xalqın prioritet məsələlərindən birinə çevirilir.

Buna görə də müstəqilliyə qovuşmuş xalqın ədəbiyyatına ədəbiyyatşunaslığın düzgün elmi-nəzəri və metodoloji münasibəti adı problem kimi qarşıya çıxır. Nəzərə alsaq ki, Azərbaycan xalqı ədəbiyyatdan ideoloji silah kimi çox uğurla yararlanan və bu yararlanmada tənqidin və ədəbiyyatşunaslığın gücünü sona qədər səfərbər etməyə çalışan sovet imperiyasından qopub müstəqillik yoluna qədəm qoymuşdur, onda həm klassik irsə, həm də çağdaş ədəbiyyata yeni elmi meyarlarla yanaşmanın zərurəti bir daha aydın olar.

Professor Ş.Alışanlı yazır: “Klassik ədəbi irsi dəyərləndirmədə isə sinfilik, xəlqilik kimi kateqoriyalar, realizm-antirealizm nəzəriyyəsinin şərtləri başlıca dəyer meyarına çevirilir, nəhəng klassik sənətkarların irsi haqqında vulqar sosioloji boşboğazlıqlıdan ibaret ədəbiyyatşunaslıq kitabları meydən sulayır. Klassik sənətkarlar haqqında müasir miflər yaradılırdı. Ədalətli padşah uğrunda mübariz, mübariz ateist, zəhmətkeş kütlələrin tərənnümçüsü, bəyləri və xanları qamçılıyan, xalqlar dostluğunun nəgməkarı, proletariatin azadlığından mübariz və s. XX əsr ədəbiyyatşunaslığının klassik mif, obraz yaradıcılığı bu gün də davam edən stereotiplər yaratmışdır” (XX əsr Azərbaycan ədəbiyyatı məsələləri. II kitab. Bakı. Elm, 2008, s.29). Bu sitatda XX əsr Azərbaycan ədəbiyyatşunaslığının ən səciyyəvi qüsurlarından biri ümumiləşdirilmiş və bu qüsurlu halın müstəqillik dövrünün ədəbiyyatşunaslığında da davam etdirilməsi ilə bağlı vətəndaş alim narahatlığı ifadə olunmuşdur. Ümumiləşdirmədə əks olunan ən böyük həqiqət ondan ibarətdir ki, bu gündü ədəbiyyatşunaslığın sovet ədəbiyyatşunaslığının inersiyasından qopmağa çətinlik çəkdiyi etiraf olunur. Lakin əlamətdar cəhət bundan ibarətdir ki, bu “etiraf”的 özü ədəbiyyatşunaslığının yeni metodoloji meyarlar axtarışında olduğunu sübut edir.

Klassik sənətkarlarımız arasında “ədəbi mif” çərçivəsində təqdim olunan sənətkardan biri də M.Ə.Sabirdir. “Hophopname”的 bədii mətninin yeni metodoloji müstəvidə dəyərləndirilməsi bu gənə ədəbiyyatşunaslığının ən aktual problemlərindən biri kimi qalmaqdadır. Fikrimizcə, Sabir ırsinin düzgün elmi-nəzəri və metodoloji dəyərləndirilməsində aşağıdakı mənbələr istiqamətverici rol oynaya bilər:

Birincisi, Sabir ırsinə dair Azərbaycanda inqilaba qədər aparılmış tədqiqatlar;

İkincisi, mühacirət ədəbiyyatşunaslığında Sabir ırsinin elmi-nəzəri və metodoloji dəyərləndirilməsi;

Üçüncüsü, xarici ölkələrdə, ilk növbədə, qardaş Türkiyədə və Cənubi Azərbaycanda aparılan tədqiqatlar;

Dördüncüsü, milli ədəbiyyatşunaslığının sovet dövrü ədəbiyyatşunaslığında Sabirlə bağlı tədqiqatlara konseptual tənqidi baxışı.

Bu istiqamət və mənbələrin hər biri öz-özlüyündə ciddi tədqiqat tələb edir. Lakin bu istiqamətlərin hamısının araşdırılması yazımızın məqsədi kimi qarşıya qoyulmamışdır. Yazıda istiqamətlərdən birində - mühacirət ədəbiyyatşunaslığında Sabir ırsinə metodoloji yanaşmanın əsas xətlərini ümumiləşdirmək nəzərdə tutulur.

Yuxarıda qeyd etdiyimiz kimi, mühacirət ədəbiyyatşunaslığında Sabir ırsı ilə bağlı aparılan elmi araşdırmalar düzgün metodoloji meyarların formallaşmasına əsaslı təkan ola bilər. Məhz bu mənada “Azərbaycan mühacirət ədəbiyyatşunaslığının görkəmli nümayəndələrindən biri Əbdülvahab Yurdsevərin “Sabirin Azərbaycan ədəbiyyatındaki yeri” araşdırması (Bakı. Elm və təhsil, 2014. Elmi redaktoru və nəşrə hazırlayanı prof. V.Sultanlıdır. Kitab 1951-ci il Ankara nəşri əsasında hazırlanıb) xüsusiilə diqqəti cəlb edir. Əgər nəzərə alsaq ki, “Sabiri Türkiyədə daha geniş ölçüdə tanıdan Əbdülvahab Yurdsevərdir” (Y.Akpınar. Hophopnamenin yeni neşri. Kardaş edəbiyyatlar. Erzurum, 1994, №29), onda onun böyük satirik haqqında mülahizələrini bütövlükdə mühacirət ədəbiyyatşunaslığının mövqeyi kimi qəbul etmək olar.

Sovet ədəbiyyatşunaslığında Sabir inqilabi satiranın banisi hesab edilmiş və bu cəhət çox vaxt inqilab uğrunda mübarizə kimi şərh edilmişdir. Heç şübhəsiz ki, “Sabir satirada inqilab yaratmışdı, lakin bu, “inqilab uğrunda satira” deyildi. Sabir satirasında inqilaba çağırış ideyası yox idi və o, kütləni inqilabi mübarizəyə səsləmirdi. Sabir şürurda inqilabdan danişirdi. Sabir satirasının inqilabi mahiyyətindən ilk dəfə söz açan, Azərbaycan şeirində “böyük bir inqilab” yaratdığını vurğulayan A.Səhhət olmuşdur. Səhhət Sabir şeirindəki “inqilabiliyi” onun satirasının miqyassız novatorluğu kimi başa düşür, dəyərləndirirdi və bu tam düzgün dəyərləndirmə idi. Fikrimizcə, Sabirin Azərbaycan şeirində inqilab yaratması ilə bağlı Səhhətin söylədiyi mülahizələr sovet ədəbiyyatşunaslığında öz estetik kontekstində uzaqlaşdırılaraq və əslində təhrif edilərək “inqilab uğrunda satira” kimi mənalandırılmışdır. Bu elə bir mənalandırmadır ki, bütöv sovet dövründə (və əksər hallarda indi də) ədəbiyyatşunaslıq həqiqətləri ilə Sabir satirasının ifadə etdiyi estetik həqiqətlərin bir-birini tamamlamasına imkan verməmişdir. Sovet ədəbiyyatşunaslığında Sabir satirasının estetik mahiyyəti və funksiyası ilə bağlı deyilən bir çox fikirlərin həqiqəti ifadə etmədiyi “kənar gözler”dən yayınmamışdır. Bu “kənar göz”lərdən birinin - türk tədqiqatçısı Y.Akpınarın bir ümumiləşdirməsinə diqqət yetirək: “Sabir soyvet dönməndə çarpitılmış, bir bolşevik şair olaraq təqdim edilmişdir” (Göstərilən əsəri. s.).

İstər türk tədqiqatçılarının, istərsə də mühacirət ədəbiyyatşunaslığı nümayəndələrinin Sabirə elmi baxışlarında böyük sənətkarın “bolşevik şair olaraq təqdim edilməsi”nə güclü bir etiraz ruhu yer alır. Ə.Yurdsevər Sabirin dünyagörüşünü və estetik idealını xarakterizə edərək yazır: “Sabir türkçüdür. Sabir həqiqi bir müsəlmandır. Sabir xalqıdır. Sabir qərb mədəniyyətinin heyranıdır. Sabir rusçuluğa və rus hömkranlığına düşməndir. İştə Sabirin gerçək xüsusiyyətləri bunlardan ibarətdir. Sovet bolşevik yazarlarının Sabiri təhrif edərək başqa şəkildə göstərmələri, böyük şairimizin yüksək və ezziz xatirəsinə xəyanət və həqarətdən başqa bir məna ifadə edəməz”.

Sabir satirasında proletar ədəbiyyatına “estetik dayaqlar” tapılanda, bu, ən çox onun “ictimai aşağılar”ın - fəhlə və kəndlilərin mənafeyini müdafiə mövqeyində durması və onları mübarizəyə çağırması ilə əsaslandırılmışdır. Sovet ədəbiyyatşunaslığı Sabirin bu istiqamətdəki fəaliyyətinə sinfi don geydirmiştir. Şairin satirik tiplərinə verilən ədəbiyyatşunaslıq yozumlarında bu tendensiya bu və ya digər şəkildə indi də qalmaqdadır. Lakin mühacirət ədəbiyyatşunaslığı məsələyə tamam fərqli kontekstdə yanaşır və sübut edir ki, Sabir fəhlə-kapitalist, kəndlilik-mülkədar münasibətlərini sinfi ziddiyətlər kontekstində yox, milli həyat məsələləri kontekstində götürür və məhz bu zəmində ona bədii həll verir. Mühacirət ədəbiyyatşunaslığı Sabir yaradıcılığına bütün millətlərdən olan işçi təbəqəsinin bir bayraq altında birləşməsi ideyasının təbliği kimi yanaşmanı qətiyyətlə rədd edir. Ə.Yurdsevər xüsusi şəkildə vurğulayır ki, Sabirdə işçi problemi “Azərbqaycan türk işçisi” problemi öz estetik həllini şəklində tapır. Sabirdə “Azərbaycan türk işçisi”nin “rus fəhləsi” ilə eyni bir bayraq altına girməsi və mübarizə aparması ideyası yoxdur. Ə.Yurdsevər ister çar Rusiyası, istərsə də, sovet dövründə “rus fəhləsi”nin Bakı mühitində oynadığı rolu tamam fərqli prizmadan şərh edir, daha doğrusu, sovet ədəbiyyatşunaslığında siyasi təzyiqlər səbəbindən dilə gətirilməsi mümkün olmayan bir həqiqəti bütün çılpayılığı ilə ortaya qoyur: “Yalnız bu qədər ki, Bakı işçilərinin əksəriyyətini çar idarəsi və rus sərmayəçiləri tərəfindən durmadan Qafqaza göndərilən rus fəhləsi təşkil edirdi. Bu rus fəhlə kütləsi, Azərbaycanın Çar Rusiyası tərəfindən istismarında və rus boyunduruğu altında tutulmasında böyük bir rol oynamışdır. Sovet idarəsində isə Qafqazdakı rus hökmənə politikasının başlıca dəstəyini yenə bu rus kütləsi təşkil etmişdir. Rus işçisi məhkum millətlərin hürriyyət və istiqlala qarışaraq öz işlərini şəxsən özlərinin idarə etmələrinə və Moskvadan əmr dirləmədən yaşaya bilmələrinə gərək çarizm dövründə, gərəkse xüsusilə, sovet rejimində bütün qüvvətiylə mane olmuş və daima rus hakimiyyətinin və rus istila politikasının sadıq bir öncüsü vəzifəsini görmüşdür”.

Bəli, Sabir fəhlə-kəndlili mənafeyi uğrunda alovlu bir mübarizdir. Lakin bu mübarizə milli varlıq uğrunda, milli mənafə uğrunda mübarizənin tərkib hissəsidir. Sabir millətin irəliye doğru hərəkətində fəhlə və kəndlilin oynaya biləcəyi rolu çox dürüst təsəvvür edir. Mühacirət ədəbiyyatşunaslığı məsələni tamamilə düzgün qoyur ki, “Sabir işçi davasını dəstəklərkən müstəsna olaraq Azərbaycan türk işçisini qəsd etmişdir... Bu təsirlərə Türkiyə və İrandakı hürriyyət hərəkatları da əlavə olunmuşdur”.

Sabirin “işçi davası”nın perspektivi nə idi? Öz problemləri ilə Sabir satirasında əhəmiyyətli yer alan fəhlə və kəndlidən şairin istəyi nə idi? Sovet ədəbiyyatşunaslığına görə, fəhlə və kəndlili Sabir satirasında “sinfi qüvvələr nisbətinin dəyişməsini əks etdirən dahiyane müşahidə və həqiqət”in (Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı. Elm, 1980, s.221) əksi kimi yer almışdı. Başqa sözlə, sovet ədəbiyyatşunaslığı əsaslandırmağa çalışırdı ki, Sabir satirasında fəhlə və kəndlilin feallığı sosialist inqilabına gedən yoluň başlanğıcı idi. Bilavasitə “Hophopnamə” materialından çıxış edən, hər cür siyasi-ideoloji basqıdan azad olan mühacirət ədəbiyyatşunaslığı tamam başqa cür düşünür və məsələni fərqli şəkildə qoyurdu. Ə.Yurdsevər milli şururun oyanması uğrunda mübarizənin konsepsiya xarakteri daşıdığını, millətin öz müqəddərətini həll etməyə, milli azadlıq mübarizəsinə, milli müstəqilliyyət hesablandığını öne çekir. Buna görə də Sabirin satiraya gəlisiini hazırlayan ictimai-siyasi mühiti, ictimai-siyasi prosesləri xarakterizə etməyə, milli ideoloqların bu mübarizə prosesində iştirakının məqsəd və məramını açıqlayırı.

Sabir öz satiralarında daha çox millət anlayışına müraciət edir. Lakin bu, onun yaradıcılığını xalq anlayışından sərf-nəzər etmir. Eyni zamanda, Sabirin xalq anlayışına müraciətləri bizi “Hophopnamə”nin “əzəl mübtədasi” millət sözüdür” qənaəetini irəli sürməyə olmur. Yaxşı cəhətdir ki, çağdaş milli ədəbiyyatşunaslığda bu tezisə təqdiredici yanaşmalar da meydana çıxmışdır. Professor Z.Əsgərli bizim

"M.Ə.Sabirin milli intibah ideali" kitabımıza "Redaktordan" adlı "ön söz"ündə yazır: "Bu fikrin təsdiqi kimi təkcə bir faktı söyləmək kifayətdir ki, Sabir poeziyasında təxminən 100 (yüz) dəfə "millət" sözü müxtəlif formalarda üç, dörd, hətta beş dəfə təkrar olunur... "Xalq" sözü isə "Hophopnamə"də "millət" sözündən aşağı-yuxarı üç-dörd dəfə az işlənir. Deməli, Sabir şeirinin baş qəhrəmanı, doğrudan da, millətdir və buna görə də tədqiqatçının "millət" sözünü Sabir şeirinin "əzəl mübtədası" saymağı inandırıcı görünür".

Mühacirət ədəbiyyatşunaslığında da Sabir satirasında ən müxtəlif məsələlərə münasibətdə "Sabir və millət" problemi "Sabir və xalq" problemi ilə müqayisədə daha çox öne çıxır.

Bununla belə, prinsipial məsələ o deyil ki, Sabirdə millət sözü çox, xalq sözü ona nisbətdə az işlənir. Heç mühacirət ədəbiyyatşunaslığında da hansı sözün öne çıxmazı Sabir satirasının ictimai və estetik dəyərini müəyyənləşdirməkdə həllədici şərtə çevrilmir.

Bu mənada sovet ədəbiyyatşunaslığında işlek olan "xalq" anlayışı Sabir satirasındaki xalq anlayışının ifadə etdiyi məzmundan köklü şəkildə fərqlənir.

Mühacirət ədəbiyyatşunaslığında Sabirlə bağlı aparılan tədqiqatların metodoloji əhəmiyyəti həm də onunla müəyyənləşir ki, burada "xalq" anlayışı "millilik" estetik kateqoriyasının ifadə vasitəsi kimi çıxış edir. Mühacirət ədəbiyyatşunaslığı "xalq həyatını əks etdirmək" problemini qoyanda onu bütün sosial təbəqələrin, "topluluğun islahına, rifah və saadətinə çalışmaq" kimi təsəvvür edir. "Sabir yenice yaranmaqdə olan burjuə münasibətləri zəminində meydana çıxan sosial təbəqə və zümrələri milli birlik uğrunda mübarizəyə səsləyirdi" (Salamoğlu T. Göstərilən əsəri. s.51). Çağdaş ədəbiyyatşunaslığının Sabirə bu tipli konseptual münasibəti, yaxşı cəhətdir ki, mühacirət ədəbiyyatşunaslığının metodoloji xarakterli tezisləri ilə birmənalı şəkildə təsdiq olunur. "Sabir sevimli yurdunu Azərbaycanın müstəbid rus idarəsi altında müstəqil siyasi varlıqdan, sərbəst iqtisadi həyatdan, sosial və kültürel işlərini bizzat düzənləmə imkanından məhrum, bayağı bir müstəmləkə durumunda olduğunu hər addımda görür və bu əziyyətdən millətin bütün təbəqələrini (Fərqləndirmə bizimdir - T.S.) və o cümlədən xüsusilə, ziyanlı, işçi və cütçü zümrələrini və eyni zamanda sərbəst məslək sahiblərinin əzabkeş və zərərcəkən olduqlarını haqqıyla təqdir edirdi" Sabirin "millətin bütün təbəqələrinin" mənafeyi uğrunda mübariz kimi dərk olunması, onun millətin bütün təbəqələri və əslində milli varlıq uğrunda mübarizəsinin geniş mənada müstəmləkə rejiminə qarşı çevrilməsi, mahiyyətə isə bunun milli varlığın özünüdərk və özgürlik savaşı olması mühacirət ədəbiyyatşunaslığından qırmızı bir xətt kimi keçir. Yurdsevərin böyük satirikin "məram və amalı"ni "Azərbaycanın milli hüriyyətə və qurtuluşa qovuşması, zümre və sinfi fərq gözləmədən bütün fəndlərin (Fərqləndirmə bizimdir - T.S.) dövlət və qanun nəzərində bərabər bir münasibət görməsi" kimi müəyyənləşdirməsi də onun metodoloji konsepsiyasının bilavasitə "Hophopnamə" həqiqətlərindən güc aldığı göstərir.

## II hissə

Müasir ədəbiyyatşunaslıq Sabir satirasına münasibətdə yeni metodoloji üfüqlərə can atır. Bu, ilk növbədə, sovet ədəbiyyatşunaslığında realizmin tarixi tipləri bölgüsünə tənqididi yanaşmada özünü göstərir. Bu günkü ədəbiyyatşunaslıq realizmin tarixi təkamülünə birmənalı şəkildə qəbul eləsə də onun tipoloji fərqlərini, hər bir realizm tipinə dair konkret və tam fərqli estetik prinsipləri müəyyənləşdirilməsini (bir-birini tamamlayan yox, inkar edən prinsipləri) çətin həzm edir. Tənqididi realizmle maarifçi realizm arasında, sözün müəyyən mənasında, "Çin səddi"nin çəkilmesi hələ ki rüseyim halında təzahür edən etirazlara yol açır. Professor B.Əhmədov yazır:

"Məqsədimiz realizmin tipoloji cəhətlərini araşdırmaq olmadıqından, deyə bilərik ki, bu problem uzun müddət sosrealizm ədəbiyyatşunaslığı mövqeyindən

araşdırılmışdır. "Tənqid realizm" istilahının müəllifinin M.Qorki olması da onun yaranma tarixi və şəraitini aydın şəkildə göstərir. Halbuki dünya ədəbi prosesindən kənarda yaranmayan realizmin bu mərhələsini yalnız "tənqid realizm" istilahi ilə adlandırmış onu məhdudlaşdırmaq demək olardı" (Əhmədov B. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. I cild. Bakı. Elm və təhsil. 2011, 245-246). Burada müasir ədəbiyyatşunaslıq düşüncəsinin sovet ədəbiyyatşunaslıq düşüncəsinə müxalif yanaşması son dərəcə ehtiyatlı bir mövqedən ortaya qoyulmuşdur. Müəllifin təhtəlşür olaraq duyduları bədii mətn materialları ilə üzvü əlaqəyə girib elmi hipotezaya çevriləndə o, məsələnin qoyuluşunu bir qədər sərtləşdirir: "Tənqid realizmi burjua əleyhinə yönəlmış bir cərəyan kimi əlaqələndirmek də düzgün olmazdı... Uzun müddət dünya ədəbi prosesinin ən uzunömürlü yaradıcılıq metodu kimi hakimlik edən realizmə XX əsrin əvvəllərində "tənqid" epitetinin artırılması nəyi dəyişir?" (Əhmədov B. Göstərilən əsəri. s.246). Sualın qoyuluşu tam elmidir. Düşünürük ki, müasir ədəbiyyatşunaslıqda "tənqid realizmin konkret zaman çərçivəsinə aid edilməsi" və bilavasitə 1905-1907-ci illər inqilabının yaratdığı tarixi şəraitin məhsulu olması haqqında qənaətlərin ideoloji yanaşmadan irəli gəlməsinə dair səslənən fikirlər də (B.Əhmədov) kifayət qədər yeni və elmi cəhətdən əsaslıdır. Fikrimizcə, bu fikrin davamı olaraq "tənqid realizmle yanaşı maarifçi realizmin də eyni zaman çərçivəsində paralel inkişafi"na diqqətin yönəldilməsi və "yeni mərhələdə realizmin aparıcı olduğu" qənaətinin irəli sürülməsi realizmin keyfiyyət mərhələlərinin bir-birinə sıx bağlılığını, mərhələ fərqlərinin tipoloji cəhətdən tam fərqli realizm tiplərinə gətirib çıxarmadığı qənaətini irəli sürməyə xidmət edir. Məsələyə bu cür yanaşmanın məntiqi professor B.Əhmədovu haqlı olaraq belə bir qənaətə gətirir: "Sosrealizmin öz ömrünü başa vurmasından sonra məsələyə yenidən qayıtməq, realizmin tipoloji növlərini və mərhələlərini araşdırmaq hələ də aktuallığını qoruyub saxlayır" (Göstərilən əsəri. s.247). Lakin müəllifin realizmi tipoloji bir vahid kimi təsdiqləməyə yönəlmış axtarışlarında ziddiyyətli məqamlar var. Əslində bu ziddiyyətlər obyektiv səbəblərdən qidalanır və sovet ədəbiyyatşunaslıq düşüncəsindən qopub çağdaş milli ədəbiyyatşunaslıq düşüncəsinə keçid prosesinin yaratdığı psixoloji hali eks etdirir. Tədqiqatçı bir tərəfdən müstəqillik dövrünün ədəbiyyatşunaslıq düşüncəsi ilə və tamamilə doğru olaraq yazar: "Bu realizm ... cəmiyyətin bütün təbəqələrini çılpaqlığı, təfərruatları ilə təhlil edərək ona təsir göstərmək imkanına malik olur" (Göstərilən əsəri. s.247). İkinci tərəfdən və sovet ədəbiyyatşunaslıq inersiyasından qopa bilməyərək deyir: "Tənqid realistlərin satira projektorlarını cəmiyyətin ən aşağı təbəqələrinin üzərinə yönəltməsi də xalq təmsilçilərini onların arasında axtarmaqdan doğurdu... onların bədii əsərlərin baş qəhrəmanına çevrilməsi, əslində aşağı təbəqənin oyanmasına bir işarə idi" (Göstərilən əsəri. s.254). Ziddiyyət nədədir? "Cəmiyyətin bütün təbəqələrini çılpaqlığı, təfərruatları ilə təhlil etmək" Sabir satirasını "milli həyatın ensiklopediyası"na çevirən əsas şərtidir. Bu "təhlil"in "ona təsir göstərmək imkanı" isə bütünlükdə Sabirin milli intibah idealını gerçəkləşdirir. Müəllifin ikinci tezisi birinci tezisinin əleyhinə işləyir. "Tənqid realistlərin satira projektorları" "cəmiyyətin ən aşağı təbəqələrinin üzərinə yönəldirdi" sə və "xalq təmsilçiləri onların arasında axtarılır"disə, bu mahiyyətə tənqid realizmi (və Sabiri) "cəmiyyətin bütün təbəqələrini çılpaqlığı, təfərruatları ilə təhlil etmək" imkanından və deməli, bu realizmi (və satiranı) "milli həyatın ensiklopediyasına" çevrilməkdən, nəticə etibarı ilə səsənətkarı milli intibah idealından məhrum edir.

Məsələ burasındadır ki, sovet ədəbiyyatşunaslığında Sabir realizminin realizmin ayrıca bir mərhələsi olmaqla bərabər, ayrıca bir tipi kimi də fərqləndirilməsi kifayət qədər ciddi ideoloji tendensiyalara söykənir. Məhz həmin ideoloji tendensiyalar realizmin əvvəlki mərhələsini "maarifçi realizm" adı altında XX əsrin əvvəlləri üçün artıq "sönməkdə olan realizm" kimi xarakterizə etməyə və realizmin tamam fərqli yeni bir tipindən danışmağa imkan verirdi. Realizmin yeni tipinin elanı isə sovet ədəbiyyatşunaslığında daha çox onu ideoloji cəhətdən özünüküleşdirmək, siyasi

rejimin yaratmağa niyyətli olduğu proletar-sovet ədəbiyyatının ərəfəsi, onu hazırlayan ədəbiyyat tipi kimi qələmə vermək tendensiyasına söykənirdi. Realizmin bir mərhələsindən digər mərhələsinə keçidin əsaslı tipoloji fərq kimi qələmə verilməsi birinci mərhələnin əsasında dayanan maarifçilik dünyagörüşündən imtinaya elmi və estetik əsas yaratmaqla birbaşa bağlı idi. Sovet ədəbiyyatşunaslığı əsaslandırmağa çalışırkı ki, "XX əsr Azərbaycan tənqidini realizmi realizmin yeni bir mərhələsi olmaqla bərabər, həm də artıq bu dövrdətəşəkkülə başlayan sosialist realizminin də ərəfəsidir" (Qarayev Y. Göstərilən əsəri. s.240). Tənqidini realizmin "sosialist realizminin ərəfəsi" elan olunması, yaxud "Sabirin yaradıcılığında sosialist realizminin estetik prinsipləri"nin formallaşmasına dair iddialar (Şamil Salmanov) isə sosialist realizmini "milli ədəbi prosesdə daxili, qanuni, dialektik bir inkişafın təbii və məntiqi bəhrəsi kimi" formallaşmasını (Qarayev Y. Göstərilən əsəri. s.244) əsaslandırmaq üçün lazım idi. Sovet dövrü ədəbiyyatşunaslığı realizmin mərhələləri və tipi kimi maarifçi və tənqidini realizmin estetikası və bu estetikanın formalasdırılmasına tekan verən dünyagörüşü arasında yaxınlıqdan, bir-birini tamamlayan cəhətlərdən çox, fərqləndirən cəhətlər üzərində dayanmağa üstünlük verir. Buna görə də realizmin yeni mərhələsini, yaxud tipini formalasdıran dünyagörüşünün maarifçi realizmdəkindən köklü fərqi əsaslandırılır. Tənqidini realizm mərhələsində maarifçi dünyagörüşünün artıq iflasa uğramasından və xüsusən 1905-1907-ci illər inqilabının təsiri ilə sənətkarların tam yeni bir dünyagörüşünə - inqilabi demokratik dünyagörüşünə yiyələnməsindən, realizmin yeni tipinin əsasında da bu dünyagörüşünün dayanmasından birmənalı səhbət açılır. Bizdə realizmin mərhələ təsnifatının və tipologiyasının elmi şəkildə əsaslandırılması görkəmli nəzəriyyəçi alim Y.Qarayevin adı ilə bağlıdır. Y.Qarayev rus ədəbiyyatşunası Petrovun fikrinə istinadən yazar: "İnsan xisletinin qüsurlarını ləğv etmək istiqamətində maarifçi bədii təsir, tərbiyə və mübarizə üsullarının gücsüzlüyü aşkar olandan sonra ədəbiyyat yeni çıxış yolları axtarır və tənqidini realizmin məfkurə əsasını artıq burjua epoxasının yaratdığı demokratik ideologiyanın və inqilabi demokratizmin nailiyyətləri təşkil etməyə başlayır (160, 161)". Konkret olaraq Sabir realizminin əsasında dayanan dünyagörüşünün mahiyyətini Y.Qarayev aşağıdakı kimi izah edir: "Rus realist şeirində yeni epoxa inqilabi demokratianın böyük şairi Nekrasovla başladığı kimi, bizdə də Sabirlə başladı. Bu, eyni ideya amilinin - inqilabi demokratianın hər iki milli poeziyanın tarixində oynadığı eyni bir xidmət roluna ən yaxşı tipoloji nümunədir" (Göstərilən əsəri. s.139).

"Bir sənətkar kimi yazılıçının bədii metodunu yalnız yazılıçının bir mütəfəkkir kimi dünyagörüşü ilə fərqləndirmək və qarşı-qarşıya qoymaq olar" qənaətindən çıxış edən böyük tənqidçi Sabirin dünyagörüşünün əsasında inqilabi-demokratianın durduğunu əsaslandırmaqla onun satirasını "islah üçün tənqid" məramından bütbüütün ayırır və ona "kökündən qazımaq, baltanı dibindən vurmaq", "inkar vərədd etmək üçün tənqid" statusu verir. Sovet dövründə elmi cəhətdən mükəmməl şəkildə əsaslandırılmış kimi qəbul edilən bu konsepsiya milli müstəqillik dövrünün əsəbiyyatşunaslıq düşüncəsində bəzən birbaşa, bəzən də dolayı yolla mübahisə predmetinə çevirilir. Sabirin dünyagörüşünə və estetik məramına başqa bir rakursdan yanaşma öne çıxır.

Müşahidələr göstərir ki, müstəqillik dövrünün araşdırılmalarında Sabir satirasını inqilabi demokratik dünyagörüşü mövqeyindən yox, maarifçi dünyagörüşü mövqeyindən dəyərləndirmə meyli getdikcə güclenir. Bu sırada akademik İ.Həbibbəylinin bəzi ümumileşdirmələri Sabir satirasına düzgün elmi-metodoloji yanaşmanın konsepsiya bazası rolu oynaya bilər. Onun "Mirzə Ələkbər Sabirimiz" məqaləsində belə bir əsaslı tezis keçir: "Mirzə Ələkbər Sabirin satiralarında mövcud vəziyyətdən çıxış yolu kimi məktəbə, ictimai-mədəni və texniki tərəqqiyə, milli-mənəvi özünüdərkə çağırış motivi ön mövqeyə çəkilmişdir" (Həbibbəyli İ. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı. Nurlan, 2007, s.115). Məsələ burasındadır ki, "mövcud vəziyyətdən çıxış yolu kimi" irəli sürülən bu ideyalar bilavasitə maarifçi

dünyagörüşünün bədii ifadəsi kimi meydana çıxmışdır. İ.Həbibbəylinin məqaləsindən keçən və onun birinci tezisini daha da dərinləşdirən aşağıdakı tezis Sabir satirasının əsasında maarifçi dünyagörüşünün dayanmasına dair əsaslı düşüncələrə stimul verir: "Milli oyanışa nail olmağın yolunu şair elmə və təhsilə yiyələnməkdə, özünüdərkətməkdə, dünya işlərindən baş çıxarmaqda görür" (Göstərilən əsəri. s.116). "Milli oyanışa nail olmağın yoluna" bu cür nüfuz Sabir satirasının islahedici, tərbiyəedici mahiyyətini öne çekir, onun gülüşünün birmənalı "inkar və redd etmək" xarakteri (Y.Qarayev) daşımı fikrinə tənqid yanaşmanı ortaya qoyur. Fikrinin təsdiqi üçün o, Sabir yaradıcılığından xeyli şeirin adını çekir və yazır: "Şərti olaraq bu tip şeirləri maarifçi satirik şeirlər adlandırmaq olar". Bu tezis Sabir satirasında maarifçi dünyagörüşünü ön mövqeyə çıxarmaqla bərabər, şairin yaradıcılığında tipoloji cəhətdən bu şeirlərdən fərqlənən və böyük satirikin yaradıcılığını tənqidin realizmin nümunəsi kimi təsdiq etməyə imkan verən şeirlərin də olduğunu nəzərdə tutur. Bununla belə, diqqətimizi cəlb edir ki, İ.Həbibbəylinin Sabir satirasında demokratik (məhz demokratik, inqilabi-demokratik yox) dünyagörüşü axtarıcılığında belə bu satiraları "sosialist inqilabına aparan yolun başlanğıcı" kimi təqdim etmək tendensiyası yoxdur. O, Sabirin inqilabi-demokratik dünyagörüşünün nümunəsi kimi götürülən əsərlərinə belə, şairin milli intibah ideali çərçivəsindən və milli azadlıq uğrunda mübarizənin bədii eksisi kimi baxır: "M.Ə.Sabirin yaradıcılığı milli olduğu qədər də bəşəridir. Şair kasib, məktəbdən uzaq salınmış, cəhalət girdabına düçər edilmiş, hüquqları əlindən alınmış həmvətənlərini müdafiə etmək, onların gözünü açmaq, haqlarını anlatmaqla, ilk növbədə, mənsub olduğu Azərbaycan xalqına, sonra isə, eyni taleli digər xalqların azadlığına da xidmət etmişdir" (Göstərilən əsəri. s.117-118).

İlk təessüratda bu fikir bir o qədər də yeni görünmür. Çünkü sovet ədəbiyyatşunaslığında da Sabirin milli azadlıq mübarizələrinə mənəvi dəstək olmasından söhbət açılmışdır. Lakin həmin söhbət daha çox "ictimai aşağılar"ın "ictimai yuxarılar"ın zülmünə, zülmkarlığına qarşı çıxışları kimi təqdim olunmuşdur.

İ.Həbibbəylinin təfsirində demokratik dünyagörüşünün xalqın milli azadlıq mübarizəsi kontekstindəki təqdimi metodoloji baxımdan tamam doğrudur və Sabirin milli intibah idealının mahiyyətini bir qədər də əhatəli şərh etməklə bərabər, mühacirət ədəbiyyatşunaslığında məsələnin bu tərəfinə baxışla tam üst-üstə düşür.

Məsələ burasındadır ki, mühacirət ədəbiyyatşunaslığı Sabir satirasında milli həyat problemlərinin hərtərəfli bədii eksindən danışanda da, böyük sənətkarın "bütün türk və islam ölkələrini hürriyyətə və milli hökmranlığa qovuşmuş olaraq görmək" arzusunu öne çıxaranda da onun satirasının tərbiyəedici mahiyyətini, "şeirləri ilə cəmiyyətin islahına və tərəqqisinə çalışması"nı əsas götürür. Sabirin estetik idealının bu "islah"dan doğan tərəqqi ilə bağlılığını sübut edir. Mühacirət ədəbiyyatşunaslığı ile Azərbaycan sovet və hətta müasir milli ədəbiyyatşunaslıq arasında məsələyə münasibətdə prinsipial fərq burada meydana çıxır. Məsələyə münasibətdə müasir ədəbiyyatşunaslıq sovet ədəbiyyatşunaslığından nə qədər irəli getsə də Sabirin satira tənqidinin perspektivlərini bütövlüyü ilə təsəvvür etməyə çətinlik çekir. Tənqidin realist adlandırılara sənətkarlar - Mirzə Cəlil, Sabir məsələni nəzəri müstəvidə qovan zamanı islah konsepsiyasına söykəndiklərini etiraf etsələr də, ədəbiyyatşunaslığımız bu konsepsiyani "islah"a daha çox üstünlük verir. Cəlil Məmmədquluzadə "... xalqı gərək yazmaqnan və kinayə sözlərinə xabi-qəflətdən oyadıb başa salaq" ("Molla Nəsrəddin", 1906, 18 avqust) deyirdi. Onun bu məramı Sabirin "millətin rəhnüması tərbiyədir" konsepsiyası ilə tam üst-üstə düşür, biri-birini tamamlayırdı.

Etiraf etməliyik ki, bizdə tənqidin realizmin estetik prinsiplərinə dair həllədici qənaətlər sovet dövrü ədəbiyyatşunaslığında və sosrealizmin "estetik" prinsiplərinin təsiri altında formallaşdırılmışdır. XX əsr satirasındaki tənqidin keyfiyyəti və xarakteri ilə sovet ədəbiyyatşunaslığında bu tənqidə verilən təfsir arasında ciddi fərqlər mövcuddur. XX əsr satirasındaki ictimai həyata tənqidin münasibət sosrealist tənqidin

yanaşmada inkarçı münasibətlə əvəz olunmuşdur. Sabir ictimai həyat problemlərini tənqid müstəvisinə getirir, sosrealist tənqid isə Sabirin baxışlarını milli həyat tərzinə inkarçı yanaşma, hətta bəzən qəti inkarçı yanaşma kimi təfsir edirdi.

Sabirin yaşadığı və analitik bədii təhlildən keçirdiyi zaman sovet siyasi rejimi ilə müqayisədə keçmiş idi. Sovet siyasi rejiminin həm ədəbiyyatda, həm də tənqiddə yeganə yaradıcılıq metodu kimi qəbul etdiyi sosrealizm keçmişə nihilist münasibət təlqin edirdi. İstər klassik ırsın təfsirində, istərsə də yeni yaranan ədəbiyyatda millitarixi keçmiş “Azərbaycanın ən qara və günəşsiz günləri”, “köhnə dərəbəylik dövrü” (M.Arif) kimi xarakterizə edilirdi. Əlbəttə, keçmişə bu cür nihilist münasibət ideoloji məfkurə ilə bağlı idi. Siyasi rejimin mərkəzdəki ideoloqları yeni quruluşun üstünlüklerini qabartmaq üçün keçmişə ayaq altına salıb tapdalayıb, onu bütün vasitələrlə gözdən salmağa, keçmiş zaman və həyatın mənfur obrazını yaratmağa çalışırdılar. M.Qorki yazırıdı: “Keçmişin zəhərli katorqa həyatına bənzəyən rəzalətlərini yaxşı işıqlandırmaq və dərk etmək üçün ona hazırlı həyatımızın nailiyyətləri zirvəsindən, geləcəyin böyük məqsədləri yüksəkliyindən baxmaq bacarığını özümüzde inkişaf etdirməliyik”. 30-cu illərdə bu ideoloji resept marksist tənqididə düşüncəyə ötürülür və sənətkarların yaradıcılığına yanaşmanın elmi meyarına çevrilirdi. Keçmiş sovet yazçısının qələmində yalnız qaranlıq bir dünya kimi təsvir edilməli, mövzu elə işlənməli idi ki, oxucuda keçmiş həyata (əslində milli tarixi varlığı) nifrat təlqin etsin, bu həyatla müqayisədə sovet quruluşunun üstünlüyü aşkar nəzərə çarpsın.

Sabir sosrealizm dövründə yaşamamış, bu dövrdə yazıp yaratmadı. Buna görə də elə görünə bilər ki, sosrealizmin ideoloji prinsiplərinin Sabirə aidiyəti yoxdur. Lakin sosrealist tənqididə düşüncənin Sabir yaradıcılığına verdiyi təfsirlərin milli ictimai şüura yeridildiyini nəzərə alsaq, məsələnin mahiyyəti aydınlaşar. Sabirin yaşadığı zamanı sosrealist tənqididə düşüncə sovet siyasi rejimindən əvvəl mövcud olan “qaranlıq bir dünya” kimi təqdim edir, Sabirin estetik idealının məram və məqsədini təhrif edərək, böyük sənətkarın satiralarında “keçmişin zəhərli katorqa həyatı”ndan bəhs olunduğunu dənə-dənə milli ictimai şüura yeridirdi. Sabir satirasında yox, Sabir satirasına verilən təfsirdə XX əsr milli mühiti bütünlük, avamlıq, cahillilik, istismar və dərəbəylikmühiti kimi qələmə verilir, Sabir satirasında məhz bu qaranlıq dünyasının inkar və ifşasının önə çəkildiyi iddia olunurdu. “Estetik idealın inkar yolu ilə təsdiqi” Sabir satirasının yeganə kredosu elan edilirdi.

“İstismar dünyasını təmsil edən ictimai qüvvələr Sabirin yaradıcılığında artıq öz dövrünü bitirən, vaxtı keçmiş qüvvələr kimi göstərilir” düşüncəsi ilə (M.Ağamirov. Sabirin dünyagörüşü. Bakı. 1962. s.14) bu satiradakı milli ruhancaq aşağı kütlələrin mənafeyini öne çəkən, onlara humanist münasibət ifadə edən xəlqiliklə əvəz olunurdu. Sovet ədəbiyyatşunaslığının mövqeyinə görə, Sabir satirası ona görə xəlqi idi ki, burada “zəhmətkeşlər, xalq kütlələri, cəmiyyətin maddi sərvətlərini yaradanlar böyük geləcəyi olan bir qüvvə kimi tərənnüm edilir” (Ağamirov M. Göstərilən əseri. s.19). Sovet ədəbiyyatşunaslığının məsələyə bu tip sinfi-ideoloji yanaşması nəticə etibarı ilə Sabirin milliliyini xəlqiliklə əvəz edir və beləliklə, onun satirası öz həqiqi ictimai məzmunundan və estetik mahiyyətdən uzaq düşürdü. Çünkü sovet ədəbiyyatşunaslığı əksər hallarda xəlqiliyi sinfi məzmuna tabe tutur. Halbuki öz ilkin (sovet ədəbiyyatşunaslığındakı təfsirindən əvvəl) məzmununda xəlqilik tarixi estetik kateqoriya olaraq milliliyin ifadəsi kimi təzahür edir. Belinskinin təfsirində xəlqiliklə milliliyin sərhədlərini ayırmak mürmkünsüzdür. Böyük tənqidçiye görə, xəlqiliyin mayasında millilik dayanır. Öz zamanında “xəlqiliyi ədəbiyyatın birinci məziyyəti” hesab edən tənqidçi yazır: “Zahirən elə görünür ki, bir rusun öz əsərlərində rus olmasından asan nə var? Halbuki, bir rusun öz əsərlərində qabiliyyətli ola bilməsi rus ola bilməsindən asandır. Yaradılıq istedadı olmadan xəlqi olmaq mümkün deyildir”. Milliliyin xəlqiliyi şərtləndirən ən əsas keyfiyyət kimi çıxış etdiyini aşağıdakı sitatda o, bir qədər də möhkəmləndirir: “Birinci böyük və milli rus şairi olan Puşkindən sonra hamı xəlqiliyə üz qoymuş, hamı onun dalınca qaçmış, ancaq buna o adamlar nail

olurlar ki, onlar əsla buna çalışmayıb yalnız öz olduqları kimi qalmaq isteyirlər” (Belinski V.Q. Seçilmiş məqalələr. Bakı. 1948. s.92).

Azərbaycan ədəbiyyatşunaslığından, hətta sovet dövrü ədəbiyyatşunaslığından da xəlqiliklə milliliyin bir-birini tamamlayan, bir-birini şərtləndirən anlayışlar olması fikri keçir. Fikrimizcə, milliliyi həqiqi bədii ədəbiyyatın siması kimi götürüb, onun mayasında geniş mənada xəlqiliyin dayandığını düşünənlər məsələyə daha elmi və daha obyektiv yanaşırlar. Tənqidçi A.Hüseynov yazır: “...Hər bir ədəbiyyatın bütövlükdə milli simasının başlıca mənbəyini və həllədici amilini, şübhəsiz ki, obyektiv cəhətdə - onun xalq həyatı və mənəviyyatı ilə bağlılığında axtarmaq lazımdır. Bədii yaradıcılığın milli səciyyəsi, hər şeydən əvvəl, bunlarla şərtlənir” (Hüseynov A. Müxtəlifliyin birlüyü. Bakı. Yaziçı. 1983. s.35-36). Tənqidçinin “bədii əsərin milli müəyyənliyi, əsl milli siması”ni onun xəlqi mahiyyətindən ayırmaması bu günkü ədəbiyyatşunaslıq düşüncəsi ilə də tam müasir səslənir. Bununla belə, bu günkü ədəbiyyatşunaslıq düşüncəsində xəlqiliyin bütövlükdə milli müəyyənlikdə, milli həyat problemlərinin bədii inikasında təzahür etməsində yox, daha çox zəhmətkeş kütlələrin həyatının təsvirində axtarmaq, başqa sözlə, xəlqiliklə milliliyi estetik düşüncənin fərqli təzahürləri kimi qələmə vermək tendensiyası aparıcı mövqedədir. Daha açıq desək, xəlqiliyin “ictimai aşağıilar”ın mənafeyinin müdafiə edilməsi kimi başa düşülməsi problemi ədəbiyyatşunaslıqda indi də qalmaqdadır.

“Sabir novatorluğunu şərtləndirən və əyanılışdırıb ən mühüm keyfiyyət millilik və xəlqilikdir”. “Sabir don dərəcə milli və xəlqi bir şairdir”. Yeni dövr ədəbiyyatı üzrə aparıcı mütəxəssislerimizdən sayılan Z.Əsgərlinin Sabir yaradıcılığına verdiyi bu xarakteristika obyektiv elmi həqiqətin ifadəsi kimi bizi razı salır. Lakin “milliliklə yanaşı xəlqilik də Sabir yaradıcılığının, eləcə də lirikasının səciyyəvi keyfiyyətidir” müləhizəsində xəlqiliyi milli zəmindən və əsasdan ayırib, bu anlayışı sinfi məzmunda şərhə meyllənəndə tədqiqatçı ilə razılaşmaq çətinləşir. Fikrimizcə, Z.Əsgərli Sabirin xəlqiliyinə “haqqında deyilən “xalq şairi”, “inqilab şairi”, “füqəra şairi” epitetləri onun əsərlərinin təkcə ictimai məna siqlətini deyil, bütövlükdə poetikasını sərrast, bütün dolğunluğu ilə ifadə edir” şəklində şərh verəndə yanılır. Çünkü bu müləhizə mahiyyətcə, sovet ədəbiyyatşunaslığında Sabire “proletar şairi” kimi qiymət vermək tendensiyasının təkrarıdır. Professor Z.Əsgərlinin şəhərində Sabirin “ictimai yuxarılar”a münasibəti məhz “inqilab şairi” - “füqəra şairi”nin mövqeyi kimi şərh edilir: “Zakir və Seyid Əzim satirasında bəy də, mülkədar da, məmur da, tacir və baqqal da ayrı-ayrı fəndlər kimi ifşa olunurdu. Sabirdə bütün bunların hamısı bir yerdə, vahid ictimai zümrə, təbəqə, cəmiyyətin sütunları kimi ifşa edilir... Tək-tək bəylər, ruhanıllar yox, bütünlükdə bəylilik, ağalıq, istismarçılıq psixologiyası, bu bələləri törədən şahlıq, sultanlıq, tiranlıq ifşa olunurdu”(Sabir - 150. Respublika elmi-praktik konfrasın materialları. AMİ-nin “Elmi xəbərləri”nin xüsusi buraxılışı. 2011. s.6-7). Bu fikirlər bizi razı salır. İlk növbədə ona görə ki, Sabirin “ictimai yuxarılar”a münasibətinin bu cür təfsiri ədəbiyyatşunaslıqda keçilmiş mərhələ, başqa sözlə, köhnəlmış mövqedər.

Zakir və Sabir satiralarının keyfiyyət fərqləri, realizmin tipoloji fərqləri zəminində Y.Qarayevin tədqiqatlarında qoyulmuşdur: “Poeziyada formalaşan və sabitləşən maarifçi realizmin böyük xadimləri isə Q.Zakir və S.Ə.Sirvanidir... “İctimai bir bəla kimi” bəyliyə yox, ayrı-ayrı bəylərə, vaizliyə yox, İslami “xələldər edən” vaizlərə qarşı çıxdığı üçün Zakir öz demokratizmə və xəlqiliyində ardıcıl görünə bilmir” (Göstərilən əsəri. 56-57). “Bir eybəcər şəxsin (Məstəli şahin, Xudayar bəyin, Şeyx Nəsrullahın) fərdi surəti deyil, eybəcərliyi doğuran ictimai, siyasi, əxlaqi intizamsızlığın vəhdətdə təsviri” fikrini də ilk dəfə Y.Qarayev tənqidü realizmə məxsus xüsusiyyət kimi vermişdir. Məsələ onda deyil ki, “satirik ifşanın obyekti”nə (Y.Qarayev) münasibətdə Z.Əsgərli Y.Qarayevin fikirlərini bu və ya digər dərəcədə təkrar edir, məsələ ondadır ki, bu müləhizələr Sabire müstəqillik dövrünün ədəbiyyatşunaslıq baxışı kimi təqdim edilir. Halbuki Sabir satirasında “ağalıq, istismarçılıq psixologiyası”, “şahlıq, sultanlıq, tiranlıq”ın ümumiyyətlə tənqidindən

çox, milli problemlərin həllinə biganəlik göstərən, yaxud da bütün məsələlərə öz şəxsi mənafeləri mövqeyindən yanaşan, milli-ictimai düşüncə nümayiş etdirə bilməyən çoxsaylı yuxarı təbəqə nümayəndələri ayrı-ayrılıqlıda kəskin tənqid hədəfinə çevrilmişlər. Məgər Məhəmmədəli şah, Sultan Əbdülhəmid, Mir Haşim, Zilli Sultan, Hacı Mirzə Həsən, Atabəy Əzəm (Mirzə Ələsgər xan), Eynüddövlə, Mirzə Əli Əkbər, Şeyx Fəzlullah, Kamil paşa, Kamuran Mirzə, Nasirülmülk, Muxbirussəltənə, Rəhim xan, Molla Məhəmmədətəğı Ərəszadə Sabir satirasının kəskin tənqid hədəfləri deyildi?

Prinsipial fərq nədədir? Sabirde “bütvölkükde bəylilik, ağalıq” yaxud “şahlıq, sultanlıq, tiranlıq” ifşa olunurdusa, birinci halda bu məsələni konkret tarixi situasiyanı hədəf almaqdan uzaqlaşdırır, qoyulan məsələləri kifayət qədər mücərrədləşdirir, ikinci halda aşağı-yuxarı təbəqə mənafelərini öne çəkir, satıraların bədii konfliktinə sinfi məzmun verir, üçüncü halda isə, bu mücadilə tarixinin milli mənafə üçün perspektivlərini heçə endirir.

Sabirin açıldığı dava bəyliyə, ağalığa, mülkədarlığı, kapitalistliyə, şahlığı, sultanlıqa qarşı deyildi. Sabir hər bir təbəqə nümayəndəsinə konkret situasiyadakı konkret hərəkət və əməlinə görə qiymət verirdi. Sabir ictimai və milli şur yoxsulluğu qarşı mübarizə aparırdı. O, Cənublu və Şimallı Azərbaycanda, Türkiyədə və İranda, bütvölkükde isə türk dünyası və müsəlman ələmində cərəyan edən ictimai-siyasi hadisələri ardıcılıqla izləyir, səlahiyyət sahiblərinin əməl və hərəkətlərini, bu əməl və hərəkətləri istiqamətləndirən düşüncələrini milli, türk dünyası və müsəlman xalqlarının mənafeyi və tərəqqisinə münasibət baxımından analitik bədii təhlildən keçirirdi. Nə Sultan Əbdülhəmid, nə Məhəmmədəli şah, nə ali rütbəli ayrı-ayrı ruhani, dövlət vəzirləri və s. tutduqları vəzifəyə - şahlıqlarına, sultanlıqlarına, vəzirliklərinə, ali ruhani rütbesinə görə - tənqid hədəfinə çevrilənlər. Şahdan sultana, kapitalistdən mülkədara, fehlədən kəndliyə qədər tənqidin bir məramı, bir amalı vardır: Vətənin, türk və müsəlman dünyasının tərəqqisi və gələcəyi uğrunda mübarizə, bunun üçün milli, türkçülük və ümmətçilik düşüncəsi nümayiş etdirmək zərurəti. Sabir şahı da, gədəni da amansız tənqid münasibətin hədəfinə onun vətəndaşlıq düşüncəsini oyatmaq üçün çevirirdi. Şah da, sultan da, vəzir də, ali rütbəli ruhani də Sabiri ictimai mənafə, milli müstəqillik, türkçülük və islamçılıq düşüncəsinə sədaqət nöqtəyi-nəzərində maraqlandırırdı. Onun satıralarının tənqid pafosunda vətəndaşlıq amalına, türk, islamçılıq ideyalarına biganə olan, cəmiyyətin tərəqqisinə, dövlətçiliyin inkişafına əngəl törədən, buxov olan ayrı-ayrı səlahiyyət sahibləri ən yüksək bədii ümumiləşdirmə səviyyəsində tənqid hədəfinə çevrilirdi, əks mövqede dayanan “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fedai”lərə (Ə. Hüseynzadə) mənsub olduğu zümrədən və təbəqədən asılı olmayaraq müsbət münasibət ifadə olunur, onların düşüncə, əməl və hərəkətləri alqışlanır: Müzəffəreddin şah, Mirzə Cahangir xan, Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin, Sipehdar, Sərdar Əsəd, Şapşal, Şeyx Fəzlullah, Həsən bəy Məlikov Zərdabi, Seyid Əzim Şirvani, Həbib bəy Mahmudbəyov, Hacı Məcid Əfəndi. Sabir satirasında müsbət əməlləri ilə adı keçən yuxarı təbəqə nümayəndələrinin sırasını bir qədər də zənginləşdirmək olar. İşıqlı əməlləri ilə Sabirin rəğbətinə səbəb olmuş bu insanlar arasında nüfuzlu müctəhidin, mülkədarın, hacının, böyük bir elin rəisinin, ən nehayət hətta Məhəmmədəli şahın mürəbbisinin də adı var. Amma Sabir satirasında onlara mənsub olduğu təbəqəyə, tutduğu vəzifəyə görə istismarçı, boynuyoğun, millət və din düşməni kimi yanaşmaq tendensiyası yoxdur. Çünkü Sabirin apardığı mübarizə, onun milli, türkçülük və ümmətçilik ideallı siniflər mübarizəsinin fövqündə dayanır. Ə.Yurdsevərin tamamilə düzgün vurğuladığı kimi, “Sabirin ideallı gərək öz yurdunu, gərəksə bütün türk və islam ölkələrini hürriyyətə və milli hökmranlığa qovuşmuş olaraq görməkdi”.



## ◆ Kitablar və rəyler ◆

# SONA VƏLİYEVANIN «İŞİĞA GEDƏN YOL» ƏSƏRİ VƏ ROMAN SƏNƏTİ



Xeyli düşündüm: Oxumağa qərar verdiyim əsərə mən oxucudan fərqli olaraq, hansı ədəbi-estetik meyarlarla yanaşım? Sualın cavabından ehtiyatlandım; hətta birmənalı qarşılanmayacağı ehtimalını da yaşadım. Son on ildə çağdaş yazıçılarımız tarixi romana meyilli olmuş, ayrı-ayrı şəxsiyyətlərin həyatını və fəaliyyətini mövzu seçmişlər. Əlbəttə, ədəbi tənqid də susmamışdır...

Sübhəsiz, onu kövrək şeirlər müəllifi kimi oxumuşam, lakin nəşr yaradıcılığı mənimçin fərdi paradokslar da yarada bilər, səbəbi? Böyük maarifçi-pedaqoq, milli mətbuatın banisi, təbiətsünas, görkəmli ziyalı Həsən bəy Zərdabi haqqında məhz XXI əsrədə tarixi roman qələmə almaq hünəri? Unutmayaq ki, «hünər» sözünü, adətən, kişilərə şamil edirik - heç də belə deyilmiş: ədəbiyyat meydanında Sona Vəliyeva «İşığa gedən yol» romanı ilə (Bakı, 2016) əsl hünərə imza atdı.

«İşığa gedən yol» romanı haqqında yalnız təəssüratla kifayətlənmək, obrazları sadalamaq, əsərdəki təbiət təsvirlərini və s. təqdir etmək azdır, əsərin qismən də olsa poetikasına varmaq tənqidin işidir, əgər materialda həyat həqiqətlərinin ədəbi-fəlsəfi təsviri, yazıçının təfəkkür tərzinin gözəlliyi (personajların sevinci və kədəri, peysajın oxucu ruhunu oyatması, obrazların psixolojisini açılması varsə. Müəllifin vəzifəsinə gəldikdə: bədii və tarixi həqiqətin və onun inkişaf perspektivini, gerçəkliliyin qeyri-adi dramlarını (xeyir və şər, gözəllik və çirkinlik, yüksəliş və uçurum) bir-birilərə harmonik şəkildə oxucularına «təhvıl» verirse. Romanın təsvir obyekti: surətlərin hadisələr və konfliktlərlə baş-başa gələn iradəsi, ehtirası epik planda yozumudursa. - Bu üçlük, «triada» mənim aləmimdə Sona Vəliyevanın «İşığa gedən yol»da yetərincə əsaslandırılmışdır.

Azərbaycanın XIX əsrədə tarixi varlığı onun maarifçi ziyalılarından təcrid oluna bilməz və burada təsvirinə daha üç faktoru nəzərə çatdırmaq istərdim: keçmişin və bu günün sosial-əxlaqi proseslərinin təsviri; cəmiyyətin, ictimai mühitin, fərdlərin fəlsəfi, məişət və tarixi təsviri; dövrün - konkret zamanın ideyalarının, hissələrinin, adət-ənənələrinin, qanunlarının, maarifçi mühitinin təsviri.

Romanın süjet xətti Həsən bəyin keçdiyi məişət və tarixi yolu əks etdirir, XIX əsr Azərbaycan ziyalılarının böyük əksəriyyətinin obrazları ilə qarşılaşırıq. Bu insanlar hər halda romana gətirilmişsə, yazıçı simvolik-rəmzi priyomdan istifadə etmişdir. Tarixi şəxsiyyətlər necə yaşamışsa, necə davranmışsa, necə danışmışsa - bu «üçlüyə» laqeyd qalmamaqla romanda estetikliyi şərtləndirən elementlər kimi diqqəti cəlb edir. Həsən bəy yazıçının ilk təqdimatında romantik, xəyalpərvər, doğulduğu məkandan zövq alan bir gənc kimi təqdim olunur. Kiçicik

bir detal: «...Narın qum topalarını əlilə bir yerə yiğarkən qəfil böyük bir balıqqulağı gözünə sataşdı. Götürüb qulağına tutdu. Balıqqulağından Kürün səsini xatırladan xərif uğultu gəlirdi. Həm balıqqulağı, həm də onun içindən gələn uğultulu səs Həsəni çox təəccübləndirdi...». Bu, Həsən bəyin gələcəyinə, onun narahat ürəyinə, arzularına çağırın səs idi...

Roman məndə belə bir fikir doğurdu: yazılıçı o zaman «tarixi roman» yazır - cəmiyyətin, yaşadığı sosial, siyasi və əxlaqi gedışlarını ehtiva edən real şəxsiyyətlərin tam obrazını yaradır və tarixlə ədəbiyyat «barışır», bir-birinə yardımçı olur. Həsən bəy Zərdabi, Mirzə Fətəli, Seyid Əzim, Mirzə Hüseyn bəy Qayıbov, Kəlbəli xan Naxçıvanski, generallar - Bakıxanov qardaşları, habelə, Nəcəf bəy Vəzirov, Əsgər bəy Gorani kimi simalar romana təhkiyə xatırınə gəlməmişlər. Onlar müxtəlif situasiyalarda görünür, fikir mübadiləsi aparırlar: Mirzə Fətəlinin evində yiğincaq. Tarixi şəxsiyyət olmuş general Fərəc bəy, Naxçıvanski, Qayıbov arasında maraqlı söhbətin şahidi oluruq. Tarixi hadisələrə S.Vəliyevanın münasibəti maraq doğurur. Fərəc bəy Ağayevin Həsən bəy barədə qənaəti: «Sən də, mən də, lap ele Tiflis qubarnetorluğu da çalışsa, onu fikrindən döndərə bilməz. Amma ona əqidəsinə sadıq qalmaqla bərabər, həm də ona ehtiyatlı olmağı öyrətməliyik. Həsən bəy tamam fərqli düşüncə iyəsidir. Zaman gələcək, bu gənc Azərbaycanın tarixi şəxsiyyətləri sırasında ən önəmlı yerlərdən birini tutacaq»... Müəllifin Həsən bəy xarakterilə bağlı proqnozu özünü doğrultdu... Romanda verilmiş bu meclis müəllifin dediyi kimi: «1866-ci il may ayının 29-da M.F.Axundova məxsus evdə mühüm bir tarixi hadisə əbədiləşirdi. Azərbaycanın aydınları, milli düşüncə sahibləri bir-birilə tanış olurdu...»

Müəllif Həsən bəy Zərdabi, onun yaşadığı ictimai və mənəvi mühitdə fəaliyyət göstərmiş şəxsiyyətləri bir araya gətirir, beləliklə, XIX əsr Azərbaycan gerçəkliyi sanki gözlərimiz qarşısında çanlanır. S.Vəliyeva ustalıqla təhkiyənin mərkəzində dayanan əxlaqi sərvətlərin, fərdi şüurun, onun psixi vəziyyətinin cəmiyyətdə yaratdığı prosesləri duymuş, yaşamışdır. XIX əsrin ikinci yarısından burjua cəmiyyətində xudbinlik, təbəqələşmədən doğan özbaşınalıq, qəddarlıq insan ləyaqətini ucuzlaşdırır, xüsusişlə, «orta təbəqə» müflisləşir. Milli maarifçilərimiz bu vəziyyəti görür, xalqın gözünü açmağı gənc nəslə etibar edir, onlar xarici ölkələrə oxumağa göndərilir. Romanda bunun tipik nümayəndəsi məhz Həsən bəy Zərdabidir.

Mən bu məqamlarda bir nüansi təqdir etməyə bilmərəm. Rus ziyalıları: istər Moskva və Peterburq şəhərlərində fəaliyyət göstərənlər, istərsə Qafqazda, xüsusilə, Bakıda dövlət qulluğunda çalışanlar obyektiv təsvir olunmuşdur; heç də Sovet ideologiyasının aşılılığı kimi deyillərmiş.

Romanda Bakı neftinin hələ də səngiməyən «macəraları» diqqətdən kənardan qalmamışdır. Bu dəfə isə neft maqnatları (təzə-təzə formalama dövrü) Bakının daha da genişlənməsi və abadlaşması üçün maya qoyur, vətənpərvərlik addımları atırlar. Həsən bəy gəzinti - səfərlərindən qayıdanan (1872) sonra bu ab-havani duyur: «Bakı Həsən bəyin gözlərində o qədər dəyişilmişdi, elə bil o, bir ay deyil, bir il idi bu şəhəri tərk etmişdi. O, yenə «Metropol» mehmanxanasının yanından keçərək kəsə yolla Bakı Qubernator binasına sarı yol aldı. Bütün bu səfərlər haqqında qubernator Staroselskiyə geniş məlumat vermək istəyirdi» - oxuyuruq və yazılıçının tarixi faktlara obyektiv münasibətini təkrarən vurğulayıraq. Rus çinovnikləri, hansı ki, vəzifə sahibi olub, Azərbaycanı işğal altında saxlamışlar - milli burjuaziyanın inkişafına, onun ziyalılarına qarşı aqressiv olmamışlar və heç də yerli xalqı savadsızlıqda, ifrat qoçuluqda, təhsilə meyilli olmamaqdə suçlandırmamışlar, əksinə, milli maarifçiləri anlamağa çalışmışlar. Məsələn: Bakı qubernatoru Dmitri Semyonoviç Həsən bəyə hörmətinə gizlətməmişdir, xeyriyyə cəmiyyəti yaratmaq təşəbbüsüne müsbət reaksiya vermişdir. Çünkü onun «Həsən bəyə rəğbəti vardi. O, eyni zamanda xasiyyət etibarilə müləyim, elmə, tərəqqiyə üstünlük verən biri idi. Həsən bəylə müzakirə

əsnasında qubernator hətta kiminlə görüşmək, xeyriyyə cəmiyyətinə tərəfdaşlar toplamaq və s. haqqında öz dəyərli məsləhətini də vermişdi». S.Vəliyeva bəlkə də ilk dəfədir belə bir addım atmaqdə tarixi faktları təhrif etməmişdir; bunun bir səbəbi yazıcının zəngin informasiyaya malik olmasından irəli gəlir, romanının məzmununu bəsitleşdirmir, hər yeni nəslin yaddaşına XIX əsrin sosial-əxlaqi atmosferini dadızdır ki, paralellər aparılsın. Məsələ ondadır ki, XIX əsrden etibarən burjua cəmiyyətinin mahiyətindən doğulan əksliklər müxtəlif sferalarda öz təzahürünü tapır və bunu S.Vəliyeva da təsdiqləyir.

«İşığa gedən yol» romanında real həyatın, cəmiyyətin epik təsviri, hadisələrin içərisində müəllifin çəşbaş qalmaması, hər bir obrazın öz biçimində görünməsi, bunun özündə yetişən, üzə çıxan siyasi, sosial proseslərin insan əxlaqına ciddi təsir göstərməsi hər fəsildə qabarlıq nəzərə çarpır. Oxucu ilk teatrın və milli mətbuatın yaranmasında Həsən bəy Zərdabinin rolunu görür, habelə gənc söz adamlarına himayəsini duyur. Bu hadisələr fəvqəl səlahiyyətlidir və yazıçı təmkinlə epik təhkiyəye üstünlük verir, bu, bir də ona görə xarakterikdir ki, Bakı ziyalıları bilavasitə iştirakçıdır, yardımçıdır. Romanda Həsən bəyin maarifçilik missiyası qabarlıq verilmişdir. Bakı Realnı Gimnaziyanın yaradılması, Bakı Rus-Müsəlman Qız Məktəbinin fəaliyyətində maarifçilərin rolu işiştirdilmədən təsvir edilmişdir. Belə ki, müəllif bir vətənpərvər kimi gənc nəslin maariflənməsi işində bütün Azərbaycan ziyalılarının, milyonerlərin, pedaqoqların, məmurların birgə çalışmasını, xüsusilə, Hacı Zeynalabdin Tağıyevin fəaliyyətini diqqətdən kənarda qoymamışdır. Bizim ədəbiyyatda vaxtilə elə əsərlər yazılmışdır ki, Hacı Zeynalabdin Tağıyev, Əlibəy Hüseynzadə mənfi planda təsvir olunmuşlar. Bu mənfi emosiyani tarixi dövrün də üstünə atmaq mümkündür. Lakin tarixi şəxsiyyətin maarifçilik hərəkatında xidmətlərini danmağa yazılığının haqqı çatmır! Belə bir iddia ilə nə dərəcədə razılışmaq olar ki, tarixi romanda sənədlər, real hadisələr əsas amil deyil, bəhs edilən dövrün, ictimai quruluşun (siyasi sistemin), münasibətlərin düzgün təsviridir. Maraqlı olmaya bilər ki, klassik yazıçılarımız (Y.Vəzir, M.S.Ordubadi, A.Divanbəyoğlu, M.Cəlal, M.Hüseyn) belə bir bədii meyari əsas götürmüşlər; bu yanaşma müəlliflərin məlumatsızlığındanmi irəli gəlirdi? Mehdi Hüseyn yazdı ki, çox olsun tarixi mövzuda yazmaqla bədii əsərin süjeti başdan-başa uydurulsun, buna baxmayaraq əsərdə təsvir olunan tarixi hadisə və tarixi konflikt şübhə doğurmasın.

«İşığa gedən yol» romanında biz yazılıçının bədii təxəyyülündən, tarixə obyektiv ekskursiyasından və təhkiyə üslubundan irəli gələn hadisələrin daşıyıcılarının tipik obrazlarını görürük. Bu yanaşmaya S.Vəliyevanın araşdırıcılıq iradəsini və qabiliyyətini də əlavə edərdim: Bakı, Gəncə, İrəvan haqqında ilk dəfə məlumat verir, etimoloji dəyərlərə söykənir. Gəncə haqqında oxuyuruq: «Gəncə həm də Salarilərin, sonra isə Şəddadilərin paytaxtına çevrilmişdir. Paytaxt şəhəri kimi Gəncə Şəddadi hökmədəri Fəzlin dövründə yüksək tərəqqiyə qovuşaraq yeni-yeni sarayların, körpü və karvansaraların salındığı şəhər olmuşdur... Gəncə bəhs olunan dövrə Şərqi inkişaf etmiş əsas şəhərlərindən biri kimi tanınmışdır».

Azərbaycanın milli oyanışına mane olmayı qərarlaşdırın erməni daşnakları rusların bəzi qüvvələrinə arxalanmaqla təxribatlarından qalmamışlar, dövrü mətbuatda böhtan-şər əməllərə əl atmışlar. «Şərqi-rus» qəzetində Ə.Topçubaşovun, Əhməd bəy Ağayevin, M.Şah taxtlının məqalələri romanda konkret səhnələrlə təqdim olunur. Xüsusilə, Dumada Həsən bəy rus pravoslav kilsəsinin keşisi Vladimir Ambarsumovun (1892-1937) cavabını sərrast ifadə etmişdir: «Cənab Ambarsumov, neyləmək olar, hər dəfə sizin mənasız məsələləriniz Dumada müzakirə edilərək həll olunanda qoy bir dəfə də bizim kiçik məsələmiz həll olunsun. Özün də unutma ki, biz tatar yox, azərbaycanlıyız... Qulaq as. Elə əsl saxta, tarixi olmayan millət sizsiniz. Saxta yolla «erməni» adını mənimseyərək özünüzə tarix uydurmusunuz. Məger siz bilmirsiniz ki, qədim türk tayfaları olan «ermən»lərlə siz hayların heç bir bağlılığı yoxdur? «Ərmən» xalqının

adını və şöhrətli tarixini mənimsəyərək yalandan özünüzə tarix uydurmuşuz». İstehza və dəqiqliklə verilən cavab!

«İşığa gedən yol» tarixi romanı ilə bağlı başqa bir məsələyə toxunmaq istərdim. Sona Vəliyeva azərbaycanlı generallara - naməlum şəxsiyyətlərə müəyyən səhifələr ayırır: Kəlbəli xan Naxçıvanski (1824-1883), Fərəc bəy Ağayev, Abdulla ağa Bakıxanov (1824-1878) - Abbasqulu ağa Bakıxanovun qardaşı, Həsən bəy Ağalarov, Ağa bəy Yadigarov (1823-1892) - Rusiyada təhsil almış ilk azərbaycanlı general. Əlbəttə, romanda bu keçmiş hərbçilərin yalnız adı çəkilmir, onların fəaliyyətlərinə də toxunulur. Yeri gəlmışkən: bizim hərb tarixilə məşğul olan tədqiqatçılarımız romanı oxumalı, müəllifin hövsələ ilə araşdırıb üzə çıxardığı generallar haqqında yazmalıdırular. Bu, məndə bir arzu kimi də yarandı. Qeyd edərdim ki, tarixi şəxsiyyətlərin romana gəlişi müsbət haldır və bunun da tarixi ötən əsrin 60-70-ci illərindən başlamışdır, «yeni ədəbi nəslin» timsalında. Yəziçi Sona Vəliyeva nərimizin klassik romanlarının ideya-məzmun, üslub, dil məsələlərinə hörmətlə yanaşmışdır. Lakin yeni cəalarlarda, zəngin informasiya mənbələrində, həyat səhnələri arasında bağlılıqla...

Əsərdə obrazların romantik, lirik həyat yolları diqqətdən kənarda qalmamışdır. Xüsusilə, Həsən bəyin Moskvada təhsil aldığı Universitet illəri, ilk sevgi notları - Veranın çılğın məhəbbəti... Vera və Həsən bəy... Qızın hissələrini duyan Həsən bəy Veranın üzgүn, həyəcanlı duruşunda özünü ehtirasdan qoruyur, halbuki o, bir qızın duyğularına cavab verə bilmərdi. Aralarında kiçik dialoq olur: «- Vera, sənə nə olub belə, kim incidib səni?

Vera qapının ağızındaki stulda oturaraq güclə başını yuxarı qaldırdı, birdən üzünü əlləri arasına alaraq gücü-qüvvəsi bitmiş kimi hönkürdü.

- Kim səni incidib, niyə demirsən?

- Sən... Sən... Sən! İnsafsız, kim incidəcək? Mən sənə neyləmişəm? Niyə incidirsən məni? Mənim günahım nəydi? Səni sevməyim günahımsa, cəzamı verməyi də sənə həvalə edirəm? Sizin oralarda sevənə belə amansız cəza verirlər?»

Bu epizodu həyəcansız oxumağa tabım çatmadı: iki cavanın üzbüüz danışığı əsərdə elə təsvir olunmuş ki!.. Hissələrin yalvarış məqamları: «Sən mənə şans ver, sevgimi sübut etməyə imkan ver, Həsən. Mən səni dünyanın ən xoşbəxt adamı edərəm. Belə böyük sevgi hər kəsin qarşısına çıxmaz».

«Həsən dünyanın bu məsum, sevimli rus qızını sakitləşdirməkdə aciz idi. Bütün gücünü toplayıb onun cirilmiş köynəyinin yaxısını bağladı, saçlarını tumarlayaraq oxşadı, əllərinə aldı». Yəziçinin böyük etik və kövrək mədəniyyəti: Azərbaycanlı oğlan bu məsum qızın çiçək kimi tərtəmiz sevgisindən namərdəcisinə istifadə etmir... Elə düşünmək olmaz ki, Həsən soyuq təbiətidir, hər şeyə intellektual yanaşır və V. Hüqonun Jan Valjanın cavanlığını yaşayır; Xeyr! «Gözü dolmuş, qəlibi kövrəlmüş Həsən soyuqqanlı ağılı ilə «zaman gələcək siz bir-birinizi görəndə utanmayacaqsız. Hörmət, sevgi və ləyaqətlə bir-birinizi xatırlayacaqsız. Onda düşünəcəksiz, yalnız saf, təmiz sevgi hər şeyə qadirdir. Əsl insan sevgisi hər bir canlıya məxsus qısamüddətli ötəri hissələrə, ehtirasa qalib gələ bilir...»

Maraqlıdır... Həsənlə Vera dost kimi ayrırlar və məktublaşırlar. Həsən bəy Hənife xanımla evləndikdə belə, Veradan məktub alır.

Romanda aparıcı motivlərdən biri də ailə-məişət məsələlərinin qoyuluşu və həlliidir. İctimai problemlər o halda müsbət həllini tapır - o şəxsin bütöv və təmiz ailəsi olsun. Vera - Həsən xəttinin romana daxil edilməsi təsadüfi sayılmamalıdır: gəncliyindən öz həqiqi sevgisine inanan, milli zəmində ailə qurmağı proqnozlaşdırıran Həsən bəy nəhayət, istəyinə çatır. Hənife xanımla - çox cavan tələbə-məzunla evlənir, sağlam, təriyəli uşaqları doğulur.... Böyük diplomat Əlimərdan Topçubaşovla ailə quran böyük qızı Pərisoltan maarifçiliklə məşğul olur, atasının xeyrxah işini davam etdirir.

Həsən bəy - Hənifə xanım ailə xətti romanın ibrətamız səhifələridir, müasir gənc nəslə yaxşı nümunə olacaq mənbədir: ərlə arvadın bir-birini başa düşməsi, birgə fəaliyyəti, önce sədaqət dəyəri. Yaziçi Sona Vəliyeva romanında digər bəzi romanlardan fərqli olaraq ailə problemini süjetə daxil etməklə düzgün yanaşmış, müasir ailəyə örnək kimi təsvir etmişdir.

Həsən bəyin ölümqabağı sönən işığına canını verməyə hazır olan Hənifə xanımı sevgisine sadıq qadın kimi görürük...

Oxuduğum mənbələr də təsdiqləmiş ki, bu iki maarifçi, vətənpərvər, valideyn həyatda da belə yaşamışlar. Yaziçi kövrək hissələrin canlı təsvirinə haqlı olaraq geniş yer ayırır. Bəli, dünyanın eşrəfi insan bir gün işiqli aləmlə istəmədən vidalaşır, özünə «hesabat» vermək şansı yaranır... Həsən bəy Zərdabiyyə Allah azca da olsa işığa baxmağı qismət edir - bütün iztirablarına baxmayaraq... Lirik mənzərə, xatirələrə aparan möcüzə: «...Yenə uzaqdan suyun üstü ilə uzanan yol, közərən şam, bərəq vuran ulduzlar, yol göstərən çıraqlar suyun üstündəki ağ buludların içindən göylərə uzanan meyvə ağacları küləyin gücü ilə yırğalanırdı. Qəribədir bu ağaclar torpaq əvezinə buludların üzərində necə bitib? Həsən bəyin sanki yenə 14-15 yaşı varmış kimi çevik hərəkətlə keçilməz su səthini adlamağa çalışır, bu yerdən keçərək həmin qəribə məkana can atır». O, son dəfə Hənifə xanımının yaşaran gözlərinə heyranlığını gizlədə bilmir və qəribə halla gülümsünür. Hənifə xanımsa onun əlini əlinə alır, o da gülməsəyir, bütün nəfəsini içində çəkir: «Bu an Hənifə xanımın ətürpədən hönkürtüsü evi başına aldı. Həsən bəy gözlərini artıq əbədi yummuşdu».

Əsərdə lirik təsvir obrazlı ifadələrlə müşayiət olunur: ləng baxış, şirin yuxu, cilvelənən əsrarəngiz yaşılıq, məsum və qəməgin sıfət, sevgi ünsiyyətinin xoş ovqatı, kövrək çiçək və sair hadisəni əşyalışdırır, situasiyanı canlandırır.

Roman sənətkarlığında oxucunu yormamaq mühüm keyfiyyətdir, gərgin epizodlarda yazıçı gözlənilməz məqamların təsvirindən çəkinməməlidir. Bu, o yazıçıya məxsusdur ki, öz əsərində təxəyyülün məhsulu olan obrazları fərdiləşdirir, danışıqlar obrazlılıqla cılalanır. «İşığa gedən yol» tarixi romanında Sona Vəliyeva təhkiyəçilik və macəraçılıq üslubunu, siyasi kəskinlik və realizmin gücünü nəzərə alaraq epik təsviri daha da zənginləşdirmişdir. Yeri gələndə romantik mizanlar, detallar, lirik haşıyələr, müəllif dilindən söylənilən özünütəhlil də istisna deyil.

Sona Vəliyevanın vaxtında yazılmış «İşığa gedən yol» romanı haqqında daha geniş paralellər aparmaq, analitik təfərrüata yer vermək, hər bir tarixi hadisələrin və şəxsiyyətlərin səciyyəsindən daha geniş aspektdə söz açmağa əsas vardır. Çünkü əser şair qəlbli yazıçı qələminin məhsuludur və israrımda qalıram. Müəllifin geniş tarixi və ədəbi savadı, məlumatlılığı buna əsas yaradır və sonda onu deyərdim ki, tarixə qayıtmaq üçün tarixi öyrənmək, tarixi mövzuya qayırmak üçünsə, keçmiş qavramaq lazımdır. Bu iki amil yazıçının üslubunda əksini tapmışdır...

**Allahverdi EMİNOV**

# AZADƏ RÜSTƏMOVA - Klassik ədəbiyyatımızın görkəmli tədqiqatçısı

*(Seçilmiş əsərlərinin ikicildliyi haqqında)*

Bizim klassik ədəbiyyatımızın tədqiqi, təbliği və nəşri sahəsində bir çox görkəmli alımlarımızın xidmətləri bu gün böyük qurur hissələ yad olunur. Fikirləşirsən ki, əgər F.Köçərli, S.Mümtaz, H.Arası, M.Cəlal, R.Əliyev, Ə.Cəfər, M.Quluzadə, M.Arif, M.Cəfər, A.Zamanov, K.Talibzadə, Ə.Mirəhmədov, Q.Kəndli, M.Sultanov kimi sözün əsl mənasında fədakar tədqiqatçılarımız olmasaydı, klassik ədəbiyyatımızın tədqiqi və təbliği sahəsində necə böyük bir boşluq yaranardı. Bu fədakar alımların sırasında bir xanım tədqiqatçının da adını çəkməmək insafsızlıq olardı. Professor Azadə Rüstəmovanı da adlarını çəkdiyimiz bu görkəmli ədəbiyyatşunaslar sırasında görürük.

Azadə Rüstəmova nadir istedəda malik idi, orta məktəbi qızıl medalla bitirmişdi, ADU-nun şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə başa vurduqdan sonra Moskvada SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olmuşdu. Görkəmli şərqşünas Y.E. Bertelsin rəhbərliyi altında «Füzulinin «Leyli və Məcnun» poeması» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Sonra Bakıya qayıtmış, 1957-ci ildən ta ömrünün axırına kimi Nizami adına Ədəbiyyat İnstitutunda çalışmışdı: kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdürü. «Azerbaycan epiq şeirinin inkişaf yolları» mövzusunda doktorluq dissertasiyası onun elm sahəsində ən böyük nailiyyətlərindən biri oldu. Professor Azadə Rüstəmovanın əsərləri fars, ingilis və rus dillərində çap olunmuşdu.

Onu ədəbiyyatşunaslıq elmimizdə bir nizamişunas kimi təqdir edirdilər. Amma Azadə xanım həm də füzulişunas idi. Ümumiyyətlə, orta əsrlər ədəbiyyatının XII-XVI əsrlər dövrü ilə bağlı ədəbiyyat tariximizin ardıcıl şəkildə tədqiqində Azadə xanımın əməyi az olmamışdır. Budur, onun istedadlı yetirmələrindən filologiya elmləri doktoru Fəridə Əzizovanın tərtibi ilə Azadə xanımın seçilmiş əsərlərinin ikicildliyi qarşılığdadır və bu cildlər mərhum professorun fədakar alım obrazını gözlərimiz qarşısında canlandırır.

Önce Azadə Rüstəmovanın bir şərqşünas-nizamişunas-füzulişunas, ümumiyyətlə klassik ədəbiyyatımızın mötəbər bir tədqiqatçısı kimi özünəməxsus keyfiyyətlərindən söz azaq.

Azadə xanım yüksək filoloji təhsilə malik bir ziyalı idi. Amma klassik ədəbiyyatın tədqiqi bu sahə ilə məşğul olan alimdən təkcə milli ədəbiyyati dərindən bilməklə məhdudlaşdırıb. Bizim klassik ədəbiyyat bütün kökləri ilə Ümumşərqi ədəbiyyatı ilə bağlıdır. Nizamini tədqiq edirsense, Nizamiyə qədərki Şərq ədəbiyyatını, bu ədəbiyyatda baş verən bütün prosesləri öyrənməlisən. Şərq ədəbiyyatının poetik sistemini, əruz elmini, klassik tənqid və nəzəriyyə qaynaqlarını yetərinçə mənimseməlisən. Ərəb və fars dillərini bilməlisən. Lakin Şərq ədəbiyyatını da bilmək azdır, Şərq-Qərb-Dünya ədəbiyyatlarının qarşılıqlı əlaqələri, bir-birinə təsir imkanları haqqında da təsəvvürlerin geniş olmalıdır ki, milli ədəbiyyatı dünya ədəbiyyatı kontekstində düşünəsən, dairəni genişləndirəsən. Y.E. Bertelsin tələbəsi olan Azadə Rüstəmova, heç şübhəsiz, bu keyfiyyətləri özündə birləşdirmişdi.

Azadə Rüstəmova, ilk növbədə, sərf ədəbiyyat tarixçisi idi (Son ədəbiyyat tarixlərimizdə klassik poeziyamızla bağlı bir sıra əsas elmi ocerklərin də müəllifi odur). Ədəbiyyat tarixini tədqiq etmək isə tədqiqatçıdan ilk növbədə, mükəmməl bir konsepsiyaya malik olmayı tələb edir. Azadə xanımın klassik poeziyaya münasibəti

məhz belə bir konsepsiyanın reallığını ortaya qoyurdu. Bu konsepsiya üç əsas komponenti özündə birləşdirirdi- millilik, Şərq konteksti və dünya ədəbi prosesi. Yəni sübut edirdi ki, Azərbaycan ədəbiyyatı təkcə milli çərçivəyə siğmir, onun üfüqləri Şərqə, Qərbə də çatır. Çünkü dünya xalqları ədəbiyyatlari fərqli xüsusiyyətləri ilə yanaşı, ümumbeşeri paralleləri də özündə ehtiva edir.

Klassik ədəbiyyatın tədqiqində iki əsas tendensiya mövcuddur və bizim tədqiqatçıların elmi axtarışları da məhz bu iki tendensiya üzərində köklənib. Birincisi- klassik ədəbiyyatı ayrı-ayrı problemlər üzrə araşdırmaq, ikincisi- şəxsiyyətlərin yaradılığını tədqiq etmək. Açığını etiraf edək ki, ədəbiyyat tarixçilərimiz əsasən ikinci tendensiyaya daha çox üz tutmuşlar. Amma üçüncü bir yol da var- bu iki tendensiyanın vəhdəti. Azadə Rüstəmovanın elmi əsərləri məhz bu üçüncüsünü özündə ehtiva edir. O, Nizamidən danışındısa, təkcə onun yaradıcılıq yolunu izləmir, həm də əsərlərində qaldırdığı problemləri də tədqiqat obyektinə çevirir. Yaxud, Azərbaycan ədəbiyyatında qəzəl janrıının inkişafından söz açırdısa, sərf poetika məsələləri ilə işini bitmiş hesab etmir, Füzulinin, Nəsiminin, Xətainin qəzəl yaradılığına diqqət yetirirdi.

Azadə Rüstəmovanın «Azərbaycan epik şeirinin inkişaf yolları» monoqrafiyası klassik ədəbiyyatımızın o vaxta kimi demək olar ki, sistemli şəkildə öyrənilməmiş bir problemini ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi kontekstində araşdırın ilk monumental tədqiqat idi. Ümumiyyətlə, klassik Azərbaycan poeziyasını epik şeirsiz təsəvvür etmək qeyri-mümkündür. Lirik şeirin cazibəsi, təbliğ və yayılma imkanları nə qədər geniş olsa da, bizdə epik şeir ənənəsi də çox güclü və davamlı olmuşdur. Moqonrafiyasının lap başlanğıcında Azadə xanım epik şeirin «portreti»ni canlandırır: «Epik şeir həyat hadisələrinin ümumiləşdirilmiş təsviridir: epik şeir təbiət və cəmiyyət hadisələrinin müəyyən süjet çərçivəsində bədii təqdimidir: epik şeir insan xarakterinin bütün dolğunluğu və ziddiyyətləri ilə obrazlı şəkildə hekayət etmək vasitəsidir. Hər hansı bir xalq, böyük və kiçik olmasından asılı olmayıaraq, öz epik şeir tarixinə malikdir. Fərq yalnız inkişaf səviyyəsində, janr xüsusiyyətlərində, keyfiyyət dərəcəsində ola bilər. Və ya digər xalqın epik şeir abidəsi, sözün əsl mənasında, həmin xalqın dünyagörüşünün, fikir və şüurunun müəyyən cəhətdən təzahürü, təbiət və cəmiyyət hadisələrinə baxışının bir hissəsidir». Azadə xanım problemin həlline məşədən, ilk qaynaqlardan başlayır, folklor və epik şeir bağlılığını ön plana çəkir, bu məsələdə dünya ədəbiyyatının təcrübəsinə istinad edir. Əsatırlar, onun artdıncı isə qəhrəmanlıq eposu və ilkin dastanlar epik şeirin yaranmasının başlanğıcı kimi izah olunur. Daha sonra maraqlı bir elmi müşahidə ilə qarşılaşırıq-klassik Azərbaycan ədəbiyyatında epik şeir dünya romantik poeziyasının növ müxtəlifliklərindən biridir. O, görkəmli ədəbiyyatşunas M.Quluzadənin belə bir fikrini əsas götürür ki: «Klassik Şərq, o cümlədən, Azərbaycanın yalnız yazılı ədəbiyyatında deyil, şifahi xalq yaradılığında da, «Dədə Qorqud» dastanlarından tutmuş «Aşıq Qərib», «Əsli və Kerəm» və dicər məhəbbət dastanlarına, zəngin fantaziya əsasında yaradılmış bir çox nağıllara qədər romantik ruh hakimdir». Azadə Rüstəmova bu fikri genişləndirir, romantik sənəti səciyyələndirən ideal-ülvə gözəllik kateqoriyasının klassik şeirmizdə necə təzahür etdiyini elmi əsaslarla sübuta yetirir.

Nizami yaradılılığı Azərbaycan epik şeirinin inkişafında yüksək zirvədir və bunu Azadə xanımdan əvvəl də tədqiqatçılar dönə-dönə vurgulamışlar. Ancaq bu problem o qədər geniş və tutumludur ki, bir neçə monoqrafiyanın mövzusu ola bilər. Azadə xanım o monoqrafiyaların birincisini və hələlik sonuncusunu qələmə alıb. Nizaminin və eləcə də Nizamidən sonrakı şeirimizin epik mənzərəsi ilk dəfə məhz Azadə xanımın tədqiqatında bz elmi təfsirini tapır. Baxın qaldırılan problemlərə: Nizami epik şeirində həyat fəlsəfəsi, Nizami sənətində insan problemi, Epik şeirdə yeni tipli qadın portret səciyyələri, Epik şeir və poetik obrazlar aləmi. Bu problemlər Nizami yaradılılığı ilə bağlıdır. Nizamidən sonrakı əsrlərdə epik şeir mənzərəsibələ təqdim olunur: Sufi-panteist fikrin təsviri ilə yaranmış epik şeir, («Cami-Cəm»), Ənənəvi məhəbbət mövzuları (Arif Ərdəbili-«Fərhadnamə», Əvhədi-«Dəhnəmə»), Əssar epik şeirində tərənnüm edilən məhəbbət, Xətai epik şeirinin mövzu və janr xüsusiyyətləri, Xətaidən Füzuliyyə qədərki dövrdə mücərrəd romantikanın konkret həyati məsələlərin şəllinə doğru (Həqiri- «Leyli və Məcnun», Şəms-«Yusif və Züleyxa»), Azərbaycan epik şeirin

inkışafında Füzuli yaradıcılığı-Ölməz məhəbbət dastanı-lirik-psixoloji roman. Xalq ədəbiyyatı və epiq şeir-romantizmdən realist şeirə doğru (Fədal-«Bəxtiyarnamə»), Ənənəvi mövzularda yeni səciyyələr, yeni xarakterlər-Kövsəri və Nizami, Humanizmin yeni yüksək vüsəti (Məsihi-«Vərqa və Gülşa»). Göründüyü kimi, Azərbaycan ədəbiyyatının beş əsrlik bir tarixi ərzində epiq şeirin keçdiyi yol müfəssəl şəkildə əhatə olunur. Azadə xanım hər bir ədəbi şəxsiyyətə və hər bir əsərə həm ümumi (ədəbiyyat tarixinin qanunauyğunluqları baxımından), həm də fərdi (sənətkarın yaradıcılıq manerası, üslub xüsusiyyətləri) planda yanaşır. Və hər bir şəxsiyyətin ədəbiyyat tarixində mövqeyini düzgün müəyyənləşdirir. Bir misal gətirək: «Azərbaycan ədəbiyyatında Nizami ədəbi əlaqələri iki şəkildə özünü göstərir. Nizami epiq ədəbi məktəbinin davamçılarından bir qismi (Arif Ərdəbili, Həqiri, Füzuli, Kövsəri və b.) Nizami şeirinin süjet xəttini izləyir, analoji əsərlər yaradırlar. Lakin, əlbəttə, dünyagörüşü, həyatı əhatə dairesi və şairlik istedadından asılı olaraq bu analogiyalar yeni ideya məzmunu və üslubi xüsusiyyətlər daşıyır. ...Digər qismı sənətkarlar isə Nizami süjetlərini təkrar etmir, ədəbiyyata yeni mövzu ilə daxil olurlar. Nizami ədəbi məktəbinin təsiri bu yeni mövzularda əsasən ruhi-fikri baxımdandır. Bu qəbil sənətkarlar (Əvhədi, Xətai, Məsihi və b) obraz, portret yaratmaqdə, sənətkarlıq məsələlərində Nizamini özlərinə müəllim seçir, ondan öyrənirlər. Beləliklə, Azərbaycan, eləcə də bütün Yaxın və Orta Şərqi epiq şeiri XII əsrən sonra bu və ya başqa şəkildə Nizami poeziyasının təsirini hiss etmişlər».

Nizami sənətinə professional elmi münasibəti biz Azadə xanımın Nizami Gəncəviyə həsr etdiyi iki monoqrafiyásında daha bariz şəkildə görülür. Bu əsərlərdə Nizami sənəti dünya və Azərbaycan şərqşünaslarının araşdırması kontekstində, lakin dahi şairin yaradıcılığına həm də orijinal münasibətlə şərh olunur. Nizamiyə böyük dəhidir, əvəzedilməzdir deməkli iş bitmir, bu dahiliyin və əvəzolunmazlığıñ sirrini elmi əsaslarla, tutarlı arqumentlərə açıqlamaq lazımdır və Azadə xanım bunu böyük bir ehtirasla həyata keçirirdi. «Ehtiras» kəlməsini əbəs yere işlətmədik. Bu ehtiras yaradıcılıq yanğısından, Nizami sənəti haqqında obyektiv fikir söyləmək ehtiyacından doğurdu.

Azadə xanım eyni yaradıcılıq ehtirasını XII əsrin nisbetən kölgədə qalmış, lakin haqqında söz açmağa dərin ehtiyac duyulan başqa bir klassikdən-Fələki Şirvanidən bəhs edən monoqrafiyásında da hifz edir. Məlum olur ki, Fələki ədəbi irsi hələ XVII əsrən başlayaraq Qərb ədəbiyyatşunaslarını riqqətə gətirmişdi. Sonralar Krimski, Bertels və Azərbaycan alımları də Fələki irsindən söz açmağa başladılar. Və sonda belə bir yekun: «Fələki Şirvani dünyəvi hissələri tərənnüm edən bir şair kimi XII əsr Azərbaycan poeziyasının inkışafında özünəməxsus əhəmiyyətli yer tutur. Onun dövrümüzə qədər gelib çatmış əsərləri içərisində yüksək sənətkarlıqla yazılmış, səmimi insani hissələri, həyatı kədər və sevinc anlarını, təbiət gözəlliklərini tərənnüm edən nümunələr az deyildir və onlar sözün əsl mənasında Azərbaycan x-alqının bədii mədəniyyət xəzinəsini rövnəqləndirən incilərdir».

Azadə Rüstəmovanı füzulişunas kimi də tanıyırıq və onun «Məhəmməd Füzuli» və «Mütəfəkkir Mövlana Füzuli» monoqrafiyaları Füzuli sənətinə keçən əsrin ikinci yarısından başlayaraq yeni bir münasibətin təzahürü kimi qiymətləndiririk. Hiss olunur ki, Azadə xanım Füzulidən təkcə klassik kimi söz açmir, Füzulinin müasirlik probleminin (Bu gün Füzuli bizim üçün kimdir?) işığında tədqiq edir. Füzulidən təkcə şair kimi yox, həm də mütəfəkkir kimi söz açır.


Azərbaycan ədəbiyyatşunaslığında böyük türk şairi Mövlana Cəlaləddin Rumidən də ilk dəfə monoqrafik planda söz açan Azadə xanım olubdur. Əsər 2994-cü ildə «Elm» nəşriyyatı tərefindən çap edilmişdir. Mövlana və onun mənsub olduğu təriqətə, «vəhdəti-vücüd» fəlsəfəsinə və Mövlananın sənət özəllikləri, sufizm haqqında ən dəqiq bilgini almaq istəyirsinizsə, bu monoqrafiyanı oxuyun...

Azadə xanım indi haqq dünyasındadı. Amma onun Azərbaycan ədəbiyyatşunaslığı üçün qoyub getdiyi irs qiymətli bir xəzinə kimi qorunub saxlanır. Böyük məhəbbətlə tədqiq etdiyi Füzulinin məşhur qəzəlindən bu iki misra ilə sözümüzə xitam verək:

*Ver sözə ehya ki,tutduqca səni xabi-əcəl,  
Edə hər saət səni ol uyqudan bıdar söz.*

**Günal SƏFƏRLİ**

# ◆ K i t a b r ə f i



## MƏMMƏD ARAZ QARABAĞ SİMFONİYASI BAKİ, «ELM VƏ TƏHSİL» NƏŞRİYYATI, 2016

«Qarabağ simfoniyası» kitabı Xalq şairi Məmməd Arazın publisistik və tənqidî yazılarının toplusudur. Buraya müəllifin müsahibələri və ssenariləri də daxil edilmişdir. Kitab 5 bölmədən ibarətdir. I bölmədə publisistik yazılar («Yer üzünün Qarabağ düzü», «Təbiətin səsi eşidilirmi?», «Poeziya dostları, zəhmət dostları», «Təbiətimizin qəddar düşmənləri» və s.), II bölmədə torpaqla, kəndlə, təbiətlə bağlı düşüncələr, III bölmədə qələm dostları haqqında yazılar, IV bölmədə müsahibələr, V bölmədə ssenarilər təqdim olunur.

Şairin həyat yoldaşı Gülxanım Fətəliqizi kitaba «Ön söz əvəzi» yazmışdır.



## SAQİF QARATORPAQ ÜÇ ADDİM BAKİ, «BİLİK» NƏŞRİYYATI, 2016

«Üç addim» Qazaxda yaşayan şair Saqif Qaratorpağın «Şamin kölgəsi» və «Bir könül varağında» şeir kitablarından sonra oxucularla üçüncü görüşüdür. Əsasən heca vəznində, qoşma və gərayılı formasında yazılan bu şeirlərində S.Qaratorpaq müasirlərinin həyat və gözəllik haqqında duyu və düşüncələrini ifadə edir.



## MUSTAFA ÇƏMƏNLİ ÜÇ YAŞLI ƏSİR BAKİ, «ELM VƏ TƏHSİL», 2016


Bu kitabda yazıçı-publisist Mustafa Çəmənlinin son illərdə yazdığı «Üç yaşlı əsir» povesti, mövzuları gündəlik həyatdan alınmış kiçik hekayələri, aforistik deyimləri, uşaqlar üçün yazdığı hekayələri, musiqiçilərin həyatından bəhs edən lətifələri toplanmışdır. Povestdə atəşgah dövründə temas xəttinə yaxın kəndlərin birində yaşayan bir ailənin timsalında xalqımızın mübarizəsini, torpaq itkisini, amma ən ağır şəraitdə öz humanistliyini qoruyub saxladığıni açıb göstərir.



## MƏCNUN GÖYCƏLİ SEÇİLMİŞ ƏSƏRLƏRİ. ÜÇ CİLDƏ, İKİNCİ CILD BAKİ, "MBM", 2016

Məcnun Göycəlinin seçilmiş əsərlərinin II cildinə müxtəlif illərdə qələmə aldığı poeziya nümunələri və 6 poeması daxil edilmişdir. Vətənpərvərlik, təbiət, sevgi, yurd itkisi və ondan doğan ağrılar... əsasən heca vəznində yazılmış bu şeir və poemaların aparıcı motivləridir.


Kitaba filologiya elmləri doktoru Vaqif Yusifli «Məcnun Göycəlinin Vətən harayı» və şair İslam Sadıq «İliyimizə yazılan tarix» adlı ön söz yazmışlar.



**ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI  
OĞUL  
BAKİ, «XAN» NƏŞRİYYATI, 2016**

«Haqqı sevdim», «Güllələnmişlər», «Əziz rəhbər» və b. ədəbi-bədii kitabların müəllifi Zərəngiz Dəmirçi Qayalının bu yeni toplusunda Qarabağ hadisələri, Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni terrorçularına qarşı ordumuzun düşmənə sarsıcı zərbələr endirməsindən, şəhid olmuş qəhrəmanlarımızdan, Ağdamın Orta Qərvənd kəndində düşmən güllesindən şəhid olan 8 yaşlı Fariz Bədəlova həsr edilmiş poemalar və şeirlər yer alıb.

Kitabın redaktoru Şəmil Sadiqdir.




**RAFIQ ŞAMILOĞLU  
QARA PALTARLI QADIN  
BAKİ, «ŞUR» NƏŞRİYYATI, 2016**

Yazıcı-publisist Rafiq Şamiloğlunun «Qara paltarlı qadın» kitabı onun oxucularla on beşinci görüşündür. Toplulu yazıcının müxtəlif vaxtlarda qələmə aldığı Vətən, torpaq, el-oba sevgisi ilə yanaşı, insanlarda tamah hissinin, var-dövlət hərisliyinin törətdiyi faciəli hadisələrdən bəhs edən hekayələr yer almışdır.



**HACI QƏNİ CAMALZADƏ  
KARXANA  
BAKİ, «QANUN» NƏŞRİYYATI, 2016**

«Karxana» yazıçı Qəni Camalzadənin oxucularla 7-ci görüşüdür. Kitabda müəllifin eyni adlı romanı və 7 hekayəsi təqdim edilir. «Karxana» romanında müəllif Bakı kəndlərində baş vermiş hadisələrdən söz açır, az qala bir əsri əhatə edən bu hadisələr dövrün ictimai-siyasi, mənəvi-əxlaqi olaylarını da eks etdirir. Əsas obrazlar kriminal aləmdən götürülmüş insanlardır.



**VAQİF İSAQOĞLU  
BALACA KOROĞLU  
BAKİ, «ECOPRİNT» NƏŞRİYYATI, 2016**

Tanınmış şair, hərbi jurnalist Vaqif Isaqoğlunun «Balaca Koroğlu» toplusuna onun kiçik və orta yaşı uşaqlar üçün yazdığı şeir və hekayələrdən seçmə nümunələr toplanıb. Bu şeir və hekayələrdə xoşbəxt və işıqlı gələcəyə bir inam, bir işiq var, bu işıqda uşaqların dünyası, onların arzu və qayğıları elə aydın görünür ki...

Kitabın redaktoru və «Hər uşaq bir dünyadı» ön sözünün müəllifi filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıdır.

